

AZƏRBAYCAN DİLİ *tədris dili*

5

METODİK VƏSAİT



LAYİH



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydən oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYİH

*Rafiq İsmayılov
Aynur Rüstəmova
Dilruba Cəfərova*

Ümumtəhsil
məktəblərinin
**Azərbaycan
dili**

5-ci sinfi üçün

**(tədris dili kimi) fənni üzrə metodik
vəsait**

Bu nəşrlə bağlı irad və təkliflərinizi
altunkitab2004@gmail.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



LAYİHƏ

*Rafiq İsmayılov
Aynur Rüstəmova
Dilruba Cəfərova*

AZƏRBAYCAN DİLİ (5-ci sinif). Metodik vəsait.
Bakı: "Altun kitab", 2020. 200 səh.

Redaktorlar:

*Gülarə Xudiyeva
Elxan Nəcəfov*

LAYİH

MÜNDƏRİCAT

Giriş

● Dərslik komplektinin hazırlanması prinsipləri	4
● Məzmun standartlarının şərhi və reallaşma mexanizmləri.....	6
● Məzmun standartlarının reallaşma cədvəli	18
● Çalışma modelləri	19
● Dərslikdə “Sadədən mürəkkəbə” prinsipi.....	21
● Təlim texnologiyaları	22
● Dərslerin strukturu	27
● Fəndaxili və fənlərarası integrasiya	27
● İnküzivlik, milli-mənəvi dəyərlər və həssaslıq	28
● Qiymətləndirmə	29
● Mənbələr	34
I bölmə. Ailə və məktəb	35
II bölmə. Niyə belə deyirik	68
III bölmə. Mənəvi dəyərlər	99
IV bölmə. Tarixi-mədəni abidələr.....	126
V bölmə. Ana təbiət	157
VI bölmə. Tarixdə iz qoyanlar.....	178

LAYİH

GİRİŞ

DƏRSLİK KOMPLEKTİNİN HAZIRLANMASI PRİNSİPLƏRİ

Təqdim olunan dərslik komplekti iki kitabdan ibarətdir: dərslik və müəllim üçün vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dilinin tədrisinin 6 bölmədə keçirilməsi nəzərdə tutulur.

5-ci sinifdə Azərbaycan dili fənni həftədə 5 saat olmaqla 34 həftə (170 saat) ərzində tədris olunur. Kiçik summativ qiymətləndirmə (KSQ) 4 həftədən tez, 6 həftədən gec olmayaraq aparılır və bu dövrü əhatə edən hər bir tədris mərhəlesi dərslikdə eks olunmuş müəyyən bir bölməyə (mövzuya) uyğun gəlir. Büyütən summativ qiymətləndirmə (BSQ) hər yarımilin sonunda aparılır.

Ümumi illik planlaşdırma

Bölmə	Mövzu	Saat sayı	Həftə sayı
I	AİLƏ VƏ MƏKTƏB	29	5,8
II	NİYƏ BELƏ DEYİRİK	29	5,8
III	MƏNƏVİ DƏYƏRLƏR	28	5,6
IV	TARİXİ-MƏDƏNİ ABİDƏLƏR	28	5,6
V	ANA TƏBİƏT	26	5,2
VI	TARİXDƏ İZ QOYANLAR	30	6
Cəmi		170	34

Hər bölmə üçün ayrılmış saat sayına KSQ üçün nəzərdə tutulmuş 1 saat da daxildir. BSQ üçün nəzərdə tutulmuş saatlar cədvəldə öz eksini tapmayıb.

Hər bölmədə təqdim olunan oxu və dinləmə materialları, həmçinin danışma və yazı fəaliyyəti həmin bölmənin mövzusu ilə bağlıdır. Dil qaydaları ilə bağlı materiallar bölmələr üzrə aşağıdakı şəkildə paylanmışdır:

- I bölmə – sözün səs və hərf tərkibi (fonetika);
- II bölmə – sözün semantik xüsusiyyətləri (leksika);
- III bölmə – sözün tərkibi və yaranma üsulları (söz yaradıcılığı);
- IV bölmə – ad, əlamət, hərəkət bildirən sözlər (morphologiya);
- V bölmə – mürəkkəb sözlərin yazılışı.
- VI bölmə – cümlənin məqsəd və intonasiyaya görə növləri, dialoqda durğu işarələri.

Dərslikdə hər bölmənin sonunda müvafiq bölmədə öyrədilmiş dil qaydaları üzrə təkrar dərs üçün materiallar verilir.

Hər dərs bir neçə məzmun xətti üzrə fəaliyyəti (dinləyib-anlama, danışma, oxu, yazı, dil qaydaları) özündə eks etdirir. Öksər dərslər 2 və ya 3 saat üçün

nəzərdə tutulmuşdur. Dərslərdə verilmiş fəaliyyətlərin saatlar üzrə bölgüsü müəllimin öhdəsinə buraxılır. Lakin müəllimlər nəzərə almalıdırılar ki, saatları oxu, yazı və ya dil qaydaları dərslərinə bölmək vacib deyil. Müasir yanaşma bir dərs daxilində məzmun standartlarının integrasiyasını tələb edir.

Hər bir dərs (təkrar dərslərdən başqa) mətn üzərində qurulur. Bitkin kompozisiyaya malik mətn nitq bacarıqlarını (dinləmə, danışma, oxu, yazı) inkişaf etdirməyə imkan verir və eyni zamanda dil qaydalarının öyrədilməsi üçün material rolunu oynayır. Dərslikdə bədii və elmi-kütləvi mətnlərə bərabər nisbətdə yer verilmişdir. Belə ki, I, III, V bölmələrdə bədii, II, IV, VI bölmələrdə elmi-kütləvi mətnlər çoxluq təşkil edir. Bu bölgü məzmun standartlarını daha dolğun şəkildə reallaşdırmağa imkan verir. Dinləmə mətnləri müəllim üçün vəsaitdə təqdim edilir. 5-ci sinifdən başlayaraq ədəbiyyat fənni ayrıca tədris olunduğundan Azərbaycan və dünya ədəbiyyatı nümunələrinə az yer verilmiş, mətnlərin əksəriyyəti dərslik müəllifləri tərəfindən müxtəlif mənbələrdən istifadə olunmaqla məzmun standartlarına və təlim məqsədlərinə uyğun tərtib edilmişdir.

Dərsliyin məktəblərdə dörd il müddətində istifadədə olduğunu nəzərə alaraq müəllimlər bir sıra tapşırıqların dəftərdə yerinə yetirilməsi barədə şagirdləri xəbərdar etməlidirlər.

Dərslik komplektində verilmiş materialların müəllim və şagirdlər tərəfindən rahat və effektli şəkildə mənimşənilməsi üçün müəyyən dizayn elementlərindən istifadə olunmuşdur.

Dərslikdəki mətnlər fərqli dizaynla verilmiş mətndaxili sual və tapşırıqlar vasitəsilə hissələrə bölünür. Bu, oxu prosesindəki fasılələri müəyyənleşdirməklə yanaşı, sualları məqamında verməyə imkan yaradır. Mətn oxunduqdan sonra qoyulan tapşırıqlar rubrikalara bölünmüştür ki, müəllim və şagirdlər üçün hər bir sualın məqsədi – hansı məzmun xəttinə xidmət etdiyi aydın olsun. Tapşırıqların şərti göy, tapşırıq materialları qara rənglə verilmişdir.

“Yadda saxla” rubrikasında verilən dil qaydaları üzrə nəzəri materiallar da öz dizaynına görə qalan materiallardan seçilir.

Müəllim üçün vəsaitdə verilmiş dərs nümunələrində də müxtəlif elementlər xüsusi dizaynla fərqləndirilmişdir:

- dərsdə reallaşdırılan məzmun standartları və onlardan doğan təlim məqsədləri cədvəl şəklində verilmişdir;
- dərsin məzmun xətləri üzrə mərhələləri (rubrikalar), hər mərhələyə uyğun məzmun standartları göy rənglə verilmişdir;
- fəndaxili və fənlərarası integrasiya, tövsiyə olunan təlim texnologiyaları, müəllim üçün əlavə qeydlər xüsusi şrift və dizaynla fərqləndirilmişdir;
- təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulmuş tapşırıqlar qırmızı ulduz işarəsi ilə fərqləndirilmişdir.

MƏZMUN STANDARTLARININ ŞƏRHİ VƏ REALLAŞMA MEXANİZMLƏRİ

Kurikulum təhsilimizdə yeni hadisə olduğundan onunla bağlı müasir pedaqogikada bir sıra yeni terminlər və təlim texnologiyaları yaranır ki, bütün bu anlayışlara aydınlıq gətirmək vacibdir. Bunlardan ən mühümü məzmun xətləri və məzmun standartlarıdır.

Məzmun xətləri dedikdə ümumi təhsildə hər bir fənn üzrə təlimin bütün mərhələlərindən keçən “qırmızı xətlər” – leytmotivlər nəzərdə tutulur. Azərbaycan dili kurikulumunda məzmun xətləri aşağıdakı kimi təyin edilmişdir:


- Dinləyib-anlama və danışma
- Oxu
- Yazı
- Dil qaydaları

Bu məzmun xətlərindən ilk üçünü nitq bacarıqları, dördüncüünü (dil qaydaları) isə bu bacarıqları əldə etmək üçün vasitə kimi qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, ilk iki məzmun xəttindən hər biri iki məzmun standartına ayrıılır:



Əsas standartlar və alt-standartlar dedikdə tədris olunan əsas bilik və bacarıqlar, gözlənilən şagird nailiyyətləri nəzərdə tutulur. Bu standartlar təhsilin məzmununu təşkil edir. Odur ki vəsaitin giriş hissəsində 5-ci sinif üçün təsbit olunmuş standartların şərhinə və onların dərslikdə və tədris prosesində reallaşdırılması prinsiplərinə geniş yer verilir.

Nitq ifadə tərzini baxımından iki cür olduğuna (şifahi və yazılı) görə **dinləmə** və **danışma** şifahi nitq bacarıqlarına, **oxu** və **yazı** isə yazılı nitq bacarıqlarına aid edilir. Bununla yanaşı, ünsiyyətin məqsədi nöqtəyi-nəzərindən dinləmə və oxu məlumatı qəbul etmək, danışma və yazı məlumatı ötürmək, özünü ifadə etmək məqsədi daşıyır. Deyilənləri sxem şəklində aşağıdakı kimi əks etdirmək olar.



Vəsaitdə hər bir bölmənin əvvəlində verilmiş cədvəldə məzmun standartlarının mövzular üzrə reallaşdırılması öz əksini tapır. Dinləmə, danışma, oxu və yazı üzrə hər bir alt-standart bütün bölmələrdə reallaşdırılmışdır. Dil qaydaları üzrə standartlar isə bir qədər fərqli şəkildə öz əksini tapır. Belə ki, hər bölmədə dilçiliyin müəyyən sahəsinə (fonetika, leksika, söz yaradıcılığı, morfologiya) daha geniş yer verildiyindən dərslərdə daha çox müvafiq standarta uyğun təlim məqsədləri qoyulmuşdur.

Aşağıda hər bir məzmun standartının mahiyyəti şərh olunur və alt-standartların tədris prosesində reallaşdırılması yolları açıqlanır. Vəsaitdə şərh olunan hər bir dərs bir neçə alt-standartın reallaşdırılmasına xidmət edir. Dərslərdə qoyulan **təlim məqsədləri** (gözlənilən şagird nailiyyətləri) məzmun standartlarına doğru aparan addımlardır.

1. Dinləyib-anlama və danışma

Dinləmə

Hər bir insan ətraf aləm haqqında məlumatları oxu və dinləmə bacarıqları sayəsində qəbul edir və mənimsəyir. Dinləmə şifahi nitqin qavranılması, bəyində mənalandırılmasıdır. Şagirddə fiziki vərdiş şəklində mövcud olan bu bacarıq dərs şəraitində sistemli şəkildə inkişaf etdirilməlidir. Buna vaxtaşırı debat və müzakirələr təşkil etməklə və dinləmə mətnləri üzrə iş aparmaqla nail olmaq mümkündür. Bu zaman müəllim bəzi məqamları nəzərə almalıdır:

- Mətn üçün uşaqların yaşına və maraq dairəsinə uyğun mövzu seçilməlidir.
- Şagird bilməlidir ki, dinləmə bitdikdən sonra o, nitqi dinlədiyini sübut etməlidir.
- Nitqə başlamazdan əvvəl çalışmaq lazımdır ki, şagirdlər öz yerlərində rahat otursunlar, partaların üstündə onların diqqətini yayındıracaq heç bir şey olmasın.
- Natiq (şagird və ya müəllim) elə yerdə dayanmalıdır ki, bütün uşaqlar onu görsünlər. Şagirdlərə tapşırmaq lazımdır ki, gözləri natiqdə olsun, onun jestlərini və sifət hərəkətlərini (mimikasını) izləsinlər. Natiqin səsi sinfin hər bir guşəsində eşidilməlidir.
- Mətn həcmcə böyük olarsa, o, bitkin hissələrə bölünməli və mərhələlərlə oxunmalıdır. Hər bir hissənin səsləndirilməsi 3 dəqiqədən çox çəkməməlidir. Hər bir hissə səsləndirildikdən sonra müəllim oxumağı dayandırıb uşaqlara həmin hissə üzrə suallar verməlidir.
- Müəllim mətndə səslənən hər hansı bir sözün uşaqlar üçün tanış olmadığını ehtimal edərsə, fasılə verməli və yeni sözün mənasını kontekstdən çıxış edərək uşaqlarla birlikdə açıqlamalıdır.
- Uşaqları daim sual verməyə və fikir bildirməyə sövq etmək lazımdır. Onlar yalnız öyrənmək üçün deyil, anladıqlarını nümayiş etdirmək üçün də bir-birinə suallar verə bilərlər. Verilən suallar şagirdlərin dinləmə bacarıqlarını qiymətləndirmək üçün meyar rolunu oynaya bilər.

Aşağıda dinləmə bacarığı ilə bağlı standartlar və onları reallaşdırmaq üçün dərslərdə qoyulan təlim məqsədləri göstərilmişdir.

Şagird:

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.

Təlim məqsədləri:

- Suallar verməklə dinlədiyi məlumatları dəqiqləşdirir.
- Suallar verməklə dinlədiyi mətndəki əsas fikri müəyyən edir.

1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.

- Elmi-kültəvi mətni dinləyərkən mühüm faktları özündə qeyd edir.
- Debat və müzakirələr zamanı qarşı tərəfin nitqindəki əsas məqamları qeyd edir.
- Dinlədiyi mətndəki əsas faktları oxuduğu mətndəki faktlarla müqayisə edir.
- Dinlədiyi mətnlə oxuduğu mətn arasındaki ideya yaxınlığını müəyyən edir.

Danışma

Dinlənilən mətnlə bağlı fikir yürütmək dərs prosesində dinləmə və danışma bacarıqlarını sintez etməyə imkan verir.

Danışma bildiklərini və düşündüklerini şifahi nitq vasitəsilə ifadə etmək bacarığıdır. Səlis və gözəl danışmaq həyatda insana uğur getirən vacib bacarıqlardan biridir. Hər bir insan nitqin köməyi ilə cəmiyyətdə özünü ifadə etməyi bacarmalıdır.

Danışma bacarığının inkişafında uğuru təmin edən iki əsas amil söz ehtiyatının zənginləşdirilməsi və rabitəli nitq qurmaq bacarığıdır.

Danışmanın üç mərhələsini qeyd etmək olar:

1. Gördüyünü sözlə təsvir etmək.
2. Dinlədiyini və ya oxuduğunu öz sözləri ilə nəql etmək.
3. Düşündüyünü danışmaq.

Üçüncü mərhələ daha çətin əldə olunan və daim inkişaf etdirilən bacarığı nəzerdə tutur. O nəinki təhsilin bütün pillələrində, eləcə də sosial cəhətdən fəal və intellektual insanın bütün həyatı boyu inkişaf etdirilir. Təsadüfi deyil ki, bu bacarıq ayrıca bir elmin – ritorikanın predmetinə çevrilmişdir.

Düşündüyünü danışmaq ona görə çətindir ki, burada insan beyni iki fəaliyyət növüne cəlb olunur: düşünmək və danışmaq. Bu fəaliyyət insan üçün o zaman asanlaşır ki, yaxşı danışmaq mexaniki vərdişə çevrilmiş olsun, yəni insanın zəngin leksik ehtiyatı olsun və rabitəli nitq qurarkən sözləri yerliyərində işlətmək üçün beyin gücü düşməsin. Sözsüz ki, 5-ci sınıf şagirdi haqqında bunları demək hələ tezdir. Bununla belə, bu bacarıq ilk günlərdən formalasdırılmalı və inkişaf etdirilməlidir.

Məşhur bir məsəl var: "Üzməyi öyrənmək üçün üzmək lazımdır". Danışmaq da belədir, onu yaxşı bacarmaq üçün danışmaq lazımdır. Çalışmaq lazımdır ki, dərs ərzində hər uşaq, heç olmasa, bir neçə cümle desin. Danışma bacarığını inkişaf etdirmək üçün sinifdə hər bir şagirdin özünüifadəsi üçün dəstək-ləyici şərait yaradılmalıdır. Bunun üçün aşağıdakılardan tövsiyə olunur:

- Problemlər fərdiləşdirilməlidir, şagirdlərə tez-tez "Sən olsaydın, nə edərdin?" suali verilməlidir. Problem şagirdin şəxsi müstəvisinə keçərkən onda danışmaq həvəsi yaranır.

● Şagirdlərə daha çox açıqtıplı düşündürүcü suallar verilməlidir. Bu suallar "Sən... ..." sözü ilə başlasa, yaxşı olar. Hər bir uşaq hiss etməlidir ki, onun fikri ətrafdakılar üçün əhəmiyyətlidir.

● Hər bir şagirdin fikrinə, yanlış olsa belə, hörmətlə yanaşılmalıdır. Yanlış danışmaq yox, heç danışmamaq pislənməlidir.

● Suala cavab vermək üçün şagirdə fırsat, cəsəret və kifayət qədər vaxt verilməlidir. Nə qədər ki danışmaq istəyir, onun sözü kəsilməməlidir.

Çalışmaq lazımdır ki, şagirdlərin şifahi nitqi ədəbi dilin normallarına uyğunlaşın. Onların şivə ilə danışmalarına, dialekt sözlərindən istifadə etmələrinə, sözlərin yanlış tələffüzüne göz yummaq olmaz.

Danışma bacarığını inkişaf etdirmək üçün ən geniş yayılmış üsullar müzakirə, debat, məruzə, oxuduğu və dinlədikləri haqda mühakimə yürütməkdir.

Hər bir sinifdə "danışmayan" şagirdlərə rast gəlmək olar. Bunlar, əsasən, müəyyən sosial-psixoloji problemlərlə üzləşən qapalı şagirdlərdir. Yaxşı olar ki, müəllim bu problemləri araşdırırsın, həmin şagirdlərin valideynləri ilə ayrıca iş aparsın. Problemləri aradan qaldırmaq mümkün olmadıqda müəllim fərdi yanaşma yolu ilə şagirdə həmin problemlərlə daha asan yaşamağa kömək etməlidir. Belə şagird müəllimin və sinif yoldaşlarının sevgisini və həssaslığını hiss etdiğdə özünüifadəyə həvəslənir. Bu isə danışmaq üçün ən böyük stimuldur.

Aşağıda danışma bacarığı ilə bağlı standartlar və onları reallaşdırmaq üçün dəslərdə qoyulan təlim məqsədləri göstərilmişdir.

1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.

- **Danışarkən cümlələri düzgün qurur.**
- **Qrafik (cədvəl, diaqram) şəkildə verilmiş fikri, məlumatı genişləndirərək mətn qurub danışır.**
- **Dialoji mətni təhkiyə formasında nəql edir.**
- **Dərin məzmunlu fikri konkret və aydın ifadə edir.**

1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.

- **Məruzə edərkən fikirlərini topladığı faktlarla əsaslandırır.**

LAYİH

- Debat və müzakirələr zamanı öz fikirlərini əsaslandırmaq üçün arqumentlər gətirir.
- Həyatdan misallar gətirməklə verilmiş mövzu ilə bağlı fikir yürüdür.

1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.

- Mimika və jəstin hansı emosiyaya (hiss və duyguya) uyğun gəldiyini müəyyən edir.
- Mimika və jestlərdən nitqinin məzmununa həmahəng şəkildə istifadə edir.
- Nitqinin emosional təsirini artırmaq məqsədilə mimika və jestlərdən istifadə edir.
- Obrazların nitqini səsləndirərkən onların xarakterinə uyğun mimika və jestlərdən istifadə edir.

1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.

- Verilmiş şəkillə bağlı fikir yürüdür: hadisələri təxmin edir, təəssüratlarını bölüşür.
- Oxuduğu əsərin ideyasını şəxsi həyatı ilə əlaqələndirərək fikir yürüdür.
- Oxuduğu əsərin və ya şahidi olduğu hadisənin doğurduğu təəssüratlar haqqında danışır.
- Tanış olduğu tədqiqat işi ilə bağlı tənqid fikir yürüdür.
- Həyatdan misallar gətirməklə mənəvi dəyərlər haqqında fikir yürüdür.

2. O Xu

Hər bir şəxsin intellekti, ilk növbədə, onun oxu bacarığı əsasında formallaşır və qiymətləndirilir. Sözsüz ki, ali məktəb tələbəsi üçün nəzərdə tutulmuş hər hansı mətni 5-ci sinif şagirdi oxuyub mənimşəyə bilməz, çünkü onun malik olduğu söz ehtiyatı və bilik dairəsi buna imkan verməz (məhz buna görə də "Oxu" məzmun xətti hər sinifdə iki məzmun standartına ayrılır: "Söz ehtiyatı" və "Oxuyub-anlama"). Bununla yanaşı, eyni yaş qrupuna malik şəxslər arasında da oxu bacarığı müxtəlif olur, bu da onların intellektual səviyyələri və diqqətli, sürətli, davamlı oxu vərdişləri ilə bağlıdır.

Şagirdlərdə oxu bacarığı iki istiqamətdə inkişaf etdirilir:

- 1) oxu texnikasının inkişafı (səlis, düzgün, ifadəli oxu);
- 2) şüurlü oxu (oxuyub-anlama, əsas fikri müəyyən etmə).

Müəllimlər dərslərdə oxunun müxtəlif üsullarından istifadə edə bilərlər:

- səsli oxu;
- səssiz oxu;
- qeyd götürməklə oxu;
- rollar üzrə oxu və s.

Birinci istiqamət yalnız səsli oxuya addırırsa, ikinci həm səsli, həm də səssiz oxu prosesində inkişaf etdirilir.

Oxu fəaliyyətləri məqsədinə görə də fərqlənir. Elmi-kütüvə mətnlər məlumat almaq məqsədilə oxunursa, bədii əsərlər daha çox zövq üçün oxunur.

İbtidai təhsil mərhələsində şagirdlərdə oxu bacarığı ilə bağlı bir çox qabiliyyətlər formalasdırılmışdır. Bu qabiliyyətlər 5-ci sinif üçün təsbüt olunmuş məzmun standartlarına əsasən inkişaf etdirilir və ilk dəfə olaraq mətni orfoepik normalara uyğun oxumaq, tərkib hissələrini müəyyənləşdirmək kimi tələblər qoyulur.

Qiraət və mütləq son nəticədə şagirdlərin a) dünyagörüşünü genişləndirir, b) nitq qabiliyyətini inkişaf etdirir, c) mənəviyyatını formalasdırır. Çox mütləq edən şagirdlərin intellekti daha sürətlə inkişaf edir və onlar təhsilin bütün sahələrində uğur qazana bilirlər. Mütləq vərdişinin formalasdırılması və inkişafında sinifdən xaric oxu da böyük rol oynaya bilər. Bu fəaliyyətin monitorinqi üçün vaxtaşısı (həftədə bir dəfə və ya hər KSQ ərəfəsində) aşağıdakı nümunə üzrə iş vərəqi paylana bilər:

SİNİFDƏNXARIC OXU ÜZRƏ İŞ VƏRƏQİ	
Oxucu (şagird)	
Oxunma tarixi	
Əsərin növü*	
Əsərin adı	
Müəllif	
Mənbə**	
Əsərin qısa məzmunu	
Əsər haqqında şərhlərim (ideya, obrazlar, xoşuma gələn və gəlməyən cəhətlər)	

* Bədii, elmi-kütləvi, məqale

** Kitab (qəzet, jurnal), nəşriyyat, nəşr olunduğu tarix

LAYİHƏ

Mütaliə vərdişi aşağıdakı bilik və bacarıqların inkişafına xidmət edir:

- söz ehtiyatının zənginləşdirilməsi;
- nitq mədəniyyətinin formalaşdırılması və inkişafı (orfoqrafik normalarla tanışlıq, sözlərin məna çalarlarını anlamaq və yerli-yerində işlətmək və s.);
- əldə edilən bilik və məlumatların sistemləşdirilməsi və analitik təfəkkürün inkişafı (hekayə xəritəsinin tərtibi);
- tənqidi təfəkkürün inkişafı, şəxsi və sosial dəyərləri qiymətləndirmə (hadisə və qəhrəmanlara münasibətin bildirilməsi);
- yaradıcı təfəkkürün inkişafı ("Mən qəhrəmanın yerində olsaydım, nə edərdim?" "Mən hekayəni necə bitirərdim?");
- müqayisəli təhlil.

Şagirdləri oxuduqları mətnlərlə bağlı araşdırmaqlar aparmağa, mövzu üzrə daha çox məlumat toplamağa, bildiklərini başqaları ilə bölüşməyə, ətrafdakıların bu haqda fikirlərini öyrənməyə sövq etmək lazımdır. Mütaliə edən sinif üçün daim diskussiya mühiti yaratmaq, ona düşündüklərini müzakirəyə çıxarmaq imkanı vermək lazımdır. Mətnin daha yaxşı yadda qalması və dərindən dərk olunması məqsədilə şagirdlərə aşağıdakı tapşırıqların verilməsi məqsədə uyğundur:

- mətndəki hadisələri səhnələşdirmək;
- mətnin hər hansı bir hissəsini öz təxəyyülünə görə yenidən yazmaq;
- mətndəki hadisələri sinif yoldaşları ilə müzakirə etmək;
- mətnin mövzusu ilə bağlı fərdi və ya qrup halında araşdırma aparmaq.

Aşağıda oxu bacarığı ilə bağlı standartlar və onları reallaşdırmaq üçün dərslərdə qoyulan təlim məqsədləri göstərilmişdir.

Şagird:

2.1. Mətndə tanış olmayan sözləri mənimşədiyini nümayiş etdirir.

2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.

* Mətnlərdə rast gəlinən yeni sözlərlə bağlı şagirdlərin lügətlə işini sürətləndirmək və asanlaşdırmaq məqsədilə dərsliyin sonunda bu sözlərin izahlı lügəti verilmişdir. Mətnlərdə həmin sözlər kursivlə fərqləndirilmişdir.

Təlim məqsədləri:

- Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
- Öyrəndiyi yeni sözləri cümlədə işlətməklə mənasını anladığını nümayiş etdirir.
- Yaxınmənalı sözlərin məna çalarları arasındakı fərqi izah edir.
- Ensiklopedik lügətlərdən istifadə etməklə müəyyən sahəsə dair söz və terminlərin mənalarını araşdırır.
- Vurğusu dəyişməklə mənası dəyişən sözləri tələffüzünə və mənasına görə fərqləndirir.

LAYIHƏ

2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.

- Kontekstdən çıxış edərək mətndəki sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
- Frazeoloji birləşmə tərkibində sözün məcazi mənada işləndiyini müəy-yənləşdirir.
- Mətndə rast gəldiyi frazeoloji ifadədəki məcazi mənəni müəyyən edir.
- Söz birləşməsinin həqiqi və məcazi (frazeoloji) mənasını fərqləndirir.
- Yaxınmənalı frazeoloji birləşmələri müəyyən edir.

2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.

- Mətndə deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun oxuyur.
- Alınma sözlərdə vurğunun yerini düzgün müəyyən etməklə mətni oxuyur.
- Yazında rəqəmlə gösterilmiş say bildirən təkbiləri sözlə düzgün ifadə edir.

2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.

- Mətnin giriş, əsas, sonluq (nəticə) hissələrini müəyyən edir.
- Mətnin tərkib hissələrini məzmunla uyğun başlıqla adlandırır.
- Giriş, əsas və sonluq hissələrinin mətndəki rolu və funksiyasını müəy-yənləşdirir.
- Mətnin əsas hissəsində verilmiş məlumatları ümumiləşdirməklə sonluq (nəticə) hissəni tərtib edir.

2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.

- Mətndəki əsas fikri formalaşdırın məlumatları müəyyən edir.
- Mətndəki faktları ümumiləşdirməklə əsas fikri müəyyənləşdirir.
- Mətndəki əsas fikri müəyyənləşdirmək üçün açar sözlə seçilir.
- Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətndəki əsas fikri müəyyənləşdirir.
- Verilmiş atalar sözlərindən mətnin məzmununa uyğun olanını seçilir.
- Oxuduğu mətnlər arasındaki ideya yaxınlığını müəyyən edir.
- Biliklərindən istifadə etməklə elmi-kütləvi mətndəki əsas məqamlara aydınlıq gətirir.
- Elmi-kütləvi mətndəki əsas məlumatları qrafik informasiya (cədvəl, dia-qram) şəklində təqdim edir.
- Mətndəki əsas fikirlə bağlı mühakimə yürüdür.
- Lakonik və sətiraltı məlumat şəklində ifadə olunmuş fikri müəyyən edir.

3. Yazı

Yazı da danışma kimi özünü ifadə bacarığıdır. Burada əsas tələb duygusu və düşüncələrin dil normallarına uyğun yazılı şəkildə ifadəsidir. Şagirdlər nəqli,

təsviri və mühakimə xarakterli rabitəli mətnlər yazmaqla bu bacarıqlarını nümayiş etdirirlər.

5-ci sinifdə şagirdlərin inşa, ifadə, hekayə, sadə əməli yazı nümunələri (elan, məktub) yazmaq, elektron təqdimat, yazılı məruzə hazırlamaq kimi bacarıqları inkişaf etdirilir. Bu zaman əsas tələblərdən biri mətni düzgün tərtib etmək, mətnin hissələrini əlaqələndirməkdir. Bunun üçün dərslikdə və vəsaitdə yazılı təqdimat (prezentasiya), məruzə hazırlamaq və müxtəlif formalı yazılar (inşa, ifadə, hekayə) yazmaq kimi tapşırıqlar verilmişdir.

Dinlədiyi mətni orfoqrafik baxımdan düzgün yazmaq (imla) mühüm yazı bacarıqlarından biridir. Kurikulumda bu bacarıq daha çox dil qaydalarına aid olan standartlarda öz əksini tapır. İmla şagirdin yalnız orfoqrafik qaydalara uyğun yazı bacarığını yoxlamaq üçün vasitə olduğundan müəllimlər “4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir” standartını həyata keçirmək üçün bu yazı növündən istifadə edə bilərlər.

Ifadə yazılarının dinləmə mətnlərindən sonra yazılması nəzərdə tutulur. Müəllimlər vəsaitdə verilmiş hər hansı dinləmə mətnini səsləndirdikdən sonra bu yazı növünü tətbiq edə bilərlər.

Şagirdlər yazıya qoyulan tələblərlə tanış edilməlidirlər. Onlara hər yazı formasına (ifadə, inşa, hekayə) uyğun yazmağı öyrətmək lazımdır. Şagird:

- yazacağrı mövzunu aydın şəkildə anlamalı və dərk etməlidir;
- cümlələri qrammatik tələblərə uyğun yazmalıdır;
- durğu işarələrindən düzgün istifadə etməlidir;
- yazarkən mövzudan kənara çıxmamalıdır;
- mətnin hissələri arasında əlaqəni gözləməlidir;
- yeni öyrəndiyi sözlərdən istifadə etməlidir;
- yazının məqsədinə və formasına uyğun mətn hazırlamalıdır;
- səliqəli yazmalıdır.

Aşağıda yazı bacarığı ilə bağlı standartlar və onları reallaşdırmaq üçün dərslərdə qoyulan təlim məqsədləri göstərilmişdir.

Şagird:

3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.

- Eyni mövzuda hekayə və inşa yazar.
- Bədii əsərin ideyasını şəxsi həyatı ilə əlaqələndirərək inşa yazar.
- Oxuduğu mətndə dəyişikliklər etməklə eyni mövzuda hekayə yazar.
- Verilmiş atalar sözünü ideya kimi seçərək hekayə yazar.
- Dinlədiyi mətn əsasında ifadə yazar.

3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.

- Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.

- Mövzu ilə bağlı topladığı materialları qrafik informasiya (cədvəl, diaqram) şəklində təqdim edir.
- Ziddiyətli məlumatları təhlil və müqayisə edərək verilmiş mövzuda mətn hazırlayır.

3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.

- Mətn yazarkən fikirlərini məntiqi ardıcılıqla ifadə edir.
- Dinlədiyi mətni yeni epizodlar əlavə etməklə yazar.
- Abzaslar arasında keçid cümlələrdən istifadə edir.
- Fikirlərini mətnin tərkib hissələri üzrə qruplaşdırır.

3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazar.

- Tədbirlə bağlı elan yazar.
- Əsərin baş qəhrəmanına məktub yazar.
- Təəssüratlarını bölüşmək üçün məktub yazar.

4. Dil qaydaları

Linqvistik qaydalar nitq vərdişlərinin inkişafına kömək edən vasitədir. Dərslik komplektində də dil qaydaları ilə bağlı alt-standartlar məhz bu aspektdə, yəni nitq (xüsusiylə yazı) bacarıqları ilə üzvi bağlılıqlıda reallaşdırılmışdır. Bununla yanaşı, dilçilik özü də daim inkişafda olan bir elmdir və digər elmlər kimi onun da əsasları orta məktebdə tədris olunur. Lakin əvvəlk tədris proqramları ana dilinin tədrisində dilçiliyi əsas məqsəd kimi götürərək nitq vərdişlərini arxa plana çekirdi. Milli kurikulumun isə bu məsələyə yanaşması tamamilə fərqlidir. Bu yanaşmaya görə, dilçilik qaydaları real nitqdən təcrid edilmiş şəkildə əzbərlənməməli, şifahi və yazılı nitqdə müvafiq situasiyalarda tətbiq olunmaq üçün öyrənilməlidir.

İbtidai siniflərdə şagirdlər bir sıra dil qaydaları və linqvistik terminlərlə tanış olmuşlar:

- Fonetika üzrə: səs, hərf, sait, samit, qalın, ince, dodaqlanan, dodaqlanmayan saitlər, kar, cingiltili samitlər, hərfərin əlifba sırası, heca.
- Morfologiya üzrə: sadə, düzəltmə və mürəkkəb sözlər, ümumi və xüsusi isimlər, tək və cəm anlayışı, sıfət və feil, şəxs, işarə və sual əvəzlikləri, miqdar və sıra sayıları, zərf.
- Sintaksis üzrə: ismi və feili birləşmələr, cümlə, mübtəda, xəbər.

Aşağıda dil qaydaları ilə bağlı standartlar və onları reallaşdırmaq üçün dərslərdə qoyulan təlim məqsədləri göstərilmişdir.

Şagird:

4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Cüməni məqsəd və intonasiyaya görə növlərinə ayırir.

- İntonasiyaya görə sual cümlələrini nəqli cümlələrdən fərqləndirir.

- I və III şəxsə aid olan əmr cümlələrini nəqli cümlələrdən fərqləndirir.
- Nida cümləsinin ifadə etdiyi hiss və duygunu (sevinc, həyəcan və s.) müəyyən edir.
- Sonundakı durğu işaretinə görə cümlənin növünü müəyyən edir.

4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.

* Məzmunundan göründüyü kimi, 4.1.2 standartı dilçiliyin bir neçə sahəsini (fonetika, leksika, söz yaradıcılığı, morfologiya) əhatə edir. Standarddan doğan təlim məqsədlərinin çoxluğu da bununla izah olunur. Məhz bu səbəbdən dərslik komplektində (xüsusilə ilk dörd bölmədə) bu standarta daha geniş yer verilmişdir.

4.1.2 standartını 4 hissəyə ayırmış olar.

1. Sözün səs tərkibini izah edir:

- Tələffüzü və yazılışı fərqlənən sözlərin səs tərkibini müəyyənləşdirir.
- Sait və samit səsləri fərqləndirir.
- Sözdən asılı olaraq "k" hərfinin hansı səsi ifadə etdiyini müəyyənləşdirir.
- Sözdəki saitləri növlərinə görə fərqləndirir.
- Sözün ahəng qanununa tabe olub-olmadığını müəyyən edir.
- Sözün səs tərkibini onun tələffüzüne görə müəyyən edir.
- Qoşasaitli və uzunsaitli sözlərin səs və hərf tərkibini izah edir.
- Sözdəki kar və cingiltili samitləri müəyyən edir.

2. Sözün semantik xüsusiyyətlərini izah edir:

- Sözün leksik və qrammatik mənasını fərqləndirir.
- Frazeoloji birləşmələri sərbəst söz birləşməsindən fərqləndirir.
- Çoxmənalı sözlərin mənalarını fərqləndirir.
- Omonimlərlə çoxmənalı sözləri fərqləndirir.
- Sinonim sözlər arasındaki fərqli məna cəalarlarını müəyyən edir.
- Əksmənalı sözlərdən nitqində düzgün istifadə edir.
- Elmin müxtəlif sahələrinə aid terminləri fərqləndirir.
- Arxaizmləri fərqləndirir və kontekstə görə izah edir.

3. Sözün tərkibini, yaranma üsullarını izah edir:

- Söyü kök və şəkilçiye ayırır.
- Leksik və qrammatik şəkilçilərin funksiyalarını fərqləndirir.
- Sözün kökü ilə başlanğıc formasını fərqləndirir.
- İkivariantlı və dördvariantlı şəkilçiləri fərqləndirir.
- Bir cür yazılan şəkilçiləri eyni cür yazılan sözlərdən fərqləndirir (-daş, -kar, -dar, -xana).
- Sözlərdə sözünü şəkilçini müəyyən edir.

- Düzəltmə və mürəkkəb sözlərin yaranma yollarını müəyyənləşdirir.
- Eyniköklü sözləri müəyyən edir.
- Sözləri quruluşuna görə fərqləndirir.

4. Sözün grammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir:

- Konkret və mücərrəd isimləri fərqləndirir.
- Ümumi və xüsusi isimləri fərqləndirir.
- Tək, cəm və toplu isimləri fərqləndirir.
- İsmi hallarını müəyyənləşdirir.
- Əlamət və keyfiyyət bildirən sıfətləri fərqləndirir.
- Sıfətin dərəcələrini müəyyənləşdirir.
- Feilin məsdər formasını müəyyənləşdirir.
- Təsdiq və inkar feilləri fərqləndirir.
- Feilin zaman və şəxs şəkilçilərini müəyyən edir.

4.1.3. Cümənin sonunda və dialoqlarda durğu işaretlərindən məqsədyönlü istifadə edir.

- Dialoqlarda durğu işaretlərini qaydalara uyğun tətbiq edir.
- Xitablarla bağlı vergül işaretindən düzgün istifadə edir.
- Məqsəd və intonasiyadan asılı olaraq cüməni müvafiq durğu işaretisi ilə bitirir.

4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.

- Qoşasaitlı sözlərin yazılış qaydalarına riayət edir.
- Sözlərdəki uzun tələffüz olunan saitlərlə eynicinsli qoşa saitləri yazıda fərqləndirir.
- Sözlərdə yazılışı və tələffüzü fərqlənən samitlərin yazılış qaydalarına əməl edir.
- Defislə və bitişik yazılan mürəkkəb sözlərin yazılış qaydalarına riayət edir.
- Mürəkkəb sözlərin sətirdən-sətrə keçirilmə qaydalarına riayət edir.
- Sonu “q” və “k” ilə bitən tək və çoxhecalı sözlərin yazılış qaydalarına riayət edir.

*4.1.3 və 4.1.4 standartlarının reallaşdırılma yollarından biri imla mətnlərinin yazdırılmasıdır. Müəllimlər mövzuya uyğun olaraq imla mətnlərini özləri tərtib edə və ya müxtəlif imla məcmuələrindən istifadə edə bilərlər.

MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Alt-standartlar	Bölmələr üzrə reallaşdırılması						
	I	II	III	IV	V	VI	Cəmi
1.1.1		2	3	1			6
1.1.2	4	4	2	2	3	2	17
1.2.1	2	1	2		4	2	11
1.2.2	3	5	1	2			11
1.2.3	1	1		1		2	5
1.2.4	1	1	5	2	3	2	14
2.1.1	6	8	4	9	6	6	40
2.1.2	2	2	5	3	3	3	19
2.2.1	3	3	2	4	2	1	15
2.2.2	4	3	3	4	4	3	21
2.2.3	10	9	11	9	7	7	53
3.1.1	4	3	4	2	2		15
3.1.2	2	2	1	8	4	5	23
3.1.3	1	1	3	2		1	8
3.1.4	2	1	5		1		9
4.1.1				1		3	4
4.1.2	5	12	12	13	5	8	55
4.1.3			2			2	4
4.1.4	8		1	1	4	1	15

Şərhlər

Bəzi standartların (2.1.1, 2.2.3, 4.1.2) digərlərinə nisbətən daha çox reallaşdırılması həmin standartların daha geniş bilik və bacarıqları əhatə etməsi, başqalarının isə nisbətən konkret bir bacarığı nəzərdə tutması ilə bağlıdır; məsələn, 2.1.1 standartı sözün ümumi leksik mənasını nəzərdə tutursa, 2.1.2 standartı yalnız həqiqi və məcazi mənəni fərqləndirməyə xidmət edir.

4.1.2 standartı dilçiliyin əsas sahələrini (fonetika, leksikologiya, söz yaradılığı, morfologiya) əhatə etdiyi halda, dil qaydalarına aid digər standartlar ayrı-ayrı sahələr üzrə konkret bacarıqları nəzərdə tutur.

Oxu standartları arasında 2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir öz əhəmiyyətinə və reallaşma yollarının müxtəlifliyinə görə digərlərindən seçilir.

Təsadüfi deyil ki, bu standartların reallaşdırılmasına xidmət edən telim məqsədləri də sayca daha çoxdur.

LAYİTT

ÇALIŞMA MODELLƏRİ

Kurikulumda təsbit olunmuş məzmun standartlarının reallaşdırılması yeni və rəngarəng çalışma modellərinin tətbiqini tələb edir. Standartlar mətnlə işi nəzərdə tutduğundan bu modellərin əksəriyyəti məhz mətn üzərində işləyən zaman tətbiq olunur.

1. Boşluğunu doldur

1.1. Mətndə bir söz (söz birləşməsi, cümlə) buraxılır. Test sualında verilmiş sözlərdən (söz birləşmələrindən, cümlələrdən) uyğun gələnini həmin boşluqda yazmaq tələb olunur.

1.2. Mətndə bir neçə boşluq verilir. Çalışmada verilən sözün (cümənin, abzasın) bu boşluqlardan hansına uyğun gəldiyi soruşturulur.

1.3. Mətndə bir neçə söz (cümlə, abzas) buraxılır. Çalışmada həmin sözlər (cümlələr, abzaslar) qeyri-ardıcıl verilir və şagirddən tələb olunur ki, cümlələri müvafiq boşluqlarda işlətsin (yazsın və ya oxusun).

2. Ardıcılığı bərpa et

2.1. Mətnin abzasları qeyri-ardıcıl şəkildə verilir. Abzasları məzmunu uyğun olaraq ardıcıl düzəmk (yazmaq və ya oxumaq) tələb olunur.

2.2. Qeyri-ardıcıl mətndən sonra abzasları əks etdirən illüstrasiyalar ardıcıl şəkildə verilir. Illüstrasiyalara əsasən mətnin ardıcılığı bərpa olunur.

2.3. Mətn özü ardıcıl, mətni əks etdirən illüstrasiyalar isə qeyri-ardıcıl verilir. Illüstrasiyaları ardıcılığa görə nömrələmək tələb olunur.

2.4. Mətnin abzaslarından birində cümlələr qeyri-ardıcıl verilir. Cümlələrin ardıcılığını tapmaq tələb olunur.

2.5. Çalışmada mətnin məzmununu ifadə edən bir neçə cümlə qeyri-ardıcıl verilir. Şagirddən tələb olunur ki, mətnin məzmununa uyğun olaraq cümlələrin ardıcılığını tapsın (cümlələri mətndəki hadisələrin ardıcılığına görə nömrələ).

2.6. Mətnin sonuncu cümləsi ortalarda verilir. Hansı cümənin mətnin sonluğuna uyğun gəldiyi soruşturulur.

3. Doğru, yoxsa yanlış

3.1. Çalışmada bir neçə cümlə verilir. Bunlardan bəziləri mətnin məzmununa uyğun, digərləri isə məzmun ziddidir. Şagirdlər doğru və yanlış cümlələri müvafiq xanalarda qeyd edirlər.

3.2. Çalışmada doğru, yanlış cümlələrlə yanaşı, mətndə öz əksini tapmayış, lakin məzmunla ziddiyət təşkil etməyən cümlələr verilir.

LAYİHƏ

4. Hansı suala cavab var (yoxdur)?

4.1. Çalışmada mətnin məzmunu ilə bağlı bir neçə sual verilir. Bu suallardan yalnız birinə mətndə cavab var. Şagird həmin sualı tapmalıdır.

4.2. Çalışmada mətnin məzmunu ilə bağlı bir neçə sual verilir. Bu suallardan birinə mətndə cavab yoxdur. Şagird həmin sualı tapmalıdır.

5. Açıar sözlər və cümlələr

5.1. Mətndən sonra çalışmada sözlər verilir. Şagird onların arasından mətnin məzmunu ilə birbaşa əlaqəsi olan açar sözləri seçməlidir.

5.2. Mətndən əsas fikri müəyyən edən cümlələri seçmək tələb olunur.

6. Cütləri müəyyən et.

İki sütunda sözlər və ya ifadələr verilir. Hər sütundakı müəyyən bir söz (ifadə) digər sütundakı sözlə (ifadə ilə) cütlük təşkil edir; məsələn, bir sütunda obraz adları, digər sütunda həmin xarakterlərin xüsusiyyətləri verilə bilər.

7. Əsas fikri müəyyən et.

7.1. Bir neçə atalar sözü verilir. Onlardan mətnin ideya məzmununu daha dəqiq ifadə edənini tapmaq tələb olunur.


7.2. Çalışmada mətndən çıxarılmış bir neçə cümlə verilir. Şagird bu cümlələrdən mətnin məzmunu üçün daha əhəmiyyətli olanını seçməlidir (daha çox elmi-kütləvi və publisistik mətnlərə aiddir).

7.3. Mətnin müxtəlif yerlərində verilən məlumatlar müəyyən qənaətə gəlməyə imkan verir. Çalışmada soruşular: "Mətni oxuduqdan sonra hansı qənaətə gəlmək olar?" (Test şəklində tərtib etmək tövsiyə olunur.)

7.4. Mətn adsız verilir. Çalışmada bir neçə başlıq verilir ki, şagird onlardan mətnin məzmununa uyğun olanını seçməlidir.

7.5. Mətn kiçik hissələrə (fəsillərə) bölünür. Şagirddən mətnin hissələrini adlandırmaya tələb olunur.


8. Obrazlar xəritəsinin tərtibi



Yuxarıda verilmiş sxem (obrazlar xəritəsi) lövhədə və ya vatman vərəqində çəkilir. Təhlil olunacaq obrazın adı müvafiq xanada yazılıqdan sonra digər xanalar şagirdlər tərəfindən doldurulur. Xarakterin əsas cəhətləri (xüsusiyyətləri) əsərdən gətirilmiş nümunələr (əsaslandırma) əsasında müəyyənləşdirilir.

9. Hekayə xəritəsinin tərtibi

Əsərin hekayə xəritəsi də sxem şəklində tərtib olunur. Əsərdən asılı olaraq hekayə xəritəsinin müxtəlif növləri ola bilər. Əsas məqsəd qrafik təsvir vasitəsilə əsər haqqında tam təsəvvür yaratmaqdır.



DƏRSLİKDƏ “SADƏDƏN MÜRƏKKƏBƏ” PRİNSİPI

Dərslikdəki materiallar sadədən mürəkkəbə prinsipi ilə verilir. Bu prinsip bir neçə istiqamətdə həyata keçirilir:

1. Mətnlərin və mövzuların seçimində: əvvəlcə sadə, sonra mürəkkəb mətnlər verilir; məsələn, “Tarixdə iz qoyanlar” sonuncu bölmənin mövzusunu təşkil edir, çünkü şagirdlər tarix dərslərində qədim və orta əsrlər Azərbaycan tarixi ilə tanış olduqdan sonra buradakı mətnləri daha asan qavraya bilərlər.
2. Eyni çalışma modeli əvvəlcə sadə, sonra daha mürəkkəb formada verilir.
3. Eyni məzmun standartını reallaşdırmaq üçün əvvəlcə sadə, sonradan daha mürəkkəb çalışma modelindən istifadə olunur.
4. İlk bölmələrdə sadə, son bölmələrdə isə daha mürəkkəb təlim texnologiyaları tətbiq edilir.

TƏLİM TEXNOLOGİYALARI

Dərsin təşkilində düzgün metodun seçilməsi çox mühüm məsələdir. Burada müəllim tərəfindən həyata keçirilən təlimlə ayrı-ayrı şagirdlərin və qrupların müstəqil fəaliyyətinin əlaqələndirilməsi vacibdir. Müasir təlimdə əsas məqsəd, sadəcə, təlim materialını mənimsətmək, şagirdlərə hazır bilik və ehkamlar vermək deyil, onların faktlar və mənbələrlə sərbəst işləmək, təhlil etmək, müstəqil nəticələr çıxarmaq bacarıqlarını inkişaf etdirməkdir. Bu cür təlimdə qiymətləndirmə konsepsiyası da fərqlidir. Burada yalnız mənimsənilmiş biliklərin aşkarlanması deyil, şagirdlərin oxuduğu mətni qavramaq, məntiqi və yaradıcı düşünmək, ümumiləşdirmək, sərbəst işləmək bacarıq və vərdişləri əsas qiymətləndirmə meyari kimi götürülür.

Bütün bunlarla yanaşı, demək lazımdır ki, interaktiv metod məqsəd deyil, vasitədir. Məqsəd isə kurikulumda təsbit olunmuş məzmun standartlarını reallaşdırmaqdır. Odur ki müəllim bu standartlara aparan ən səmərəli yolu özü seçməlidir. Təcrübə göstərir ki, interaktiv metodlarla bu məqsədə daha tez və səmərəli şəkildə nail olmaq mümkündür. Bunun üçün bir dərs daxilində bir neçə fəaliyyət modelindən və təlim üsulundan istifadə etmək olar.

Aşağıda interaktiv təlimdə geniş yayılmış, eləcə də dərslik müəllifləri tərəfindən təklif olunan bir sıra metod və üsulların şərhi verilir.

BİBÖ əksər dərslərdə tətbiq oluna bilən çox sadə və səmərəli üsuldur. Daha çox motivasiya mərhələsində şagirdlərə əvvəlki biliklərini xatırlatmaq məqsədilə tətbiq olunan bu üsul eyni zamanda diaqnostik qiymətləndirməyə və özünüqiyətləndirməyə də xidmət edir.

Dərsin mövzusu müəllim tərəfindən elan edilir və lövhədə BİBÖ cədvəli çəkilir: şagirdlərin mövzu ilə bağlı bildikləri 1-ci sütunda, bilmək istədikləri 2-ci sütunda qeyd olunur. Dərsin sonunda mövzu ilə bağlı şagirdlərin öyrəndikləri 3-cü sütunda qeyd edilir.

Beyin həmləsi də yeni mövzuya maraq oyatmaq və diaqnostik qiymətləndirmə aparmaq məqsədilə keçirilir. Bəzi mənbələrdə bu üsula əqli hücum da deyilir. Hərfi tərcümədə (brainstorming) "beyin fırçası" adlanır.

Sual (problem) lövhədə yazılır. Şagirdlər çəkinmədən sual etrafında öz ideyalarını, fikirlərini bildirirlər. Bütün ideyalar şərhsiz, müzakirəsiz qeyd olunur. Sonda düzgün ideyalar aşkar olunur, yekunlaşdırılır və təhlil edilir.

Söz assosiasiyları şagirdlərin assosiativ düşüncə bacarığını yoxlamaqla motivasiya zamanı diaqnostik qiymətləndirmə rolunu oynaya bilər.

Öyrəniləcək mövzu ilə bağlı əsas söz lövhədə yazılır. Şagirdlər bu sözə bağlı xatırladıqları söz, ifadə və fikirləri söyləyirlər. Beləliklə, mövzu ilə bağlı şagirdlərin ilkin bilik səviyyəsi müəyyən edilir.

Qruplarda araştırma modeli informasiya qəbuletmə və ona münasibət bildirmə prosesində şagirdin tənqid təfəkkürünün inkişafına geniş imkanlar

açır. Burada fəaliyyət aşağıdakı sxem üzrə baş verir: 1. Mövzu ilə bağlı tədqiqat sənədi qoyulur. 2. Şagirdlər qruplara bölünərək araşdırma aparırlar (hər qrup mövzu ilə bağlı bir problemi araşdırır). 3. Qrupların təqdimatları dinlənilir. 4. Məlumat mübadiləsi aparılır. 5. Tədqiqat sənədi bir yerdə müzakirə olunur və nəticə çıxarılır.

Akvarium diskussiya bacarığını inkişaf etdirir.

İştirakçılar diskussiya qaydalarını (reqlament, bir-birinin sözünü kəsməmək) müəyyən edirlər. Şagirdlər iki qrupa bölündüb bir-birinin içində olan dairələr şəklində oturlurlar. Birinci qrup daxili (kiçik) dairədəki stullarda əyləşərək müəllimin təklifi etdiyi problemi müzakirə edir. Böyük dairədəki stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığıni müşahidə edir. Vaxt bitdikdən sonra "xarici dairə"nin iştirakçıları diskussiyanın gedisiqi qiymətləndirir.

Birinci mərhələ bitdikdən sonra qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirir.

Debat şifahi nitq bacarıqlarını və tənqidi təfəkkürü inkişaf etdirir.

Debatın necə keçirilməsi sinfin səviyyəsindən asılıdır. Səviyyə nə qədər yüksəkdirsə, debat üçün ayrılmış vaxt daha çox, qaydalar da bir o qədər dəqiq və sərt olur. İstənilən halda adı mübahisədən fərqli olaraq debatın dəqiq formatı və reqlamenti olmalıdır. "Azərbaycan dili" dərsində debatın əsas məqsədi hər hansı həqiqəti aşkar etmək deyil, şagirdlərin dinləmək, danışmaq və araşdırmaq bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlər hər bir fikri əsaslandırmaq üçün arqument (dəlil, sübut) axtarmalı və onları şifahi nitq bacarıqlarının köməyi ilə effektiv şəkildə təqdim etməlidirlər. Onlar opponentin sözünü kəsmədən onun arqumentlərini dinləməli və qısa zamanda eks-arqumentlər hazırlamağı bacarmalıdırular. Debat üçün mövzu şagirdin yaş səviyyəsinə uyğun seçilməlidir.

Anlayışın çıxarılması üsulu şagirdlərdə anlayışın əlamətlərini sadalamaqla sözü izah etmək bacarığını inkişaf etdirir. Daha çox motivasiya mərhələsində istifadə olunur.

Arxasında hər hansı söz yazılmış kart lövhədən asılır. Şagirdlər bu sözü tapmalıdırular. Bunun üçün müəllim kartın üzərində həmin sözü izah edən iki-üç əlamət (xüsusiyyət) yazar. Əgər bu, sözü tapmağa kifayət etməzsə, müəllim siyahını genişləndirir.

Aukcion şagirdlərdə analitik təfəkkürü və söz ehtiyatını inkişaf etdirir.

Şagirdlər qarşısında problem qoyulur, şagirdlər bu problemin həlli yollarını sadalamaçırlıqlar. Düzgün fikirlər lövhədə qeyd olunur. Sonuncu düzgün fikri söyləyən şagird qalib sayılır; məsələn: 1) bədii mətn oxunduğan sonra hər hansı obrazı səciyyələndirən xüsusiyyətləri sadalamaq; 2) söz-anlaysış elan edildikdən sonra onun əlamətlərini sadalamaq və s.

Klaster (şaxələndirmə) anlayışların təsnifatını yaratmaq bacarığını inkişaf etdirir. Şagirdləri mövzu ətrafında açıq və sərbəst düşünməyə sövq edir.

Lövhənin mərkəzində dairə çəkilir və orada söz yazılır. Şagirdlər sözün ifadə etdiyi anlayışlarla bağlı yeni sözlər yazmalı və onları əlaqələndirməlidirlər. Vaxt bitdikdən sonra alınan klaster müzakirə edilir.

Ziqzaq üsulu mətnin məzmununun müxtəlif bacarıqlar (**oxu, dinləmə, danışma**) tətbiq etməklə şagirdlər tərəfindən mənimsənilməsini təmin edir. Bu üsul dinləmə, danışma və oxu məzmun xətlərini özündə birləşdirməklə sinifdə hər bir şagirdin fəal olmasına imkan yaradır.

Şagirdlər 4-5 nəfərlik qruplara bölünürlər. Bunlar əsas (“doğma”) qrup adlanır. Sonra şagirdlərə 1-dən 4-ə və ya 5-ə kimi saymaq tapşırılır və eyni rəqəmli şagirdlərdən yeni qrup yaradılır. Buna ekspert qrupu deyilir. Öyrəniləcək mətn ekspert qruplarının sayı qədər (4-5) hissələrə bölünür və hər qrupa bir hissə verilir. Hər bir ekspert qrupundakı şagirdlər öz hissələrini oxuyub qavradıqdan sonra əsas qrupa qayıdır öyrəndikləri hissəni danışırlar. Sonda əsas qrupun bir nümayəndəsi oxuduğunu və dinlədiklərini ümumiləşdirib mətni nəql edir.

Bundan sonra müəllim hər bir əsas qrupun mətni tam qavradığına əmin olmaq üçün qruplara suallar verir.

Sinkveyn. Bu üsul az sözlə fikir ifadə edə bilmək bacarığını formalaşdırmağa kömək edir. “**2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir**” və “**1.2.1. “Deyacəyi fikrə müvafiq ifadə forması seçilir**” məzmun standartlarının reallaşdırılması zamanı daha çox istifadə edilə bilər. Hər hansı bir mətnin sonunda mətnin ideyasını bir neçə sözlə ifadə etmək tapşırılır. Əvvəlcə mətnin məzmunu ilə bağlı bir isim, sonra həmin ismi təyin edən iki sıfət, daha sonra söylənmiş ismə uyğun üç feil, növbəti mərhələdə mətnin ideyasını dörd sözdən ibaret birləşmə ilə ifadə etmək və nəhayət, ən sonda mətndən aldıqları təessürati yenidən bir isimlə ifadə etmək tapşırılır. Bu üsul şagirdlərdə ümumiləşdirmə bacarığının inkişaf etməsinə çox kömək edir.

Cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə. Mətndəki əsas fikri müəyyənləşdirməyə xidmət edən üsuldur. Mətnin hər abzasını bir cütlük oxuyur. Sonra həmin abzasdakı əsas fikri bir cümlə ilə ifadə etmək və həmin abzasa məntiqi sual qoymaq tapşırılır.

Istiqaṁətləndirilmiş oxu. İstiqaṁətləndirilmiş oxu (İO) ədəbi mətn və ya elmi-kütləvi mətnin mənimsənilməsində istifadə edilən düşünmə fəaliyyətidir. Bu üsul zamanı daha çox səssiz oxudan istifadə olunur və şagirdlərin diqqətə və məqsədyönlü oxumasını təmin etmək üçün əvvəlcədən onlara müəllim tərəfindən hazırlanmış müəyyən suallar təqdim edilir. Mətnin hovundən asılı olaraq (bədii və ya elmi-kütləvi) suallar tərtib edilir; məsələn, bədii məhlələrdə hadisənin cərəyan etdiyi yer, zaman, obrazların xüsusiyyətləri, konfliktin

yaranma və həllədilmə yolları, əsərin mövzusu və ideyasını müəyyənləşdirən suallar tərtib edilə bilər. Elmi-kütłevi mətndə isə suallar daha çox faktlar və məlumatlarla bağlı olur. Şagirdlərin fikri həmin suallara cavabın tapılmasına yönəldiyi üçün onlar mətni mexaniki oxumağa yox, anlamağa çalışacaqlar.

Rollu oyun şagirdlərdə ifadəli oxu və danışma bacarığını inkişaf etdirir.

Dialoqların üstünlük təşkil etdiyi mətnlər səhnələşdirilir. Bu zaman müəllif mətnini bir şagird, qəhrəmanların nitqini başqa şagirdlər səsləndirirlər. Daha çox “1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir” və “2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur” standartlarının reallaşdırılmasına xidmət edir.

Aşağıda dərslik müəllifləri tərəfindən təklif olunan, əsasən, “oxuyub-anlama” bacarığının inkişafına xidmət edən metodlar şərh olunur.

Öyrənirəm – öyrədirəm. Mətnin məzmununun mənimsənilməsində bu üsul uğurlu nəticə əldə etməyə kömək edir. Bu üsulun tətbiqi zamanı şagirdlərə əvvəlcə mətni bütövlükdə oxumaq tapşırılır. Sonra şagirdlər qruplara ayrılırlar və hər qrup mətnin bir hissəsini ətraflı müzakirə edir və orada əks olunan fikir və faktları əhatə edən suallar tərtib edir. Təqdimat zamanı qrup nümayəndəsi həmin sualla digər qruplara müraciət edir. Cavab yanlış və ya yarımcıq olduqda o öz sualını geniş şərh edir. Bu zaman həm sual verən, həm də sualları cavablandırıran qrupların fəaliyyəti qiymətləndirilir.

Bu metod “1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır” və “1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır” standartlarının reallaşdırılması üçün effektli vasitədir. Bu zaman şagirdlər qruplar arasında qalib çıxməq üçün mətndəki ən xırda detallara diqqət yetirirlər.

Sual müsabiqəsi, əsasən, elmi mətnlərlə iş zamanı aparılır.

Şagirdlər qruplara bölündürələr. Dərslikdə verilmiş mətn şagirdlər tərəfindən səssiz oxunduqdan sonra qruplar bu mətn üzrə mümkün qədər çox sual hazırlayırlar (unutmamaq üçün sualları vərəqdə qeyd edirlər). Hər bir qrupun sualına digər qruplar cavab verməlidir. Suallar qruplar tərəfindən növbə ilə bir-bir səsləndirilməlidir, buna görə də qrupların ardıcılılığı püşkə əsasən müəyyən olunur. Müəllim bildirir ki, hər suala görə qrup 1 bal, düzgün cavaba görə 2 bal qazanacaq və qiymətləndirmə üçün lövhədə belə bir cədvəl çəkir (ballar şərti olaraq göstərilir):

Qruplar	Verilən suallar	Düzgün cavablar	Cəmi
I qrup	xxx	xx	7 bal
II qrup	xx	xxx	8 bal
III qrup	xx	x	4 bal
IV qrup	x	xx	5 bal

Müəllim müsabiqənin digər şərtlərini də elan edir:

- *Təkrarlanan, qeyri-müəyyən və anlaşılmaz suallar qəbul olunmur.*
- *Sualı səsləndirmək üçün qrupa 5 saniyə vaxt verilir.*

Sual səsləndikdən sonra əlini birinci qaldıran şagird cavab verir. Əgər bir neçə şagird eyni zamanda əlini qaldırarsa, kimin cavab verəcəyi müəllim tərəfindən müəyyən olunur.

Təxminetmə. Bədii əsərin oxunması zamanı 2.2.3 standartına aparan üsullardan biridir. Şagirdlər mətnin başlığını oxumaqla onun mövzusunu müəyyənləşdirirlər. Mətnə çəkilmiş illüstrasiyalar nəzərdən keçirilir və mətnin məzmunu təxmin edilir. Mətn hissələrlə oxunur və hər hissədən sonra hadisələrin davamı təxmin edilir.

Bu üsul şagirdlərdə yaradıcı təfəkkürün inkişafına xidmət edir.

LAYİHƏ TAPŞIRIQLARI – MÜSTƏQİL TƏLİMƏ İMKAN YARADILMASI

Vəsaitdə şərh olunan bir çox dərslərdə müvafiq mövzu üzrə evdə işləmək üçün şagirdlərə layihə tapşırıqlarının verilməsi tövsiyə olunur. Bu layihələr yazılı (tədqiqat əsəri) və ya şifahi (məruzə) şəkildə təqdim oluna bilər. Birinci halda bu tapşırıq “[3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır](#)”, ikinci halda “[1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir](#)” standartına xidmət edir.

Məruzə layihə hazırlamağın növlərindən biri kimi araşdırma və danışma bacarığını inkişaf etdirən üsuldur.

Hər bölmənin sonunda şagirdlərə həmin bölmənin mövzusu ilə bağlı məruzə hazırlamağı tapşırmaq olar. Müəllim bölmənin mövzusunu problemlərə bölüb hər problemlə bağlı bir məruzə hazırlamağı tapşırı bilər. Məruzənin hazırlanmasında müəllim və valideyn köməyi vacibdir. Məruzə qruplar tərəfindən və ya fərdi şəkildə hazırlanara bilər.

Belə layihələrin hazırlanması şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqiliyələnmə bacarıqlarının formallaşmasında mühüm rol oynayır. Şagirdlərin məktəbdən sonra qrup şəklində işləmələri onlarda əməkdaşlıq, kollektiv layihə üzərində iş, vəzifə bölgüsü və digər sosial bacarıqların formallaşması üçün çox əhəmiyyətlidir. Kollektiv ev layihələri həmçinin müxtəlif nitq bacarıqlarının inkişafında, əsas məzmun standartlarının reallaşdırılmasında böyük rol oynayır.

DƏRSLƏRİN STRUKTURU

Azərbaycan dili üzrə məzmun standartlarının mahiyyətində idrak taksonomiyasının mərhələli prinsipi öz əksini tapır. Belə ki, “Oxu” və “Dinləmə” məzmun standartları anlamağa, mənimseməyə, dərk etməyə yönəlmışdır, “Danışma” və “Yazı” məzmun xətləri özünüifadəni, tətbiqetməni nəzərdə tutur. Odur ki dərslikdə və müəllim üçün vəsaitdə bu ardıcılıqla riayət olunmuşdur:

oxu, sonra **danışma**, **yazı** və ya **dil qaydaları**
yaxud

dinləmə, sonra **danışma**, **yazı** və ya **dil qaydaları**

Beləliklə, dərslerdə müvafiq fənn kurikulumunda nəzərdə tutulan məzmun standartları **anlama** → **dərketmə** → **tətbiqetmə** prinsipi üzrə integrasiya olunur. Hər bir dərsin şərhi motivasiya ilə başlanıb qiymətləndirmə ilə bitir. Bununla yanaşı, əsas hissə də mərhələlərə bölünür ki, hər bir mərhələ müəyyən məzmun xətti üzrə fealiyyəti nəzərdə tutur. Bir mərhələ daxilində müvafiq məzmun xəttinə aid olan bir və ya bir neçə məzmun standartı reallaşdırıla bilər.

Müəllimlər hər bir dərslə bağlı təqdim edilən materialları öz tələblərinə uyğun saatlar üzrə bölgə bilərlər, lakin yuxarıda göstərilən idrak taksonomiyasının mərhələlərinə uyğun ardıcılıqla riayət olunmalıdır.

FƏNDAXİLİ VƏ FƏNLƏRARASI İNTƏQRASIYA

Azərbaycan dili üzrə məzmun standartlarından bəzilərinin dərketmə, digərlərinin tətbiqetmə mərhələsinə aid olması bir çox hallarda **fəndaxili integrasiyaya** yol açır; məsələn, verilmiş mətndə bəzi sözlər (daha çox feillər) buraxılır və kontekstdən çıxış edərək onların qrammatik formasını müəyyənləşdirmək tapşırılır ki, bu da oxu və dil qaydaları məzmun xətləri arasında şaquli integrasiya yaradır. Bəzən isə ibtidai siniflərdə reallaşdırılmış məzmun standartlarına müraciət olunur (şaquli integrasiya); məsələn, dərslerin şəhərində qoyulan “mətnin davamını təxmin et” 4-cü sinfə aid məzmun standartıdır. Fəndaxili integrasiya zamanı integrasiya olunan məzmun standartı bəzən təlim məqsədi kimi göstərilmir. Bu həmin standartın dərsdəki çəkisindən asılıdır.

Dərslikdə və MMV-də verilmiş istənilən tapşırığın məqsədi müvafiq fənn (Azərbaycan dili) üzrə müəyyən məzmun standartını reallaşdırmaqdır. Lakin bu məqsədi həyata keçirmək üçün bəzən başqa fənnin məzmun standartı vasitə kimi çıxış edir və bu zaman fənlərarası integrasiya baş verir; məsələn, Şəhriyarın “Heydərbabaya salam” şeirini təhlil edərkən “Oxuyadım: “Çoban qaytar qızunu” misrası araşdırılır və bu cümlənin məşhur xalq nahnisi “Sarı gəlin”dən olduğu müəyyənləşdirilir. Müəllimin köməyi ilə şagirdlər mahnının sözlərini və musiqisini xatırlayır və oxuyurlar. Beləliklə, musiqi fənni ilə integrasiya yaradılır.

İNKLÜZİVLİK, MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ HƏSSASLIQ

Dərslikdə xalqımızın milli-mənəvi dəyərlərinin, tarixinin, tarixi şəxsiyyətlərinin, mədəni abidələrinin təbliğinə böyük yer verilmişdir. Şagirdlərə vətənpərvərlik hissi aşılamaq, Azərbaycan tarixinin qan yaddasını unutma- maq məqsədilə müxtəlif bölmələrdə 20 Yanvar ("Qanadlı misralar" mətni) və Xocalı faciəsini ("Xocalıdan yadigar" mətni), Qarabağ müharibəsini ("Bilirdim ki, gələcəksən" mətni) əks etdirən mətnlər yer almışdır.

İnkluzivliyi təmin etmək üçün bəzi mətnlər fiziki qüsuru olan uşaqlara həsr edilmişdir; məsələn, "Onlar necə danışır və oxuyurlar" mətni birbaşa bu məsələ ilə bağlıdır. Belə ki, anadangəlmə lal, kar və kor olan insanların cəmiyyətə integrasiyası, onlara həssas münasibət bəsləməklə bağlı tövsiyələr verilmişdir. Bundan əlavə, "Orxan və Təpəl", "Dünyanın ən sürətli adamı" kimi mətnlərdə də fiziki qüsuru olan insanlardan söhbət açılır. Bu mətnlər pozitiv ruhda olmaqla nikbin süjet xəttinə malikdir.

Irqi, dini ayrı-seçkiliyin yolverilməzliyi mövzusuna həzəret Əlinin şəxsiyyətindən bəhs edən "Irqi ayrı-seçkiliyə yol verməzdi" mətnində (VI bölmə) toxunulur. Gender məsələlərinə həssas yanaşmanı təmin etmək üçün istər mətndəki, istərsə də şəkillərdəki obrazlar arasında oğlan və qızların bərabər nisbətinə əməl edilmişdir.

ƏLAVƏ VƏSAİTLƏRDƏN İSTİFADƏ

Müasir təlimdə İKT-nin rolu çox böyükdür. Kompüter texnologiyalarından istifadə etməklə təlim məqsədlərinə daha tez və effektiv şəkildə çatmaq olar.

Interaktiv lövhə. Bəzən "Ağıllı lövhə" və ya "Mimio qurğusu" da adlanan interaktiv lövhədən fəal təlim metodlarına əsaslanan dərsin təşkili üçün istifadə etmək tövsiyə olunur. "MimioStudio" programı ilə təchiz olunmuş interaktiv lövhə müəllimin özü tərəfindən hazırlanmış materiallarla yanaşı, əlavə mənbələrdən, o cümlədən internet resurslarından istifadə etməyə imkan verir. Proyektor işə salınıb dərs elektron lövhə vasitəsilə başladığı andan müşahidəçi mövqeyi seçən müəllim yalnız zəruri hallarda şagirdlərin sərbəst işinə müdaxilə edə bilər.

Proyektor. Elektron formatda təqdimatların hazırlanması ilə bağlı bəzi qaydalarla şagirdləri tanış etmək tövsiyə olunur:

- Təqdimat zamanı verilən məlumat qısa, konkret və aydın olmalıdır.
- Slaytlarda həddən artıq böyük mətn parçaları yerləşdirilməməlidir, çünki bu, vizual olaraq gözü yorur və təqdimati maraqsız edir.
- Təqdimatda daha çox şəkillərdən, cədvəllərdən, qrafiklərdən, diaqramlardan istifadə etmək məqsədə uyğun sayılır. Lakin bütün bunlar hamısı məqsədə xidmət etməli, yersiz olmamalıdır.
- Təqdimat zamanı slaytların şərhi auditoriyaya danışılmalı, oxunmalıdır.

QİYMƏTLƏNDİRİMƏ

Müasir təhsildə qiymətləndirməni, sadəcə, şagirdə qiymət qoymaq kimi başa düşmək olmaz. Qiymətləndirmə təlim və tədrisin əsas tərkib hissəsidir. O həm müəllimə, həm də şagirdə məqsədə doğru irəliləyiş haqqında məlumat verir. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, təhsilin ilkin mərhələsindən başlayaraq son məqsədə çatmağın yollarını təhlil etməklə tədbirlər görmək və sonda hər bir şagirdin nailiyyətləri haqqında fikir söyləmək mümkün olsun.

Kurikulumda qiymətləndirmənin üç növü qeyd olunur:

- *İlkin səviyyənin qiymətləndirilməsi (diagnostik qiymətləndirmə). Şagırdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagırdlər tədris olunmuş materialın hansı hissəsini bilirlər?*

- *Irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagırdlər kifayət qədər irəliləyə bilirlərmi?*

- *Yekun (summativ) qiymətləndirmə. Şagırdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışları?*

Formativ (cari, gündəlik) qiymətləndirmə müəllimə imkan verir ki, “əlini daim şagirdin nəbzində saxlaşın”. Bu qiymətləndirmə müəllimə növbəti mərhələ üçün təlimin strategiyasını müəyyənləşdirməyə kömək edir. Qiymətləndirmənin meyarları isə müvafiq mərhələnin əvvəlində qoyulmuş məqsədlərdən asılıdır.

Qiymətləndirmə müəllim və şagırdların birgə fəaliyyəti kimi baş verməlidir. Şagird qiymətləndirmənin meyarlarını və məqsədini tam aydınlığı ilə dərk etməlidir. O bilməlidir ki, qiymətləndirmə onun təhsildə növbəti addımlarını planlaşdırmaq üçün məlumat və təlimat rolunu oynayır.

Qiymətləndimə müəllimdən xüsusi peşəkarlıq tələb edir. Bu peşəkarlığın əsas göstəriciləri aşağıdakılardır:

- qiymətləndirmənin planlaşdırılması;
- öyrənmə prosesinin müşahidəsi;
- qiymətləndirmənin nəticələrinin təhlili;
- şagırdların özünüqiymətləndirməyə həvəsləndirilməsi.

“Özünüqiymətləndirmə” bacarığı şagırdlərdə dərrakanı və “özünüidare” xüsusiyyətlərini inkişaf etdirir. Şagırdlərə aşilanmalıdır ki, qiymətləndirmə müvəffəqiyyətdən başgicəllənmə və ya pessimizmə qapılmaq üçün deyil, təhsilde növbəti addımlarını müəyyənləşdirmək üçün aparılır.

Qiymətləndirmə bütün şagırdlərə ən yüksək nəticəyə nail olmaq cəhd-lərindən heç vaxt imtina etməmək üçün stimul verməlidir. O, təhsil fəaliyyətinin bütün sahələrində şagırdların öyrənmə imkanlarının genişləndirilmesi üçün istifadə edilməlidir.

Dərslikdə və MMV-də hər bir mövzu və bölmə üzrə şagırdlərin qiymətləndirilməsi üçün kifayət qədər material verilmişdir.

LAYIHƏ

Vəsaитdə hər bölmənin sonunda şagirdlərin kiçik summativ qiymətləndirilməsi üçün materiallar verilmişdir ki, onlar da, əsasən, oxu və dil qaydaları məzmun xətləri üzrə müvafiq bölmədə reallaşdırılmış standartları əhatə edir.

Aşağıda müxtəlif standartlara uyğun qiymətləndirmə rubrikləri verilmişdir. Nəzərə almaq lazımdır ki, bu rubriklər nümunə xarakteri daşıyır. Müəllimlər dərsin təlim nəticələrinə uyğun olaraq rubrik yaratmalı və qiymətləndirmə aparmalıdır.

Sözün mənasını izah etmək bacarığının qiymətləndirilməsi üzrə holistik rubrik

Göstəricilər (səviyyə)	Meyarlar	Qeyd
4.	Kontekstdən çıxış edərək sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir və mənasını izah edir.	
3.	Kontekstdən çıxış edərək sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir, lakin mənasını izah etməkdə çətinlik çəkir.	
2.	Kontekstdən çıxış edərək sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirməkdə çətinlik çəkir.	
1.	Sözün kontekstə uyğun mənasını müəyyənləşdirməkdə çətinlik çəkir.	

Dinləmə və danışma bacarığının qiymətləndirilməsi üzrə holistik rubrik

Göstəricilər (səviyyə)	Meyarlar	Qeyd
4.	Müzakirə zamanı dinlədiyi fikirlərdəki əsas məqamları müəyyənləşdirir və ümumiləşdirərək təqdim edir.	
3.	Müzakirə zamanı dinlədiyi fikirlərdəki əsas məqamları müəyyənləşdirərək ümumiləşdirir, lakin təqdim etməkdə çətinlik çəkir.	
2.	Müzakirə zamanı dinlədiyi fikirlərdəki əsas məqamları müəyyənləşdirir, lakin ümumiləşdirməkdə çətinlik çəkir.	
1.	Müzakirə zamanı dinlədiyi fikirlərdəki əsas məqamları ikincidərəcəli faktlardan ayırmada çətinlik çəkir.	

LAYIHƏ

Yazı bacarıqlarının qiymətləndirilməsi üzrə holistik rubrik		
Göstəricilər (səviyyə)	Meyarlar	Qeyd
4.	Mətn yazı formasının tələblərinə uyğun yazılıb. Mətnin hissələri, abzaslar arasında keçidlərə riayət olunub. Məzmun əhatə olunmuşdur.	
3.	Yazı formasının tələbləri bəzi yerlərdə pozulub. Mətnin hissələri, abzaslar arasında keçidlər bəzi yerlərdə düzgün yazılmayıb. Məzmun tam əhatə olunmayıb.	
2.	Yazı formasının tələbləri pozulub. Mətnin hissələri, abzaslar arasında keçidlər bir çox yerlərdə düzgün yazılmayıb. Məzmun tam əhatə olunmayıb.	
1.	Yazı formasının tələbləri pozulub. Mətnin hissələri, abzaslar arasında keçidlər düzgün yazılmayıb. Məzmun əhatə olunmayıb.	

Bundan əlavə, oxu bacarığının qiymətləndirilməsi zamanı oxu texnikası və oxuyub-anlama üçün müxtəlif qiymətləndirmə cədvəllerindən istifadə olunması tövsiyə edilir. Oxu texnikasını qiymətləndirmek üçün yaxşı olar ki, müəllim əvvəlcədən aşağıdakı nümunəyə əsasən monitoring cədvəli tərtib etsin, sonra isə onun əsasında qiymətləndirmə cədvəlində qeydlər aparsın.

OXU TEKNİKASININ MONİTORİNQİ			
Dərs _____	Şagird	Tələffüz normasının pozulduğu söz	Abzas

LAYİH

Şagirdlərin təqdimat zamanı analitik qiymətləndirmə aparması üçün aşağıda təqdim olunmuş rubrik nümunəsindən istifadə etmək olar.

Meyarlar	Qiymətləndirmə şkalası (nailiyyət səviyyəsi üzrə göstəricilər)				Bal
	1	2	3	4	
Göz təması	Heç vaxt göz təması qurmur və ya bu, nadir hallarda baş verir.	Bəzi hallarda göz təması qurur.	Adətən, göz təması qurur.	Təqdimatın gedişatında göz təması qurur.	
Səs səviyyəsi	Səs səviyyəsi qeyri-münasib olur.	Səs səviyyəsi bəzən münasib səviyyədə olur.	Adətən, səs səviyyəsi münasib səviyyədə olur.	Səs hər zaman münasib səviyyədə olur.	
Ruh yüksəkliyi (ürəkdən, həvəslə danişır)	Təqdimat zamanı nadir hallarda ruh yüksəkliyi göstərir.	Təqdimat zamanı təsadüfi hallarda ruh yüksəkliyi mövcud olur.	Əksər təqdimatlar-da ruh yüksəkliyi olur.	Təqdimat boyunca ruh yüksəkliyi göstərir.	
Ümumiləşdirmə	Ümumiləşdirmədə sehvler çox olur.	Ümumiləşdirmədə bir neçə sehv olur.	Ümumiləşdirmədə sadəcə bir və ya iki sehv olur.	Ümumiləşdirmə tamamən dəqiq olur.	
Ümumi bal:					
Orta bal:					

Həmçinin şagirdlərin özünü və bir-birini qiymətləndirməsi üçün müxtəlif cədvəllər tərtib etmək olar.

Qrupda iş üzrə özünüqiymətləndirmə cədvəli 1			
Meyar	Bəli	Qismən	Xeyr
Tədqiqat planı tutduq.			
Vəzifə bölgüsü apardıq.			
Tapşırığı birlikdə hazırladıq.			
Düşündüklərimizi sərbəst ifadə etdik.			
Bir-birimizə diqqət və hörmətlə qulaq asdıq.			
Bir-birimizi həvəsləndirdik.			
Hərə öz vəzifəsini yerinə yetirdi.			
Tapşırığımızı düzgün təqdim etdik.			
Liderimizin işindən razı qaldıq.			

LAYİHƏ

**Özünüqıymətləndirmə cədvəli 2
Danışma bacarığının qiymətləndirilməsi**

Şagirdin adı, soyadı, atasının adı _____

Meyar	Bəli	Xeyr
Jest və mimikadan yerli-yerində istifadə edir.		
Düzgün səs tonu seçir.		
Əsas məqamları səs tonu ilə vurğulayır.		
Səlis danışır.		
“A...”, “e...”, “i...” kimi səslər çıxarmır.		
“Şey...”, “adı nədir...” kimi yersiz söz və ifadələri işlətmir.		
Sözlərin yersiz təkrarına yol vermir.		
Fikrini ifadə edə bilir.		
Məlumatları qruplaşdırmağı bacarır.		
Nitqini düzgün tamamlayır.		
Özünə inamla danışır.		
Emosional danışır.		
Dinləyici ilə göz teması qurur.		
Mövzudan kənara çıxmadan danışır.		
Nitqində yeni öyrəndiyi sözlərdən istifadə edir.		
Müəllimin şərhi		

LAYİH

Mənbələr

1. ADİLOV M. **Niyə belə deyirik.** Dərsliyin 2-ci bölməsi tədris olunarkən əlavə sual və tapşırıqların formalasdırılması üçün istifadə oluna bilər.
2. ALAN KROUFORD və b. **Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları.** Bakı, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", 2012.
3. **Azərbaycan dilinin frazeologiya lüğəti.** Bakı, "Altun kitab", 2015.
4. ƏFƏNDİZADƏ Ə., ABBASOV Ə. **İmlə mətnləri məcmuəsi.** 2010.
5. HÜSEYNOV B.A. **Rəvayətli ifadələr.** Dərsliyin 2-ci bölməsi tədris olunarkən əlavə sual və tapşırıqların formalasdırılması üçün istifadə oluna bilər.
6. **İnteraktiv təlim (müəllimlər üçün tədris vəsaiti).** Bakı, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", 2010.
7. **Məktəblinin alınma sözlər lüğəti.** Bakı, "Altun kitab", 2014.
8. **Müasir Azərbaycan dili (4 hissə).** Bakı, "Şərq-Qərb", 2007.
9. **Təhsil lüğəti.** Bakı, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", 2011.
Kitabda müasir təhsildə istifadə olunan terminlər və onların izahı öz əksini tapmışdır.
10. VEYSOVA Z.A. **Fəal interaktiv təlim. Müəllimlər üçün vəsait.** Bakı, 2007.

LAYİH

I BÖLMƏ

AİLƏ VƏ MƏKTƏB

Dərs №	Mövzu	Məzmun standartları	Saat sayı	Dərslik səh.	MMV səh.
1.	Mükafat	2.2.1, 2.2.2, 2.2.3, 2.1.1, 1.2.2, 4.1.2	3	10-12	36-38
2.	Əsl dost	1.2.4, 2.2.1, 2.2.2, 2.1.2, 1.2.2, 4.1.2	2	13-14	39-40
3.	İradənin gücü	2.2.3, 2.1.1, 1.2.1, 4.1.2, 1.1.2, 3.1.1	3	15-17	41-44
4.	Bizim riyaziyyat müəllimimiz	2.2.3, 1.2.2, 2.1.2, 3.1.4, 4.1.4	3	18-22	45-47
5.	Ala-bəzək torba	2.2.3, 2.1.1, 1.2.1, 3.1.1, 4.1.4	3	23-26	48-50
6.	Dünyanın ən sürətli adımı	2.2.3, 2.1.1, 2.2.1, 1.1.2, 3.1.2, 4.1.4	2	27-29	51-53
7.	Təcili qan lazımdır	2.2.3, 2.1.1, 3.1.1, 3.1.4, 4.1.4	2	30-33	54-55
8.	Xeyirxah Əli	2.2.3, 1.1.2, 3.1.1, 4.1.4	2	34-36	56-57
9.	Orxan və Təpəl	2.2.3, 2.1.1, 2.2.2, 1.1.2, 3.1.3, 4.1.4	3	37-39	58-60
10.	Hamının bildiyi dil	2.2.3, 1.2.3, 3.1.2, 4.1.4	2	40-42	61-63
11.	Onlar necə danışır və oxuyurlar	1.2.2, 2.2.3, 2.2.2, 4.1.2	2	43-45	64-65
12.	Dil qaydaları üzrə təkrar	4.1.2, 4.1.4	1	46-56	65
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ			1		66-67
Yekun			29 saat		

LAYIHƏ

Dərs 1. MÜKAFAT (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməkla mətni düzgün oxuyur.	Mətndəki deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun tələffüz edir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edir.
2.2.3. Mətndəki əsas fikri müəyyən-ləşdirir.	Verilmiş atalar sözlərindən mətnin məzmununa uyğun olanını seçir.
2.1.1. Lügətdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını izah edir.	Öyrəndiyi yeni sözləri cümlədə işlətmək mənasını anladığını nümayiş etdirir. Vurgusu dəyişməklə mənası dəyişən sözləri tələffüzünə və mənasına görə fərqləndirir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Həyatda gördüklerindən misal gətirməklə mühakimə yürüdür.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Saitləri növlərinə görə fərqləndirir.

Motivasiya

Müəllim: – Yay tətilini necə keçirmisiniz? Nə ilə məşğul olmusunuz? Yay ərzində hansı kitabları oxumusunuz? Şagirdlərin cavabları dinlənilir.

Oxu

Mətnin oxunması aşağıdakı mərhələlərlə həyata keçirilir:

◆ Şagirdlərin diqqəti mətnin adına yönəldilir. Müəllim: – *Sizcə, bu mətndə nədən danışılır? Həyatınızda heç mükafat almışınız? Yaxşı dərs oxuduğunuza görə kimdənsə mükafat gözləyirsinizmi?*

◆ Şagirdlərə tapşırılır ki, mətni oxuyarken mənasını bimədikləri sözləri qeyd etsinlər, sonda bu sözlərin izahı ilə bağlı iş aparılacaq.

◆ (St. 2.2.1) Mətn hissələrlə müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Müəllim mətni oxuyanların tələffüz qaydalarına riyət etmələrini nəzarətdə saxlayır və tələffüz normaları pozulan sözləri özü üçün qeyd edir (“Oxu texnikasının monitoringi” cədvəli, səh. 31).

◆ Dərslikdə mətn daxili suallar verilən yerlərdə oxu dayandırılır. Suallar şagirdlər tərəfindən cavablandırılır, tapşırıqlar yerinə yetirilir.



1. Aysunun yerində olsa idiniz, nə edərdiniz?

Şagirdin danışma yolu ilə özünüifadə (“Mən olsaydım, belə edərdim...”) bacarığı inkişaf etdirilir. Sual “1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir” məzmun standartı ilə integrasiya yaradır.

LAYİHƏ

?

2. Müəllif nəyə görə Aysunu “ağılı” adlandırır? Sizcə, bu, doğrudanmı, belədir?

Sual müəllif kinayəsini və humorunu duymağa kömək edir. Əlavə sual verilə bilər: – *Burada “ağılı” sözünü hansı sözlə əvəz etmək olar? (hiyləgər)*

?

3. Sizcə, Aysu atasını aldada biləcəkmi? Hadisələrin davamı ilə bağlı öz versiyalarınızı söyləyin.

Fəndaxili (şaquli) inteqrasiya. Şagirdin bədii təxəyyülünün inkişafına yönəlmışdır. Əvvəlki siniflərdə formalasdırılan “Mətni öz təxəyyülünə uyğun davam etdirir” bacarığının möhkəmləndirilməsinə xidmət edir.

Oxu və yazı

Fəndaxili inteqrasiya. 4-cü tapşırıq “**2.2.2.** Mətnin tərkib hissələrini fərqləndirir” və “**3.1.3.** Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir” standartlarının reallaşdırılmasına xidmət edir.

(St. 2.2.3) Əlavə tapşırıq: – *Mətnin məzmununa uyğun gələn atalar sözlərini seçin.* Müəllim aşağıdakı atalar sözlərini səsləndirir, şagirdlər yaşıl və qırmızı kartları qaldırmaqla “Uyğundur” (yaşıl kart), “Uyğun deyil” (kırmızı kart) cavablarını vera bilərlər:

- A) Yalançının yaddaşı olmaz.
- B) Yalan ayaq tutar, amma yeriməz.
- C) Yalançının evi yandı, heç kəs ona inanmadı.
- D) Qız – qızıl alma, qızı gözdən salma.
- E) Sən saydığını say, gör fələk nə sayır.
- F) Ağılı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər.
- G) Könlü balıq istəyənin quyruğu suda gərək.

Söz ehtiyatı

(St. 2.1.1) Dərsin əvvəlində şagirdlərə anlaşılmayan sözləri qeyd etmək tapşırılmışdı. Həmin sözlər lövhədə yazılır və izah olunur. Dərslikdə müvafiq rubrikada verilmiş 5-6-ci tapşırıqlar yerinə yetirilir.

“Xülasə” sözü ilə bağlı tapşırıq təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulub (7-ci tapşırıq).

Müəllimin nəzərine! Təcrübə göstərir ki, 5-ci sinif şagirdləri sözdə vurğulu hecanın yerini müəyyən etməkdə çətinlik çəkirler. “Dil qaydaları” məzmun xəttində vurğu ilə bağlı xüsusi standart olmasa da, bu mövzu “2.2.1. Təleffüz qaydalarını gözləməklə metni düzgün oxuyur” standartının reallaşdırılması üçün vəcibdir. Ona görə də şagirdlərdə bu bacarıq empirik yolla formalasdırılır. Bunun üçün ilkin mərhələdə vurgusu dəyişməklə mənası dəyişən sözlər üzərində işləmək tövsiyə olunur. Bölmənin sonunda isə heca vurgusu haqqında məlumat verilir.

- Şagirdlər xatırladıqları bir əsərin 5-6 cümlədən ibarət xülasəsini yazırlar.
- Şagirdlərə 7-ci testin cavab variantlarını ucadan oxumaq tapşırılır. “A” variantında işlənmiş “xülasə” sözünün tələffüzündəki vurğu fərqi şagirdlərin diqqətinə çatdırılır. Suallar: – *Bu sözü hansı sözlə əvəz etmək olar? (bir sözlə, müxtəsər). Bu cür sözlər qrammatikada necə adlanır? (köməkçi nitq hissələri)*
- Şagirdlərə 4-cü sinifdə keçdikləri omonimlər və coxmənəli sözlərlə bağlı biliklər xatırladılır. Nümunələr əsasında onların fərqini izah etmək tapşırılır.
- Sual: – “Xülasə” sözünü omonim hesab etmək olarmı?

Müəllimin nəzərinə! Məlumdur ki, omonim sözlərin deyilişi ilə yazılışı eyni, mənası fərqli olur. “Xülasə” sözünün isim və köməkçi nitq hissəsi kimi deyilişi fərqlidir, belə ki, birində vurğu üçüncü hecaya, digərində birinci hecaya düşür. Deməli, bu söz omonim deyil. O, coxmənəli söz də deyil, çünkü müxtəlif mənalarda müxtəlif nitq hissələrinə aid olur. Beləliklə, “şaxta”, “nərə” sözləri kimi, “xülasə” sözü də nə omonim, nə də coxmənəli sözdür.

Danışma

(St. 1.2.2) **Müzakirə:** “İnternet kitabı əvəz edə bilərmi?” Müzakirə prosesində **Auksion** keçirilə bilər: – *Bədi əsərlər oxumağın (mütaliənin) vacib bildiyiniz faydalarını deyin (söz ehtiyatını artırır, dünyagörüşünü genişləndirir, əsəri təhlil etmək bacarığını inkişaf etdirir və s.).*

Dil qaydaları

(St. 4.1.2) Şagirdlər ibtidai siniflərdə qalın və incə, dodaqlanan və dodaqlanmayan saitlər haqqında məlumat aldıqları üçün müəllim açıq və qapalı saitlərə daha çox diqqət yetirir. Açıq saitlərin tələffüzündə ağız boşluğunun geniş açıldığı, qapalı saitlərin tələffüzündə isə ağız boşluğunun bir qədər qapanmış vəziyyətdə olduğu şagirdlərin nəzərinə çatdırılır.

Dərslikdə verilmiş 8-9-cu tapşırıqları yerinə yetirməklə şagirdlər əvvəlki siniflərdə bu mövzu üzrə keçdiklərini tekrar edirlər.

10-cu tapşırıq motivasiya rolunu oynayır və şagirdlərin diqqətini açıq və qapalı saitlərin tələffüzündəki fərqə yönəldir. “A” və “I” saitlerinin ikisi də qalın, dodaqlanmayan saitdir. Lakin alt çənənin açılma dərəcəsinə görə bu saitlər fərqlənir: “a” açıq, “i” qapalı saitdir.

Dərsliyin 12-ci səhifəsində verilmiş nəzəri material şagirdlər tərəfindən mənimşənilir. 11-13-cü tapşırıqlar yerinə yetirilir.

13-cü tapşırıqda Aşıq Ələsgərin dodaqdəyməz təcnisi verilmişdir. Bu tapşırığı yerinə yetirərkən şagirdlər şeir parçasında dodaqlanan saitlərin işlənmədiyini müəyyənləşdirməlidirlər. Müəllim ədəbiyyat fənni ilə integrasiya yaradaraq dodaqdəyməz təcnis janrı haqqında məlumat verə bilər.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 2. ƏSL DOST (2 saat)

Standartlar	Təlim nəticələri
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Verilmiş şəkillə bağlı fikir yürüdür, hadisələri təxmin edir, təessüratlarını bölüşür.
2.2.1. Tələffüz qaydalarını gözləmək mətni düzgün oxuyur.	Mətndə deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun oxuyur.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin tərkib hissələrini məzmuna uyğun başlıqla adlandırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mətndəki ifadənin həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
1.2.2. Fikirlərini konkret fakt və nümunelərlə əsaslandırır.	Məruzə edərkən fikirlərini topladığı faktlarla əsaslandırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Samitləri növlərinə görə fərqləndirir. Sözdən asılı olaraq “K” hərfinin hansı səsi ifadə etdiyini müəyyənləşdirir.

Motivasiya

Müəllim: – “Dost dar gündə tanınar” atalar sözünü necə izah edərdiniz?

Şagirdlər həyatdan misallar gətirməklə atalar sözünü izah edirlər.

Müəllim:– *Təsəvvür edin ki, dostunuz çətin vəziyyətə düşüb. Amma onu bu vəziyyətdən çıxarmaq elə də asan deyil. Bunun üçün siz özünüzü təhlükəyə atmalısınız. Belə vəziyyətdə nə edərsiniz?*

Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.

Danişma və oxu

Mətn təxminetmə üsulu ilə oxunur.

♦ (St.1.2.4) Şagirdlərin diqqəti mətnə çəkilmiş illüstrasiyaya yönəldilir. Şagirdlər şəkillərə əsasən mətndə nədən danışıldığını, hadisələrin harada baş verdiyini təxmin edirlər.

♦ (St. 2.2.1) Mətn səsli oxu ilə oxunur, şagirdlərə tapşırılır ki, mətndə “I” samiti ile başlanan şəkilçilərin tələffüzüne diqqət yetirsilər (*dostluq, dərslərinə, hazırlanır, qəfəslərdə, heyvanlar, başlandı, yaxınlaşdı* və s.).

♦ Mətn şagirdlər tərəfindən 1-ci mətndaxili suala qədər oxunduqdan sonra şagirdlərin şəkillər üzrə təxmin etdikləri versiyalarla müqayisə olunur.

♦ 1-ci mətndaxili sual. Şagirdlər hadisələrin davamı ilə bağlı öz versiyalarını söyləyirlər.

♦ Mətnin oxusu davam etdirilir. Hadisələrin davamı şagirdlərin təxmin etdikləri versiyalarla müqayisə olunur.

♦ (St. 2.2.2) Hekayənin giriş, əsas və nəticə hissələri müəyyən olunur. Şagirdlər hər bir hissəni uyğun başlıqla adlandırırlar (məsələn: Giriş: “Vasifə Leylanın dostluğu”. Əsas hissə: “Sirkdə qəribə hadisə”. Nəticə: “Vasifin sədaqəti”).

Söz ehtiyatı

(St. 2.1.2) 14-cü səhifədəki 2-ci tapşırıq yerinə yetirilir. Şagirdlər kontekstdən çıxış edərək verilmiş ifadənin sədaqətli dostlar haqqında deyildiyini müəyyənləşdirirlər. Kəşfiyyata gedərkən əsgərlər düşmən tərəfə keçirlər və burada hər cür təhlükə ilə üzləşə bilərlər. Ona görə də kəşfiyyata gedən insan etibarlı və iradəli olmalıdır. Çətin məqamda satqınlıq etməməli, öz canını xilas etmək naminə dostunu, silahdaşını ələ verməməlidir. Belə adamlar, əlbəttə ki, dostluqda da möhkəm olurlar.

3-cü tapşırıq. Şagirdlər *akrobatika* sözünün mənasını müəyyənləşdirirlər. Həmin sözü cümlədə işlədirlər.

Danışma

(St. 1.2.2) Məruzə. 3-cü tapşırığın 2-ci hissəsi evdə işləmək üçün layihə tapşırığı kimi verilə bilər. Şagirdlər məzhəkəçilik (klounada), illüzionizm (fokusçuluq), ekvilibristika (kəndirbazlıq), vəhşi heyvan təlimi və digər sirk sənət növləri haqqında müxtəlif mənbələrdən məlumat toplayıb məruzə hazırlayırlar. Müəllim şagirdləri qruplara böyük hər qrupa bir sirk sənət növü haqqında kollektiv məruzə hazırlamağı tapşırı bilər.

Müəllimin nəzərinə! Şagirdlərin məktəbdən sonra qrup şəklində işləmələri onlarda əməkdaşlıq, kollektiv layihə üzərində iş, vəzifə bölgüsü və digər sosial bacarıqların formallaşması üçün çox əhəmiyyətlidir. Kollektiv ev layihələri həmçinin müxtəlif nitq bacarıqlarının inkişafında, xüsusilə "Yazı" və "Danışma" üzrə məzmun standartlarının reallaşdırılmasında böyük rol oynayır.

Dil qaydaları

(St. 4.1.2) 14-cü səhifədəki 4-cü tapşırıq samit səslərə aid nəzəri məlumatın mənimsdilməsi üçün motivasiya rolunu oynayır.

Samitlərin növləri ilə bağlı nəzəri məlumat mənimsdərilir. "K" hərfinin iki adının olması, məqamına görə üç səs ifadə etməsi ilə bağlı nümunələr əsasında iş aparılır.

K: "ke" [k] – kitab, kələm

K: "ka" [k'] – tank, kosmos

K: "ke" [χ] – ürək, məlek

Kar və cingiltili samitlərin tələffüzündəki fərqi izah etmək üçün belə bir təcrübə aparılır: – Yanan şəmi söndürmək üçün iki səs tələffüz edin – [v] və [f]. Hansı səsi tələffüz etməklə şəmi söndürmək olar? Sizcə, nə üçün? Samit səslərin necə əmələ gəldiyini xatırlayın. Hansı xüsusiyyətlərə görə [v] və [f] səslərindən birini "kar", digərini "cingiltili" hesab etmək olar?

5-6-cı tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.


LAYİHƏ

Dərs 3. İRADƏNİN GÜCÜ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Mətndəki hadisələr arasında səbəb-nəticə əlaqəsini müəyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənleşdirir.	Mətndə qarşılaşdığı yeni sözü yaxın-mənalı sözlə əvez etməklə mənasını anladığını nümayiş etdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Qrafik şəkildə verilmiş fikri, məlumatı şərh edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün ahəng qanununa tabe olub-olmadığını müəyyən edir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Elmi-kütləvi mətni dinləyərkən mü-hüm faktları seçir və qeyd edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Eyni mövzuda hekayə, ifadə və inşa yazır.

Motivasiya

Anlayışın çıxarılması



Şagirdlər müxtəlif fikirlər söyləyə bilərlər. Müəllim müxtəlif suallar vasitəsilə onları “iradə” anlayışına yönəldir.

Oxu

(St. 2.2.3) Mətn tapşırıqlar olan yerlərdə fasılələr verilməklə oxunur.

Müəllimin nezərinə! Bu sualların çoxuna növbəti hissədə cavab tapmaq mümkündür. Ola bilər ki, şagirdlər bəzi suallara cavab tapmaqdə çətinlik çəksinlər. Burada əsas məqsəd şagirdlərin təxminetmə bacarığını inkişaf etdirmək, onları fərziyyə söyləməyə həvəsləndirməkdir.

? **1. Sizcə, müəllim nə üçün bütün bunları Nahidə tövsiyə edir?**

Bu sualla şagirdlərdə fərziyyə yürütmək bacarığı inkişaf etdirilir.



2. Bu abzasdakı hansı cümlə müəllimin tövsiyələrinin səbəbini aydınlaşdırır?

Mətndə səbəb-nəticə əlaqəsini müəyyən etməyə, baş qəhrəmanın xarakterindəki psixoloji məqamları daha dərindən duymağa kömək edir. (Sanki yuxarıda – səmada gördüyü gözəlliklər, möhtəşəmlilik və əbədiyyət ona yerdəki cılızlıqları, mənasız əsəbilikləri unutdurmuşdu.)



3. İndiyə kimi oxuduqlarınızdan mətnin məzmununu və ideyasını müəyyən edin. Sizcə, bundan sonra hansı hadisə baş verə bilər ki, hekayənin ideyası daha qabarıq açılsın?

Sual mətnin əsas ideyasını müəyyənləşdirmək, bu ideyanı daha qabarıq ifadə edən epizod düşünmək bacarığını inkişaf etdirir.

Mətn oxunduqdan sonra onun məzmun və ideyasını müəyyənləşdirmək üçün suallar verilir. Məqsəd şagirdlərin diqqətini yoxlamaq və təhlil bacarığını üzə çıxarmaqdır. Ona görə də suallar müxtəlif tipli (yaddaş, mühakimə tələb edən və s.) ola bilər. Müəllim belə suallar verə bilər:


1. Nahidi bir neçə sözlə necə səciyyələndirmək olar?
2. Nahid Ayı, ulduzları seyr edərkən hansı hisləri keçirir?
3. Hekayənin ideyası nədən ibarətdir?
4. Müəllimin tövsiyəsinə qulaq asmaqla Nahid nəyi sübut etdi?

Söz ehtiyatı

(St. 2.1.1) 4-cü tapşırıq. Sözlər yaxınmənalı sözlərlə əvəz edilərkən kontekst daxilindəki mənası izah edilir, onların işlənmə məqamı aydınlaşdırılır; məsələn, “müqavilə” sözü ilə mənası yaxın olan “saziş”, “sözləşmə”, “razılaşma” kəlmələri seçilə bilər. Bu sözlərin dördünün də, demək olar ki, eyni məna daşıdığı müəyyənləşdirilir. Lakin “bağlamaq” sözünə diqqət yetirildikdə bu kontekstdə “müqavilə” sözünün yalnız “saziş” sözü ilə əvəz oluna biləcəyi izah edilir. Yeni öyrənilmiş sözlərlə söz birləşməsi və cümlə qurulur.

Danışma

(St. 1.2.1) Müəllim lövhədə aşağıdakı sxemi çəkir:



Akvarium. Şagirdlərə sxemi şərh etmək tapşırılır. Bunun üçün onlar bir neçə dəqiqə sxemə baxaraq öz fikirlərini formalasdırmalı və müzakirəye toplaşaraq düşündüklərini şifahi şəkildə təqdim etməlidirlər. Yönəldici suallar

vasitəsilə şagirdlərin aşağıdakı nəticələrə gəlməsinə kömək etmək tövsiyə olunur:

- İnsan daim özündə müsbət keyfiyyətlər tərbiyə etməlidir.
- Heç bir insan dünyaya ağıllı və ya ağılsız, mərd və ya namərd, tənbəl və ya zəhmətkeş gəlmir.
- Həyatda bütün müsbət keyfiyyətlərə nail olmaq mümkündür.
- Cəmiyyətdə insana hörmət və nüfuz gətirən müsbət keyfiyyətləri güclü iradə hesabına qazanmaq olar.

Dil qaydaları

(St. 4.1.2) Fənlərarası integrasiya (Mus., T.i.). Şagirdlər aşağı siniflərdə ahəng qanunu haqqında məlumat almışlar. Bu mövzuya keçməzdən əvvəl “ahəng”, “ahəngdarlıq” sözlərinin mənaları ilə bağlı müzakirələr keçirilə bilər. Bunun üçün müəllim musiqi səsləndirə, şeir oxutdura və ya böyük fırça ustalarının (məsələn, Səttar Bəhlulzadənin) rəsm əsərlərini nümayiş etdirə bilər. Bundan sonra şagirdlərlə həmin əsərlərdə rənglərin və ya səslərin ahəngi haqqında müzakirə keçirmək olar.

Dərsliyin 17-ci sehifəsindəki 5-6-ci tapşırıqlar “Ahəng qanunu” mövzusu üçün motivasiya rolu oynayır. Nəzəri material mənimsədildikdən sonra 7-9-cu tapşırıqlar yerinə yetirilir. 9-cu tapşırığın 1-ci 3 bəndində dörd sözdən biri ahəng qanununa tabe olub-olmamasına görə fərqlidir. 4-cü və 5-ci bəndlərdə isə dördündən biri qalın və ya incə saitlərin ahənginə görə fərqlənir.

Fəndaxili (şaquli) integrasiya (st. 4.1.2, I sinif, st. 4.1.5). Sait və samitlər haqqında verilən biliklərdən sonra müəllim əlifba barədə şagirdlərin aşağı siniflərdən öyrəndiklərini yoxlamaq məqsədilə suallar verir:

– *Əlifbamızda neçə hərf var? Onlardan neçəsi sait, neçəsi samit səsi işarə edir? Sinif jurnalında 8-ci sıradada olan şagirdin soyadını tapın. Sizcə, nəyə görə o məhz 8-ci sıradadır? Digər samitlərlə müqayisədə [n], [m], [l], [r] samitlərinin adlanmasında hansı fərq var?*

Müəllimin nəzərine! Şagirdlər 1-ci sinifdən hərflərin əlifba sırası ilə tanışdırılar.

Bu mövzuya qayıtmakda məqsəd onların lügətlə işləmək (**st. 2.1.1**), əlifba sırası ilə siyahı tutmaq bacarıqlarını inkişaf etdirməkdir.

Qruplarla iş. Şagirdlər qruplara bölünüb qrupdakı şagirdlərin soyadlarının siyahısını əlifba sırasına uyğun tərtib edirlər. Siyahılar təqdim olunduqdan sonra kollektiv şəkildə sinifdəki şagirdlərin əlifba sırasına uyğun ümumi siyahısı tərtib olunur.

Dinləme

(St. 1.1.2) Müəllim fasılələrdə suallar verməklə aşağıdakı mətni səsləndirir. Şagirdlərə tövsiyə olunur ki, dinlədikcə onlara əhəmiyyətli görünən məlumatları özlərində qeyd etsinlər.

ƏLİFBA NECƏ YARANIB

Qədimdə Aralıq dənizinin sahillərində Finikiya adlı bir ölkə olub. Finikiyalılar bir neçə ixtira ilə tarixin yaddaşında qalıqlar. Onlardan biri də əlifbadır.

Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış-veriş edirdilər. Çox vaxt onlar borc pul və ya nisye mal verir və bu zaman həmin şəxslərlə sövdəleşirdilər. Şifahi sövdələşmələr tez-tez pozulurdu. Beləliklə, tacirlər danışq səslerini işaret edən hərfər düşünüb yaratmalı oldular. Bundan sonra onlar müqavilənin şərtlərini qurudulmuş heyvan dərisi üzərində yazar və öz möhürlərini qoyurdular.

Zaman keçdikcə Finikiya əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında yunan və latin əlifbaları yaradıldı.

Dünyada üç əlifba var ki, bir çox xalqlar öz hərf sistemlərini yaradarkən onlardan istifadə etmişlər. Bunlar latin, ərəb və kiril əlifbalarıdır.

Türkdilli xalqların, eləcə də Azərbaycan türklerinin istifadə etdiyi əlifbalar içerisinde ən qədimi Orxon-Yenisey əlifbasıdır. Bu əlifbada 35 hərf vardır. Sait səsləri ifadə etmək üçün burada dörd işaret mövcuddur. Bu əlifba ilə yazılmış mətnləri ilk dəfə danimarkalı alim Vilhelm Tomsen oxuya bilmüşdir. Onun ilk oxuduğu söz "Tanrı" sözü olmuşdur.

Sonradan Azərbaycan xalqı uzun əsrlərboyu ərəb əlifbasından istifadə etmişdir. Keçən əsrə isə biz gah latin, gah kiril əlifbasını qəbul etmiş, nəhayət, əsrin sonuna yaxın yenidən müstəqillik qazandıqdan sonra latin əlifbasını seçmişik.

"Əlifba" sözü ərəb əlifbasındaki ilk iki hərfin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində "azbuka" kiril əlifbasının ilk iki hərfini (az, buki), bir sıra Avropa dillərində "alfabet" yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir.

Dinləmə mətninin şagirdlər tərəfindən nə dərəcədə mənimşəniliyini yoxlamaq üçün testlərdən ibarət işçi vərəqi tərtib edib paylamaq olar.

Yazı

(St. 3.1.1) Qruplarla iş. Şagirdlər 3 qrupa bölündürlər.

I qrup: *Dinləmə mətni əsasında ifadə yazın.*

II qrup: "*Necə oldu ki, bir Finikiya taciri əlifbanı icad etdi*" mövzusunda **hekayə yazın.**

III qrup: "*Əlifba nə üçün lazımdır?*" mövzusunda **inşa yazın.**

Şagirdlərin yazıları hazır olduqdan sonra oxunub müzakirə edilir. Müellimin yönəldici sualları ilə şagirdlər ifadə, hekayə və inşa arasındaki fərqləri izah edir, hər yazı növünə uyğun xüsusiyyətləri sadalayırlar.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIHƏ

Dərs 4. BİZİM RİYAZİYYAT MÜƏLLİMİMİZ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Mətnindəki əsas fikirlə bağlı mühakimə yürüdür.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Debat və müzakirələr zamanı qarşı tərəfin nitqindəki əsas məqamları qeyd edir və eks-argumentlər hazırlayır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mətnində ifadənin həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Əsər qəhrəmanına məktub yazır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Sözlərdə uzun tələffüz olunan saitlərin yazılış qaydalarına əməl edir.

Motivasiya

Müəllim: – *Sizcə, nə üçün insanlar müəyyən qaydalar düşünüb bu qaydalarla riayət etməyə çalışırlar? Cəmiyyətdə qaydalar olmasa, nə baş verər? Bəs məktəbdə hansı qaydalar var?*

Şagirdlərin fikirləri dinlənilir, müzakirə olunur.

Müəllimin nəzərinə! Bu mətn iki hissədən ibarət olduğundan dərsi iki mərhələyə bölmək olar:

I mərhələ – oxu (I hissə), danışma (debat);

II mərhələ – oxu (II hissə), yazı (məktub) və dil qaydaları.

Oxu

(St. 2.2.3) Mətnin **Ziqzaq** üsulu ilə oxunması tövsiyə edilir. Şagirdlər qruplara bölündülər, “doğma qruplar” müəyyənləşir. Sonra qrupların içərisində şagirdlər “bir, iki, üç, dörd” sayırlar. “Bir”lərdən, “iki”lərdən, “üç”lərdən və “dörd”lərdən ibarət ekspert qrupları müəyyənləşir. Mətn hissələrə bölünür, hər ekspert qrupuna bir hissə ilə tanış olmaq tapşırılır. Şagirdlərə vaxt verilir. Vaxt bitdikdən sonra ekspert qruplarının üzvləri yenidən doğma qrupda birləşib bir-bir mətnin hissələrini qruplarında danışırlar. Beləliklə, mətnin ümumi məzmunu hamı tərəfindən qavranılır.

Sonra hər bir qrup **Öyrəndim – öyrətdim** üsulu ilə mətnin bir hissəsinə aid suallar tərtib edir. Tapşırıq yerinə yetiriləndən sonra hər qrup öz suallarını digər qruplara təqdim edir.

Mətnadxili sualların şərhi:



1. “Əlahərzət” sözünün mənasını müəyyənləşdirin.. Nəyə görə müəllimin bu müraciəti sinifdə gülüş doğurdu?

LAYIHƏ

“Əlahəzrət” sözü arxaizmdir. Qədimdə padşahlara verilən tituldur. Vəzifəsini yerinə yetirməyən şagirdi kinayə ilə “əlahəzrət” adlandırmaqla qaydanı pozanı utandırmağa çalışır ki, bir daha belə səhvə yol verməsin.

2. Sizcə, nəyə görə hamı Elşən müəllimin ona “sən” deyə müraciət etməsini istəyirdi?

Mətnindən görünür ki, hamının hörmət etdiyi müəllimin “sən”ini qazanmaq hər şagirdə qismət olmur. Elşən müəllimin yalnız çox çalışan, yaxşı oxuyan və ən əsası isə qaydaları pozmayan şagirdlərə “sən” deyə müraciət edir. Rəsmiyyət ifadə edən “siz” müraciəti ilə müqayisədə “sən” doğmalıq, səmimiyyət bildirir.

3. “Kütləvi qırğın silahı” nə deməkdir? Sizcə, mətnində bu ifadə həqiqi, yoxsa məcazi mənada işlənib?

“Kütləvi qırğın silahı” dedikdə hansı silah növləri nəzərdə tutulur? (nüvə, bioloji) Nəyə görə mətnində “kütləvi qırğın silahı” ifadəsi dırnaq içinde yazılmışdır? Şagirdlər müzakirə nəticəsində belə bir nəticəyə gəlirlər ki, mətnində bu ifadə məcazi mənada işlənmişdir.

Dinləmə və danışma

(St. 1.2.2, 1.1.2) Debat. Mətdaxili 4-cü tapşırıq əsasən debat keçirilir:

4. Elşən müəllimin xarakterinə münasibət bildirməklə debat keçirin.

Bu tapşırıq mürəkkəb obrazı, xarakteri təhlil etmək, ona şəxsi münasibət bildirmək baxımından əhəmiyyətlidir. Burada müəllim debat prosesinə yalnız yönəldici suallar və metodik göstərişlər verməklə müdaxilə edə bilər; məsələn: – *Mətnindən misallar gətirməklə dediklərinizi əsaslandırın.* Şagirdlərin diqqəti mətnindəki “Elşən müəllimin bir qəribəliyi də odur ki, hər birimizə soyadımızla və “siz” deyə müraciət edir” cümləsinə yönəldilir: – *Sizcə, bunu “qəribə” xüsusiyət saymaq olarmı? Bu cür müraciətə sizin münasibətiniz necədir?*

Fənlərarası integrasiya (Ədəb., st. 1.2.2). Sonda müəllim belə bir izahat verə bilər: – *Bədii əsərlərdə bəzən elə obrazlara rast gəlirik ki, onlar haqqında birmənalı şəkildə “mənfi” və ya “müsbat obraz” ifadəsini işlətmək mümkün olmur.* Çox zaman bu, oxucunun şəxsi mövqeyindən, subyektiv yanaşmasından, onun özünün xarakterindən asılı olur. *Bəziləriniz Elşən müəllimi şən, zarafatlı insan, bəziləriniz isə çox sərt, amansız müəllim kimi qiymətləndirə bilərsiniz.* Belə hallarda sadəcə olaraq obrazın hərəkətlərini təhlil etmək, onun xarakterindəki mənfi və müsbət cəhətləri aşkarlamaq lazımdır.

Qeyd. Müəllimin şagirdlərə kinayə ilə yanaşması pedagoji cəhətdən düzgün hesab edilməsə də, reallıqda belə müəllimlərə rast gelir. Bu xüsusiyyə-

tinə baxmayaraq, Elşən müəllim dəqiq, ədalətli insan olduğu üçün şagirdlər onu sevir və hörmətini qazanmağa çalışırlar. Şagirdlər 4-cü mətnadxili tapşırığı yerinə yetirərkən bu məsələ ilə bağlı fikir söyləyə bilərlər.

Oxu

(St. 2.2.3) Mətnin 2-ci hissəsi oxunur, 5-ci tapşırıq yerinə yetirilir.

Hekayədəki əsas fikrin açılması və şagirdlər tərəfindən mənimşənilməsi üçün suallar verilir:

1. Nə üçün mətndə “gülünc” sözü böyük hərflərlə yazılmışdır?
2. İnsan gülünc vəziyyətə düşməmək üçün hansı xüsusiyyətlərə malik olmalıdır?
3. Nə üçün Elşən müəllim qaydalara riyət edilməsinə xüsusi diqqət yetirirdi? Bu, insanda nəyi formalaşdırır?

Söz ehtiyatı

(St. 2.1.2)

Dərsliyin 21-ci səhifəsindəki 7-8-ci tapşırıqlar yerinə yetirilir. Şagirdlər “boğazında qalmaq” ifadəsinin həqiqi və məcazi mənalarını izah edirlər.

Yazı

(St. 3.1.4) Müəllim şagirdlərə tapşırıq verir:

- Təsəvvür edin ki, Elşən müəlliminin şagirdlərindən birisiniz. Ona məktub yazmaqla hərəkətlərinə münasibətinizi bildirin.

Bu tapşırıq ev tapşırığı kimi verile bilər. Məktublar müxtəlif səpkidə ola bilər. Bəziləri Elşən müəllimi qınya, digərləri ona yaxşı həyat dərsinə görə təşəkkür edə bilərlər. Müəllim bir neçə fərqli məktubu oxudub müzakirəyə qoya bilər. Bu zaman məktub müəllifinin fikirlərinə hörmətlə yanaşılmalı, daha çox yazı tərzi, məktub üslubu, fikirlərin ifadə forması müzakirə olunmalıdır.

Dil qaydaları

(St. 4.1.4) Dərslikdə verilmiş 10-cu tapşırıq uşaqların açıq və qapalı saitlərə bağlı biliklərini təkrarlamaq məqsədi gündür.

Dərsliyin 21-ci səhifəsində verilmiş 11-ci tapşırıq motivasiya rolunu oynayır. Verilmiş nəzəri material şagirdlər tərəfindən mənimşənilir. 12-15-ci tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Mövzunun bu şəkildə təqdimatı şagirdlərin diqqətini sözlərdə uzun tələffüz olunan saitlərin müxtəlif cür yazılışına yönəldir. Əvvəlki yanaşmadan fərqli olaraq burada məqsəd müxtəlif cür yazılan saitlərin tələffüzü deyil, uzun tələffüz olunan saitlərin müxtəlif cür yazılışını diqqətə çatdırmaqdır.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlli əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 5. ALA-BƏZƏK TORBA (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyənlaşdırır.	Obrazların xarakter və hərəkətlərinə münasibət bildirməklə mətnindəki əsas fikri müəyyənlaşdırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənlaşdırır.	Mətndə qarşılaşdığı yeni sözü cümlədə işlətməklə mənasını anladığını nümayiş etdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Dialogi mətni təhkiyə formasında nəql edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Bədii əsərin ideyasını şəxsi həyatı ilə əlaqələndirərək inşa yazır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Tərkibindəki “o” hərfinin [a] kimi tələffüz edildiyi sözlərin düzgün yazılış qaydasına əməl edir.

Motivasiya

Müəllim: – *Kimin sinif qarşısında çıxış etməkdən, diqqət mərkəzində olmaqdan xoşu gəlir? Şagirdlərin bununla bağlı mövqeləri müəyyən olunduqdan sonra müraciət edilir: – Şagird çalışqan və kifayət qədər biliklidir, lakin o, qrup işlərini təqdim etməkdən çəkinir. Sizcə, bunun səbəbi nədir?* Şagirdlərin fikirləri dinlənilir.

Oxu

(St. 2.2.3) Mətn fasılərlə müxtəlif şagirdlər tərəfindən oxunur. Digər şagirdlər oxunan hissəni dərslikdən izləyir və mətdaxili sualların cavablandırılmasında iştirak edirlər.

Mətdaxili sualların şərhi:

- ! 1. Raminin torbadan dörd qırmızı şar çıxarmaq ehtimalını müəyyən etməyə çalışın.

Fənlərarası integrasiya (Riy.). Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər riyaziyyat fənninin “Statistika və ehtimal” məzmun xətti üzrə əldə etdikləri biliklərə əsaslanırlar. Onların aşağıdakı fikirləri doğru hesab edile bilər:

– 1-ci şarı çıxaranda Raminin şansı səkkizdə dördə, yəni ikidə birə bərabərdir. Əgər 1-ci cəhdə o, qırmızı şar çıxararsa, sonrakı cəhdə onun şansı yeddi də üçə, daha sonra altıda ikiyə və nəhayət, sonuncu cəhdə beşdə birə bərabər olar.



2. Sizcə, Ramin nədən şübhələnmişdi?

Bu suala cavab növbəti hissədə var. Şagirdlər bu sualla bağlı fikirlərini söyləməklə mətnin məzmunundan çıxış edərək yarımcıq və ya sətiraltı məlumatı tamamlamaq bacarıqlarını nümayiş etdirirlər.



3. Atası nə üçün Raminə məruzə zamanı məhz dostu Bəhruzun üzünə baxıb danışmağı tapşırıdı?

Bu sual obrazın psixoloji vəziyyətini açmaq bacarığını inkişaf etdirir. Şagirdləri "Adam həmişə etibar etdiyi dostla özünü daha rahat hiss edir, özünə inamı artır" cavabına yönəltmək tövsiyə olunur. Bununla bağlı müəllim əlavə sual verə bilər: – *Bəs siz, adətən, auditoriya qarşısında çıxış edərkən haraya baxırsınız? Müəllim bildirir ki, danışarkən onu maraqla dinləyən simaları görmək hər bir natiq üçün xoşdur.*



4. Mətnin məzmunundan çıxış edərək "natamamlıq kompleksi" ifadəsini izah edin. Özünüzdə və ya sinif yoldaşınızda hər hansı bir kompleks hiss etmisinizmi?

(St. 2.1.1) Şagirdlər mətnin məzmunundan çıxış edərək bu sözü utancaqlıq, özünəinamsızlıq kimi izah edə bilərlər. Sualın ikinci hissəsinə cavab verməkdə, sözsüz ki, onlar çətinlik çəkəcəklər, çünkü kompleksi olan insanlar bu haqda danışmağı xoşlamırlar. Müəllim müəyyən izahatlar verməklə həm də şagirdlərin psixoloji durumuna müsbət təsir göstərə bilər:

– *Bəzi insanlar özlərinin hər hansı bir xüsusiyyətini böyük bir qüsür kimi qəbul edərək buna görə ətrafdakılardan utanırlar və cəmiyyət içində daim sıxlıır, getdikcə özlərinə qapanırlar; məsələn, bəzi adamlar alçaqboy, bəziləri isə əksinə, hündürboy olduqlarına görə utanırlar. Halbuki heç bir fiziki qüsür insanda kompleks yaratmamalıdır. Tarixdə elə görkəmlı şəxsiyyətlər olub ki, müəyyən fiziki qüsura malik olsalar da, xalqın hörmətini qazanmışlar.*

Müəllimin nəzərinə! Yunan dilində "əlaqə" mənasını verən "kompleks" sözü Azərbaycan dilinin izahlı lügətində müəyyən varlıqların və ya hadisələrin vəhdəti kimi izah edilmişdir. Psixoloji termin olaraq kompleksi duyğu və davranışın vəhdəti kimi başa düşmək olar. Başqa sözlə, insanda hər hansı real və ya xeyali qüsurla bağlı yaranan duyğunun (qayğının) onun davranışında əks olunması kompleks adlanır.

Mətnin 2-ci hissəsi – ana və oğulun dialoqu oxunduğdan sonra əsərdəki obrazlar təhlil olunur və əsas fikir açıqlanır.

LAYIHƏ

Danışma

(St. 1.2.1) Qruplarla iş. Şagirdlər dörd qrupa bölündür. Mətn dörd hissəyə bölünür. Hər qrupa mətnin bir hissəsindəki dialoji nitqi təhkiyə şəklində nəql etmək tapşırılır.

Müəllimin nəzərinə! Təqdimat zamanı mətnin hissələrinin ardıcılığına fikir verilməlidir. Müəllim dialoqla təhkiyənin fərqini izah edir, dialoji mətnin təhkiyə üsulu ilə təqdim edilməsinə dair kiçik nümunələr götərir.

Yazı

(St. 3.1.1) Şagirdlərə “Natamamlıq kompleksindən necə xilas olmalı” mövzusunda inşa yazmaq tapşırılır. Bu inşa mövzusu kifayət qədər mürəkkəb olduğundan şagirdlərə müəyyən istiqamət vermək məqsədə uyğun olardı: – Özünüzdə və ya tanışlarınızda hər hansı kompleks hiss etmişinizmi? Bu kompleksin səbəbini aydınlaşdırmağa çalışın və ondan xilas olmağın yollarını göstərin.

Dil qaydaları

(St. 4.1.4) Dərslikdə verilmiş 8-ci tapşırıq motivasiya rolunu oynayır. Şagirdlər “torba” və “kompleks” sözlərindən fərqli olaraq “konfrans” sözündə “o” saitinin “a” kimi tələffüz edildiyini müəyyənləşdirirlər.

Dərsliyin 26-ci səhifəsində verilmiş nəzəri material mənimsədir. 9-10-cu tapşırıqlar yerinə yetirilir.

11-ci tapşırıq “Saitlərin uzun tələffüzü” və “O” saitinin “a” kimi tələffüzü” mövzularında əldə edilmiş bacarıqların möhkəmləndirilməsinə xidmət edir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİH

Dərs 6. DÜNYANIN ƏN SÜRƏTLİ ADAMI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətn-dəki əsas fikri müəyyənleşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənlaşdırır.	Kontekstdən çıxış edərək mənasını müəyyənlaşdırıdı sözün izahını lügət-də verilmiş izahla müqayisə edir.
2.2.1. Tələffüz qaydalarını gözləmək-lə mətni düzgün oxuyur.	Yazında rəqəmlə göstərilmiş sayıları düzgün oxuyur.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçilir.	Dinlədiyi mətnlə oxuduğu mətn ara-sındakı ideya yaxınlığını müəyyən edir.
3.1.2. Mövzu ilə bağlı topladığı ma-teriallar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayırlar.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Cingiltili samitlə bitən sözlərin yazılış qaydalarına əməl edir.

Motivasiya

Müəllim: – Olimpiya oyunları haqqında nə bilirsiniz? Bəs paralimpiya nədir? Bu yarışma kimlər arasında keçirilir?

Şagirdlərə paralimpiya oyunları barədə qısa məlumat verilir. Fiziki cəhət-dən qüsürü olan insanların sağlam insanlar kimi həyat sürmək eşiqi, onlardan geri qalmamaq üçün göstərdikləri fədakarlıqlar haqqında danışılır.

Oxu

(St. 2.2.3) Mətnin oxunması aşağıdakı mərhələlərlə həyata keçirilir:

◆ **Fəndaxili integrasiya (st. 2.2.3, 1.1.2).** Şagirdlər qruplara bölündülərlər. Mətn bütövlükdə oxunur. Sonra hər qrup mətnin bir hissəsi üzrə **Öyrənirəm – öyrədirəm** üsulu ilə suallar tərtib etmək tapşırılır.

◆ Mətn haqqında tam təsəvvür yarandıqdan sonra hər qrup oxuduğu hissəyə uyğun dərslikdə verilən sualları cavablandırır, tapşırıqları yerinə yetirir. Digər şagirdlər bu cavablarla bağlı öz qeydlərini və əlavələrini edə bilərlər.

Əsərin epiqrafi şagirdlər tərəfindən şərh olunur.

Mətdaxili sualların şərhi:



1. Oxuduğunuz hissədə hansı suala cavab tapmaq mümkün devi?

- A) Qlen Kanıngem neçənci ildə anadan olmuşdur?
- B) Hadisə həftənin neçənci günü baş vermişdir?
- C) Neftlə benzinin alışması arasında hansı fərq var?

LAYIHƏ

Bu test tapşırığı şagirdin mətndə verilən bir neçə məlumatdan yeni bir informasiya əldə etmək bacarığının və məntiqi təfəkkürünün inkişafına yönəlmışdır.

Müəllimin nəzərinə! Mətnin ikinci cümlesiində Qlen Kanningemin 8 yaşı olduğu, 3-cü abzasda isə Qlenin həyatında bədbəxt hadisənin 1917-ci ildə baş verdiyi qeyd olunur. Bu iki məlumatdan Qlenin 1909-cu ildə anadan olduğu barədə yeni bir informasiya əldə edilir. "C" variantında eks olunan fikir də mətndən məlumdur. Adətən, neftlə yandırılan soba benzinlə yandırıldığı üçün partlayış baş verir. Neftdən fərqli olaraq benzinin partlayışla alışması ayrı-ayrı məlumatlardan alınan yeni informasiyadır. "B" variantında verilən sualın cavabı isə mətndə eks olunmayıb.

! 2. Mətnin məzmununa əsasən *stress* və *amputasiya* sözlərinin mənalarını izah edin.

(St. 2.1.1) Sual şagirdlərin mətndə rastlaşdığı yeni sözləri kontekstə əsasən izah etmək və bu izahı lügətdə verilmiş izahla müqayisə etmək bacarığını inkişaf etdirir (*stress* – mənəvi sarsıntı, *amputasiya* – insanın ətraf organının cərrahiyyə yolu ilə kəsilməsi).

! 3. Qlen Kanningemin xarakterinə uyğun gələn söz və ifadələri seçin: *mehribanlıq*, *həyat eşqi*, *sədaqət*, *cəsarət*, *qələbə əzmi*, *tərslik*, *iradə*, *səbir*, *çalışqanlıq*, *inadkarlılıq*.


Bu tapşırıq obrazları səciyyələndirməklə mətndəki əsas fikri müəyyənləşdirmək bacarığının inkişafına xidmet edir.

4-cü tapşırığın şərtinə uyğun olaraq şagirdlər "mil" sözünün mənasını araşdıraraq bu ölçü vahidini metrlə ifadə edirlər (1598 m).

(St. 2.2.1) Səhifə 28-29, tapşırıq 5-6. Digər (uzunluq, kütlə) ölçü vahidlərindən fərqli olaraq burada onluq kəsr ifadələrindən istifadə etmək olmaz. "4:06 dəqiqə" ifadəsi "dörd tam yüzdə altı dəqiqə" deyil, "dörd dəqiqə altı saniyə" kimi oxunmalıdır.

7-ci tapşırıqda verilmiş sualların mətndə birbaşa cavabı yoxdur. Şagirdlər yalnız mətndəki məlumatlardan istifadə edib məntiqi nəticə çıxarmaqla bu suallara cavab verə bilərlər.

Mətdaxili sual və tapşırıqlar yerinə yetirildikdən sonra müəllim mətndəki əsas fikri müəyyənləşdirmək məqsədilə əlavə suallar verir. Suallar belə ola bilər: – *Qlenin ayağa qalxa bilməsi bize nəyi sübut edir? Fiziki qüsürü olan insanlarda hansı mənəvi keyfiyyətlər olmalıdır ki, həyatda uğur qazana bilsinlər?* Əsərin epiqrafi ilə məzmununu əlaqələndirir.



Şagirdlər **Sinkveyn** üsulunu tətbiq etməklə mətnin ideyası haqqında konkret nəticəyə gəlirlər (məsələn: 1 isim – iradə; 2 sıfət – möhkəm, güclü; 3 feil – qazanmaq, tərbiyə etmək, möhkəmlətmək; ifadə – həyatın çətinliyini dəf edən insan; isim – mətinlik).

Mətn üzərində iş bitəndən sonra **Hekayə xəritəsi** çəkilir (səh. 21).

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

1986-ci ilde Cənubi Afrikada doğulmuş Oskar Karlın ayaqları 11 aylığında ikən amputasiya edilmişdi. Uşaq yaşlarında protez ayaqları ilə idman məşqlərinə qatılan Oskar hələ gənc ikən müxtəlif idman yarışlarına qoşulur, yaşıdlarından geri qalmırırdı.

Oskarın qələbə əzmi ona getdikcə heyrətamız nəticələr qazandırırırdı. Hər qələbəsi sübut edirdi ki, mümkünzs görünən, əslində, mümkünzdür.

Oskar 2012-ci ildə Çində keçirilən paralimpiya yarışında 400 metrlik məsafəni 46 saniyəyə qat edərək çempion adını qazanır.

Oskar Karl deyirdi: "İnsanlar düşünür ki, əgər sən fiziki cəhətdən tam sağlam deyilsənse, yaşamaq üçün də ümid yoxdur. Amma çox nəhaq! Həyat bununla bitmir. İnsanlar heyata nikbin baxmalıdır. Mənim kimi".

Dinləmə mətni ilə "Dünyanın ən sürətli adamı" mətninin əsas ideyası müqayisə olunur.

Yazı

(St. 3.1.2) Müəllim aşağıdakı yazı tapşırıqlarından birini ev tapşırığı kimi verə bilər: 1. Uşaqlara evdə işləmək üçün fiziki çatışmazlığı olan, lakin həyatda yüksək nailiyyətlər qazanmış bir şəxs haqqında məlumat toplayıb yazılı şəkildə məruzə hazırlamaq tapşırılır. 2. Esse: "Mümkünsüz görünən, əslində, mümkünzdür".

Dil qaydaları

(St. 4.1.4) Dərsliyin 29-cu səhifəsində verilmiş 8-ci tapşırıq motivasiya rolunu oynayır. Şagirdlər "məktəbdə" sözündə "b" samitinin "p", "məktəbi" sözündə isə "b" kimi tələffüz olunduğunu müəyyənləşdirirlər.

Həmin səhifədə verilən nəzəri material şagirdlər tərəfindən mənimsənilir. 9-12-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 7. TƏCİLİ QAN LAZIMDIR (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyənləşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətnindəki əsas fikri müəyyənləşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdiriyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Mətni öz təxəyyülü əsasında davam etdirir. Mətni qəhrəmanlardan birinin dilindən nəql etməklə yazır. Mətnin ideyası ilə bağlı düşüncələrini inşa şəklində yazır.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Verilmiş mövzuda elan yazır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Sonu [x'] kimi tələffüz olunan sözlərin yazılış qaydasına riayət edir. K-y əvəzlənməsi ilə bağlı qaydanı nitqində tətbiq edir.

Motivasiya

Şagirdlərə tapşırılır ki, hərə sinifdə lider hesab etdiyi bir şəxsin adını və onun haqqında fikirlərini, yeni müsbət və mənfi keyfiyyətlərini ayrıca vərəqdə qeyd etsin. Müəllim bildirir ki, yazılar anonim qalacaq, odur ki heç kim vərəqdə imza qoyması.

Vərəqlər müəllimə verildikdən sonra lövhənin yuxarı hissəsində ən çox səs toplamış üç liderin adı, ondan aşağıda isə hər bir lider haqqında qeyd olunmuş keyfiyyətlər yazılır.

Sual: – *Fədakarlıq nə deməkdir? Sizcə, bu liderləri fədakar hesab etmək olarmı? Fədakar olmaq üçün liderlik keyfiyyətlərinə malik olmaq vacibdirmi?*

Şagirdlər fikirlərini söyləyir və əsaslandırırlar.

Oxu

(St. 2.2.3) Mətn 1-ci mətnindaxili suala qədər oxunur.

? 1. Mustafa və Səlim obrazlarına münasibətinizi bildirin. Hanının xarakteri sizdə daha çox rəğbət doğurur? Nə üçün?

Şagirdlərdə obrazları təhlil etməklə mətnin ideyasını müəyyənləşdirmək bacarığı inkişaf etdirilir. Şagirdlərin mətni necə qaradıqlarını öyrənmək məqsədilə Mustafa və Səlimi səciyyələndirmək tapşırılır. Bunun üçün **Obrazlar xəritəsindən istifadə etmək tövsiyə olunur** (səh. 20).

LAYIHƏ



2. Sizcə, televiziya ilə verilən xəbərin və Mustafanın düşüncələrinin mətnin məzmunu ilə nə əlaqəsi var?

Burada əsas məqsəd şagirdlərin təxminetmə bacarığını inkişaf etdirmək, onları fərziyyə söyləməyə həvəsləndirməkdir.

Şagirdlər versiyalarını söylədikdən sonra mətnin oxusu davam etdirilir. Mətn oxunub qurtardıqdan sonra mətnin əsas ideyasını müəyyənləşdirmək üçün 5-ci tapşırıq yerinə yetirilir.

Söz ehtiyatı

(St. 2.1.1) Dərslikdə 32-ci səhifədəki 3-4-cü tapşırıqlar yerinə yetirilir. Mətnin məzmunundan çıkış edərək sözlərin mənaları müəyyənləşdirilib izahlı lügətdəki mənası ilə müqayisə olunur.

Yazı

(St. 3.1.1, 3.1.4) Qruplarla iş. Dərslikdə verilmiş 6-ci tapşırıq qruplar tərəfindən yerinə yetirilir və təqdimatlar dinlənilir.

Dil qaydaları

(St. 4.1.4) 7-8-ci tapşırıqları yerinə yetirməklə şagirdlər "k" həfinin sözlərdə ifadə etdiyi səsləri fərqləndirmək bacarıqlarını nümayiş etdirirlər. Dərslikdəki 9-cu tapşırıq motivasiya rolunu oynayır. Şagirdlər "liderlik" sözünə saitlə başlanan şəkilçi artırıldıqda "k" samitinin "y" samitinə keçdiyini müəyyənləşdirirlər.

Dərsliyin 33-cü səhifəsində verilmiş nəzəri material şagirdlər tərəfindən mənimsənilir. 10-13-cü tapşırıqlar yerinə yetirilir.

10-12-ci tapşırıqlarda şagirdlər *k-y* əvəzlənməsi ilə əlaqədar alındıqları nəzəri biliyi mənimsədiklərini nümayiş etdirirlər.

13-cü tapşırıq yerinə yetirilərkən müəyyən edilir ki, "A" variantındaki söz yalnız bir mənada – "külek" mənasında başa düşülür. Saitlə başlayan şəkilçi əlavə edildiyidən *k-y* əvəzlənməsi baş vermişdir. Digər variantlarda isə sözləri "kürek", "kirpik", "dəlik" kimi başa düşsək, yenə də *k-y* əvəzlənməsindən söhbət getməlidir. Lakin həmin sözlər "küre", "kirpi", "dəli" kimi başa düşülsə, "y" samiti bitişdirici samit kimi qəbul edilməlidir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİH

Dərs 8. XEYİRXAH ƏLİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyənlendirir.	Mətnindən baş qəhrəmanın xarakterini səciyyələndirən cümlələri seçməklə əsas fikri müəyyənlenşdirir. Bir neçə mətnindən çıxan ideyaları müqayisə edir və ortaq ideyanı müəyyənlenşdirir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçilir.	Dinlədiyi mətnindəki əsas faktları oxuduğu mətnindəki faktlarla müqayisə edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Oxuduğu bir neçə mətn əsasında inşa yazar.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Sözdəki yerindən asılı olaraq “q” samitinin yazılış və tələffüz qaydalarına riayət edir.

Motivasiya

Müəllim: – Xeyirxah adam kimə deyilir? Bəs xeyriyyəçi kimə deyilir?
H.Z.Tağıyev haqqında nə bilirsiniz? Yaxşılıq etmək üçün mütləq dövlətli olmaq lazımdır mı?

Uşaqlar fikirlərini bildirirlər. Müəllim yönəldici suallar qoya bilər ki, “ehtiyacı olanlara yardım etmək hər bir insanın borcudur” fikri səslənsin. Daha sonra müəllim belə bir sual verə bilər: “Sağ əl verdiyini sol əl bilməməlidir” deyimini necə başa düşürsünüz?

Oxu

(St. 2.2.3) Mətn üç şagird (Əli, müəllim, aparıcı) tərəfindən mətnindəkili suallar zamanı fasilə verməklə rollu oyun şəklində oxunur.

? 1. Size, Əlinin özünü belə aparmasının səbəbi nə idi?

Bu sualın verilməsində əsas məqsəd şagirdlərin təxminetmə bacarığını inkişaf etdirməkdir.

? 2. Əli nə üçün bu barədə müəllimlə təklikdə danışmaq istədi?

Əlinin bu hərəkətinə diqqətin yönəldilməsi şagirdlərdə başqalarının hərəkətlərini qiymətləndirmək bacarığının və etik davranış qaydalarına riayət etmək vərdişlərinin formallaşdırılmasına xidmət edir.

Mətn oxunduqdan sonra mətnin əsas ideyası müəyyənlenşdirilir.

Gruplarla iş. Şagirdlər qruplara bölündülər, aşağıdakı cümlələr yazılmış vərəqlər qruplara (hər qrupa 1 cümlə) paylanır. Hər qrup mətnindən vərəqde

LAYİHƏ

yazılmış fikri təsdiq edən cümlələri müəyyənləşdirir, sonra qrupun lideri həmin cümlələri oxuyur.

1. *Əli heç kəsə bildirmədən sinif yoldaşına kömək etmək istəyir.*
2. *Əli çox diqqətlidir, onun nəzərindən heç nə yayınmir.*
3. *Əli özü də kasib ailədəndir.*
4. *Əli gələcəkdə də xeyirxah insan olacaq.*
5. *Əli böyüklerin məsləhətlərindən yararlanır.*
6. *Əli hesab edir ki, böyük işlər görmək üçün böyüməyi gözləmək lazımdır.*

3-cü tapşırıq yerinə yetirilir. “İsgəndərin cavabı” mətninin ideyası uşaqlara payلانan cümlələr arasından seçilir.

Dinləmə

Mövlananın bir tələbəsi evlənir. Ziyarətə gələn tələbəsinin geyimindən Mövrlana anlayır ki, o, ehtiyac içindədir. Lakin camaat içinde utandırmadan ona necə kömək edə biləcəyi barədə düşünür. O qalxıb getmək istəyən tələbəsinə yavaşca deyir:

– Osman, sən əvvəller çox təvazökar idin, qalxıb gedərkən əlimi öpərdin.

Osman xəcalətlə Mövrlanaya yaxınlaşış əlini öpmək istəyir. Bu zaman Mövrlana ovcunda hazır tutduğu qızılları gizlice Osmanın ovcuna qoyur və deyir:

– Osman, mən istəyirəm ki, tez-tez gəlib əlimi öpəsən!

Osman ovcundakı qızılları möhkəm-möhkəm tutaraq bir tərəfdən sevinir, digər tərəfdən də bu xeyirxah hərəket qarşısında göz yaşlarını saxlaya bilmir.

(St. 1.1.2) Müəllim mətni səsləndirdikdən sonra şagirdlər dinlədikləri mətnin “Xeyirxah Əli” mətnində hansı hissə ilə səsləşdiyini müəyyənləşdirir və mətnə ad qoyurlar.

Yazı

(St. 3.1.1) 4-cü tapşırıq yerinə yetirilir.

Dil qaydaları

(St. 4.1.4) Dərsliyin 36-ci səhifəsindəki 5-6-cı tapşırıqlar motivasiya rolunu oynayır. “Q” samitinin yazılışı və tələffüzü ilə bağlı nəzəri material mənimsedilir, 7-10-cu tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 9. ORXAN VƏ TƏPƏL (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-ləşdirir.	Əsərdəki obrazların xarakter və hərəkətlərini qiymətləndirməklə mətndəki əsas fikri müəyyən-ləşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyən-ləşdirir.	Mətndə qarşılaşıldığı yeni sözləri lügət vasitəsilə izah edir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin hissələrini məzmununa uyğun başlıqlarla adlandırır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Fikirlərini mətnə əsaslanaraq sübut edir.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Dinlədiyi mətni yeni epizodlar əlavə etməklə yazır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Qoşa samitlə bitən təkhecalı sözlərin yazılış qaydalarına riayət edir.

Motivasiya

Müəllim: – *Bumeranq nədir?*

Müəllim şagirdlərə bu haqda məlumat verir: – *Bumeranq Avstraliyada yerli əhalinin quş və bəzi heyvanları ovlamaq üçün işlətdikləri elastik ov silahıdır. Bu silahın belə bir xüsusiyyəti var ki, hədəfə dəymədikdə havada öz oxu ətrafında fırlanaraq başlanğıc nöqtəsinə qayıdır.*

Müəllim bumeranqın bu keyfiyyətini yaxşılıq və pislik münasibətləri ilə müqayisə edir: – *Bu həyatda kim nə edirsə, özünə edir. Yaxşılıq və pislik də bumeranq kimidir. Nə vaxtsa mütləq geri qayıdır. “Nə əkərsən, onu da biçərsən”, “Nə tökərsən aşına, o da çıxar qaşığına” atalar sözləri də mövzu ilə əlaqələndirilir.*

Oxu

(St. 2.2.3) Mətn şagirdlər tərəfindən mətnadxili sualları cavablandırmaqla oxunur.

? 1. Sizeə, bu küçüğün Orxanın taleyində nə kimi rol olacaq?

Sual şagirdlərin təxəyyülünü inkişaf etdirir. Şagirdlər küçüğün axsamasının səbəbi barədə öz təxəyyüllerinə uyğun fərziyyələr irəli sürürlər.

! 2. Sizcə, nə üçün Orxan itinə “Təpəl” adı qoymuşlu? Bu sözin mənasını izah edin.

LAYİHƏ

(St. 2.1.1) Bu sual şagirdləri yeni sözün mənasını axtarıb tapmağa, mətn-də olmayan yeni bir informasiyanı əldə etməyə həvəsləndirir. Şagirdlər lügət vasitəsilə “təpəl” sözünün mənəsini izah edir, onun “qaşqa” sözü ilə eynimə-nalı olduğunu müəyyənləşdirirlər.



3. Orxanın rahat gəzməsinin səbəbi nə idi?

Bu sual şagirdlərdə oxuduğu hissədən müəyyən nəticə çıxarmaq bacarı-ğını inkişaf etdirir.

(St. 2.2.2) Dərslikdəki 4-cü tapşırıq yerinə yetirilir. Hekayənin giriş, əsas və nəticə hissələri müəyyən olunur. Daha sonra əsas hissə məzmunca bitkin kiçik hissələrə bölünür. Şagirdlər hər bir hissəni məzmunla uyğun başlıqla adlandırırlar.

Müəllim: – *Orxanın Təpələ etdiyi yaxşılıq onun özünə necə qayıtdı?*
Mətnin məzmununa uyğun atalar sözləri tapın.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir.

YAXŞILIQ ZƏNCİRİ

Xəstəxanada işləyən gənc tibb bacısı üzgün görünən bir xəstəyə gülümsədi. Həmin adamın əhvalı yaxşılaşdı. Vaxtılıq ona xeyirxahlıq etmiş bir dostuna təşəkkür məktubu yazdı.

Restoranda nahar edən dostu məktubu oxuyub çox şad oldu, yediyinin haqqını artıqlaması ilə ödədi. Pulun çoxluğundan heyrətlənən ofisiant restoranın böyük-başında hərlənən bir imkansız uşağı öz hesabına yedizdi.

Uşaq çox sevindi, çünki iki gün idi dilinə bir şey dəymirdi. O, küçədə gedərkən soyuqdan titrəyən bir küçüyə rast gəldi. Küçüyü qucağına alıb evlərinə gətirdi. Qonşuluqda yaşayan həmin tibb bacısına verdi. Soyuqdan qurtulduğu üçün küçük çox xoşbəxt idi.

Gecə hamı yatmışdı. Evdə yanğın başladı. Küçük evdəkiləri oyadana qədər hündü. Beləcə, hamı yanğından xilas oldu.

Şagirdlər mətni dinlədikdən sonra bu suallara cavab verirlər:

– Yaxşılıq zəncirinin neçə halqası oldu? Yaxşılıq zənciri nə ilə başlayıb, nə ilə bitdi?

Debat: Əslində, tibb bacısını və onun ailəsini yanğından kim xilas etdi?

I qrup: Tibb bacısını küçük xilas etdi.

II qrup: Tibb bacısını onun xəstəyə təbəssümü xilas etdi.

Yazı

(St. 3.1.3) Şagirdlərə bir neçə tapşırıq verilə bilər:

1. Dinlədiyiniz mətndə yaxşılıq zəncirinə yeni halqlar əlavə etməklə hekayə qurun.

LAYIH

2. Özünüz yeni bir yaxşılıq zənciri qurub hekayə yazın.

Müəllim kiçik vərəqlərə aşağıdakı cümlələri yazıır və şagirdlərə paylayır. Hər bir şagird vərəqində yazılmış parçaya uyğun hekayə və ya situasiya yazır.

1. Bir yaxşılıq et. Salamı birinci sən ver!

Tanıyb-tanımamağın vacib deyil!

Məktəbdə, həyətdə, hər yerdə salamlaş...

2. Bir yaxşılıq et. Gülümsə!

Bir az düşün... İnsanlara hər gün verə biləcəyimiz bundan gözəl bir hədiyyə varmı?

3. Bir yaxşılıq et. Qüsurlara göz yum!

Birinin səhvini başqasının yanında üzünə vurma!

4. Bir yaxşılıq et. Bir pişlikdən əl çək!

Bu da bir yaxşılıqdır. Həm də ilk özünə etdiyin yaxşılıqdır!

5. Bir yaxşılıq et. Bunu vərdiş halına gətir!

Hər gücün yetənə əl tut, ona möhtac olduğu ruzini yetir...

6. Bir yaxşılıq et. Amma kimsəyə danışma!

Etdiyin yaxşılığı gizli saxla, heç kəsə bildirmə.

Dil qaydaları

(St. 4.1.4) Dərsliyin 39-cu səhifəsində verilmiş 5-ci tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənim-sədir. 6-7-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİH

Dərs 10. HAMININ BİLDİYİ DİL (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki əsas fikri müəyyənləşdirən cümlələri seçir.
1.2.3. Danışarken mimika və jestlərdən yerli-yerində istifadə edir.	Nitqinin emosional təsirini artırmaq məqsədilə mimika və jestlərdən istifadə edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayıır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Deyilişi və yazılışı fərqlənən qoşasamılı sözlərin yazılış qaydalarına əməl edir.

Motivasiya

Müəllim uşaqlara suallar yazılmış vərəqlər paylayır. Şagirdlər bir-bir sualları müəllimə ünvanlamaqla səsləndirirlər. Müəllim onlara jest və mimikalarla cavab verir; məsələn:

- *Müəllim, bu gün əhvaliniz necədir?* (Müəllim baş barmağını qaldırmaqla “Əla” jestini nümayiş etdirir)
- *Müəllim, olar, beş dəqiqəliyə sinifdən çıxım?* (Müəllim başını bulamaqla “Xeyr” deyir)
- *Müəllim, nəyə görə bu gün direktorımız hırslı idi?* (Müəllim ciyinlərini qaldırıb əlləri ilə “Nə bilim” jestini nümayiş etdirir)
- *Müəllim, sabahkı tədbirimiz öz qüvvəsində qalır?* (Müəllim “Bəli” mənasında başını tərpədir)

Müəllim: – *Siz mənim cavablarımı başa düşdünüz?.. Bəs bu necə baş verdi, axı mən cavab verəkən heç bir sözdən istifadə etmədim?*

Müəllimin yönəldici sualları ilə şagirdlər jest və mimikanın şifahi nitqdə rolу barədə fikir yürüdürlər.

Oxu

(St. 2.2.3) Müəllim şagirdlərin diqqətini 40-ci səhifədəki uşaq rəsmərinə yönəldir. Şagirdlər rəsmidəki uşaqların mimika və jestlərinə görə onların hiss və duyğularını izah etməyə çalışırlar.

Mətn oxunur. Şagirdlərə əvvəlcədən tapşırılır ki, mətndəki əsas fikri müəyyənləşdirən cümlələri qeyd etsinlər. Bu mətn səssiz oxutdurula bilər. Şagirdlərin sürətli oxuyub-anlama bacarığını yoxlamaq üçün mətnin oxunmasına müəyyən vaxt verilir.

Mətn daxili sual cavablandırılır.



1. Sizcə, nə üçün məhz kəşfiyyatçılar, dalğıcılar və idmançılar jestlərdən daha çox istifadə edirlər?

Bu sual mətndə verilmiş məlumatın səbəbini araşdırmaq və nəticə çıxarmaq bacarığını inkişaf etdirir.

Qeyd. Dalğıcılar suyun altında danışa bilmədikləri üçün məlumatı jestlərlə ötürürülər. Kəşfiyyatçılar səssiz hərəkət etməli olduqları üçün jestlərdən istifadə edirlər. Beynəlxalq idman yarışlarında idmançılar bir-birinin dilini bilmədikləri üçün jestlərdən istifadə olunur.

Şagirdlər üzərində iri rəqəmlərlə 1 və 2 yazılmış kartlar hazırlanırlar. Müəllim mətndən bəzi məqamları səsləndirir. Əsas fikir səsləndikdə şagirdlər “1”, ikincidərəcəli fikir səsləndikdə “2” kartını qaldırırlar:

1. İnsan nə qədər çox dil bilirsə, bir o qədər çox adamlı sərbəst ünsiyyətdə ola bilir.

2. Üz cizgilərinin ifadəli hərəkəti mimika adlanır.
3. Zaur doğma dili ilə yanaşı, gürcü dilini də bilirdi.
4. Jest müəyyən duyğu bildirən əl-qol hərəkətləridir.
5. Müəyyən peşələrdə müxtəlif jestlərdən istifadə olunur.
6. İlkin keçən il atası ilə Bolqaristana getmişdi.
7. Bir çox xalqların özlərinə məxsus jestləri var...

Danışma

(St. 1.2.3) Səslənən fikirlərin şagirdlər tərəfindən qiymətləndirilməsində fərq olarsa, müəllim tezislərə fasilə verib bu fərqi araşdırma bilər. Bunun üçün müxtəlif cavablar vermiş bir neçə şagirdə “Sən nə üçün bu fikri əsas (ikinci-dərəcəli) say(m)ırsan?” deyə suallar verilə bilər.

Qruplarla iş. Şagirdlər 4 qrupa bölündürülər. Onlara mimika və jestlərdən istifadə ilə bağlı tapşırıqlar verilir.

I qrup: Öz həyatınızda baş verən hər hansı bir hadisəni dostlarınıza danışın. Bu zaman jest və mimikadan düzgün (yerli-yerində) istifadə edin.

II qrup: Jest və mimikadan istifadə etməklə bildiyiniz lətifələrdən birini elə danışın ki, dinləyiciləri güldürə biləsiniz.

III qrup: Əzbər bildiyiniz bir şeiri jest və mimikadan istifadə etməklə söyləyin.

IV qrup: Dərslikdən 2-ci tapşırığı (səh. 42) yerinə yetirin.

Şagirdlər qruplarda işə başlamazdan əvvəl müəllim onların nəzərinə çatdırır ki, jest və mimikadan yersiz və ifrat dərəcədə istifadə yolverilməzdir. Bu, nitqə sünilik, qeyri-səmimilik gətirir. Jest və mimikalar nitqin məzmunu ilə həmahəng olmalı, onun emosionallığını, təsir gücünü artırmalıdır.

Təqdimatlardan sonra qruplarla iş davam etdirilir. Hər qrup jest və mimikadan daha yaxşı istifadə edən bir nümayəndə seçilir. Müəllim əvvəlcədən jest və mimika ilə ifadə oluna biləcək cümlələr və ifadələr hazırlayıır (bu, məşhur

LÄTT

bədii və cizgi filmlərinin adları da ola bilər). Qrup nümayəndələri bir-bir müəllimə yaxınlaşırlar. Müəllim onlara gizli şəkildə cüməni və ya ifadəni göstərir. Şagird jest və mimika vasitəsilə verilmiş ifadəni sinfə izah etməlidir. Cavabın tapılmasında hər bir qrup iştirak edə bilər.

Müəllim belə bir qiymətləndirmə sistemi elan edir:

– *Cavab tapıldığı təqdirdə izah edən qrup 5 bal, cavab tapan qrup 2 bal qazanır. Cavab tapılmadığı təqdirdə heç kimə bal verilmir.*

Müəllimin nəzərinə! 3-cü tapşırıqda qoyulmuş sual şagirdlər üçün çətinlik yarada bilər. Buna görə də müəllim yönəldici suallardan istifadə edə bilər:

- *Bildiyiniz xarici dillərdə “qələbə” mənasını verən hansı sözləri tanıyırsınız?*
- *“Viktoriya” nə deməkdir? Bu sözün ilk hərfi necə yazılır?*

Müəllim şagirdlərin diqqətini dərsliyin 42-ci səhifəsindəki illüstrasiyaya yönəldir.



Yazı

(St. 3.1.2) Araşdırma (ev tapşırığı kimi verilir): – Aşağıdakı mövzularda məruzə hazırlayıb təqdim edin:

1. Müxtəlif idman növlərində istifadə olunan jestlər.
 2. Hərbi kəşfiyyatda və xüsusi təyinatlı dəstələrdə istifadə olunan jestlər.
- Müəllim tapşırığın əlavə şərtlərini elan edir:
- 3-5 şagird qruplaşışb bir kollektiv məruzə hazırlaya bilər.
 - Məruzə yazılı şəkildə olmalıdır.
 - Məruzəni iki spiker təqdim edə bilər (biri çıxış edə, digəri jestləri nümayiş etdirə bilər).
 - Əyani vəsaitlərlə (plakat, video və s.) müşayiət olunan məruzələrə daha yüksək qiymət veriləcək.

Dil qaydaları

(St. 4.1.4) Dərsliyin 42-ci səhifəsində verilmiş 4-cü tapşırıq motivasiya rolunu oynayır. “Qoşasamitli sözlərin tələffüzü” nəzəri materialı şagirdlər tərəfindən mənimşənilir. 5-7-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

(Bu dərsdə formativ qiymətləndirmə zamanı şagirdlərin sosial bacarıqları üzrə özünüqiymətləndirmə və bir-birini qiymətləndirmə cədvəllerindən istifadə etmək daha məqsədə uyğundur.)

Dərs 11. ONLAR NECƏ DANIŞIR VƏ OXUYURLAR (2 saat)

Standartlar	Təlim nəticələri
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Həyatdan misallar gətirməklə verilmiş mövzu ilə bağlı fikir yürüdür.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki əsas fikri formalaşdırın məlumatları müəyyən edir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətni bitkin hissələrə ayırır və uyğun başlıqla adlandırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün səs tərkibini onun tələffüzünə görə müəyyən edir.

Motivasiya

Müəllim: – Görmə və ya eşitmə qabiliyyətindən məhrum olmuş insanlarla qarşılaşmışınızmı? Sizcə, onlar həyatda hansı çətinliklərlə üzləşirlər?

Şagirdlər həyatda gördükleri və müşahidə etdikləri belə insanlar haqqında danışırlar. Qohumları və ya tanışları arasında belələri olan şagirdlərə əlavə suallar da verilə bilər: – Onunla necə ünsiyyətdə olursan? Ona fikrini çatdırıa bilirsənmi? Onu başa düşə bilirsənmi?..

Danişma

(St. 1.2.2) Qruplarla iş.

Tədqiqat sualı: – Görmə və eşitmə qabiliyyətindən məhrum olan insanlara necə kömək etmək olar?

I qrup: Görmə qabiliyyətindən məhrum olan insanların oxuya və yaza bilməsi üçün nə edərdim?

II qrup: Eşitmə və şifahi nitq qabiliyyətlərindən məhrum olan insanların dinləyə və danişa bilməsi üçün nə edərdim?

Müəllimin nəzərinə! Bu tapşırıqları verməkdə məqsəd şagirdləri dərsin mövzusu ilə bağlı müstəqil düşünməyə yönəltməkdir. Çox güman ki, uşaqların Brail əlifbası və daktiologiya (barmaq əlifbası) haqqında məlumatları yoxdur. Lakin bu cür insanlara kömək haqqında kollektiv şəkildə düşünməklə şagirdlər müəyyən fikirlərə gələ bilərlər. Bunun üçün müəllim növbə ilə qruplara yaxınlaşış müxtəlif yollarla onları düzgün istiqamətə yönəldə bilər:

– Unutmayın ki, görmə qabiliyyətindən məhrum olan insanlarda digər hiss orqanları, məsələn, ləmisi (əlle hissətmə) daha güclü inkişaf etmişdir. Keçən dərsimizi xatırlayın. Bir-birinin dilini bilməyən insanlar necə ünsiyyətdə olurlar? Belə bir məlumat da verilə bilər:

– Bəzi Avropa ölkələrində görmə qabiliyyətindən məhrum olanların yolu keçməsi üçün işıqforda hər rəngə uyğun musiqi çalınır və onlar yolu təhlükəsiz keçə bilirlər.

LAYIHƏ

Oxu

(St. 2.2.3) “Onlar necə danışır və oxuyurlar” mətninin 1-ci hissəsi oxunur və bu hissədən sonra verilmiş 1-ci tapşırıq yerinə yetirilir.

Müəllimin nəzərinə! Bu tapşırıq kurikulumun tələbləri kontekstində Azərbaycan dili fənninin predmetini dərk etmək baxımından əhəmiyyətlidir.

	şifahi nitq	yazılı nitq
anlama	<i>dinləmə</i>	<i>oxu</i>
özünüfadə	<i>danışma</i>	<i>yazı</i>

Mətnin sonundakı 2-ci tapşırığı yerinə yetirməklə şagirdlər mətndəki əsas məlumatları mənimsdiklərini nümayiş etdirirlər.

(St. 2.2.2) Mətnin tərkib hissələri araşdırılır. Əsas hissə məzmunca bitkin hissələrə bölünür: 1. Görmə qabiliyyətindən məhrum olanların ünsiyyəti. 2. Eşitmə qabiliyyətindən məhrum olanların ünsiyyəti.

Dil qaydaları

(St. 4.1.2) Bu dərs üçün iki dil qaydası nəzərdə tutulmuşdur: “Heca və vurğu”, “Sözün səs tərkibinə görə təhlili”. 3-cü tapşırıq “Heca və vurğu” mövzusu üçün motivasiya rolunu oynayır. 4-9-cu tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Şagirdlər əvvəlki siniflərdən bilirlər ki, sözün fonetik təhlili onun yazılış deyil, tələffüz formasına görə aparılır. Lakin aşağı siniflərdə sait və samitlərin bütün növləri haqqında məlumat verilmədiyindən tam fonetik təhlil tapşırıqları verilmirdi.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 12. DİL QAYDALARI ÜZRƏ TƏKRAR (1 saat)

Standartlar	Təlim nəticələri
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün səs və hərf tərkibini müəyyən edir.
4.1.4. Sait və samitlərin, mürekkeb sözlərin yazılış qaydalarına əməl edir.	Sözlərdəki orfoqramları orfoqrafik normalara uyğun yazar.

Növbəti saatda kiçik summativ qiymətləndirmə keçiriləcəyini nəzərə alaraq şagirdlər müvafiq bölmədə keçdikləri dil qaydaları (fonetika üzrə müəyyən qaydalar) üzrə tapşırıqları (dərslik, səh. 46, tap.1-7) yerinə yetirirler.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş “Dil qaydaları üzrə qiymətləndirmə cədvəli” əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-9-cu suallar aşağıdakı mətnlə bağlıdır.

Oktyabrın 29-da 5^a sinfində summativ **qiymətdəndirmə** keçirilirdi. 23 şagirddən dördü imtahanda iştirak etmirdi. Müəllim davamiyəti zəif olan bu şagirdlərin həm də imtahanda iştirak etmədiyini görüb onlar barəsində ... götürməyi qərara aldı.

Ertəsi gün həmin şagirdlər sözü bir yerə qoyub müəllimin otağına gəldilər və belə bir b...hanə gətirdilər: "Müəllim, dördümüz də bir avtobusla gəlirdik, yolda təkər partladı. Ona görə də imtahana gecikdik. **Xayış** edirik, bizdən ayrıca imtahan götürəsiniz". Müəllim razılaşdı və bildirdi ki, sabah dərsdən sonra onları qiymətləndirəcək.

İmtahanda verilən sualların cavablarını **əzberriyən** şagirdlər əminliklə imtahana gəldilər. Müəllim onların hər birini bir **künçdə** otuzdurub imtahan vərəqlərini payladı. Vərəqdə bir sual var idi: "*Maşının hansı təkəri partlamışdı?*"

1. Belə bir suali qoymaqda müəllimin məqsədi nə idi?

- A) Şagirdlərin yaddasını yoxlamaq istəyirdi.
- B) Şagirdlərin müşahidə qabiliyyətini yoxlamaq istəyirdi.
- C) Şagirdləri çox çətinə salmaq istəmirdi.
- D) Şagirdlərin yalanını üzə çıxarmaq istəyirdi.

2. Oktyabrın 29-da imtahanda neçə şagird iştirak edirdi?

- A) 19
- B) 20
- C) 23
- D) 27

3. 1-ci abzasda nöqtələrin yerinə nə yazılmalıdır?

- A) söz
- B) qeyd
- C) ölçü
- D) imtahan

4. Birinci imtahanda iştirak etmeyən şagirdlər nə vaxt imtahan verməli oldular?

- A) oktyabrın 30-da
- B) oktyabrın 31-də
- C) noyabrın 1-də
- D) noyabrın 2-də

5. Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?

- A) Söz danışıldan keçər.
- B) El bir olsa, dağ oynadalar yerindən,
Söz bir olsa, zərbi kərən sindirər.
- C) Yalançının evi yandı, heç kəs inanmadı.
- D) Yalançını evinəcən qovarlar.

6. "Sözü bir yerə qoyub" ifadəsini bir sözlə necə ifadə etmək olar?

- A) fikirləşib
- B) dərdləşib
- C) sözləşib
- D) hazırlanıb

LAYİHƏ

- 7. Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?**
A) müəllim B) davamiyyət C) zəif D) imtahan
- 8. Altından xətt çəkilmiş söz belə tələffüz olunur:**
A) [avtobusnan]
B) [aftobusla]
C) [oftobusnan]
D) [afdobusnan]
- 9. Qırmızı rənglə verilmiş hansı sözdə iki hərfin yazılışı səhvdir?**
A) qiymətdəndirmə B) xayış C) əzbərriyən D) künçdə
- 10. Hansı sözə saitlə başlanan şəkilçi əlavə edilsə, "q" samiti "ğ" ilə əvəz-lənməyəcək?**
A) vərəq B) otaq C) yumruq D) soraq
- 11. "Zanbaq" sözünün səs tərkibi ilə bağlı hansı fikir yanlışdır?**
A) Sözdə iki sait, dörd samit var.
B) Sözdəki samitlərin hamısı cingiltildir.
C) Yazılışı və tələffüzündə iki fərq var.
D) Ahəng qanununa tabedir.
- 12. Hansı söz orfoqrafik normalara uyğun yazılıb?**
A) töbə B) şöbə C) nöbə D) tölə
- 13. Şeirdə hansı söz orfoqrafik normaya uyğun yazılmayıb?**
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaşdı.
A) aşdı B) daşdı C) aldı D) qaşdı
- 14. Hansı sözün ilk saiti dəyişsə, yeni söz yaranmaz?**
A) şahid B) qadir C) sahib D) qalib
- 15. Ardıcılığı davam etdirin.**
s, t, x, f ...
A) z, y, m B) l, m, n, r C) ş, ç, p D) k, h, ğ
- 16. Hansı sözün sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə yeni söz yaranar?**
A) sənəd B) qanad C) palid D) söyüd
- 17. Hansı sözün son samiti "z" olmalıdır?**
A) tənəffü... B) tələffü... C) həssa... D) bəh...

LAYİHƏ

II BÖLMƏ

NİYƏ BELƏ DEYİRİK

Dərs №	Mövzu	Məzmun standartları	Saat sayı	Dərslik səh.	MMV səh.
13.	Lügətlər	2.2.3, 2.2.2, 4.1.2, 2.1.1	2	48-49	69-70
14.	Qanadlı misralar	2.2.3, 2.1.2, 2.1.1, 1.1.2, 3.1.2, 1.2.4, 1.2.1, 4.1.2	3	50-53	71-73
15.	Rəvayətli ifadələr	2.2.1, 2.2.3, 1.1.1, 1.2.2, 4.1.2	3	54-56	74-75
16.	Düzmü deyirik	2.1.1, 2.2.2, 1.1.1, 3.1.3, 4.1.2	2	57-58	76-77
17.	Lakonizm nədir	2.2.3, 2.2.2, 2.1.1, 1.2.2, 1.1.2, 3.1.1, 4.1.2	3	59-61	78-80
18.	Dəyirmi masa cəngavərləri	2.2.3, 2.1.1, 3.1.1, 4.1.2	2	62-64	81-83
19.	Rəmzə çevrilmiş adlar	2.2.3, 2.1.1, 1.2.2, 3.1.2, 1.1.2, 4.1.2	3	65-67	84-86
20.	Axillesin dabanı	2.2.1, 1.2.2, 3.1.2, 4.1.2	2	68-69	87-88
21.	Sərhədsiz internet	2.2.3, 2.1.2, 1.2.2, 3.1.1, 2.1.1, 4.1.2	3	70-72	89-91
22.	Birgünlük xəlifə	2.2.1, 2.2.3, 2.1.1, 1.2.3, 4.1.2	3	73-75	92-93
23.	Sözün qüdrəti	2.2.3, 1.1.2, 3.1.4, 4.1.2	1	76	94-95
24.	Dil qaydaları üzrə təkrar	4.1.2	1	77-78	95
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ			1		96-98
Yekun				29 saat	

LAYİHƏ

Dərs 13. LÜĞƏTLƏR (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-ləşdirir.	Elmi-kütləvi mətndəki əsas məlumatları seçir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Bədii və elmi-kütləvi mətnin struktur xüsusiyyətlərini fərqləndirir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün leksik və qrammatik mənasını fərqləndirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyən-ləşdirir.	Mənalarını müəyyən etməklə verilmiş sözlərin izahlı lügətini tərtib edir.

Motivasiya

BİBÖ. Müəllim lövhədə sxem çəkir:

Sözün mənası		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Şagirdlər 1-ci iki sütunu doldururlar.

Oxu

(St. 2.2.3) Mətn oxunur və şagirdlər əsas məqamları özləri üçün qeyd edirlər. Oxu bitdikdən sonra müəllim əlavə suallar verir.

- Leksika nədir?
- Leksikologiya nədir?
- Bu sözlərin mənşəyi haqqında nə deyə bilərsiniz?
- Nə üçün dilin lügət tərkibi daim dəyişir?

(St. 2.2.2) 1-ci mətnadxili sualın məqsədi şagirdlərin abzasların məzmununu bir-birindən fərqləndirmək və hər hansı bir fikrin mətndə uyğun yerini müəyyən etmək bacarığını inkişaf etdirməkdir.

Şagirdlərdən bədii və elmi-kütləvi mətnin fərqli xüsusiyyətləri, oxuduqları mətnin hansı mətn növünə aid olduğu soruşulur.

Müəllimin nəzərinə! Aşağı sınıflarda şagirdlər bu iki mətn növü haqqında məlumat almışlar. Bu dərsdə daha çox bədii və elmi-kütləvi mətnlərin tərkib hissələri haqqında müzakirə açmaq tövsiyə olunur.

Süjetli bədii mətn

Giriş – əsas obrazlar haqqında ümumi məlumat verilir.

Əsas hissə – əsərin süjetini təşkil edən hadisələr təsvir olunur.

Sonluq (nəticə) – qəhrəmanların taleyi və ya əsərin ideyası (mənəvi dəyər) eks olunur.

Elmi-kütləyi mətnlər

Giriş – mətnin möyzüsü haqqında ümumi məlumat verilir.

Əsas hissə – mətnin mövzusunu təşkil edən məlumatlar verilir.

Sonluq (nəticə) – mövzunun əhəmiyyəti haqqında danışılır.

Dil gaydaları

(St. 4.1.2) Şagirdlər əvvəlcə dərsliyin 49-cu səhifəsində göstərilmiş izahlı lügətin quruluşu ilə tanış olurlar. Daha sonra müəllim şagirdlərə hər hansı bir sözün mənasını necə izah etmək lazımlı olduğunu bəsa salır.

Hər hansı sözün izahının ən sadə yolu həmin sözlə eyni və ya yaxın məna bildirən sözləri tapmaqdır. Lakin sözün geniş izahını vermək üçün əvvəlcə həmin sözün ifadə etdiyi ümumi anlayış tapılır, sonra isə onun xüsusi əlamətləri sadalanır.

Nümunə:

Ümumi anlayış: mevvədir.

Əlamətləri: 1) ağ, qara və sarı rəngdə gilələri olur; 2) salxım
səklindədir.

İzah: Üzüm ağ, qara və ya sarı rəngdə gilələri olan salxımlı meyvədir.

Fəndaxili integrasiya (st. 2.1.1, 4.1.2). Qruplarla iş. 2-ci tapşırıqda verilmiş sözlərin sayını artırıb qruplarla iş təşkil etmək olar. Hər qrup verilmiş nümunə əsasında beş sözdən ibarət izahlı lügət hazırlayır. Qrupların tərtib etdiyi izahlı lügətlər müqavisə olunur.

3-cü tapşırığa əsasən bəzi sözlərin yalnız qrammatik mənaya malik olduğu aydınlaşdırılır.

Müəllimin nəzərinə! Şagirdlər aşağı siniflərdə köməkçi nitq hissələri haqqında ümumi məlumat almışlar.

Nəzəri material mənimsədir, sözün leksik və qrammatik mənasını fərqləndirmək üçün 4-cü tapşırıq yerinə yetirilir. Tapşırığın məqsədi dilimizdə leksik məna daşımayan sözlərin olduğunu şagirdlərin diqqətinə çatdırmaqdan ibarətdir. 5-ci tapşırıqda “bax” sözünün kontekst daxilindəki mənalarını aydınlaşdırmaq tələb olunur. Bu zaman şagirdlər “bax” sözünün həm məna çalarlarını, həm də bəzi məqamlarda leksik məna daşımadığını müəyyən edirlər.

Qıymətləndirmə

~~MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri~~
~~əsasında təlim məqsədlərinin nə dərəcədə reallasdığı qiymətləndirilir.~~

Dərs 14. QANADLI MİSRALAR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Lakonik və sətiraltı məlumat şəklində ifadə olunmuş fikri müəyyən edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Kontekstdən çıxış edərək sözün məcazi mənasını müəyyənləşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçilir.	Mətnindəki əsas faktlara aid sualları cavablandırır.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlanır.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Verilmiş fikri şərh edir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçilir.	Dərin məzmunlu, təfərrüatlı fikri lakonik ifadə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün həqiqi və məcazi mənasını müəyyənləşdirir.

Motivasiya

Müəllim Nizami Gəncəvidən aşağıdakı şeir parçasını oxuyur:

*Sözün qanadları var quş kimi, incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə?
Yeniliklər törədən bu qoca kainatda
Sözdən kəskin və incə bir şey tapılmaz həttə.*

Suallar: – Nə üçün Nizami sözsüz düşüncənin gərəksiz olduğunu deyir? “Kəskin və incə söz” nə deməkdir? Kimlər bədii sözün gücündən daha çox istifadə edirlər? “Sözün də quş kimi qanadı var” deyəndə nə başa düşürsünüz?

Oxu

Mətn fasilələr verilməklə ifadəli oxunur. Hər bir şeir parçası haqqında şagirdlərin fikirləri dəyərləndirilir. Mətdaxili suallar şagirdlər tərefindən cavablandırılır.

? 1. Şeir parçasının ikinci misrasını izah edin. Burada “bir”, “yüz” sözləri nəyə aiddir?

(St. 2.2.3) Burada *bir* və *yüz* sözləri müvafiq olaraq “fikir” və “söz” anlayışlarına aiddir. Belə ki, kiçik bir fikri *yüz* sözü ifadə etməkdənəsə, böyük fikri *bir* sözü ifadə etmək lazımdır. Məqsəd: şagirdlərdə ləkən deyilmiş fikri izah etmək, sətiraltı söz və ifadələri oxumaq bacarığı inkişaf edir.

? 2. Şeirin hansı misrasında “yanmaq” sözü “alovlanmaq” mənasında işlənməyib?

(St. 2.1.2) Kontekstdən çıxış edərək sözün həqiqi, yoxsa məcazi mənada işləndiyini müəyyənləşdirmək bacarığını inkişaf etdirir.

! 3. “Kərən” sözünün və “dağı yerindən oynatmaq” ifadəsinin mənasını izah edin.

(St. 2.1.1) Bu tapşırığı yerinə yetirməklə şagird mətndə rast gəldiyi yeni söz və ifadələrin kontekstə əsasən müəyyənləşdiriyi mənasını izahlı lügətdəki mənası ilə müqayisə edir (*kərən – yoğun tir; dağı yerindən oynatmaq – ağır bir işin öhdəsindən gəlmək*).

! 4. “Mamır” sözünün mənasını izah edin.

(St. 2.1.1) Sözu kontekstə əsasən izah etmək bacarığını inkişaf etdirir (*mamır – rütubətli yerlərdə dağ və qaya üstündə bitən sadəquruluşlu yaşıl bitki*). Əlavə sual: – Nə üçün şair vətənin sevgisini qazanmaq üçün mamır olub qayada bitməyə hazırlıdır?

5-ci tapşırıq. “Kredo” sözü ilə yaxınmənalı sözlər müəyyənləşdirilir (amal, məslək, əqidə).

Dinləmə

Müəllim Ülvi Bünyadzadənin şeirinin tam variantını səsləndirir və bildirir ki, Ülvi 1982-ci ildə yazdığını bu şeiri sinif yoldaşlarına ithaf etmişdir:

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK

Biz öz ömür sazımızda "Dilqəmi"ni bilməliyik. Leylimizin ürəyini Məcnun kimi sevməliyik.	Bisütunu biz də yaraq, Çənsiz Çənlibellər quraq. Sazımızda ağlayaraq, Biz həyatda gülməliyik.
Döyüşlərdə yoqrulmuşuq, Gələcəyə qaranquşuq. Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!	

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir.

LAYİH

AND

Mən – Bünyadzadə Ülvi Yusif oğlu həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmaya-
cağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada lekə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləyimə, əsil-nəcabətimə, damarlarında axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm.

Əgər vədime xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun,
vətən üzü görməyim.

İmza: B.ÜLVİ. 10.09.89.

Dinləmə mətni ilə bağlı suallar:

"...Öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm" cümləsində "mən" sözünün anlamını izah edin. Bu sözün həqiqi və ya məcazi mənada olduğunu müəyyənləşdirin. Sizcə, Ülvi öz azərbaycanlı "mən"ini necə təsdiq etdi? Hər kəs azərbaycanlı "mən"ini təsdiq etmək üçün nələr etməlidir? Ülvinin öz vicdanı qarşısında içdiyi anda müasir dövrdən çıxış edərək nəyi əlavə etərdiniz?

Yazı

(St. 3.1.2) 6-ci tapşırıq. Şagirdlər verilmiş mövzuda məlumat toplamaqla məruzə yazıb çıxış edirlər.

Danışma

(St. 1.2.4) 7-8-ci tapşırıqlar yerinə yetirilir. Şagirdlər obrazlı ifadələrin üstünlük təşkil etdiyi dərin məzmunlu şeir parçalarının oyatdığı təəssüratlar haqqında danışırlar. Bununla bağlı qruplarda və ya cütlərlə iş şəklində əlavə tapşırıqlar verilir. Qruplara şeirlə ifadə olunmuş kəlamlar verilir. Onlar verilmiş nümunədə ifadə olunmuş fikri və onun ifadə formasını təhlil etməlidirlər; məsələn:

Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.
Məmməd Araz

Kim qoruya bilməyirse
öz yurdunu-yuvasını,
Udmasın yurd havasını.
Kim qorumor öz dilini,
İtsin mənim gözümüzən qoy ilim-ilim.
Xəlil Rza

(St. 1.2.1) 9-cu tapşırıq yerinə yetirilir.

Dil qaydaları

(St. 4.1.2) 10-14-cü tapşırıqlar sözün məcazi mənası ilə bağlı dil qaydalarının mənimsənilməsinə xidmət edir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 15. RƏVAYƏTLİ İFADƏLƏR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Mətndə deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun oxuyur.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndə ümumiləşmə aparır və nəticə çıxarır.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.	Suallar verməklə dinlədiyi mətndəki əsas fikri müəyyən edir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Məruzə edərkən fikirlərini topladığı faktlarla əsaslandırır.
4.1.2. Sözün səs terkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Frazeoloji birləşmələri sərbəst söz birləşmələrindən fərqləndirir.

Motivasiya

Müəllim: – “Sükəni belə saxla” deyimi nə zaman işlədir? Bu deyim dilimizə necə gəlib?

Daha sonra “Əhməd haradadır?” filmindən müvafiq epizod nümayiş etdirilir. Əhmədin yaşadığı yataqxananı yoxlamağa gələn komendant otağın səliqəsindən məmənun qalib gedərkən “Aferin, uşaqlar. Sükəni belə saxla. Ar-dımcı!” söyləyir. Məhz bu filmdən sonra “Sükəni belə saxla” ifadəsi dilimizdə zərbi-məsələ çevrilib.

Oxu

(St. 2.2.1) Mətnin oxunması mərhələlərlə müxtəlif şagirdlər tərəfindən həyata keçirilir. Müəllim oxuyarkən sözlərin düzgün tələffüzü ilə bağlı özündə qeydlər aparır (bax: “Oxu texnikasının qiymətləndirilməsi cədvəli”, səh. 32).

Şagirdlərin diqqəti 1-ci mətnadxili suala yönəldilir.



1. Sizcə, şair bu hərəkəti ilə nə demək istəyirdi?

(St. 2.2.3) Bu sual şagirdlərdə oxuduğu mətndən nəticə çıxarmaq və ya təxmin etmək bacarığı formalasdırır.



2. Dialoqda hansı nitq etiketlərinə rast gəldiniz?

Fəndaxili (şaquli) inteqrasiya. Bu sual şagirdlərin diqqətini dialoq zamanı istifadə olunan nitq etiketlərinə yönəltməyə, nitq etiketlərindən istifadə məqamlarını düzgün müəyyənləşdirməyə xidmət edir. Burada şagirdlər işlədilən nitq etiketlərinin nə üçün yerinə uyğun olmadığını izah edirlər.

LARİLLİ

? 3. “Süleymana qalmayan dünya” ifadəsi hansı hallarda işlədirilir?

Bu sual şagirdlərin mətndən nəticə çıxarmaq, ifadələri məqamına uyğun işlətmək bacarığının inkişafına xidmət edir. Bu ifadə öz gücünə, dövlətinə həddindən artıq arxayın olan, özünü hamidan üstün tutan insanlar haqqında deyilir.

Dinləmə

(St. 1.1.1) Müəllim aşağıdakı mətni səsləndirir:

“Deyilənə görə, Süleyman peyğəmbərin barmağında üzərində “Bu keçəcək” yazılı olan üzüyü var imiş. Nəyəsə çox əsəbiləşəndə və ya qanı qaralanda yazıya baxar və hirsı soyuyarmış. Lakin bir dəfə o, üzüyə baxanda nəinki sakitleşmədi, əksinə, daha da özündən çıxdı. Üzüyü barmağından çıxararaq yerə atdı. Bu zaman gözü üzüyün iç tərəfindəki yazıya sataşdı. Üzüyü götürüb baxdı. İç üzündə bu sözləri oxudu: “Bu da keçər”. Süleyman gülümsündü və üzüyü yenidən barmağına taxdı”.

Suallar: – Mətndən nə nəticə çıxardınız? Mətnlə bağlı hansı suallarınız var? Nəyi başa düşmədiniz?

Tapşırıq: – “Qanı qaralmaq”, “hirsı soyumaq”, “özündən çıxmaq”, “gözü satışmaq” ifadələrinə yaxın və əksmənalı sözlər deyin.

Danışma

(St. 1.2.2) Layihə. Şagirdlər qrup şəklində bir sıra rəvayəti ifadələrin mənşeyini araşdırırlar. Bunun üçün 3 qrupa ayrılib aşağıdakı mövzulardan birində məruzə hazırlayırlar: 1. *Filmərdən dilimizə gələn ifadələr.* 2. *Lətifələrdən yaranan ifadələr.* 3. *Hər hansı bir tarixi şəxsiyyətlə bağlı ifadələr.*

Bu layihə də ev tapşırığı kimi verilir. Layihə üzərində iş müddəti, istifadə olunacaq mənbələr müyyənləşdirilir. Layihə üzərində işlər başa çatdıqdan sonra şagirdlər təqdimatla çıxış edirlər.

Dil qaydaları

(St. 4.1.2) 4 və 5-ci tapşırıqlar yerinə yetirilir. Frazeoloji birləşmələrlə bağlı nəzəri material mənimsədir. 6 və 7-ci tapşırıqlara əsasən yaxınmənalı və ya əksmənalı frazeoloji birləşmələr qarşılaşdırılır. Şagirdlərdən “vədinə xilaf çıxmaq”, “ağrımayan başına dəsmal bağlamaq”, “yaman yerdə axşamlamaq” və s. frazeoloji ifadələrin mənası soruşulur.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlleri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 16. DÜZMÜ DEYİRİK (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin tərkib hissələri haqqında suallara cavab verir.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.	Dinlədiyi mətndəki əsas fikirləri sual formasında ifadə edir.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Təxəyyülünə uyğun yazdığı mətnəde fikirləri məntiqi ardıcılıqla ifadə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Çoxmənalı sözlərin mənalarını fərqləndirir.

Motivasiya

Şagirdlərin diqqəti 4-cü sinifdə ("Azərbaycan dilii" dərsliyi, səh. 42) öyrənilmiş "Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar" və "Su kiçiyin, yol böyüyün" atalar sözlərinə yönəldilir. Bu ifadələr haqqında öyrəndikləri soruşulur:

– 1-ci atalar sözündə "dağ" sözü hansı mənada işlənib? Bəs 2-ci atalar sözü ilə bağlı nə deyə bilərsiniz? Bu atalar sözünü hansı məqamlarda işlədirik? İlkin variantı necə olub?

Müəllimin nəzərine! Bəzi tədqiqatçıların fikrincə, 1-ci atalar sözündə "dağ" sözü "dərd" mənasında işlənmişdir. 2-cidə isə "su" sözü vaxtilə "suç" (günah) kimi işlənmiş, zaman keçdikcə təhrif olunmuşdur.

Şagirdlər sualları cavablandırıldıqdan sonra müəllim müasir dövrümüzə dəyişmiş, təhrif olunmuş şəkildə gələn başqa ifadələrin mənalarını öyrənmək üçün şagirdlərin diqqətini dərslikdəki mətnə yönəldir.

Oxu

(St. 2.1.1) Mətni oxuduqdan sonra şagirdlər mətndəki kontekstdən çıxış edərək "manqust" və "bəlgə" sözlərini izah edirlər.

(St. 2.2.2) 1-ci tapşırıq yerinə yetirilərkən şagirdlərin əsas fikri müəyyənləşdirmək və düzgün ifadə etmək bacarığı yoxlanılır.

Mətn kiçik olsa da, kifayət qədər mürəkkəb struktura malikdir. Belə ki, onun tərkibində iki məsəllə bağlı bitkin mətn var. 2-ci tapşırığı yerinə yetirməklə şagirdlər mətnin tərkib hissələri haqqında fikir yürüdürlər.

Dinləme

(St. 1.1.1) Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl şagirdləre tapşırır ki, mətndə vacib saydıqları fikirləri qeyd etsinlər. Bu məqsədle mətn iki dəfə oxunur.

LAYİHƏ

QƏDİR AĞACI

Məcazi mənada, bəzən hətta istehza ilə “qədrini bilmək, qiymətləndirmək” mənasında işlətdiyimiz “qədir ağacı əkmək” ifadəsinin yaranması ilə bağlı ehtimallar maraqlıdır. Müəyyən şəxsə hörmət əlaməti və ya yaşlılıq, kölgəlik yaratmaq məqsədilə ağac əkmək adəti bir sıra xalqlarda geniş yayılmışdır. Belə görünə bilər ki, bu “qədir ağacı” ifadəsi də elə “qədir-qıymət” anlayışı ilə əlaqədardır. Lakin tədqiqatlardan məlum olmuşdur ki, qədir ağacı dəqiq ünvanı olan ağacdır. “Qədir ağacı” ifadəsi “kedr” ağacından təhriflə düzəlmüşdür. “Kedr” latinca “cedrus” sözündəndir. Bir sıra türk dillərində kedmər və ya kedi adlanan bu ağac Azərbaycan dilində “sidr” adlanır; bu, ərəb mənşəli sözdür. Sidr ağacı möhkəmlik və uzunömürlülük rəmzi hesab olunur. Bir zamanlar qədim Finikiya ərazisini bürümuş sidr ağacları möhkəm, davamlı tikinti materialı hesab olunurdu. Sınmayan və çürüməyən bu ağacdan qədimlərdə bütür, kiçik heykəller hazırlayırdılar. İfadənin məcazi mənası da buradan meydana gəlmişdir: kiminsə adını əbədiləşdirmək məqsədilə heykəlini xatırladan ağac əkmək. Tarixdə, nadir hallarda olsa da, bəzə hökmdarların şərəfinə sidr ağacları əkilməsi faktları məlumdur.

Mətnin tam mənimsənilməsini təmin etmək üçün müəllim “**Sual müsabiqəsi**” üsulundan (səh.25-26) istifadə edir (şagirdlərin öz qeydləri əsasında).

Yazı

(St. 3.1.3) Qruplarla iş. Şagirdlər bir neçə qrupa bölündür. Hər qrupa bir məsəl verilir (“Əti sənin, sümüyü mənim”, “Dəvəsi ölmüş ərəb”, “BİŞMIŞ toyuğun gülməyi gəlir”, “Saqqalım yoxdur, sözüm keçmir”). Qrup üzvləri müzakirə etməklə müvafiq məsəlin mənşəyi ilə bağlı təxəyyüllərinə uyğun rəvayət uydurmalarıdır.

Təqdimatlar dinlənilir və müzakirə olunur.

Dil qaydaları

(St. 4.1.2) 3-cü tapşırıq motivasiya xarakteri daşıyır.

4-cü tapşırıq yerinə yetirilməklə coxmənalı sözlərin semantik xüsusiyyətləri mənimsədir.

Müəllim şagirdlərin diqqətini Kaşgarinin lüğətindən gətirilmiş cümlədəki “yılan” (ilan) sözünə yönəldir. Bildirilir ki, ahəng qanunu bütün türk dillərinin, o cümlədən Azərbaycan dilinin əsas fonetik qanunudur.

Əlavə tapşırıq: – Kaşgarinin lüğətindən gətirilmiş nümunəyə əsaslanaraq “ilan” sözünün türk mənşəli söz olduğunu sübut edin.

Şagirdlərin fikirləri dinlənilidikdən sonra bildirilir ki, “ilan”, “ilgim”, “ildirim” və bu kimi sözlər vaxtile “yılan”, “yılğım”, “yıldırım” kimi işlənmişdir. Mahmud Kaşgarinin lüğətindən gətirilən nümunə də bunu sübut edir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 17. LAKONİZM NƏDİR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Mətndə rast gəldiyi ifadənin sətiraltı mənasını müəyyənlaşdırır.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətni bitkin hissələrə ayıır və uyğun başlıqla adlandıır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəy-yənleşdirir.	Mətndə rast gəldiyi yeni sözlərin izahlı lügətini tərtib edir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Fikirlərini əsaslandırmaq üçün arqu-mentlər gətirir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçilir.	Dinlədiyi mətndəki bəzi məqamları oxuduğu mətndəki fikirlərlə müqayisə edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Verilmiş atalar sözünü ideya kimi seçə-rək hekayə yazır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Omonimlərlə çoxmənalı sözləri fərqləndirir.

Motivasiya

Müəllim lətifə danışır:

“Molla Nəsrəddinə deyirlər:

– Molla, görürsən, aş aparırlar.

Molla deyir:

– Məne nə?

– Axi sizə aparırlar...

– Sənə nə?”

Müəllim: – *Mollanın qısa cavabını ətraflı izah edin. O bu cavabı ilə nə demək isteyirdi?*

Müəllimin nəzərinə! Şagirdlərin cavabları tam olmasa, müəllim belə bir izahat verə bilər: – *Mollanın iki sözdən ibarət bu cavabında böyük məna vardır. Əvvəlcə o heç kimin işi ilə maraqlanmadığını bildirir, sonra isə başqasına da heç kimin işinə qarışmamağı tövsiyə edir. Bu cür az sözdən ibarət olub özündə böyük məna daşıyan cavablar “lakonik cavablar” adlanır. İndi oxuyacağımız mətndə bu ifadənin mənşəyi izah olunur.*

Oxu

(St. 2.2.3) 1-ci mətndaxili suala qədər şagirdlər mətni səssiz oxuyurlar.

Müəllimin nəzərinə! Müəllim şagirdlərin oxu sürətini yoxlamaq üçün vaxt təyin edə bilər. Bu vaxt ərzində şagirdlər mətnin müvafiq hissəsini oxuyub mənimsədiklərini nümayiş etdirməlidirlər. Şagirdlərdə şüurlu və sürətli oxu

LAKONİZM

vərdişlərini (summativ qıymətləndirmə zamanı məhz bu vərdişlər yoxlanılacaq) inkişaf etdirmək üçün vaxtaşırı bu metoddan istifadə etmək tövsiyə olunur. Ayrılmış vaxt bitdikdən sonra müəllim bu hissədə şagirdlərin rast gəldiyi yeni söz və ifadələr, onların mənşəyi haqqında suallar verir.



1. Lakonizm şifahi xalq ədəbiyyatının hansı janrına xasdır?

Bu, şagirdin intellektini və dünyagörüşünü yoxlamağa yönəlmış sualdır. Belə ki, lakonizm atalar sözü və məsəllərə xasdır. Xalq müdrikliyinin ifadəsi olan bu janrıda fikir yiğcam, məna dərin olur.



2. Bu cavabla spartalılar nə demək istəyirdilər?

Bu suala cavab verməklə şagird lakonik ifadənin daşıdığı dərin mənani izah etmək bacarığını nümayiş etdirir.



3. Sizcə, Leonid İran elçisinə necə cavab verdi? Öz cavab variantınızı düşündürdən sonra kitabı tərsinə tutun və Leonidin cavabını oxuyun. Öz variantınızla müqayisə edin.

Bu tapşırıqla əsasən şagirdlər situasiyaya uyğun lakonik ifadələr formalasdırmağa çalışırlar. Bu isə onların fikri dərin və yiğcam ifadə etmək bacarığının inkişafına xidmət edir.

(St. 2.2.2) Dərslikdəki 4-5-ci tapşırıqlar yerinə yetirilir. Şagirdlər oxuduqları mətnin tərkibindəki kiçik mətn parçalarını müəyyən edir, onları müvafiq başlıqla adlandırır və bu hissələr arasındakı məzmun əlaqəsini müəyyənləşdirirlər.

Söz ehtiyatı

(St. 2.1.1) Dərslikdəki 6-ci tapşırıq yerinə yetirilir. Şagirdlər bu mətndə öyrəndikləri yeni söz və ifadələrin izahlı lüğətini tərtib edirlər. Mətndən tanış olmayan digər sözlər seçilə bilər (qamış, nizə, məhrumiyyət, obrazlılıq, ikrah, əzm və s.).

Fəndaxili integrasiya (st. 2.1.1, 3.1.3). Dərslikdəki 7-ci tapşırıq yerinə yetirilir.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

"Molla Nəsrəddin yolla gedirdi. Çiyindən aslığı kisədən kişmiş götürüb yeyirdi. Bərk külək əsirdi. Molla hər dəfə əlindəki kişmişini ağızına qoymaq istəyəndə külək kişmişini əlindən alıb aparırdı. Bu vaxt qonşusu qarşısına çıxı. Kişi Mollanın nə isə yedyini görüb soruşur:

– Molla, nə yeyirsən?

Molla cavab verir:

– Külək belə əssə, heç nə".

Şagirdlər Mollanın lakonik cavabını genişləndirərək ifadə edirlər.

LAYİH

Yazı

Fəndaxili ineqrasiya (st. 3.1.1, 1.2.4). Qruplarla iş. Şagirdlər 4 qrupa bölünürler. Müəllim hər qrupa bir atalar sözü yazılmış vərəq verir. Şagirdlər elə bir mətn düşünüb yazmalıdır ki, sonda qəhrəmanlardan biri həmin atalar sözünü səsləndirsin.

I qrup: Sən saydığını say, gör fələk nə sayı.

II qrup: Zərərin yarısından da qayıtmaq xeyirdir.

III qrup: Sonrakı peşmançılıq fayda verməz.

IV qrup: Pisliyi torpağa əkdilər, göyərmədi.

Yazı işləri hazır olduqdan sonra qruplar vərəqlərini saat əqrəbi istiqamətində bir-birinə ötürür. Hər qrupda digər qrupun işi müzakirə olunur, yazılmış mətnlər müxtəlif parametrlər üzrə qiymətləndirilir, lazımlı gələrsə, qrup müvafiq atalar sözü ilə bağlı öz variantını hazırlayırlar.

Qruplar bir-birinin işinə tənqidli münasibət bildirməklə təqdimat edir.

Dil qaydaları

(St. 4.1.2) Dərslikdəki 8 və 9-cu tapşırıqlar yerinə yetirilir. 9-cu tapşırıqdakı “biz” sözünün ifadə etdiyi mənalar dəqiqləşdirilir. Sualın cavabının birmənalı olmamasının səbəbi aydınlaşdırılaraq müəyyən olunur ki, buradakı “biz” həm şəxs əvəzliyi, həm də isim (pinəçilərin istifadə etdiyi alət) kimi başa düşülə bilər.

Omonimlərlə bağlı nəzəri məlumat mənimsedilir.

10 və 11-ci tapşırıqlar yerinə yetirilir. Tapşırıqlarda işlənən omonim sözlərin müxtəlif nitq hissələrinə aid olduğu nəticəsi çıxarılır. 2-ci misradada işlənmiş “sarı” sözünün yalnız qrammatik mənaya malik olması şagirdlərin nəzərinə çatdırılır. 1-ci şeir parçasında “sarı” sözü sıfət, qoşma və feil kimi işlənmişdir. 2-ci şeir parçasında “yaz” sözü isim və feil kimi işlənmişdir.

Tapşırıqlar yerinə yetirildikdən sonra omonimləri çoxmənalı sözlərdən fərqləndirən xüsusiyyətlər izah edilir.

12-ci tapşırığı yerinə yetirməklə şagirdlər bəzi sözlərin həm omonim, həm də çoxmənalı söz olduğunu müəyyənləşdirirlər. 13-cü tapşırıq şagirdlərdə lügətlə iş bacarığını inkişaf etdirir.

Danişma

(St. 1.2.2) Debat. 14-cü tapşırıqda mənasından asılı olaraq müxtəlif vurğu ilə tələffüz edilən sözlər verilmişdir. Şagirdlər bu sözlərin omonim olub-olmadığını isbat edən arqumentlər gətirməlidirlər. (Sözdə vurğunun yeri dəyişirse, deməli, sözün deyilişi fərqlənir. Belə çıxır ki, bu cür sözlər omonimin tərifinə uyğun gəlmir.)

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAIİH

Dərs 18. DƏYİRMİ MASA CƏNGAVƏRLƏRİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətn dəki əsas fikri müəyyən-leşdirir.	Mətn dəki faktları ümumiləşdirməklə nəticə çıxarır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənlaşdırır.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahlə müqayisə edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Verilən mövzu üzrə inşa yazır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sinonim sözlər arasındaki fərqli məna çalarlarını müəyyən edir.

Motivasiya

Müəllim dəyirmi masa ətrafında keçirilmiş dövlət əhəmiyyətli və ya beynəlxalq görüşləri əks etdirən şəkillər və ya videomateriallar nümayiş etdirir. Müəllim: – *Yəqin ki, siz də dəyirmi masa ətrafında keçirilən görüşlər haqqında oxumuş və ya eşitmisiniz. Bəzən bu görüşlər hətta kvadrat masa arxasında keçirilsə belə, onu dəyirmi masa adlandırırlar. Sizcə, bunun səbəbi nədir?*

Sağirdlər bu haqda fikirlərini söyləyirlər. Bu fikirlər lövhədə qeyd olunur. Mətn oxunanın sonra sağirdlərin əldə etdikləri biliklər bu fərziyyələrlə müqayisə edilir.

Oxu

(St. 2.2.3) Mətn fasilelərlə müxtəlif sağirdlər tərəfindən oxunur. Digər sağirdlər oxunan hissəni dərslikdən izləyir və mətn daxili sualların cavablandırılmasında iştirak edirlər.

Mətn daxili sualların şərhi



1. *Hersoq, baron, ...*

Hansı söz bu ardıcılılığı davam etdirə bilər?

- A) prezident B) kral C) qraf D) professor

Bu sual sağirdlərdən diqqətli və məntiqli oxu ilə yanaşı, müəyyən söz ehtiyatı və intellekt tələb edir. Mətn dən aydın olur ki, "kral", "prezident" dövlət başçıları, "hersoq" və "baron" isə kraldan kiçik olan zadəgan titullarıdır. Tapşırıqda zadəgan titullarını davam etdirən sözü tapmaq tələb olunur. "Professor"un elmi titul olduğu nəzərə alınsa, ardıcılılığı "qraf" sözü davam etdirir. Hersoq, baron və qraf orta əsrlərdə Avropada zadəgan rütbeləri olub. Sağirdlər bu sözlərlə tanış deyillərsə, izahlı lügətdən istifadə edə bilərlər.

Müəllim bu sualın cavab variantlarını Azərbaycan müstəvisinə də gətirə bilər: A) padşah B) bəy C) tacir D) vəzir. Bu cavab variantları arasında “bəy” zadəgan tituludur.



2. Nəyə görə şəhərdə hər yer bağlı idi?

Suala cavab şagirdlərdən diqqətli oxu tələb edir. Mətnin əvvəlki hissələrindən bu suala cavab tapmaq mümkündür.



3. Qardaşların xarakteri haqqında nə deyə bilərsiniz?

Sual mətndəki obrazları səciyyələndirmək bacarığının inkişafına xidmət edir. Şagirdlər Arturun mərd, ürəyiaçıq, qoçaq, Keyin isə məsuliyyətsiz, başqasının əmeyini öz adına çıxan və yalançı olduğunu mətndən gətirdikləri faktlarla əsaslandırıb ilə bilərlər (**Obrazlar xəritəsi**, səh. 20).



4. Mətnin sonuncu cümləsini tamamlayın.

Bu tapşırıq şagirdlərin mətndəki əsas faktları müəyyənləşdirməklə fikri təmamlamaq, nəticə çıxarmaq, ümumiləşdirmək bacarığını inkişaf etdirir.

Söz ehtiyatı

(St. 2.1.1) Mətn daxilində mənası anlaşılmayan sözler seçilir (turnir, zindan, dəstək, tiyə, qəsr və s.). Sözlərin mənası kontekstə əsasən müəyyən-ləşdirilir və lügətlərdəki mənası ilə müqayisə olunur.

Yazı

(St. 3.1.1) Şagirdlər “Yaxşı lider necə olmalıdır?” mövzusunda esse yazırlar. Hər bir şagird yazdığı essenin öz parta yoldaşı ilə dəyişir və aldığı mətni diqqətlə oxuyub sınıfə təqdim edir. Bu zaman şagirdlər yoldaşlarının yazısına öz tənqidibaxışlarını nümayiş etdirməlidirlər.

Dil qaydaları

(St. 4.1.2) 5-9-cu tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqların verilməsində əsas məqsəd şagirdlərin sözlərin aid olduğu məna qrupunu müəyyənləşdirmək, onomim və çoxmənalı sözləri fərqləndirmək bacarığını inkişaf etdirməkdir. Bu tapşırıqlar eyni zamanda sinonimlərlə bağlı nəzəri materialın keçirilməsinə hazırlıq məqsədi daşıyır. Nəzəri material mənimsənilidikdən sonra dərslikdəki 10 və 11-ci tapşırıqlar yerinə yetirilir.

Əlavə tapşırıqlar. Müəllim aşağıdakı tapşırıqlardan istifadə etməklə şagirdlərin dil qaydaları üzrə bilik və bacarıqlarını möhkəmləndirə bilər.

Şagirdlər Səməd Vurğunun “Azərbaycan” şeirindən aşağıdakı iki bend şeiri yazır və sualları cavablandırırlar.

LAYİHƏ

1. Mətndən yaxınmənalı sözləri seçin.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Şeirin başqa bir bəndində həmin sözlərə mənaca uyğun gələn sözləri tapıb sinonim cərgə qurun.

Mən bir uşaq, sən bir ana,
Odur ki bağlıyam sana.
Hankı səmtə, hankı yana
Hey uçsam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən.

Bu tapşırığın verilməsində məqsəd şagirdlərin sinonim cərgə təşkil edən sözlərlə bağlı söz ehtiyatını zənginləşdirməkdir.

2. Verilmiş sözlərdən söz birləşməsi düzəldin (mötərizədə verilənlər müəllimə kömək məqsədi daşıyır).

1. Sıx, qalın (meşə, saç, kitab, parça, divar)
 2. Xırda, balaca, kiçik (əl, pul, uşaq, çanta, dəftər, qardaş, otaq)
 3. Uca, hündür, yüksək (dağ, ağaç, hasar, adam, hərarət, təzyiq, vəzifə)
- Sinonimləri söz birləşməsi daxilində bir-biri ilə əvəz edin.

Bu tapşırığı yerinə yetirməklə şagirdlər belə bir nəticəyə gəlirlər ki, sinonimlər heç də həmişə bir-birini əvəz edə bilmir. Sinonim cərgədəki sözlərin özünəməxsus məna çaları var.

3. Sağ və sol sütunlarda verilmiş sözləri tutuşduraraq sinonim cütlüklerini xətlə birləşdirin.

- | | |
|------------|-----------|
| 1) gözəl | A) böyük |
| 2) qoca | B) çirkli |
| 3) iri | C) qəşəng |
| 4) tek | D) balaca |
| 5) kiçik | E) ahıl |
| 6) natəmiz | F) yalqız |

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 19. RƏMZƏ ÇEVİRİLMİŞ ADLAR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən- ləşdirir.	Mətndəki məlumatları ümumiləşdirərək nəticə çıxarır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Sözlərə əksmənalı sözlər taparaq mə- nasını izah edir.
1.2.2. Fikirlərini konkret fakt və nümu- nələrlə əsaslandırır.	Oxuduqlarından misallar gətirməklə verilmiş mövzu ilə bağlı fikir yürüdür.
3.1.2. Mövzu ilə bağlı topladığı materi- allar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən topladığı məlu- matlara öz fikir və mülahizələrini də əla- və etməklə təqdimat hazırlayır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Dinlədiyi mətnin ideyasını müəyyən- ləşdirir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Əksmənalı sözlərdən nitqində düzgün istifadə edir.

Motivasiya

Müəllim əvvəlcə sinifdəki qızlara müraciət edir:

– “Qaraca qız” əsərini xatırlayın. Sizi Qaraca qız adlandırsalar, nə düşü- nərsiniz?

Sonra oğlanlara müraciət olunur:

– Heç böyüklərdən “Bu ki əsl Koroğludur” ifadəsini eşitmisiniz? Bu ifadəni işlətməklə onlar nə demək istəyirlər?

Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.

Oxu

Mətn fasılələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Digər şagirdlər oxunan hissəni dərslikdən izləyir və mətdaxili sualların cavablandırılmasında iştirak edirlər. Mətndə əsas məqamları qeyd edirlər ki, sonda veriləcək sualları ca- vadlandırma bilsinlər.



1. Oxuduğunuz abzasın son cümləsində nöqtələrin yerinə hansı söz uyğun gəlir?

(St. 2.2.3) Bu sualın məqsədi şagirdin mətndə rast gəldiyi məlumatları ümumiləşdirməklə nəticə çıxarmaq bacarığını inkişaf etdirməkdir.



2. Sizə, bu anda Novruzəli nə edir?

LAYIHƏ

Burada əsas məqsəd şagirdləri hadisələrin davamını təxmin etməyə, fərziyyə söyləməyə və sözügedən əsəri oxumağa həvəsləndirməkdir.

3-cü tapşırıqda məqsəd şagirdlərin mətnindəki əsas fakt və məlumatları qeyd etməklə yadda saxlamaq bacarığını inkişaf etdirməkdir.

Söz ehtiyatı

(St. 2.1.1) Mətnində tanış olmayan sözlər seçilir (*sərgüzəşt, tükənməz, sovgat, sadəlövh, təşrif buyurmaq* və s.), mənasi üzərində iş aparılır. Mətnində obrazları səciyyələndirən sözlərə əksmənalı sözlər tapılır (*xəsis-əliaçıq, sadəlövh-çoxbilməş, avam-savadlı, acgöz-gözütəx* və s.).

Danışma

(St. 1.2.2) Qruplarla iş. 3-5-ci tapşırıqlara əsasən qruplarla iş təşkil etmək olar.

I qrup: Oxuduğunuz nağıllar və ya baxdığınız cizgi filmləri əsasında müsbət keyfiyyətlərin daşıyıcısı olan obrazlar seçib həmin obrazları səciyyələndirin.

II qrup: Oxuduğunuz nağıllar və ya baxdığınız cizgi filmləri əsasında mənfi keyfiyyətlərin daşıyıcısı olan obrazlar seçib həmin obrazları səciyyələndirin.

III qrup: Heyvanlar haqqında oxuduğunuz əsərlərdə və baxdığınız filmlərdə yadda qalan heyvan obrazlarını səciyyələndirin (5-ci tapşırıq).

Müəllim müəyyən xatırlatmalarla şagirdlərin səmərəli işləmələrinə kömək edə bilər; məsələn, III qrupa “Mauqli”, “Tarzan”, “Bəyaz diş” (Cek London) əsərlərini, o cümlədən E. Seton-Tompsonun heyvanlar haqqında hekayələrini xatırlada bilər.

Yazı

(St. 3.1.2) Dərslikdəki 6-7-ci tapşırıqlar yerinə yetirilir. Bu zaman şagirdlərə girişin və nəticənin əsas xüsusiyyətlərini xatırlamaq və nəzərə almaq tapşırıllır.

8-ci tapşırıq araştırma tələb etdiyindən ev tapşırığı kimi verilir.

Dinləme

(St. 1.1.2) Sual: – *Kim Hatəmi-Tai haqqında nağıl və rəvayətlərlə tanışdır və ya bu adı eşidib?* Əgər bu obrazı tanıyan varsa, Hatəmin hansı mənəvi keyfiyyəti təcəssüm etdirdiyi soruşular.

Müəllim aşağıdakı mətni səsləndirir:

“Səxavəti dillerdə dastan olan Hatəmi-Tai günlərin bir günü oturub yoldaşları ilə söhbət edirdi. Yoldaşlarından biri:

– *Ey Hatəm! Görəsən, dünyada səndən səxavətli bir insan varmı?* – deyə soruşdu.

Hatəm dedi:

– *Bəli, dünyada məndən də səxavətli insanlar var. Bir axşam bir gəncin evinə qonaq idim. Mənim üçün qoyun kəsdi. Yeməklər bişdikdən sonra süfrə açıldı, yeməyə başladıq. Söhbət əsnasında: “Qoyunun böyrəklərini çox sevirem”, –*

dedim. Az sonra ev sahibi mənə heç nə demədən otaqdan çıxdı. Çox keçmədən əlində şişə çəkilmiş yeddi cüt qoyun böyreyi geri qayıtdı. O gəncin elə bütün mali bu yeddi qoyun idi. Mənim üçün bütün malını fəda etmişdi. Ondan “Niyə belə etdin?” soruşanda isə mənə: “Sən mənim qonağımsan. Sənə istədiyin yeməyi yedirməliyəm”, – dedi.

Gəncin bu səxavəti və qonaqpərvərliyi qarşısında kövrəldim, gözlərim yaşardı. Evə gələndə ona üç yüz dəvə və beş yüz qoyun göndərdim. Ancaq yenə də həmin gənc məndən daha səxavətlidir. Çünkü mənim ona göndərdiklərim malimin kiçik bir hissəsi idi, o isə mənə bütün malını fəda etmişdi”.

Mətni dinləyib-anlamacaqla bağlı şagirdlərə suallar verilir və Hatəmin əliaçılqıq, comərdlik rəmzi olduğu müəyyən edilir.

Dil qaydaları

(St. 4.1.2) Dərslikdəki 9-cu tapşırıq yerinə yetirildikdən sonra antonimlərlə bağlı nəzəri material mənimsədir, 10 və 11-ci tapşırıqlar yerinə yetirilir.

Dil qaydaları üzrə bilikləri möhkəmləndirmək məqsədilə aşağıdakı tapşırıqlar verilə bilər.

Əlavə tapşırıqlar:

1. Birinci və ikinci çərçivədə verilmiş sözləri müqayisə edərək antonim cütlükleri tapın.

- | | |
|--------------|-------------|
| 1) sülh | A) eýri |
| 2) yaxşı | B) böyük |
| 3) isti | C) bərk |
| 4) düz | D) kök |
| 5) ağ | E) oturmaq |
| 6) kiçik | F) müharibə |
| 7) arıq | G) qara |
| 8) yumşaq | H) soyuq |
| 9) durmaq | I) pis |
| 10) danışmaq | J) susmaq |

2. Verilmiş şeir parçasında antonim sözləri tapın və mətnədəki mənalarını izah edin. Onları daha hansı antonimlərlə əvəz etmək olar?

Təpə də özünü dağ sayan zaman,
Həqiqət büdrəyib axsayan zaman,
Qara da özünü ağ sayan zaman
Vicdan ləkələnir, inam ağlayır.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIHƏ

Dərs 20. AXİLLESİN DABANI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Sözlərdə vurğunun yerini düzgün müəyyən etməklə mətni oxuyur.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Oxuduğu mətnlər əsasında verilmiş mövzu ilə bağlı təqdimat hazırlayırlar.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Ziddiyətli məlumatları təhlil və müqayisə edərək verilmiş mövzuda mətn hazırlayırlar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Müxtəlif mənbələrdən istifadə etməklə söz və ifadələrin mənasını və mənşeyini araşdırır.

Motivasiya

Belə bir hadisə danışılır:

“Müharibə zamanı düşmənlər hökmdarın oğlunu əsir götürür. Bu zaman düşmən ordusunun da bir sərkərdəsi hökmdarın qoşunu tərəfindən əsir alınır. Düşmənlər belə qərara gəlirlər ki, hökmdarın oğlunu həmin sərkərdə ilə dəyişsinlər. Onlar əmin idilər ki, hökmdar bu dəyişməyə razı olacaq. Lakin bu təklifi eşidən hökmdar deyir:

– Mən sərkərdəni əsgərə dəyişmirəm”.

Suallar: – Sizcə, nə üçün düşmənlər hökmdarın bu təklifi rədd etməyəcəyinə əmin idilər? Nə üçün belə şəraitdə çalışırlar ki, insana övladı ilə təsir etsinlər? “İnsanın zəif nöqtəsi” ifadəsini necə başa düşürsünüz?

Oxu

(St. 2.2.1) 2-ci tapşırıq. Şagirdlər mətni oxuyarkən müəllim sözlerin orfoepik normalara uyğun tələffüzüնə, xüsusilə alınma sözlərdə (adlarda) vurğunun yerinin düzgün müəyyən olunmasına diqqət yetirir (Fetida, Axilles, Troya, Homer, İliada, Hektor, Paris).

Mətn 1-ci mətn daxili suala qədər oxunur.

? 1. Mətnə çəkilmiş illüstrasiyaya baxın. Sizcə, balaca Axillesin bədəninin hansı hissəsinə çayın suyu dəymirdi?

Bu sual şagirdlərin illüstrasiyadan çıxış edərək mətnin sonrakı hissəsini təxminetmə bacarığını formalasdırmağa yönəlmüşdür.

Mətn sona qədər oxunduqdan sonra şagirdlərin diqqətini yoxlamaq məqsədilə aşağıdakı fikirlərin **doğru, yoxsa yanlış** olduğu soruşulur:

1. Rəvayət Qədim Roma tarixi ilə bağlıdır.
2. Fetida oğlunu ölümsüz etmək üçün çaya salmışdır.

3. Anası Axillesi çaya salandan sonra o, ilah oldu.
4. Hektor Axillesin dostunu öldürdü.
5. Axilles dostunun intiqamını ala bilmədi.
6. Paris Hektorun dostu idi.
7. Axilles döyüsdə Paris tərəfindən öldürülür.

Danışma

(St. 1.2.2) 3-cü tapşırıq üzərində iş cütlərlə yerinə yetirilə bilər. Şagirdlər kiçik şifahi təqdimatlar hazırlayaraq çıxış edirlər.

Yazı

Fəndaxili integrasiya (st. 3.1.2, 4.1.2). 4-cü tapşırıq yeni nəzəri materialı ("Etimologiya nədir?") mənimsətmək üçün motivasiya rolunu oynayır.

Araşdırma. Şagirdlərə etimologiya haqqında məlumat verildikdən sonra 5-7-ci tapşırıqlar əsasında evdə işləmək üçün kollektiv araştırma tapşırığı verilir.

I qrup: "Qarabağ" adının etimologiyası ilə bağlı araştırma aparır.

II qrup: "Kenquru" sözünün etimologiyası ilə bağlı araştırma aparır.

III qrup: "Nifaq alması" ifadəsinin etimologiyası ilə bağlı araştırma aparır.

IV qrup: "Troya atı" ifadəsinin etimologiyası ilə bağlı araştırma aparır.

Araşdırma üçün mənbələr internet, müxtəlif dillərdə etimoloji lügətlər, ensiklopediyalar ola bilər. Müəllim bildirir ki, şagirdlər xarici dil və tarix müəllimlərinin köməyindən istifadə edə bilərlər. Araşdırmanın nəticələri yazılı məruzədə öz əksini tapmalıdır. Xüsusi qeyd olunur ki, verilmiş mövzularla bağlı mənbələrdə ziddiyyətli məlumatlar ola bilər. Belə olduqda şagirdlər həmin məlumatları müqayisə edərək öz fikirlərini bildirməlidirlər.

Hər bir təqdimatdan sonra dinləyən şagirdlər məruzəciyə mövzu üzrə suallar verir və məruzə ilə bağlı fikirlərini söyləyirlər.

Müəllimin nəzərinə! Tədqiqatçıların fikrincə, "Qarabağ" iki qədim sözdən ibarətdir: "baq" qədim türk tayfasıdır, "qara" isə türk dilində "böyük" mənasını verir. Görünür, bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş və qarabaqlar üstünlük təşkil etdiyinə görə yer onların adı ilə adlanmağa başlamışdır.

"Kenquru" sözü ilə bağlı belə bir rəvayət var. Avstraliyanı kəşf etmiş Ceyms Kuk kenqurunu ilk dəfə görəndə yerlilərdən bu heyvanın adını soruşur. Onlar isə "kenquru" cavabını verirlər, yəni "başa düşmədim".

Troya müharibəsində yunanlar Troya şəhərini ələ keçirmək üçün hiylə işlədərək taxtadan düzəldilmiş nəhəng atdan istifadə edirlər. "Troya atı" müasir anlamda hiyləgər, məkrli niyyət mənasını verir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.


LAYİHƏ

Dərs 21. SƏRHƏDSİZ INTERNET (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətn dəki əsas fikri müəyyənleşdirir.	Mətn dəki əsas məlumatları ikincidərəcəli məlumatlardan fərqləndirir. Mətn dəki məlumatları xarakter və məzmununa görə qruplaşdırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənleşdirir.	Kontekstdən çıxış edərək mətn dəki ifadənin həqiqi və ya məcazi mənada işləndiyini müəyyənleşdirir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Debat və müzakirələr zamanı öz fikirlərini əsaslandırmaq üçün arqumentlər gətirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Verilmiş mövzuda inşa yazır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənleşdirir.	Mətn də rast gəldiyi yeni terminlərin izahlı lügətini tərtib edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Elmin müxtəlif sahələrinə aid terminləri fərqləndirir.

Motivasiya

Anlayışın çıxarılması. Müəllim lövhədə sxem çəkir:



Şagirdlər bu anlayışların internetlə bağlı olduğunu müəyyənleşdirir və sual işarəsinin yerinə “Internet” sözünü yazuqlar.

Oxu

(St. 2.2.3) Öyrənirəm – öyrədirəm. Şagirdlər 3 qrupa bölündür. Əvvəlcə mətn bütövlükdə oxunur. Hər qrupa mətnin suallarla ayrılmış bir hissəsini səssiz oxumaq tapşırılır. Daha sonra qrup üzvləri oxuduqları hissəni müzakirə edərək oradakı əsas məlumatları qeyd edir və bu məlumatları sual şəklinə salırlar.

Təqribən belə suallar hazırlanara bilər:

I qrup: "Internet" sözü necə yaranıb? Virtual məlumat şebəkəsi ilk dəfə neçənci ildə və kim tərəfindən hazırlanmışdır? Bu şebəkənin yaranmasına nə səbəb oldu? İlk mesaj nə vaxt göndərildi? Bu mesaj nədən ibarət idi?

II qrup: "Login" sözü indi hansı mənada işlədir? zeynalov@yahoo.com ünvanının tərkibinin mənasını necə izah edərdiniz? Internet şebəkəsi necə yarandı? www hərfərinin mənasını izah edin. Sayt nədir?

III qrup: Domen nədir? Hansı domenlər vardır? Internetdən necə istifadə olunur? Internet istifadəçilərinin sayının çox olmasını nə ilə izah edərdiniz?

Qrup nümayəndələri sualları digər qruplara ünvanlayırlar. Şagirdlər bu suallara cavab verə bilmədikdə və ya yanlış cavab verdikdə qrup nümayəndəsi müvafiq məlumatı onlara çatdırır.

Mətnin əsas məzmunu mənimsəniləndikdən sonra 1 və 2-ci mətnəxili tapşırıqlar yerinə yetirilir.

! 1. Mətndə işlənmiş "soyuq" və "ata" sözlərini leksik məna baxımdan təhlil edin.

(St. 2.1.2) Bu tapşırığın verilməsində məqsəd şagirdlərin sözün həqiqi və məcazi mənalarını fərqləndirmək və bu sözlərin daşıdığı məna yükünü izah etmək bacarığını inkişaf etdirməkdir.

! 2. Siz Internet Günü kimi hansı tarixi seçərdiniz: 29 oktyabrı, yoxsa 17 mayı? Cavabınızı əsaslandırın.

Fəndaxili integrasiya (st. 2.2.3, 1.2.2). Bu tapşırıq şagirdlərin mətndəki faktlardan çıxış edərək münasibət bildirmək, seçim etmək, irəli sürdüyü fikri əsaslandırmaq və s. bacarıqlarının inkişafına xidmət edir. Tapşırığı əsasında kiçik debat keçirmək olar.

3-cü tapşırıq mətndəki məlumatları xarakter və məzmununa görə qruplaşdırmaq, məlumatları məntiqi ardıcılıqla düzəmk bacarığını inkişaf etdirir.

4-cü tapşırıqda mətndəki terminlərin etimologiyasını müəyyənləşdirmək tələb olunur. Bu zaman şagirdlər lügətdən və informatika dərslerindən əldə olunmuş məlumatlardan istifadə etməlidirlər.

Yazı

(St. 3.1.1) – "Həyatımızda internetin rolü" mövzusunda inşa yazın.

Şagirdlərə tapşırılır ki, yazıda internetin faydası və zərəri haqqında fikirlərini bildirsinlər.

Söz ehtiyatı

(St. 2.1.1) Fənlərarası integrasiya (inf.). Şagirdlərə internetle bağlı qlossari hazırlamaq tapşırılır. Müəllim bildirir ki, qlossari müəyyən sahə ilə bağlı

LAYİHƏ

terminlərin izahlı lügətidir. Mətndən yeni sözlərin (şəbəkə, virtual, peyk, orbit, mübadilə, multimedia, klip, fayl) siyahısı tutulur. Şagirdlər bu siyahıya internetlə bağlı başqa terminlər də əlavə edə bilərlər. Daha sonra şagirdlər müxtəlif mənbələr vasitəsilə sözlərin təfərruatlı izahını tapır və sözləri əlifba sırası ilə düzəmkələ qlossarı hazırlayırlar. Bu tapşırığı cütlərlə iş şəklində də yerinə yetirmək olar. Sonda cütlər növbə ilə (hərə bir sözün izahını təqdim etməklə) öz işlərini təqdim edir. Hər bir sözün izahına başqa cütlər öz düzəlişlərini və əlavələrini edir. Bu düzəlişlər hamı tərəfindən qəbul edildikdən sonra hər bir sözün izahının son variantı təsdiq olunur. Beləliklə, sinfin internet qlossarisi hazırlanır.

Dil qaydaları

(St. 4.1.2) 5-ci tapşırıq yerinə yetirilir. Terminlərlə bağlı nəzəri material mənimsədir. Sual: – *Futbol, kompüter, televizor, telefon və s. sözlər əsl Azərbaycan sözləri deyil, bəs nə üçün dilimizdə işlədirik?* (Çünki elm və texnikanın inkişafı ilə əlaqədar olaraq hansı ölkədə yeni bir termin yaranırsa, həmin söz müxtəlif dillərə, o cümlədən bizim dilimizə də daxil olur.)

Fənlərarası integrasiya (Riy., Ədəb., Əinf.). Araşdırma. 9-cu tapşırıq. Terminlərlə bağlı nəzəri material mənimsədir.

Debat. 6-ci tapşırıq əsasən debatın keçirilməsi müəllimin yaxından iştirakı ilə baş verir. Müəllim dilin lügət tərkibinin zənginliyi və eyni zamanda təmizliyinin vacibliyi barədə məlumatlar verməklə debat iştirakçılarını məlumatlaşdırır.

7-ci tapşırıq yerinə yetirərkən şagirdlər “milyon”, “milyard”, “trilyon” kimi sayıların ahəng qanununa tabe olmadığını müəyyən etməklə bu sözlərin alınma olduğunu əsaslandıra bilərlər.

8-ci tapşırıq şagirdlərdən məntiqi düşüncə tələb edir. Bədən üzvləri və qohumluq bildirən sözlər, əsasən, hər xalqın öz dilində yaranır. Amma bir çox heyvan adları başqa dillərdən götürülür, çünki hər bir xalqın məskunlaşduğu əraziləde yalnız müəyyən qrup heyvanlar yaşayır ki, həmin xalqın dilində bu heyvanların adları olur. Digər ərazilərdə yaşayan heyvanların adları başqa dillərdə götürülür.

9-cu tapşırıq qruplarla yerinə yetirilir. Hər qrupa müəyyən fənlə bağlı terminlərin kiçik izahlı lügətini hazırlamaq tapşırılır.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 22. BİRGÜNLÜK XƏLİFƏ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməkə mətni düzgün oxuyur.	Oxuyarkən orfoepiya qaydalarına riayət edir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Təqdimat hazırlayarkən fikirlərini əsaslaşdırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Lügət vasitəsilə mətndəki arxaizmlərin mənalarını araşdırır və müasir qarşılığını tapır.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.	Səhnələşdirilmiş oyun zamanı mimika və jestlərdən istifadə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Arxaizmləri fərqləndirir.

Motivasiya

Müəllim Azərbaycandakı universitetlərdən birində ildə bir dəfə keçirilən "birgünlük xəlifə" özünüidarəetmə günü barədə məlumat verir:

– *Bu universitetdə ildə bir dəfə rektor öz yerini tələbələrdən birinə verir. Tələbə-rektor həmin gün ərzində rektorun bütün səlahiyyətlərindən istifadə edir: əmrlər, sərəncamlar verir, şikayətlərə baxır.*

Sual: – *Sizcə, nəyə görə bu layihə (aksiya) "birgünlük xəlifə" adlanır? Xəlifə kimə deyilir?*

Müəllimin nəzərinə! Bu ifadə hakimiyyətə təsadüfən, qısa müddətə gələn adamlar haqqında işlədir. "1001 gecə" nağıllarından alınmış bu süjet əsasında XIX əsr fransız bəstəkarı Jak Offenbach "Birsaatlıq xəlifə" operettasını bəstələmiş, bununla da ifadənin daha geniş yayılmasına səbəb olmuşdur. Abdulla Şaiq isə uşaqlar üçün "Birgünlük xəlifə" pyesini yazmışdır.

Oxu

(St. 2.2.1, 2.2.3) Şagirdlərin diqqətini mətnin ideyasına yönəltmək üçün istiqamətləndirilmiş oxudan istifadə etmək tövsiyə olunur. Səsli oxu tətbiq edilir. Mətn oxunarkən həmçinin müəllim "Oxu texnikasının monitoringi" (səh. 31) cədvəli əsasında yazılışı və deyilişi fərqlənən sözlərin düzgün tələffüzüնə nəzarət edir. Təqdim edilən suallar müəllimə kömək məqsədi daşıyır: – *Əbü'l Həsən kim idi? Nə üçün xəlifə Əbü'l Həsənin arzusunu həyata keçirmək qərarına gəldi? Sizcə, əlinə hakimiyyət keçən Əbü'l Həsən hansı hisləri keçirdi? "Bütün bu müddət ərzində Harun ər-Rəşid gizlicə Əbü'l Həsənə göz qoyurdu" cümlesiనə diqqət edin. Sizcə, bu zaman xəlifə nəyi müşahidə edirdi?*

LAYİHƏ

Mətndən sonra verilmiş 1-ci tapşırıq mətndəki hadisələrin ardıcılığını müəyyənləşdirməklə məzmunu daha dərindən mənimseməyə kömək edir.

Söz ehtiyatı

(St. 2.1.1) Mətn oxunarkən rast gəlinən anlaşılmayan sözlərin mənaları lügətin köməyi ilə müəyyənləşdirilir (*xəlifə, şakər, hali olmaq, qiyafə, təam, darğa, şallaq, vəzir, təzim etmək, təşrif buyurmaq, əyan, divanxana, vali, röya* və s.) və müasir dilimizdə işlənən qarşılığı tapılır.

Danışma

(St. 1.2.3) **Qruplarla iş.** 2-ci tapşırıq yerinə yetirilir: şagirdlər 4 qrupa bölünür. Hər qrupa tapşırıqdakı mövzulardan biri verilir. Qruplar mövzuya dair fikir və təkliflərini bildirir. Bu təkliflərin reallaşması üçün nə etmək lazımlığı müəyyənləşdirilir. Təklifin reallaşdırılqdan sonrakı nəticələri təxmin edilir. Təqdimatlar səhnələşdirilmiş şəkildə də ola bilər. Bu zaman şagirdlərin jest və mimikadan yerli-yerində istifadəsinə diqqət yetirilir. Təqdimatlar dinlənilir və müzakirə olunur.

Təqdimatların bu cür hazırlanması şagirdlərin şifahi nitq bacarıqlarını inkişaf etdirmək, yoldaşlarının fikrinə hörmətlə və tənqidi yanaşmaq, söylədiyi fikri əsaslandırmaq və s. bacarıqlarını inkişaf etdirməyə imkan yaradır.

Dil qaydaları

(St. 4.1.2) 3-cü tapşırıq yeni nəzəri materialın mənimseməlməsi üçün **motivasiya** rolunu oynayır.

Əlavə tapşırıqlar: – Mətnəki köhnəlmış sözləri müasir dilimizdə işlənən sözlərlə əvəz edib cümləni yenidən yazın. Bu zaman nə baş verdi?

Padşahın süfrəsinə min bir təam düzülmüşdü.

Xəlifə tacır qiyafəsində şəhərə daxil oldu.

Müəllimin nəzərinə! Köhnəlmış sözləri müasir dilimizdəki qarşılıqları ilə əvəz edəndə mənası dəyişmir, lakin mətndə tarixilik koloriti zəifləyir. Üslubi cəhətdən bu, böyük rol oynayır. Hər hansı bir dövrə aid bədii mətn hazırlayarkən, tarixi nağıl danışarkən bu məsələyə diqqət yetirmək şagirdlərə tövsiyə olunur.

Arxaizmlərlə bağlı nəzəri material mənimseməldikdən sonra 4-5-ci tapşırıqlar yerinə yetirilir.

Araşdırma. Şifahi xalq ədəbiyyatında rast gəldiyiniz arxaizmləri seçib dəftərinizə yazın. İzahlı lügətin köməyi ilə onların mənalarını araşdırın.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 23. SÖZÜN QÜDRƏTİ (1 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-ləşdirir.	Mətndən əsas fikri ifadə edən cümlələri seçir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Dinlədiyi və oxuduğu mətnlər arasındakı ideya yaxınlığını müəyyən edir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Mövzuya uyğun elan yazır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün leksik və qrammatik mənasını fərqləndirir.

Motivasiya

Müəllim şagirdlərə 4-cü sinifdə keçilmiş “Natiqlik məharəti haqqında” (səh. 38) və “Sözün qüdrəti” (səh. 40) mətnlərini xatırladır. Şagirdlər mətnlərin qısa məzmununu danışırlar.

Suallar:

- (“Natiqlik məharəti haqqında” mətni ilə bağlı) *Eyni fikri dedikləri halda nə üçün padşah birinci yuxuyozanı cəzalandırdı, o birini isə mükafatlandırdı?*
- (“Sözün qüdrəti” mətni ilə bağlı) *Müdrik qoca padşahın itinin ölüm xəberini ona necə çatdırdı ki, padşah qocanı cəzalandırmadı?*

Şagirdlərin fikirləri dinlənilir.

Oxu

(St. 2.2.3) Mətn oxunur. Mətndən əsas fikri ifadə edən cümlələr seçilir və müzakirə olunur (“Gözlərim görmür, xahiş edirəm, yardım edin” və “Gözel gündür. Heyif ki, mən bunu görə bilmirəm”).

Müəllim dərslikdə verilmiş 1-ci suali əlavə suallarla zənginləşdirə bilər:
– İnsanların münasibətini dəyişən nə oldu? Hansı cümlə sizi də həmin qaba pul atmağa vadə edərdi? Nə üçün?

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

“Kamil təzə aldığı velosipedi ilə həyətə düşdü. Ancaq o hələ velosiped sürə bilmirdi. Bu zaman Cabir Kamilə yaxınlaşdı:

- Kamil, görünəm, sürə bilmirsən. Ver, mən bir az sürüm.
- Özümə nə olub ki?! – Kamil incik cavab verdi.

Bir azdan ona Gəray yaxınlaşdı:

– Salam, Kamil, nə yaxşı velosipeddir! Lap təzədir ki!.. Cox mübarək! Sağlıqla işlət! Görürəm, hələ sürə bilmirsən. Eybi yoxdur, öyrənərsən.

Kamil velosipedin sükanını Gəraya verdi:

LAYİH

– İstəyirsən, al, sən bir az sür, mən baxım, öyrənim”.

Müəllim: – Sizcə, Kamil nə üçün Cabirə deyil, Gəraya velosipedi sürməyə icazə verdi?

Şagirdlər aşağı siniflərdə nitq etiketləri ilə bağlı əldə etdikləri bilik və vərdişlər əsasında mətnin ideyası haqqında fikir yürüdür, dinlədikləri mətnlə oxuduqları mətn arasındaki ideya yaxınlığını müəyyənləşdirirlər.

Yazı

(St. 3.1.4) Dərslikdəki 2-ci tapşırıq əsasən **qruplarla iş** yerinə yetirilir. Şagirdlərə aşağı siniflərdə keçidləri elan yazmaq qaydaları, elan mətninin tərkib hissələri xatırladılır (tədbirin adı, keçiriləcəyi yer, zaman, təşkilatçılar).

Həmçinin şagirdlər xeyriyyəcilik tədbiri ilə bağlı elan mətni hazırlamalıdır.

Bu tapşırığın məqsədi şagirdlərdə fikri dolğun, mənalı, ifadəli, cəlbedici çatdırmaq bacarığını formalaşdırmaqdır. Şagirdlər elanı elə yazmalıdır ki, heç kəs onların elanını diqqətdən kənar qoyması.

Dil qaydaları

(St. 4.1.2) Mətndən leksik məna daşımayan sözlər seçilir (isə, və, ilə, ki, heyif ki).

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 24. DİL QAYDALARI ÜZRƏ TƏKRAR (1 saat)

Standartlar	Təlim nəticələri
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün semantik xüsusiyyətlərini müəyyən edir.

Növbəti saatda kiçik summativ qiymətləndirmə keçiriləcəyini nəzərə alaraq şagirdlər müvafiq bölmədə keçidləri dil qaydaları (leksikologiya üzrə müəyyən qaydalar) üzrə tapşırıqları (dərslik, səh. 77-78, tap. 1-11) yerinə yetirirlər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş “Dil qaydaları üzrə qiymətləndirmə cədvəli” əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

GƏMİLƏRİ YANDIRMAQ

Qədim zamanlarda öz döyüşçülərinin cəsarətinə o qədər də bel bağlama-
yan qətiyyətli sərkərdələr sahilə çıxandan sonra gəmiləri yandırırdılar ki,
döyüş meydanından qaçmaq imkanı qalmasın. Geriyə yolun olmadığını görən
döyüşçülər ölümü göz altına alıb əzmkarlıqla vuruşur və çox zaman qalib
gəlirdilər.

Qədim mənbələrə əsasən, gəmiləri ilk dəfə yandırıran qadınlar olmuşdur. Bu
qadınlar yunanlarla müharibədə məğlub olandan sonra İtaliya sahillərinə üzüb
gəlmış troyalıların arvadları olub. Bu yerlərin təbiəti qadınların ele xoşuna gə-
lib ki, ərləri buradan heç yerə getməsinlər deyə bütün gəmiləri yandırıblar.

Dilimizdə indi daha çox işlənən “körpüləri yandırmaq” ifadəsi də eyni məna
kəsb edir.

1. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?

- A) Troyalı qadınlar nə üçün İtaliyadan getmək istəməyiblər?
- B) Düşmən sahilinə çıxan sərkərdələr kimin gəmilərini yandırırdılar?
- C) Gəmiləri yandırıran sərkərdələr milliyətcə kim olub?
- D) Yunanlarla troyalılar arasında baş vermiş döyüşdə kim qalib gəlmişdi?

2. “Gəmiləri yandırmaq” ifadəsinin belə bir mənası yoxdur:

- A) keçmişlə əlaqəni tamamilə qırmaq
- B) çətinlik qarşısında geriyə çəkilmək
- C) köhnə münasibətlərə qayıtmağı mümkünüsüz etmək
- D) geriyə yol qoymamaq

3. Altından xətt çəkilmiş ifadələrdən biri mətndə frazeoloji birləşmə kimi işlənməyib:

- A) gəmiləri yandırıblar
- B) göz altına alıb
- C) xoşuna gəlib
- D) bel bağlamayan

4. Mətnə əsasən belə bir nəticəyə gəlmək olar:

- A) Gəmiləri yandırmaqla sərkərdələr vətənlə əlaqəni kəsmək istəyirdilər.
- B) Gəmiləri yandırmaqla Troya qadınları ərlərini döyüşə ruhlandırmaq
isteyirdilər.
- C) Troya müharibəsindən sonra bir çox troyalılar doğma şəhərəini tərk
etdilər.
- D) Troya kişiləri cəsarətsiz idilər.

LAYIHƏ

5. Cümləni hansı frazeoloji birləşmə ilə davam etdirmək olar?

Gərək düşməni həmişə qorxu içərisində saxlayanın, ...

- A) gözünün odunu alasan.
- B) gözünün acısını alasan.
- C) gözünün üstündə qaşın var deməyəsən.
- D) gözünün qurdunu öldürəsən.

6. Hansı cümlədə antonimlərin sayı daha çoxdur?

- A) Qurunun oduna yaş da yanır.
- B) Dövlət ağıllının nökəri, axmağın ağasıdır.
- C) Alım olmaq asandır, insan olmaq çətin.
- D) Dostla su iç, düşmənlə bal yeməyə oturma.

7. Nömrələnmiş sözleri yaxınmənalı sözlərlə əvəz edin.

Qızmar¹ günəş parlayır,

Hava saf², göylər açıq³.

- A) 1 – sarı, 2 – aydın, 3 – parlaq
- B) 1 – qaynar, 2 – pak, 3 – əlvən
- C) 1 – ılıq, 2 – isti, 3 – aşkar
- D) 1 – isti, 2 – təmiz, 3 – aydın

8. Hansı cümlədə “bal” sözü şənlik mənasındadır?

- A) Samir yarışda 10 bal aldığı üçün çox sevinirdi.
- B) Yeni il balı çox maraqlı keçdi.
- C) Pekində 5 bal gücündə zəlzələ olub.
- D) Bal tutan barmaq yalar.

9. Söz, itki, cəza, yük sözlerinin hamısı ilə işlənə bilən söz hansıdır?

- A) incə
- B) dəyərli
- C) yumşaq
- D) ağır

10. Nöqtələrin yerinə hansı söz uyğundur?

Nəvə, ..., kötücə

Axır, ..., son

- A) oğul
- B) nəticə
- C) əvvəl
- D) ahıl

11. “Vermək” sözü hansı sıradakı sözlərlə birləşmə yarada bilməz?

- A) dərs, söz, səs
- B) qulaq, əl, baş
- C) qol, hücum, oyun
- D) yol, fikir, yaraşıq

LAYİH

12. Hansı atalar sözündə əksmənalı sözlərin yeri səhv düşüb?

- A) Hər şeyin təzəsi, dostun köhnəsi.
- B) Eşşeyə min, ata çatınca.
- C) Yüz şirini yeyərlər bir acının xətrinə.
- D) Hər quş öz yuvasının ağasıdır.

13. Hansı sözlər sinonim deyil?

- A) araşdırma – təhlil
- B) mənbə – qaynaq
- C) sovqat – pay
- D) duman – çıskın

14. “Əsgərlərə dəstək olmaq üçün camaat kəndin kənarında toplaşdı” cüməsində hansı sözü yaxınmənalı sözlə əvəz etmək olmaz?

- A) camaat – əhali
- B) kənarında – qıraqında
- C) toplaşdı – yığışdı
- D) dəstək – yardım

15. Cütlüklərdən biri fərqlidir.

- A) yalan – doğru
- B) nazik – ince
- C) xəstə – sağlam
- D) dar – geniş

16. Hansı cümlədə “xəbər” sözü termin kimi işlənir?

- A) Bu xəbər bütün ölkəyə yayıldı.
- B) Ana hərbi hissəyə gedib oğlundan xəbər aldı.
- C) Bu cümlədə həm mübtəda, həm də xəbər var.
- D) Aysu evə çatan kimi məktəbdə baş verənləri anasına xəbər verdi.

III BÖLMƏ

MƏNƏVİ DƏYƏRLƏR

Dərs №	Mövzu	Məzmun standartları	Saat sayı	Dərslək səh.	MMV səh.
25.	Bilirdim ki, gələcəksən	2.2.3, 2.1.2, 1.1.2, 1.2.4, 3.1.4, 3.1.3, 4.1.2	3	80-82	100-102
26.	Suyun haqqı suya ...	2.2.3, 2.1.1, 2.1.2, 1.2.4, 4.1.2	2	83-84	103-104
27.	Ədalətli seçim	2.2.2, 2.2.3, 2.1.2, 3.1.3, 4.1.3, 4.1.2	2	85-86	105-106
28.	Fırtınada yatan adam	2.2.1, 2.2.3, 1.2.1, 1.1.1, 3.1.4, 4.1.2	2	87-89	107-108
29.	Yolla gözəl gedən adam	2.2.1, 2.2.3, 2.1.1, 2.1.2, 1.2.1, 3.1.4, 3.1.3, 4.1.2	2	90-91	109-110
30.	İki limon ağacı	2.2.3, 2.1.2, 2.2.2, 1.1.2, 3.1.1, 4.1.2	2	92-93	111-112
31.	Yoxsulluq nədir	2.2.3, 1.2.2, 2.1.1, 1.1.1, 3.1.1, 4.1.2	2	94-96	113-114
32.	Söz vermişəm	2.2.3, 1.2.4, 4.1.3, 3.1.4, 3.1.2, 4.1.2	2	97-99	115-116
33.	Xoşbəxtlik	1.1.1, 4.1.3, 3.1.1, 2.2.3, 2.2.2, 1.2.4, 3.1.4, 4.1.2	3	100-101	117-119
34.	Balaca Qara Balıq	2.2.3, 1.2.4, 3.1.1, 4.1.3, 4.1.2	3	102-104	120-121
35.	Kəndxuda və muzdur	2.1.1, 2.2.3, 4.1.4, 4.1.2	2	105-106	122-123
36.	Dil qaydaları üzrə təkrar	4.1.2	1	107-108	123
	Kiçik summativ qiymətləndirmə		1		124-125
	Böyük summativ qiymətləndirmə		1		
Yekun			28 saat		


LAYIHƏ

Dərs 25. BİLİR DİM Kİ, GƏLƏCƏKSƏN (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyənleşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətn-dəki əsas fikri müəyyənleşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənleşdirir.	Kontekstdən çıxış edərək söz və ifadələrin həqiqi və ya məcazi mənada işləndiyini müəyyənleşdirir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçilir.	Dinlədiyi mətnlər oxuduğu mətn arasındakı ideya yaxınlığını müəyyən edir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Oxuduğu əsərin və ya şahidi olduğu hadisənin doğurduğu təəssüratlar haqqında danışır.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Təəssüratlarını bölüşmək üçün məktub yazır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Mətn yazarkən abzaslar arasındaki əlaqə və ardıcılığa riayət edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözü kök və şəkilçiyə ayırrı.

Motivasiya

Anlayışın çıxarılması. Müəllim lövhədə sxem çəkir.



Müəllimin yönəldici sualları ilə şagirdlər sual işaretisinin yerinə “dostluq” sözünü yazırlar.

Sual: – Dost yolunda fədakarlığı necə başa düşürsünüz?

Oxu

(St. 2.2.3) Mətn fasılələrlə müxtəlif şagirdlər tərəfindən ucadan oxunur.

Dərslikdə mətn daxili suallar verilən yerlərdə oxu dayandırılır. Suallar şagirdlər tərəfindən cavablandırılır, tapşırıqlar yerinə yetirilir.

? 1. Oxudığınız hissəyə əsasən Abbasla Rəhimin xarakteri haqqında nə deyə bilərsiniz?

Sual obrazlarının danışıcılarından və hərəkətlərindən çıxış edərək onları seciyyələndirmək bacarığını inkişaf etdirir.

LAYIHƏ



2. Bu hissəni oxuduqdan sonra dostların xarakteri və münasibətləri haqqında fikirlərinizə nə əlavə edərdiniz?

1-ci sualın davamı olaraq şagird mətnin hər bir hissəsinə əsasən obrazın yeni xarakterik cəhətlərini aşkar edir. Bu zaman şagirdlər öz fikirlərini mətndən misallar götirməklə əsaslandırmalıdırlar.



3. Sizcə, Abbas bu vəziyyətdə nə edəcək? Hadisələrin davamını təxmin edin.

Fəndaxili (şaqlı) inteqrasiya (IV sinif). Şagirdin bədii təxəyyülünün və təxminetmə bacarığının inkişafına yönəlmüşdür. Əvvəlki siniflərdə formalasdırılan “Mətni öz təxəyyülünə uyğun davam etdirir” bacarığının möhkəmləndirilməsinə xidmət edir.

Söz ehtiyatı

(St. 2.1.2) 4 və 5-ci tapşırıqları yerinə yetirməklə şagirdlər məcazi mənalı söz və ifadələrin kontekstə görə mənasını araşdırmaq bacarığını nümayiş etdirirlər.

“Güllə yağışı” söz birləşməsində hansı söz məcazi mənada işlənib? Həmin sözü başqa birləşmədə həqiqi və məcazi mənalarda işlədin.

Dinləmə

(St. 1.1.2) Müəllim dinləmə mətnini səsləndirir.

“Bir gün bir kişi oğlundan soruşur:

– Oğlum, dostlarından ən çox kimə etibar edirsən?

Oğlu cavab verir:

– Ata, hamısı etibarlıdır.

Ata gülümsünüb heç nə demir. Ertəsi gün oğlu dostlarından birini evlərinə getirir. Ata eve gələn qonağa bir çuval duzla çörəyi göstərərək deyir:

– Bunun hamısını oğluma görə yeyə bilərsənmi?

Sual: – Sizcə, ata nəyə görə oğlana belə bir sual verdi?

Oğlunun dostu hırslaş:

– Ay kişi, bunu yemək olar?! – deyib çıxb gedir.

Sual: – Sizcə, bu oğlanı əsl dost hesab etmək olarmı?

Şagirdlər cavablarını əsaslandırırlar.

Bir gün oğlan yenə bir dostu ilə gelir. Atası ona da eyni sözleri deyir. Oğlan çörəkdən bir tikə qoparıb çuvaldan bir çımdık duz üstüne səpir və yeyir:

– Sizin oğlunuzla ömürlük dost olacağımı sübut etmək üçün bir çuval duz yeməyə ehtiyac yoxdur. Mən duz-çörək kəsdiyim adamlı axıra qədər dostam!

Dinləyib-anlamayı yoxlamaq məqsədilə verilən yaddaş suallarını cavablandırıldıqdan sonra şagirdlər oxuduqları “Bilirdim ki, gələcəksən” mətni ilə dinlədikləri mətn arasındakı ideya yaxınlığını müəyyən edirlər.

LƏR

Danışma

(St. 1.2.4) 6-ci tapşırığa əsasən şagirdlər mətnlə bağlı təəssüratlarını bölüşürler. Mətnin əsas ideyası ilə səsləşən açar sözlər müəyyənləşdirilir. Rəhimin son sözlərinin daşıdığı məna aydınlaşdırılır.

Qruplarla iş. Şagirdlər 5 qrupa bölünürler. Dostluqla bağlı aforizmlər yazılmış vərəqlər paylanır. Qrup iştirakçıları həmin aforizmlərdə eks olunan fikirləri genişləndirməli və izah etməlidirlər. Təqdimat zamanı şagirdlər onlara verilən aforizmləri həm də mətnlə əlaqələndirirlər.

1. *Dostunuz varsa, demək, hər şeyiniz var (K.Lessing).*
2. *Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz (K.Immerman).*
3. *Dost rahatlıq verən bir məlhəmdir (N.Gəncəvi).*
4. *Qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır (Bennjamin Franklin).*
5. *Həqiqi dostluq möhkəm kökü olan nəhəng bir ağaca bənzəyir: ən güclü firtına da onu qoparıb yıxa bilməz (Anri Torye).*

Yazı

(St. 3.1.4) 7-ci tapşırıq yerinə yetirilir. Sonda qızların və oğlanların (bacı və qardaşın) məktubları fərqləndirilir. Məktubların strukturuna diqqət yetirilməsi tövsiyə olunur.

(St. 3.1.3) Şagirdlər 1-cilərə, 2-cilərə, 3-cülərə, 4-cülərə bölünürler. Hər nömrənin daşıyıcısına bir inşa mövzusu verilir:

- 1-cilər:** *Dostluqda sədaqət.*
- 2-cilər:** *Etibar etmədiyin şəxs dost deyil.*
- 3-cülər:** *Dost yolunda fədakarlıq.*
- 4-cülər:** *Hörmət etmədiyin şəxs dost ola bilməz.*

Müəllim bildirir ki, şagirdlər inşa yazarkən öz fikirlərini həyatda gördükələri və eşitdiklərindən misal gətirməklə əsaslandırmalıdır. Yazdıqları mətnin hissələri arasındaki əlaqə və ardıcılığa diqqət yetirməlidirlər.

Dil qaydaları

(St. 4.1.2) Motivasiya xarakteri daşıyan 8-9-cu tapşırıqlar “kök” sözünü dilçilik termini kimi şagirdlərə başa salmaq məqsədi güdür. Daha sonra kök və şəkilçi ilə bağlı nəzəri material mənimsədirilir. 10-13 tapşırıqlar şagirddə sözü kök və şəkilçilərə ayırmak bacarığını formalaşdırır. 14-cü tapşırıq dərsin mövzusu ilə “Vurğulu heca” mövzusu arasında integrasiya yaradır.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİHƏ

Dərs 26. SUYUN HAQQI SUYA ... (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnədəki əsas fikri müəyyən-ləşdirir.	Obrazların hərəkətlərinə münasibət bildirməklə mətnədəki əsas fikri müəyyən-ləşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyən-ləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdiriyi sözün izahını lügət-də verilmiş izahla müqayisə edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Frazeoloji birləşmə tərkibində sözün məcazi mənada işləndiyini müəyyən-ləşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Həyatdan misallar gətirməklə mənəvi dəyərlər haqqında fikir yürüdür.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Leksik və qrammatik şəkilçilərin funksiyalarını fərqləndirir.

Motivasiya

Şagirdlər 3-cü sinifdə “Tamahkar ağa ilə çoban” mətni vasitəsilə “halal-haram” anlayışı ilə tanış olmuşlar. Mətnə tamahkar ağa südə su qatıb satırdı. Bir gün sel gəlib onun sürüsünü aparır. Beləliklə, ağa öz cəzasını alır. Müəllim bu mətni xatırladıb “halal” və “haram” anlayışları barədə uşaqlarla sohbət aparır.

Müzakirə nəticəsində şagirdlər “Həyatda bu və ya digər şəkildə həmişə haqq-ədalət bərpa olunur” qənaətinə gəlirlər.

Oxu

Mətn fasılərlə müxtəlif şagirdlər tərəfindən oxunur, mətdaxili suallar cavablandırılır.

? 1. Sizcə, meymun niyə belə hərəkət edirdi? Hadisələrin davamını təxmin edin.

Fəndaxili (şəquli) inteqrasiya (IV sinif). Burada əsas məqsəd şagirdlərin təxminetmə bacarığını inkişaf etdirməkdir. Əlavə sual: – 1-ci abzasın son cümləsi südsatanın hansı keyfiyyətindən xəbər verir?

? 2. Sizcə, südsatan nə üçün bu vəziyyətlə barışdı?

(St. 2.2.3) Sual şagirdlərdə obrazların hərəkətləri ilə bağlı fərziyyə söylemək, mühakimə yürütmək bacarığının inkişafına xidmat edir.

Mətn sonadək oxunduqdan sonra əlavə suallar verilir. – *Sizcə, meymun*

ədaləti tam bərpa etdimi? Meymunun suya atdığı qızıllar, əslində, kimə çatmalı idi? Sizcə, bundan sonra südsatan düz yola qayıdacaqmı?

Fənlərarası integrasiya (Riy.). Müəllim şagirdlərə mətnlə bağlı belə bir riyazi məsələ verə bilər: – *Meymun pul kisəsindəki qızılların tən yarısını çıxarıb atdı. Dənizə atdığı qızılların sayı 30 olarsa, kisədə nə qədər pul vardi?*

Söz ehtiyatı

(St. 2.1.1) Mətndə kursivlə verilmiş “göyərtə”, “yelkən”, “bosman”, “dor-ağacı” sözlərinin mənası soruşulur. Tapşırıq: – Gəmiçiliklə bağlı başqa sözlər də tapın (kayut, lövbər, matros) və bu sözlərdən ibarət izahlı lügət hazırlayın.

Müəllimin nəzərinə! Şagirdlər öz lügətlərini tərtib etdikdən sonra sözlərin izahını dərsliyin sonundakı lügətdə verilmiş izahla müqayisə edə bilərlər.

(St. 2.1.2) Müəllim şagirdlərin diqqətini mətnin 2-ci abzasındaki “özünə əl qatmaq” ifadəsinə yönəldir. **Sual:** – “Özünə əl qatmaq” və “südə su qatmaq” birləşmələrinin hansında “qatmaq” sözü məcazi mənada, hansında həqiqi mənada işlənmişdir?

Aşağıdakı test suali şifahi şəkildə cavablandırıla bilər:

“Haqq” sözü hansı cümlədə mətndəki mənasında işlənmişdir?

- A) Nahaq söz qəlbə od vurar, haqq söz daşdan keçər.
- B) Hər bir adam gördüyü işin müqabilində haqqını almalıdır.
- C) Hər bir xalqın azad yaşamağa haqqı var.

Müəllim lövhədən aşağıdakı elan mətnini asır:

“Altı yaşına qədər uşaqlar üçün gediş haqqı pulsuzdur”.

Tapşırıq: – Bu elandakı leksik uygunlusluğunu düzəldin.

Müəllimin nəzərinə! Burada “haqq” sözü “pul” sözü ilə sinonimdir. “Pulsuzdur” sözü əvəzinə “ödənilmir” yazılmalı və ya “haqqı” sözü çıxarılmalıdır.

Danışma

(St. 1.2.4) Akvarium. Şagirdlər “Halal və haram” mövzusunda müzakirə keçirirlər.

Dil qaydaları

(St. 4.1.2) 3-cü tapşırıq motivasiya rolunu oynayır. Nəzəri material mənim-sədildikdən sonra **4-7-ci tapşırıqlar** yerinə yetirilir.

Əlavə tapşırıq: – Verilmiş sözləri həm hecalara, həm də kök və şəkilçiyyə ayırin. Hansı şəkilçilər ayrıca heca təşkil edir? (Sözlər lövhədə yazılır.)

dorağacı, dənizə, süddən, bildilər, gəmidəkilər

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşdırı qiymətləndirilir.

Dərs 27. ƏDALƏTLİ SEÇİM (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edir.
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Oxuduğu mətnlər arasındaki ideya yaxınlığını müəyyən edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Söz birləşməsinin həqiqi və məcazi (frazeoloji) mənasını fərqləndirir.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Verilmiş situasiyani təxəyyülünə uyğun tamamlayır.
4.1.3. Cümlənin sonunda və dialoqlarda durğu işaretlərdən məqsəd-yönlü istifadə edir.	Mətnin təhkiyə formasında verilən hissəsini durğu işaretlərdən düzgün istifadə etməklə dialoqa çevirir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün kökü ilə başlanğıc formasını fərqləndirir.

Motivasiya

Müəllim: – Keçən dərsdə haram, halal işlər və insanlar haqqında danışdıq. Sizcə, işinə haram qatan insan ölkəyə rəhbərlik etsə, nə baş verər? Şagirdlərin cavabları dinlənilir.

Oxu

Təxminetmə. Şagirdlərin diqqəti mətnə çəkilmiş illüstrasiyalara yönəldilir. **Suallar:** – Sizcə, bu mətndə nədən danışılır? Niyə insanlar hökmdara dibçəkdə gül verirlər? Səhifənin aşağısında illüstrasiyada oğlanın əlindəki dibçək niyə boşdur?

Şagirdlər öz fərziyyələrini söyləyirlər.

(St. 2.2.2) Mətnin 1-ci abzasi oxunur. **Sual:** – Burada hansı cümlə yeni abzasdan başlansayıdı, daha düzgün olardı?

Müəllimin nəzərinə! Abzasın birinci iki cümləsi giriş xarakteri daşıyır. “Bir gün padşah...” sözləri ilə əsas hissə başlanır. Ona görə də bu cümlə yeni sətirdən başlanmalıdır.

Mətn fasilələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Mətdaxili suallar cavablandırılır.



1. Size, nə üçün oğlanın əkdiyi toxum cüçərmədi?

Məqsəd şagirdləri fərziyyə söyləməyə həvəsləndirmək və mətnin davamını diqqətlə oxumağa stimullaşdırmaqdır.



2. Sizcə, padşah nə üçün məhz bu oğlanı varis seçir? Öz cavab variantınızı düşündükdən sonra kitabı tərsinə tutun və əsl səbəbi müəyyən edin.

Mətnin ayrı-ayrı hissələrində baş qəhrəmanın müsbət keyfiyyətlərini səciyyələndirən şagird müxtəlif fərziyyələr söyləməklə mətnin sonluq hissəsini qurmağa çalışır. Müəllim şagirdlərə ipucu vermək məqsədilə onların diqqətini “Padşah rahat nəfəs alıb...” ifadəsinə yönəldir.

Mətn oxunduqdan sonra əsas ideyasını müəyyənləşdirmək üçün verilmiş hikmətli sözlər ideya ilə əlaqələndirilə bilər: – *Düzlük yoxsunun yeganə variyatıdır. Ən yaxşı siyaset düzlükdür. Düzlük almaz kimidir, qarənlıqda daha çox parıldayırl*. **Sual:** – Qalan 39 nəfəri necə adlandırınız? Onlar padşahi aldada bildilərmi?

Fəndaxili integrasiya (st. 2.2.3, 1.2.1). 3-cü tapşırıq şagirdin oxuduğu müxtəlif mətnlər arasındaki ortaq ideyanı müəyyənləşdirmək, bir sıra mənəvi keyfiyyətlər haqqında fikir yürütmək bacarığına inkişafına yönəlmışdır.

Söz ehtiyatı

(St. 2.1.2) Mətnin oxusu zamanı “göz dikmək”, “üz tutmaq”, “başa düşmək”, “beyninə batmaq” kimi frazeoloji birləşmələrin mənası şagirdlər tərəfindən müəyyən edilir.

Yazı

(St. 3.1.3) Şagirdlərə situasiya verilir və mətni tamamlamaq tapşırıllar:

“Qədim zamanlarda kiçik bir ölkə varmış. Buranı ələ keçirmək istəyən düşmənlər həmişə möglub olarmışlar. Hamı məəttəl qalırmış: necə olur ki, o qədər də gücü olmayan bir ölkəyə qalib gəlmək mümkün olmur? Deyirlər ki, buranın camaatı o qədər halal adamlar olmuş ki, alqışları alqış, qarşışları qarşış olurmuş. Düşmənlər belə qərara gəlirlər ki, bir hiylə işlətsinlər...”

Dil qaydaları

(St. 4.1.3) Müəllim məndə işlənən bu cümlələri lövhəyə yazır:

1) Bir gün padşah vəzirinə tapşırır ki, halallığı ilə tanınan 40 nəfəri saraya yiğsin. 2) Oğlan eve gəlib əhvalatı anasına danışır.

Şagirdlər bu cümlələri dialoq şəklində yazılırlar. Şagirdlərin diqqəti dialoq zamanı istifadə olunan durğu işaretlərinə yönəldilir.

(St. 4.1.2) 4-cü tapşırıq yeni nəzəri materialın mənimsədilməsində motivasiya rolunu oynayır. Şagirdlərin bilikləri 5-ci tapşırıqla möhkəmləndirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 28. FIRTINADA YATAN ADAM (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Deyilişi və yazılışı fərqlənən sözleri orfoepik normalara uyğun oxuyur.
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Obrazları səciyyeləndirməklə mətndəki əsas fikri müəyyən-leşdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Danışarkən cümlələri düzgün qurur.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.	Suallar vermeklə dinlədiyi məlumatları dəqiqləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazar.	Oxuduğu mətnin məzmunu əsasında elan hazırlayırlar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	İkivariantlı və dördvariantlı şəkilçiləri fərqləndirir.

Motivasiya

Şaxələndirmə. Müəllim ləvhədə sxem çəkir:



Şagirdlər boş xanalarda məsuliyyət hissindən irəli gələn hərəkətləri qeyd edirlər. Müəllim yönəldici suallar vasitəsilə “bu günün işini sabaha qoymamaq”, “hər cür təhlükəyə hazır olmaq” kimi ifadələrin yazılımasına nail olur.

Oxu

(St. 2.2.1) Mətn fasılərlə müxtəlif şagirdlər tərəfindən oxunur. Müəllim “Oxu texnikasının monitorinqi” (səh. 31) cədvəlindən istifadə etməklə deyilişi və yazılışı fərqlənən sözlərin tələffüz normalarına uyğun oxunmasını nəzarətdə saxlayır.

Mətndaxili suallar cavablandırılır.



1. Nə üçün heç kim kəndlinin sahəsində işləmək istəmirdi?

Sual şagirdin şüurlu oxu vərdişini, məntiqi təfəkkürünü, oxuduğu mətn parçasındaki məlumatları ümumiləşdirib nəticə çıxarmaq bacarığını inkişaf etdirir.

Sual: – *Muzdurun nitqindəki hansı ifadəni ləkənək ifadə kimi qəbul etmək olar? (Fırtına qopanda yata bilirəm.)*

? **2. Muzdurun sözlərini necə izah edərdiniz? Onun xarakteri haqqında nə deyə bilərsiniz?**

(St. 2.2.3) Bu sualın məqsədi obrazın xarakterini təhlil etməklə mətnin əsas ideyasını müəyyənləşdirməkdir. Muzdurun fırtınadan əvvəl və fırtına zamanı davranışlarını götür-qoy edən şagird onun təmkinli və məsuliyyətli insan olması barədə nəticəyə gəlir.

Suallar: – *Kəndlinin bu qədər qorxu keçirməsinə səbəb nədir? Muzdur hansı xüsusiyyətinə görə fırtına zamanı rahat yatırıldı?*

Oxu başa çatdıqdan sonra **3-cü tapşırıq** əsasən mətnin məzmununa uyğun gəlməyən atalar sözü seçilir (*Gecənin xeyrindən gündüzün şəri yaxşıdır*) və **Hekayə xəritəsi** tərtib edilir.

Danışma

Fəndaxili integrasiya (st. 1.2.1, 1.1.1). Debat. Şagirdlər iki qrupa bölündürülər. Hər qrup ona verilmiş atalar sözünü izah etməli, həyatdan misallar göturməklə əsaslandırmalı və rəqib qrupun müdafiə etdiyi atalar sözündən daha gərəkli və düzgün olduğunu sübut etməlidir.

I qrup: *Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.*

II qrup: *Bu günün işini sabaha qoyma.*

Yazı

(St. 3.1.4) Şagirdlər muzdur axtarmaq üçün kəndlinin dilindən elan hazırlayırlar.

Fənlərarası integrasiya (H.b.). – *Güclü küləklə müşayiət olunan təbii fəlakətlərin (tufan, qasırğa, fırtına) baş verdiyi zaman görülən tədbirlər barədə tövsiyə xarakterli mətn hazırlayıın.*

Dil qaydaları

(St. 4.1.2) Motivasiya xarakterli **4-cü tapşırıq** yerinə yetirildikdən sonra şəkilçilərin yazılışı ilə bağlı nəzəri materiallar mənimsədilir.

5-9-cu tapşırıqlar nəzəri məlumatları möhkəmləndirməyə xidmət edir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİH

Dərs 29. YOLLA GÖZƏL GEDƏN ADAM (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləmək-lə mətni düzgün oxuyur.	Mətndə deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun oxuyur.
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Mətndəki əsas fikri formalaşdırın məlumatları müəyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Söz birləşməsinin həqiqi və məcazi mənasını müəyyənləşdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Eyni mövzunu müasir dövrə uyğunlaşdıraraq hekayə qurur.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Verilmiş mövzuda elan və çıxış hazırlayıır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Verilmiş situasiyanı təxəyyülünə uyğun tamamlayıır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Bir cür yazılan şəkilçiləri eyni cür yazılan sözlərdən fərqləndirir (-daş, -kar, -dar, -xana, saz).

Motivasiya

Müəllim: – Ölkəmizin paytaxtında və bir çox bölgələrində yeni yollar çəkilir, köhnələri təmir və bərpa olunur. Yollarımızın vəziyyəti daim ictimaiyyətdə müzakirə olunur. Sizcə, nə üçün yollara bu qədər diqqət yetirilir?

Şagirdlərin cavabları dinlənilir və müzakirə olunur. Müəllimin yönəldici sualları ilə şagirdlər yolların insanlar üçün vacibliyini dərk edir, “Yol mədəniyyət deməkdir” ifadəsini izah etməyə çalışırlar.

Oxu

(St. 2.2.1) Mətn fasılələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Müəllim tələffüz qaydalarına riayət olunmasına nəzarət edir. Şagirdlərin diqqəti “daş-qəşərlər”, “insanlar”, “qiymətli”, “bəzəkli”, “qalaqlarından” və başqa sözlərin tələffüzüne yönəldilir.

1-ci mətnadxili sual cavablandırılır.



1. Sizcə, “yolla gözəl getmək” nə deməkdir?

(St. 2.2.3) Bu sual şagirdi mətnin davamını təxmin etməyə, sona qədər diqqətlə oxuyub bu ifadənin mənasını anlamağa həvəsləndirir.

LAYİHƏ

Mətn sonadək oxunduqdan sonra aşağıdakı test sualı şagirdlər tərəfindən şifahi olaraq cavablandırılla biler:

Mətnde hansı suala cavab yoxdur?

- A) Yarışda kimlər iştirak edə bilərdi?
- B) Yolun uzunluğu nə qədərdir?
- C) Qalibin mükafatı nə oldu?

Müəllim “Doğru-yanlış” tapşırıq modelindən istifadə etməklə mətnin məzmununun nə dərəcədə qavranıldığını yoxlaya biler. Bunun üçün mətnin məzmununa uyğun və zidd cümlələr tərtib olunmalıdır. Müəllim bu cümlələri səsləndirdikcə şagirdlər müvafiq olaraq yaşıł və ya qırmızı kartlarını qaldırırlar.

Söz ehtiyatı

(St. 2.1.1) Mətndə işlənmiş anlaşılmayan sözlərin (*kəcavə, kəhər, yəhər, çin-qıl, durbin*) mənası izah edilir və lügətdə verilmiş mənası ilə müqayisə olunur.

Mətndə işlənən “dəyərli”, “bahalı”, “qiymətli” sözləri bütün hallarda bir-birini əvəz edə bilərmi? Belə sözlər necə adlanır?

(St. 2.1.2) 2-ci tapşırıq yerinə yetirilir. **Əlavə sual:** – *Hansı birləşmələrdə “yol” sözü həm həqiqi, həm də məcazi mənada işlənə bilər?* (*yola düşmək, yola gəlmək*).

Danışma

(St. 1.2.1) Təsəvvür edin ki, siz hökmdarsınız. Yarış keçirilməzdən əvvəl hökmdarın xalq qarşısında çıxışını hazırlayın və təqdim edin.

Yazı

(St. 3.1.4) Hökmdarın keçirəcəyi yarışa bağlı elan hazırlayın.

(St. 3.1.3) **Nağılı dəyiş.** Şagirdlər eyni mövzunu müasir dövrə uyğunlaşdırmaqla hekayə hazırlamalıdır; məsələn: – *Prezidentin göstərişi ilə Bakıdan Qubaya yeni çəkilmmiş yolla avtomobil və ya velosiped yarışı təşkil olunur...*

Dil qaydaları

(St. 4.1.2) 3-cü tapşırıq yerinə yetirildikdən sonra bir cür yazılan şəkilçilərlə bağlı nəzəri material mənimsədilir. 4-5-ci tapşırıqlar yerinə yetirilir.

Şagirdlərin diqqəti *qumsal, sağlam, süpürgə* sözlərinə yönəldilə bilər. Şagirdlər bu sözləri kök və şəkilçiye ayırmaqla şəkilçilərin növünü müəyyənləşdirirlər. Müəllim qeyri-məhsuldar birvariantlı şəkilçilər barədə də məlumat verə bilər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİHƏ

Dərs 30. İKİ LİMON AĞACI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnədəki əsas fikri müəyyənləşdirmək üçün açar sözlər seçir və səbəb-nəticə əlaqəsini müəyyənləşdirir.	Mətnədəki əsas fikri müəyyənləşdirmək üçün açar sözlər seçir və səbəb-nəticə əlaqəsini müəyyənləşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Frazeoloji ifadənin mənasını açıqlayır.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin bitkin hissələrini müəyyən edərək adlandırır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Dinlədiyi mətnlə oxuduğu mətn arasındakı ideya yaxınlığını müəyyən edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Təmsildəki obrazları insan obrazları ilə əvəz edərək təxəyyülünə uyğun eyni mövzuda hekayə yazır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözlərdə sözünü şəkilçini müəyyən edir.

Motivasiya

Müəllim: – *Egoizm nədir? Egoist insan kimə deyirlər?*

Şagirdlərin cavabları dinlənilir.

Müəllimin nəzərinə! *Egoizm* (lat. ego – mən) – insanların cəmiyyətə və digər insanlara münasibətini səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət. Egoist insan davranışında yalnız özünün mənafeyini əsas tutur, cəmiyyətin və ətrafdakıların mənafeyi ilə hesablaşdırır.

Oxu

Mətn bir neçə şagird tərəfindən oxunur.

(St. 2.2.3) Mətn oxunduqdan sonra mətnin əsas ideyasını müəyyənləşdirmək üçün aşağıdakı sual və tapşırıqlar verilə bilər:

– Özündənräzi ilə xeyirxah limon ağaclarının hərəkətlərində səbəb-nəticə əlaqəsini müəyyənləşdirir. Limon ağaclarının xarakter və davranışına uyğun həyatınızda rast gəldiyiniz hər hansı bir hadisəni nəql edin. Siz hansı limon ağacına haqq qazandırırsınız?

3-cü tapşırığı yerinə yetirməklə şagirdlər mətndən əldə etdikləri məlumatın elmi həqiqiliyini araşdırırlar.

(St. 2.1.2) 2-ci tapşırıq şagirdlərdə frazeoloji ifadənin mənasını müəyyənləşdirmək bacarığını inkişaf etdirir.

4-cü tapşırıq **Sinkveyн** üsulu ilə yerinə yetirilir (1 isim – ağac; 2 sıfət – qayğıkeş, mehriban; 3 feil – kömək etmək, bəhrəsini görmək, qayıçı göstərmək; ifadə – yaxşılıq edib nəticədə bəhrəsini görən insan; isim – xeyirxahlıq).

(St. 2.2.2) 5-ci tapşırıq yerinə yetirilir. Mətndəki bitkin hissələrə başlıq seçilir.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

"Kənddə çox çirkin, yetim bir qız yaşayırı. Bir dəfə o, uzaq səfərə çıxır. Özü ilə içməyə su götürür. Yolda qoca bir qarı ondan su istəyir. O, suyu içib: "Sağ ol, qızım, Allah ürəyincə versin", – deyir. Qız kədərlə gülümşəyir. Fikirləşir ki, Allah verseydi, bir az gözəllik verərdi. Qarı sanki onun fikirlərini oxuyur. "Verə, qızım, verə", – deyir. Qız yoluna davam edir. Su içmək istəsə də, bəlkə, kiməsə lazımlıq olar deyə içmir. Elə bu zaman yolun kənarında susuzluqdan solan bir çiçək görür. Kuzəsindən çiçəyin dibinə su tökür. Çiçək dirçəlir. Qız xilas etdiyi çiçəyi iyłayıır. Bu vaxt özü də hiss etmədən burnu balacalaşır.

Bir qədər keçir, qız pəncəsi yaralanmış ayı balasına rast gəlir. Onun yarasını yuyub bağlayır. Ayı balası ağacın koğuşundan bal çıxarıb qızı verir. Balı yeyən kimi qızın böyük ağızı balaca və incə olur. Qız bu dəfə rast gəldiyi maralın sulanmış gözlərini yuyub təmizləyir. Maral onun üzünü-gözünü yalayır. Qızın kiçik gözləri iri badami gözlərə çevrilir.

Susuzluqdan yanmış qızın kuzəsində su qalmamışdı. Bir az gedib kiçik bir caya çatır. Su içmək üçün əyiləndə gözəl bir qızın ona baxdığını görür".

Suallar: – Çirkin qız yolboyu kimlərə yaxşılıq etdi? Nə üçün mətndə qızın gözünün, burnunun, ağızının gözəlləşdiyi vurğulanır? Bu nə ilə əlaqədardır?

Şagirdlər "İki limon ağacı" mətni ilə dinlədikləri mətn arasındakı ideya yaxınlığını müəyyən edirlər.

Yazı

(St. 3.1.1) 6-ci tapşırıq yerinə yetirilir. Şagirdlər təmsilin ideyasını həyatda gördüklləri ilə əlaqələndirərək təxəyyüllerinə uyğun hekayə yazırlar.

Dil qaydaları

(St. 4.1.2) 7-ci tapşırıqda "na" şəkilçisi vasitəsilə "Sözönü şəkilçiləri" mövzusuna kecid üçün motivasiya yaradılır. Sözönü şəkilçiləri ilə bağlı nəzəri material mənimsedilir. 8-9-cu tapşırıqlar yerinə yetirilir. 9-cu tapşırıqla bağlı müzakirə zamanı müəllim alınma soyad şəkilçilərinin etimologiyası haqqında şagirdlərə məlumat vere bilər: **-zadə** – fars dilində "doğulmuş, törəmiş" mənasını verir; adətən, isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini bildirir; məsələn, şahzadə (şah nəslindən olan), bəyzadə (bəy nəslindən olan) və s.; **-ov (-yev)** – rus dilində yiyəlik hal şəkilçisini bildirir: İvanov – İvana aid olan.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIHƏ

Dərs 31. YOXSULLUQ NƏDİR (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən- ləşdirir.	Mətnindəki əsas fikirlə bağlı mühakimə yürüdür.
1.2.2. Fikirlərini konkret fakt və nü- munələrlə əsaslandırır.	Debat və müzakirələr zamanı öz fikir- lərini əsaslandırmak üçün arqumentlər gətirir.
2.1.1. Lügətlərdən istifadə etməkla tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Mətnində rast gəldiyi Avropa mənşəli alınma sözleri müəyyən edir.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.	Aydın olmayan məqamları müəy- yenləşdirmək məqsədilə suallar verir və münasibət bildirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Oxuduğu əsərin ideyasını öz düşüncə- ləri ilə əlaqələndirərək inşa yazar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözlərin yaranma yollarını müəyyən- ləşdirir.

Motivasiya

Müəllim uşaqlardan gələcəkdə hansı peşəyə yiyələnmək istədiklərini soruşur və seçimin səbəbini izah etməyi tapşırır:

– *Peşə seçimində hansı meyarlara əsaslanmaq lazımdır?*

Şagirdlərin fikirləri dinlenir və müzakirə olunur.

Oxu

Mətn fasılələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Fasilələr zamanı mətnindaxili suallar cavablandırılır.



1. Sizcə, Bilal əmi haqlı idimi?

Fəndaxili integrasiya (st. 2.2.3, 1.2.2). Bu sualın məqsədi şagirdlərin sənət-peşə seçimi ilə bağlı həyata baxışlarını aydınlaşdırmaqdır. Müzakirə zamanı müəllim əlavə suallar verə bilər: – *Sənət hansı meyarlara görə seçiləlidir? Sənət seçən övladına valideyn necə kömək etməlidir?*



2. Uşaqların öz valideynlərinin sənətini davam etdirməsinə necə baxırsınız?

Bu suala cavab verməklə şagirdlər mövzu ətrafında fikir yürütəmək bacarıqlarını nümayiş etdirirlər.

LAYİHƏ

Söz ehtiyatı (st. 2.1.1)

! **3. İzahlı lügətdən istifadə etməklə göy rənglə verilmiş söz və ifadələrin mənalarını izah edin.**

Bu tapşırıq şagirdlərin söz ehtiyatını zənginləşdirməyə xidmət edir.

Qeyd. Şagirdlərin diqqəti “Azərbaycan dilinin frazeologiya lügəti”ndə (“Altun kitab”, 2015) verilmiş “şeytana bac vermək”, “şeytana papiş tikmək”, “bu, meydan, bu da şeytan” ifadələrinə yönəldilir.

4-cü tapşırıq şagirdlərin lügətlə işləmək, sözün mənşəyini araşdırmaq bacarığını, söz ehtiyatını və ümumi dünyagörüşünü inkişaf etdirməyə xidmət edir.

Danışma

(St. 1.2.2) 5-ci tapşırıq **debat** şəklində də yerinə yetirilə bilər. Qruplardan biri Seymurun, digəri onun atasının mövqeyini müdafiə edir.

Dinləmə

(St. 1.1.1) Müzakirə. Nizami Gəncəvinin aşağıdakı beysi səsləndirilir:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımcıq papaqcılıqdan.

Şagirdlər beysi mənasını aydınlaşdırır və ona münasibət bildirirlər: – Yaxşı sənətkar yüksək qiymətləndirilən bir peşənin sahibinə deyil, öz peşəsinə yüksək dərəcədə yiyələnmiş adama deyilir.

Yazı

(St. 3.1.1) Şagirdlərə “Mən hansı peşəni seçərdim” mövzusunda inşa yazmaq tapşırılır.

Dil qaydaları

(St. 4.1.2) Əvvəlki dərslərdə sözü kök və şəkilçiye ayırmağı, leksik və qrammatik şəkilçiləri fərqləndirməyi öyrənmiş şagirdlər 6-cı tapşırığı yerinə yetirməklə bu bacarıqlarını nümayiş etdirirlər. Nəzəri materialı mənimseməklə onlar söz yaradıcılığının iki üsulu olduğunu müəyyənləşdirirlər. 7-9-cu tapşırıqlar vasitəsilə şagirdlər qazandıqları bilikləri konkret nitq materialında tətbiq edirlər.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİH

Dərs 32. SÖZ VERMİŞƏM (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətn-dəki əsas fikri müəyyənleşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Mətnin ideyasına uyğun verilmiş situ-asiya ilə bağlı fikirlərini bildirir.
4.1.3. Cümlənin sonunda və dialoq-larda durğu işaretlərindən məqsəd-yönlü istifadə edir.	Mətnindəki yerinə görə üç nöqtə işa-reşinin funksiyasını müəyyən edir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Əsərin baş qəhrəmanına məktub yazır.
3.1.2. Mövzu ilə bağlı topladığı materi-allar əsasında mətn hazırlayırlı.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayırlı.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əla-mət, hərəkət bildirməsini) izah edir.	Sözün kökü ilə başlanğıc formasını fərqləndirir.

Motivasiya

Müəllim: – Üzərinizə götürdüyüünüz bir öhdəliyi mütləq yerinə yetirəcəyinizə inandırmaq üçün, adətən, hansı ifadədən istifadə edirsınız? “Söz vermək” cavabı alındıqdan sonra: – Verdiyiniz sözün üstündə durursunuzmu? Verdiyi sözü pozanlara münasibətiniz necədir? Bəs bütün çətinliklərə baxmayaraq, verdiyi sözü yerinə yetirən insanları necə qiymətləndirirsınız?

Oxu

(St. 2.2.3) Mətn fasilələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Fasilələr zamanı mətn daxili suallar cavablandırılır.

? 1. Oğlanın xarakteri haqqında nə deyə bilərsiniz? Onun hərəkə-tinə münasibətinizi bildirin.

Bu sualı cavablandırmaqla şagird əsər qəhrəmanın xarakterindəki əsas keyfiyyəti (məsuliyyət hissi) müəyyənleşdirir.

? 2. Sizcə, o, hərbçinin mayor olduğunu haradan bildi?

Bu, şagirdin intellektini və dünyagörüşünü yoxlamağa yönəlmış sualdır.

Hərbçiləri fərqləndirən geyimləri və geyimlərində olan müxtəlif nişanlardır.

Mətn oxunduqdan sonra 3-cü tapşırıq yerinə yetirilir, mətnin ideyasının oğlanın xarakterindəki əsas cəhətlə – məsuliyyət hissi ilə bağlı olduğu aydınlaşdırılır.

Danışma

(St. 1.2.4) Qruplarla iş. Şagirdlər 4 qrupa ayrılırlar. Qrupların hər birinə verilən situasiyani davam etdirməklə məsuliyyətsizlik haqqında hekayə qurmaq tapşırılırlar:

I qrup: Müharibədir. Çavuşa mühüm hərbi obyekti mühafizə etmək tapşırılıb. O isə mühafizə etdiyi postu icazəsiz tərk edib...

II qrup: Məktəbdə müharibə veteranı ilə görüş olmalıdır. Onu qarşılamaq şagirdlərdən birləşən tapşırılıb. O isə bunu unudub...

III qrup: Ana dükana gedəndə oğluna tapşırır ki, kiçik bacısına göz-qulaq olsun. O isə dostlarının futbol oynadığını görüb həyətə düşür...

IV qrup: Xəstə qadın aptekə gedə bilmir, dərman almağı qonşuluqda yaşayan oğlandan xahiş edir. O isə kinoya gedən dostlarına qoşulur...

Fəndaxili integrasiya (st. 4.1.3, 1.2.4). 4-cü tapşırıq yerinə yetirilir. Şagirdlər əvvəlcə sualın birinci hissəsini cavablandırırlar. Müəllimin götirdiyi nümunələr və yönəldici suallar vasitəsilə şagirdlər mətnindəki üç nöqtə işarəsinin funksiyasını araşdırırlar (fikrin yarımcıq qalması, obrazın nitqinin kəsilməsi və s.). Daha sonra tapşırığın sonuncu hissəsi – baş qəhrəmanın gələcək taleyi ilə bağlı fikirlər söylənilir.

Yazı

(St. 3.1.4) Şagirdlərə "Söz vermişəm" mətninin baş qəhrəmanına (oğlana) məktub yazmaq tapşırılırlar.

(St. 3.1.2) 5-ci tapşırıq üzrə şagirdlər evdə araştırma aparıb yazılı məruzə hazırlayırlar.

Dil qaydaları

(St. 4.1.2) 6-cı tapşırıq düzəltmə sözlərlə bağlı nəzəri qayda üçün motivasiya xarakteri daşıyır. Nəzəri material mənimsədildikdən sonra 7-9-cu tapşırıqlar yerinə yetirilir.

Qeyd. Bu mövzu ilə bağlı vacib məqamlardan biri leksik mənası olan sözlərlə qrammatik onomimlik təşkil edən leksik şəkilçiləri (-daş, -xana, -dar və s.) sözlərdən fərqləndirməkdir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirme cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 33. XOSBƏXTLİK (3 saat)

Standartlar	Təlim nəticələri
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.	Suallar verməklə dinlədiyi mətnindəki əsas fikri müəyyən edir.
4.1.3. Cümlənin sonunda ve dialoqlarda durğu işaretlərindən məqsədyönlü istifadə edir.	Yazarken dialoqlarda durğu işaretlərini qaydalara uyğun tətbiq edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Dinlədiyi mətn əsasında ifadə yazı yazır.
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Mətnindəki hadisələri təhlil edərək əsas fikri müəyyənleşdirir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas və sonluq hissələrinin rolu və funksiyasını aydınlaşdırır.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Müşahidə etdiyi hadisəni həyat təcrübəsindən çıxış edərək sözlə ifadə edir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Arzu və istəkləri ilə bağlı məktub yazır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Eyniköklü sözləri müəyyən edir.

Motivasiya

Əqli hücum. Lövhədə yazılır:

Xoşbəxtlik = ?

Müəllim: – Sizcə, xoşbəxtlik nədir?

Şagirdlər sualı cavablandırırmış üçün müxtəlif söz və ifadələr deyirlər. *Pul, hökmranlıq, güclü olmaq, nüfuz, məqsədinə nail olmaq, sevimli işlə məşğul olmaq* kimi söz və ifadələr ola bilər.

Dinləmə

(St. 1.1.1) Müəllim Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərində Paqanın dilindən deyilən aşağıdakı rəvayəti oxuyur:

“Biri var idi, biri yox idi, böyük Harun ər-Rəşidin bir oğlu var idi. Hökmdar oğlu olmasına baxmayaraq, bu oğlan özünü çox bədbəxt hiss edirdi. Məsləhət üçün müraciət etdiyi qoca bir dərviş bu dünyada xoşbəxtlik tapmağın çətin iş olduğunu ona dedi.

– Lakin, – deyə o əlavə etdi, – səni xoşbəxt etmək üçün mən doğru yol bilirəm.

– Bu yol nədir? – deyə cavan şahzadə soruşdu

LAYIHƏ

– Xoşbəxt bir adamın köynəyini geyinmək, – deyə dərvish cavab verdi.

Bundan sevincək olmuş şahzadə dərvişi qucaqlayıb xoşbəxt adam axtarmağa yollandi. O, uzun müddət gəzib-dolaşdı. Dünyanın bütün paytaxtlarına gedərək kralların, imperatorların, şahzadələrin, knyazların köynəyini geyib sınağı. Ancaq, heyhat, heç nə dəyişmədi. Aktyorların, əsgərlərin, tacirlərin köynəyini də sınaqdan çıxardı, yenə də xeyri olmadı. O, əvvəlkı kimi bədbəxt olaraq qaldı.

Oğlan səadət axtarışı ilə uzun zaman səyahət etdi. Nəhayət, xoşbəxt adam tapmaqdən ümidi kəsərək atasının sarayına qayıtmağı qət etmişdi ki, birdən tarlada şən mahni oxuya-oxuya xışın dalınca gedən bir əkinçi gördü. Öz-özünə dedi: "Xoşbəxt adam ya budur, ya da ki xoşbəxtlik dünyada heç yoxdur". Şahzadə əkinçiye yaxınlaşdı:

– Dostum, görürəm, sən çox xoşbəxtsən, – dedi.

Əkinçi:

– Bəli, – deyə cavab verdi.

– Sən öz taleyini hökmədar taleyi ilə dəyişməzsənmi?

– Heç vaxt.

– Gəl sən köynəyini mənə sat!

– Köynəyimi? Mənim ki heç köynəyim yoxdur!"

Mətnin tam mənimsənilməsi üçün müəllim uşaqları mətn üzrə suallar verməyə həvəsləndirir (uşaqlar Harun ər-Rəşidin kim olduğunu, "heyhat" sözünün mənasını soruşa bilərlər). Daha sonra müəllim mətnin məzmunu və ideyası ilə bağlı suallar verir.

Fəndaxili integrasiya (st. 4.1.3, 3.1.1). Şagirdlərə dinlədikləri mətnin planını tutmaq və məzmununu yazmaq tapşırılır. Müəllim bildirir ki, onlar şahzadənin dərvişlə və əkinçi ilə söhbətini dialoq şəklində yazmalıdır.

Oxu

(St. 2.2.3) Dərslikdən "Xoşbəxtlik" mətninin hər abzası bir şagird tərəfindən oxunur. Digər şagirdlər oxunan hissəni dərslikdən izləyirlər. 1-ci mətn daxili sual cavablandırılır.



1. Bu cür adamları necə adlandırırlar?

Bu sual şagirdin söz ehtiyatını yoxlamağa yönəlmüşdür. Şagirdlər "hərdəmxəyal" (sabit fikri olmayan, tez-tez öz fikrini dəyişən), "naşükür" (heç nəyə qane olmayan) sözlərini səsləndirə bilərlər.

Mətn sonadək oxunur. **Sual:** – Mətnin əvvəlində daşıyanan xoşbəxtliyi nəde görürdü? Şagirdlər aşağıdakı nəticələrə gələ bilərlər: – Mətnin əvvəlində daşıyanan özünü hamidan zəif və bəxtsiz hesab edir. Mətin sonunda das-

LAYIHƏ

yanan anlayır ki, o çox xoşbəxt və hamıdan güclüdür. İnsanlar çox vaxt xoşbəxt olduğunu başa düşmürələr.

(St. 2.2.2) 2-ci tapşırıq. Mətnin giriş, əsas və sonluq hissələri müəyyənləşdirilir. Hər bir hissənin məzmunu aydınlaşdırılır:

Giriş: əsərin qəhrəmanı haqqında ümumi məlumat verilir.

Əsas hissə: qəhrəmanın başına gələn hadisələr nəql edilir.

Sonluq: əsərin ideyası açıqlanır.

Tapşırığın 2-ci hissəsində “Nağılı dəyiş” metodu tətbiq edilir. Əsərdə daşyona mələyə beş arzusunu bildirir. Əgər məlek əsərin əvvəlində, tapşırıqda deyildiyi kimi, şərt qoysayı (4 arzunu yerinə yetirmək), daşyona daş olaraq qalmalı idi. Buna görə də şagirdlər əsərin sonluğunu dəyişib təxəyyülə uyğun davam etdirirlər.

Mətn “Yoxsulluq nədir” mətni ilə müqayisə olunur. Mətnlər arasında ortaqlıq və fərqli cəhətlər müəyyənləşdirilir.

Danışma

(St. 1.2.4) Əvvəlcədən şagirdlərə tapşırılır ki, ailələrinin yaddaşaların günlərini əks etdirən müxtəlif şəkillər getirsinlər. Bu, ad günü, yubiley, ilk dərs günü, hər hansı uğurun qeyd olunduğu anları əks etdirən fotolar ola bilər. Şagirdlər öz yoldaşlarının fotolarına baxıb onların keçirdiyi hiss və duyğuları ifadə etməyə çalışırlar.

Yazı

(St. 3.1.4) Sual: – Əgər daşyona yerində olsaydınız, siz hansı arzularınızın gerçəkləşməsini istəyerdiniz? Bu haqda mələyə məktub yazın.

Dil gaydaları

(St. 4.1.2) 3-7-ci tapşırıqlar yerinə yetirilir. Eyniköklü sözlərlə bağlı nəzəri material mənimsedilir.

Əlavə tapşırıqlar:

1. Verilmiş eyniköklü sözləri cümlələrdə işlədin.

birlilik, birləş; sulamaq, sulu; yazı, yazıçı, yazılılıq.

2. Kəs(mək), səs, yaşıł, sərr sözlərindən eyniköklü sözlər düzəldin.

Nümunə: *kəsici, kəskin.*

3. Aşağıdakı izahlardan istifadə etməklə müvafiq şəkilçilər əlavə edin.

1. riyazi cədvəl – vur...

2. savaş, döyüş – vur...

3. sözdəki hecalardan birinin daha qüvvətli deyilişi – vur...

4. sevən, aşiq – vur...

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 34. BALACA QARA BALIQ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnəki əsas fikri müəyyənləşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirir və mətnəki əsas fikri müəyyənləşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Həyatdan misallar gətirməklə mənəvi dəyərlər haqqında fikir yürüdür.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Bədii əsərin ideyasını şəxsi həyatı ilə əlaqələndirərək inşa yazar. Təmsildəki obrazları insan obrazları ilə əvəz edərək hekayə yazar.
4.1.3. Cümlənin sonunda və dialoqlarda durğu işaretlərindən məqsəd-yönlü istifadə edir.	Xitablarla bağlı vergül işarəsindən düzgün istifadə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Mürəkkəb sözlərin yaranma yollarını izah edir.

Motivasiya

Müəllim: – *Sizin həyatınızın böyük hissəsi evdə və məktəbdə keçir. Bəs hər gün gördükllerinizdən kənarda olan dünya haqqında düşünmüşünüz mü? Başqa yerləri görmək, bir qədər başqa həyat sürmək istəyərdinizmi? Bu həyatı, yeni dünyani necə təsəvvür edirsiniz?*

Müəllim yönəldici suallarla bu sual-cavaba mümkün qədər çox şagird cəlb etməyə, onların verilmiş sualla bağlı təxəyyüllərini canlandırmağa çalışır.

Oxu

Mətn 1-ci mətnəxili suala qədər oxunur.



1. Ana ilə balanın söhbətində siz kimə haqq qazandırırsınız?

(St. 2.2.3) Şagirdlər Ana Balıq və Balaca Qara Balıq haqqında söylənlənlərdən, onun anası ilə söhbətində çıxış edərək qəhrəmanın xarakterinə münasibət bildirirlər.



2. Balaca Qara Balığın son sözlərinə münasibət bildirin. Sizcə, özündən yaşılırlarla belə danışmaqdə o, haqlı idimi?

Şagirdlər obrazın xarakterini açmaqdə davam edərək onun çox səbirsiz olduğunu, yaşlılara qarşı nəzakətsiz davranışlığını qeyd edirlər (“Yaşlananda hər şeydən xəbərsiz bir qocaya çevriləmək istəmirəm”).

LAYIHƏ

Mətn oxunduqdan sonra hekayənin ideyasını əks etdirən cümlələr seçilir (“Anacan, mən artıq eyni yerdə yaşamaqdan, eyni şeyləri görməkdən bezmişəm. Gedib yeni yerlər görmək, yeni canlılarla tanış olmaq isteyirəm”).

Danışma

(St. 1.2.4) Müzakirə-debat. Mətn oxunduqdan sonra 2-ci sualla bağlı müzakirə keçirilir: “Böyüklərin fikri ilə razılaşmadıqda nə etmək lazımdır?” Müxtəlif fikirlər səslənə bilər və ya müəllim bir neçə fikir səsləndirib şagirdlərə bəyəndikləri fikri arqument və faktlarla əsaslandırmağı tapşırıa bilər:

1. Böyüklərə hörmət əlaməti olaraq onların dediyi ilə razılaşmaq lazımdır.
2. Öz fikrini inadla əsaslandırmaq lazımdır.

3. Kompromis yollar axtarmaq lazımdır (“kompromis” sözünün izahı verilir).

Şagirdlər həyatdan misallar götirməklə razılaşdıqları fikirləri əsaslandırmaya çalışırlar.

Yazı

(St. 3.1.1) Qruplarla iş. Şagirdlər dörd qrupa ayrılırlar.

I və II qruplar Balaca Qara Balığın sonrakı taleyi barədə hekayə yazıb təqdim edir.

III və IV qruplar dərslikdə verilmiş 3-cü tapşırığı yerinə yetirir (*Balaca Qara Balıq obrazını heç vaxt yaşadığı məkandan kənara çıxmayan balaca uşaq obrazı ilə əvəz edib eyni mövzuda hekayə yazın.*).

Təqdimatlardan sonra fərdi şəkildə 4-cü tapşırıq yerinə yetirilir (ev tapşırığı kimi də verilə bilər).

Dil qaydaları

(St. 4.1.3) Müəllim şagirdlərin diqqətini dialoqlardakı xitablara yönəldir. Xitabla bağlı bilikləri xatırladır. Şagirdlər mətndəki dialoqlardan çıkış edərək xitablarda vergülün işlənməsi ilə bağlı qaydaları təkrarlayırlar.

(St. 4.1.2) 5-ci tapşırıq mürəkkəb sözlərə bağlı nəzəri materialın mənimsəilməsi üçün motivasiya rolunu oynayır. Nəzəri material mənimsədir. 6-8-ci tapşırıqlarla şagirdlərin qazandıqları biliklər möhkəmləndirilir.

Əlavə tapşırıq. Şagirdlər mətndən mürəkkəb sözləri seçir (“səs-küy”, “bacı-qardaş”, “yerbəyerdən”, “özündənrazi”, “dikbaş”) və yaranma üsuluna görə qruplaşdırırlar.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIH

Dərs 35. KƏNDXUDA VƏ MUZDUR (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətnindəki əsas fikri müəyyənləşdirir.	Mətnində sətiraltı ifadə olunmuş cümləni izah etməklə əsas fikri müəyyənləşdirir.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Mürəkkəb sözlərin defislə və bitişik yazılış qaydalarına əməl edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözü tərkibinə görə təhlil edir. Düzəltmə və mürəkkəb sözlərin tərkibini müəyyən edir.

Motivasiya

Müəllim "Kitabi-Dədə Qorqud" dastanından bu şeir parçasını oxuyur:

Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya...

Müəllim: – *Bu şeirdə söhbət hansı dünyadan gedir? Fani nədir? İnsan həyatını necə yaşamalıdır ki, dünyasını dəyişdikdən sonra xatırlansın?*
Şagirdlərin fikirləri dinlənilir.

Oxu

Mətn oxunur və 1-ci mətn daxili sual cavablandırılır. Bu sualın (cavab: "C" variənti) məqsədi şagirdlərdə nitq situasiyasına uyğun atalar sözü və məsəl seçmək bacarığını inkişaf etdirməkdir.

(St. 2.1.1) 2-ci tapşırıq aşağıdakı üsulla yerinə yetirilə bilər.

Müəllim tapşırıqda sadalanan sözlərin işləndiyi cümlələri bir daha oxuyur:

1. Bir qarın çörək üçün səhərdən axşama kimi kəndxudanın torpağında rəncbərlik edir.

2. Oğlan başını qaldırıb qarşısında kəndxudanın heybətli cüssəsini gördü.

3. Qurbanın olum, ay kəndxuda, bir hovur dincəlmək istəyirdim.

Şagirdlər həmin sözlərin mənasını cümlənin kontekstinə əsasən müəyyənləşdirir, sonra öz versiyalarını sözün lügətdə verilən mənası ilə müqayisə edirlər.

(St. 2.2.3) 3-cü tapşırıq şagirdlərin mətndə üstüörtülü (sətiraltı) ifadə olunmuş fikri nə dərəcədə başa düşdüklərini yoxlamağa xidmət edir. Fikir sadə olmadığına görə şagirdlər düzgün nəticəyə müəllimin köməyi ilə gələ bilərlər. Gənc rəncbərin gördüyü yuxu o oyananda – gözünü açanda bitir. Lakin hekayədən çıxan fikrə görə, insan həyatı da yuxu kimi muvəqqətidir və insan öləndə – gözünü əbədi yumanda bu yuxu bitir. Buna görə də rəncbər kəndxuda ilə özünü bərabər tutur.

LAYIM

Dil qaydaları

(St. 4.1.4) 4-cü tapşırıq defislə yazılın mürekkeb sözlərlə bağlı dil qaydalarının mənimsədilmesi üçün motivasiya rolunu oynayır. Şagirdlər müəyyən edirlər ki, mətndə göy rənglə verilmiş mürekkeb sözlərin hamısı yaxınmənalı sözlərdən düzəlmüşdir. Bundan sonra həmin mürekkeb sözlərdən düzəltmə sözlərin birləşməsindən əmələ gələnləri seçirlər (*uçuq-sökük, saysız-hesabsız, ucsuz-bucaqsız*).

Defislə yazılın mürekkeb sözlərlə bağlı nəzəri material mənimsədir. 5-6-ci tapşırıqlar mürəkkəb sözlərin yazılış qaydalarına əməl olunması ilə bağlı bacarıqların möhkəmləndirilməsinə xidmət edir.

(St. 4.1.2) Bu dərs söz yaradıcılığı üzrə qaydaları əhatə edən bölmənin sonuncu dərsi olduğuna görə artıq şagirdlər sözləri morfoloji tərkibinə görə şifahi şəkildə təhlil edə bilirlər. Əlavə olaraq sözün tərkibinə görə təhlili zamanı istifadə olunan şərti işarələrlə tanış olurlar (dərslik, səh. 107). Daha sonra 7-11-ci tapşırıqlar yerinə yetirilir.

7-ci tapşırıq düzəltmə və mürəkkəb sözlərin necə əmələ gəldiyini izah etməyi tələb edir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 36. DİL QAYDALARI ÜZRƏ TƏKRAR (1 saat)

Standart	Təlim nəticəsi
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözləri quruluşuna görə fərqləndirir.

Növbəti saatda kiçik summativ qiymətləndirmə keçiriləcəyini nəzərə alaraq müvafiq bölmədə keçilən dil qaydaları (söz yaradıcılığı, sözün tərkibi) üzrə tapşırıqlar (dərslik, səh. 108, tap. 1-7) yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş “Dil qaydaları üzrə qiymətləndirmə cədvəli” əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.

Bir gün iki mələk göylərdən enərək insanları daha yaxından tanımaq istəyir. Qonaq gəldikləri ilk evin sahibi varlı olsa da, onları könülsüz qəbul edir, soyuq zırzəmədə gecələmək üçün yer verir. Ac-susuz yatmağa hazırlaşarkən yaşca böyük olan mələk zırzəminin divarında təsadüfən gördüyü dəliyi suvamağa başlayır. Kiçik mələyin buna acığı tutur.

Ertəsi gün mələklər gecələmək üçün bir kasib ailənin evinə gəlirlər. Ev iyiyəsi onları hörmətlə qarşılıyır, evin ən rahat otağını onlara verir, sahibəsi isə bütün ailənin göz dikdiyi inəyin südündən sıyıq bisirir. Yeməkdən sonra hamı yatır. Səhər duranda görürler ki, ailənin yeganə gəlir mənbəyi olan inek ölüb.

Azyaşlı mələk başa düşür ki, bu, böyük mələyin işidir. Ona görə də qəzəblənib onu ədalətsizlikdə günahlandırır. Yaşlı mələk deyir:

– Sən çox şeyi bilmirsən. İlk dəfə gecələdiyimiz evin zırzəmisinin divarında bir küp qızıl gizlədilib. Mən divarı suvadım ki, ev sahibi onu tapıb bir az da harınlaşmasın. Dünən gecə isə Əzrayıl kasib ailənin sahibəsini öldürməyə gəlmışdı. Mən ondan xahiş etdim ki, qadının əvezinə inəyi öldürsün. İndi görürsən ki, ...

1. Mətni tamamlayın.

- A) qonaq birinci gün qızıldır, ikinci gün mis.
- B) qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
- C) həyatda heç də hər şey göründüyü kimi deyil.
- D) pis olmasa, yaxşının qədri bilinməz.

2. Mətndə hansı suala cavab yoxdur?

- A) Kiçik mələyi qəzəbləndirən nə idi?
- B) Mələklər nə məqsədlə Yer üzünə gəlmişdilər?
- C) Varlı ev sahibi mələkləri necə qarşılıyır?
- D) Zırzəmidə qızıl küpünü kim gizlətmışdı?

3. Hansı atalar sözü mətnin məzmununa aid deyil?

- A) Kasib mərd olar.
- B) Dövlətlinin dili uzun olar, əli qısa.
- C) Qorxan gözə çöp düşər.
- D) Yaxşılıq elə ki, başına gəlsin.

4. Tünd hərflərlə yazılmış hansı söz düzəltmədir?

- A) isteyir
- B) verir
- C) gəlir
- D) deyir

5. "Açığı tutmaq" ifadəsinin hansı sözlə əvəz etmək olar?

- A) acılamaq
- B) acıqlanmaq
- C) acımaq
- D) acmaq

6. "Gəlir" ismini hansı sözlə əvəz etmək olar?

- A) qazanc
- B) qida
- C) var-dövlət
- D) azuqə

7. Hansı sözün ön şəkilçi qəbul etmir?

- A) maraq
- B) çarə
- C) razi
- D) rahat

8. Hansı atalar sözündə eyniköklü sözlər var?

- A) Dəmiri döyən dəmirçi olar.
- B) Zər qədrini zərgər bilər.
- C) Yersiz gəldi, yerli, qaç.
- D) Başına gələn başmaqçı olar.

9. Hansı sözə -çı⁴ şəkilçisi artırmaqla yeni söz yaratmaq olmaz?

- A) dəniz
- B) odun
- C) oğru
- D) soyğun

10. Hansı söz kök və şəkilçiyə düzgün ayrılmayıb?

- A) qayğı-keş-liy-in
- B) din-lə-yıcı
- C) bir-ləş-dir-mək
- D) silah-daş-lar-ım

11. Hansı söz birləşərək mürəkkəb söz yarada bilər?

- A) sarı, köynək
- B) ağ, bayraq
- C) geniş, zal
- D) uzun, ağaç

12. "Gecələyirlər" sözünün başlanğıc forması hansıdır?

- A) gecə
- B) gecələ
- C) gecələyir
- D) gecələyirlər

13. Hansı sözdə -kar şəkilçi deyil?

- A) peşəkar
- B) aşkar
- C) səbəbkar
- D) sənətkar

14. Hansı sözdə -ıntı şəkilçi deyil?

- A) dağıntı
- B) axıntı
- C) qırıntı
- D) yağıntı

LAYİHƏ

IV BÖLMƏ

TARİXİ-MƏDƏNİ ABİDƏLƏR

Dərs №	Mövzu	Məzmun standartları	Saat sayı	Dərslik səh.	MMV səh.
37.	Atəşgah	2.2.3, 2.1.1, 2.1.2, 3.1.2, 4.1.2, 4.1.4	2	110-112	127-129
38.	Azərbaycan qalaları	2.2.3, 2.2.2, 2.1.1, 1.2.2, 4.1.2, 3.1.2	3	113-116	130-132
39.	Dərbənd qalası	2.2.3, 2.1.2, 1.1.2, 4.1.2	2	117-118	133-135
40.	Kiş Alban məbədi	2.2.2, 2.1.1, 2.1.2, 3.1.2, 4.1.2	2	119-121	136-137
41.	İçərişəhər	2.2.3, 2.2.2, 2.1.1, 3.1.2, 4.1.2	3	122-125	138-139
42.	Memar Əcəmi	2.2.1, 2.2.3, 1.2.4, 2.1.1, 2.1.2, 3.1.2, 4.1.2	2	126-127	140-141
43.	İsmailiyyə	2.2.1, 2.2.3, 1.1.1, 3.1.1, 3.1.2, 4.1.2, 4.1.1	3	128-130	142-144
44.	Xudafərin körpüsü	2.2.1, 2.2.3, 2.1.1, 3.1.1, 4.1.2	2	131-132	145-146
45.	Opera teatrı	2.2.1, 2.1.1, 1.2.4, 3.1.2, 4.1.2	2	133-134	147-148
46.	Gələrsən-görərsən qalası	2.2.3, 2.1.1, 1.2.3, 1.2.2, 3.1.2, 4.1.2	2	135-137	149-150
47.	Səadət sarayı	2.2.3, 2.1.1, 1.1.2, 3.1.3, 4.1.2	2	138-139	151-152
48.	Əlincə qalası	2.2.2, 3.1.3, 4.1.2	2	140-142	153-154
49.	Dil qaydaları üzrə təkrar	4.1.2	1	143-144	154
KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ			1		155-156
Yekun			28 saat		

LA Y İHH

Dərs 37. ATƏŞGAH (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Mətnində verilmiş əsas məlumatları qruplaşdıraraq təqdim edir.
2.1.1. Lügətlərdən istifadə etməkət tənış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək sözlərin mənasını müəyyənləşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Məcazi mənalı ifadələri izah edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Verilmiş mövzu ətrafında araştırma apararaq məruzə hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Konkret və mücərrəd isimləri fərqləndirir.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Mürəkkəb sözləri sətirdən-sətrə düzgün keçirir.

Motivasiya

Müəllim: – Nə üçün dövlət gerbimizdə od şəkli təsvir olunub? Nə üçün Azərbaycan “Odlar diyarı” adlanır? Bayraqımızdakı yaşıl rəng hansı dinin rəmziidir? İslam dini nə vaxt yaranıb? Bəs islam dinindən əvvəl xalqımız hansı dincə sitayış edib? Biz bu din haqqında nə bilirik və nəyi öyrənmək istərdik?

BİBÖ. Suallar cavablandırıldıqdan və “atəşpərəstlik” sözü səsləndirildikdən sonra lövhədə sxem çəkilir:

Atəşpərəstlik dini haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

(St. 2.2.3) İstiqamətləndirilmiş oxu. Şagirdlər qruplara bölündürülər. Qruplara verilən tapşırıqlar:

1. Mətnindən ölkəmizin “Odlar yurdu” adlanmasının səbəblərini seçin.
2. Mətnindən atəşpərəstlik dininə aid məlumatları seçin.
3. Atəşgahın keçmiş və bu günü haqqında məlumatları seçin.

LAZİH

4. Atəşgahın ziyarətçiləri haqqında məlumatları seçin.

Şagirdlər səssiz, qeyd götürməklə oxuyaraq verilən tapşırıqları yerinə yetirirlər. Qruplar tapşırıqları təqdim edirlər. Fikir mübadiləsi aparılır. BİBÖ cədvəlinin sonuncu sütunu doldurulur.

Şagirdlərə **Öyrənirəm – öyrədirəm** üsulu ilə araşdırıcıları mövzu üzrə bağlı suallar hazırlamaq və başqa qruplara vermək tapşırılır.

Dərslikdə verilmiş suallar şagirdlər tərəfindən cavablandırılır, tapşırıqlar yerinə yetirilir.

Fəndaxılı integrasiya (Tarix). IV bölmə dərs ilinin ikinci yarısına təsadüf etdiyindən bu dövrde şagirdlər Azərbaycan tarixinin qədim dövrü üzrə müəyyən biliklərə malik olurlar. Onlar atəşpərestlik dininin yaradıcısı Zərdüşt haqqında bildiklərini söyləməklə dərslikdəki 1-ci tapşırıq yerinə yetirə bilərlər.



2. Lügətdən istifadə etməklə zəvvar sözünü izah edin.

Mətnin ocaq sözü hansı mənada işlənmişdir?

(St. 2.1.1) Şagirdlər mətnin məzmununa əsasən “zəvvar” sözünü “müqəddəs yerləri ziyarət edən şəxs” kimi izah edə bilərlər. Sualın ikinci hissəsinə cavab olaraq “müqəddəs yer” ifadəsi səslənir.



3. Suraxanı Atəşgahının tarixini mərhələlərə bölərək nəql edin.

Bu sual şagirdlərin diqqətli oxu və elmi-kütləvi mətnin verilmiş məlumatları sistemləşdirmək bacarığını inkişaf etdirir.

(St. 2.1.2) 111-ci səhifədəki 4-cü tapşırıq yerinə yetirilir. Şagirdlər sözün məcazi mənası haqqında biliklərini yada salmaqla Aleksandr Dümanın əsərindən verilən hissədəki məcazi mənalı sözləri izah edirlər.

Yazı

(St. 3.1.2.) Araşdırma (ev tapşırığı kimi verilir). 5-ci tapşırıq yerinə yetirilir.

– Zərdüşt, “Avesta” haqqında məruzə hazırlayıb təqdim edin.

Müəllim tapşırığın əlavə şərtlərini elan edir:

– Məruzə yazılı şəkildə olmalıdır.

– Əyani vəsaitlərlə (plakat, video və s.) müşayiət olunan məruzələrə daha yüksək qiymət veriləcək.

Müəllim üçün əlavə məlumat:

Qədim dini-ədəbi abidələrdən biri olan “Avesta” eramızdan əvvəl XV-X əsrlər arasında formalasmış, sonralar xeyli dəyişikliklərə uğramışdır. Tarix məlumatlarına görə, “Avesta”ni sistemləşdirən, dini kitaba çevirən Zərdüştür. Onu “Avesta”nın müəllifi, böyük filosof, atəşpərestliyin yaradıcısı – peyğəmber adlandırmırlar.

“Avesta”da əksini tapan dini baxışın əsasını dualizm təşkil edir. Cismani aləmdə işıqla şər, ictimai həyatda ədalətlə zülm, dini aləmdə Hörmüz ilə Əhrimən

LAYIHƏ

arasında daimi mübarizə gedir. "Avesta"da xeyirin qələbəsinə inam ifadə edilir. Gec-tez xeyir qalib gələcək. Lakin bunun üçün insanlar da çalışmalıdır. Xeyir fikir, xeyir söz, xeyir əməl "Avesta"da irəli sürürlən əsas əxlaqi şüardır.

Dil qaydaları

(St. 4.1.4) 6-ci tapşırığı yerinə yetirmək üçün müəllim mürəkkəb sözlərin sətirdən-sətrə keçirilməsi qaydasını şagirdlərin nəzərinə çatdırır.

Müəllimin nəzərine! Mürəkkəb sözlər sətirdən-sətrə onları əmələ gətirən sözlərin heca bölgüsünə görə keçirilir. Mürəkkəb sözlərin tərkibindəki I sözün son samitini II sözün bir saitdən ibarət olan ilk hecasına qoşub yeni sətrə keçirmək olmaz. Eləcə də II sözün bir saitdən ibarət olan ilk hecasını I sözün son samitinə qoşub heca həlinda sətrin sonunda saxlamaq olmaz; məsələn: *qırxayaq* (*qırx-ayaq*), *döşəküzü* (*döşək-üzü*), *qayınana* (*qayın-ana*).

(St. 4.1.2) 7-ci tapşırığı yerinə yetirmək üçün mətnəndə altından xətt çəkilmiş sözlər oxunur. Sözün quruluşca növü ilə bağlı biliklər təkrarlanır. Düzəltmə sözlər seçilir. **8-ci tapşırıq** da bu məqsədə xidmət edir.

9-cu tapşırığı yerinə yetirmək üçün şagirdlər şəkilçilərin variantlarını yada salmalı, birvariantlı şəkilçiləri müəyyənləşdirməlidirlər.

10-cu tapşırıq konkret və mücərrəd isimlər haqqında nəzəri materialı mənimsətmək üçün motivasiya rolunu oynayır. Sual cavablandırıldıqdan sonra müəllim debat təşkil edə bilər:

1. Mücərrəd isimləri şəkildə təsvir etmək mümkündür.
2. Mücərrəd isimləri şəkildə təsvir etmək mümkün deyil.

İkinci fikrin müdafiəsi üçün arqumentlər tapmaq çətin deyil. Birinci fikri müdafiə edənlər isə belə bir arqument söyləyə bilərlər ki, bəzi mücərrəd isimlər müəyyən obrazlar vasitəsilə təsvir oluna bilər (məsələn: sülh – dimdiyində sünbüл tutmuş göyərçin və ya birlik – əl-ələ vermiş insanlar).

11-14-cü tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqlar şagirdin konkret və mücərrəd isimlərlə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini nümayiş etdirir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 38. AZƏRBAYCAN QALALARI (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki faktları ümumiləşdirməklə əsas fikri müəyyənləşdirir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin müxtəlif hissələrində verilmiş faktları müqayisə edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Sözü kontekstə uyğun yaxınmənalı sözlə əvəz edir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Mövzu ilə əlaqədar material toplayaraq şifahi təqdimat (məruzə) hazırlayırlar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Ümumi və xüsusi isimləri fərqləndirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Mövzu ilə əlaqədar material toplayaraq yazılı təqdimat hazırlayırlar.

Motivasiya

Müəllim Aşıq Ələsgərin “Dağlar” qoşmasından aşağıdakı bəndi oxuyur:

Ağ xələt bürünər, zərnisan geyməz,
Heç kəsi dindirib kefinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Şeirdə dağlar əzəmətli, vüqarlı, heç bir sərkərdəyə (sərdar), şaha baş əyməyən, ələkeçməz bir istehkam kimi təqdim edilir. Belə bir məkanda inşa edilən qalalar həmin yerin müdafiə qüdrətini daha da artırır. Azərbaycan ərazisinin böyük hissəsi dağlıqdır. Burada dağlar, qayalar üzərində yüksələn qalalar ölkəmizin yenilməzlik simvoludur.

Oxu

(St. 2.2.3) Cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə. Şagirdlərə (cütlərə) tapşırılır ki, hər cütlük mətnin bir abzasını oxusun və bu abzas üzrə ümumiləşdirmə aparıb suallar tərtib etsin.

Müəllimin nəzərinə! Mətndə elə abzaslar var ki, bir-iki cümlədən ibarətdir. Belə abzasları digərləri ilə birləşdirmək tövsiyə edilir.

Müəllim birinci abzası oxuyub ümumiləşdirməyə nümunə göstərə bilər.

“Tarixən bir çox xalqlar yadəllilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkmişlər. Buna misal olaraq köçəri turkların

hücumlarının qarşısını almaq üçün çekilmiş 4450 km uzunluğunda Büyük Çin səddini göstərmək olar”.

Ümumiləşdirmə: *Bu abzasda göstərilir ki, qədimdə qalalar müdafiə məqsədilə tikilmişdir. Böyük Çin səddi buna misaldır.*

Şagirdlərə izah edilir ki, ümumiləşdirmə aparmaq üçün bütün detallar yox, yalnız əsas məqamlar vurgulanmalıdır.

Həmin abzasın məzmunu ilə bağlı suallar tərtib edilir:

1. Qalalar nə məqsədlə tikilirdi? 2. Çin səddinin uzunluğu neçə kilometr idi?

Cütlər bu şəkildə abzaslardakı əsas fikri ümumiləşdirir və suallar hazırlayırlar. Suallar elə tərtib edilməlidir ki, cavabları məlumatlardan nəticə çıxarmaq bacarığı tələb etsin.

Şagirdlərin ümumiləşdirmələri və sualları dinlənilir. Şagirdlər sualları sınıf yoldaşlarına yönəldirlər. Düzgün cavab olmadığı təqdirdə cütlər özləri bu suala cavab verməlidir.

Mətn üzərində aparılan iş bitəndən sonra bütövlükdə mətnin ümumiləşdirilməsi aparılır.

Mətn daxili tapşırıq və suallar şagirdlər tərəfindən cavablandırılır.

! 1. Qarabağ xanlığının tarixi və mədəniyyəti ilə bağlı bildiklərinizi danışın.

Şagirdlər oxuduqları kitablara, baxdıqları filmlərə əsasən Qarabağın tarixi və mədəniyyəti haqqında bildiklərini danışırlar.

? 2. Qala niyə məhz Çıraqqala adlandırılmışdır?

Sual faktoloji xarakter daşıyır. Şagirdlərin diqqətli oxu qabiliyyətini yoxlayır.

! 3. Şuşa qalası, Çıraqqala və Pəri qalası üçün həm ortaq, həm də fərqli cəhətləri müəyyənləşdirin.

(St. 2.2.2) Bu sual ümumiləşdirmə xarakteri daşıyır. Şagirdlər hər üç qala haqqında verilənləri müqayisə edərək onların fərqli və ümumi cəhətlərini müəyyənləşdirirlər.

(St. 2.1.1) Mətn dən mənası anlaşılmayan sözlər seçilir və bu sözlərin mənası mətn dəki cümlə əsasında müəyyənləşdirilir: *istehkam, yürüş, sədd, 4 və 5-ci tapşırıqlar* lügətdən istifadə etməklə yerinə yetirilir.

6-ci tapşırıq. Mətinin Şuşa qalası haqqında hissəsində mongol-tatarların Azərbaycana ikinci yürüşü zamanı bu qalanın dağıdılması faktı göstərilir. Bayatı həmin basqın zamanı əsir düşmüş azərbaycanlıların dilindən verilib.

Danışma

(St. 1.2.2) Araşdırma. 7-ci tapşırıq şifahi təqdimat (məruzə) şəklində yerinə yetirilir.

Dil qaydaları

8-ci tapşırıq yerinə yetirilir.

(St. 4.1.2) Motivasiya rolunu oynayan 9-cu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənimsədir. 10-13-cü tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqlar şagirdin ümumi və xüsusi isimlərlə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini nümayiş etdirir.

Müəllim sinfə müraciət edir: – *Oğlanlar, ayağa qalxın. Kərim, Həsən, lövhənin yanına gəlin.* Sual: – *Nə üçün “oğlanlar” deyəndə bütün oğlanlar ayağa qalxdı?* (Ümumi ad olduğu üçün). *Şagirdləri fərqləndirmək üçün mən nə etdim?* (Onların adı ilə müraciət etdim). *Nə üçün insan anadan olanda ona ad qoyurlar?* (Onu başqalarından fərqləndirmək üçün). *Belə sözlər yazıda necə fərqlənməlidir?* (Böyük hərflə). *Xüsusi isimlərə daha nələr aiddir?* (Ölkə, şəhər, dəniz, çay, qəzet, jurnal, kinoteatr və s. adları, təxəllüs, ləqəb, heyvan-lara verilən xüsusi adlar və s.).

Əlavə tapşırıqlar (iş vərəqləri şəklində verilir):

1. Səhv'ləri düzəldin.

1. Əslinə baxsan, şamxala ev tikdirməyi sabir özü məsləhət görmüşdü.
2. Bəlkə, habil qonşusu qasımın yanına getsin?
3. Bu gün nümayəndə heyəti fransaya yola düşür.
4. Biz bu gün də molla pənah vaqifin şeirlərini sevə-sevə oxuyuruq.
5. İsrafil məmmədov qara dəniz sahilərində döyüşürdü.

2. Altından xətt çəkilmiş sözlərin böyük və ya kiçik hərfə yazılmış səbəblərini izah edin.

1. Yer Güneş ətrafında 365-366 gün dövr edir.
2. Yayın yandırıcı günəş altında çox qalmaq mümkün deyildi.
3. Uşaq çörəyi yerdən götürüb kənara qoydu.
4. Yuri Qaqqarin Yer ətrafında dövrə vurmuş ilk kosmonavtdır.
5. Həkim olmaq onun çoxdanckı arzusu idi.
6. Qonşumuzun qızı Arzu bu il ali məktəbə qəbul olundu.
7. Yatma tülükü kölgəsində, qoy yesin aslan səni...
8. Mənim adım Aslandır.

Yazı

(St. 3.1.2) “Şuşa qalası bu gün” mövzusunda təqdimat hazırlamaq tapşırıllar. Təqdimat elektron variantda və ya yazılı məruzə şəklində də ola bilər.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında telim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIHƏ

Dərs 39. DƏRBƏND QALASI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-ləşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətndəki əsas fikri müəyyənlenmişdir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyən-ləşdirir.	Mətndə rast gəldiyi frazeoloji ifadə-dəki məcazi mənanı müəyyən edir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Dinlədiyi mətndəki əsas faktları oxu-duğu mətndəki faktlarla müqayisə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Tək, cəm və toplu isimləri fərqləndirir.

Motivasiya

Müəllim: – *Şifahi xalq ədəbiyyatında ərinə vəfali, mehriban həyat yoldaşı olmaqla yanaşı, həm də bütün işlərində kömək, dayaq olan hansı qadın obrazları tanıyırsınız? Bəs Azərbaycan tarixində ölkəni birləşdirməyə, vahid, güclü dövlət yaratmağa çələşən hansı hökmardarları tanıyırsınız?*

Müəllim yönəldici suallarla şagirdlərə müraciət edir, Nigarın və Həcərin adları çəkilir. Şagirdlər tarix fənnindən keçdiklərini yada salaraq Şah İsmayıllı Xətai haqqında bildiklərini danişırlar.

Oxu

(St. 2.2.3) Bu mətnin məzmununun tam mənimsənilməsi üçün **İstiqamətləndirilmiş oxu** (bax: səh. 24) metodundan istifadə etmək tövsiyə olunur.

Sinif kiçik qruplara bölünür. İstiqamətləndirilmiş oxunu həyata keçirmək üçün əvvəlcədən suallar hazırlayıb şagirdlərə təqdim etmək lazımdır. Bu məqsədlə tərtib edilən suallar mətnin məzmununa və növünə uyğun olmalıdır. “Dərbənd qalası” mətni üçün bu cür suallar təklif edilir:

1. Dərbənd qalası harada yerləşir?
2. Dərbənd qalasının adı hansı əsərlərdə çəkilir?
3. Dərbənd tarixinin ən şanlı səhifələrindən biri kimin adı ilə bağlıdır?
4. Fətəli xan nə uğrunda mübarizə aparırdı?
5. Məqsədinə çatmaq üçün Fətəli xan hansı yollardan istifadə edirdi?
6. Fətəli xanın düşmənləri kim idi?
7. Döyüşdə Fətəli xanı məğlub edən düşmənər nüvə Dərbəndi ala bilmədilər?

8. Fətəli xan arvadının xatirəsini necə əbədiləşdirdi?

9. Fətəli xanın məzarı haradadır?

Qrupların cavabları dinlənilir. Hər cavabdan sonra müzakirə aparılır və bütün uşaqların fikri dinlənilir. Obrazların təhlili üçün **Obrazlar xəritəsinin** belə bir cədvəlindən istifadə etmək olar.

KİM?	NECƏDİR?	NƏ ÜÇÜN?
Fətəli xan	igiddir, müdrilikdir	
Tuti Bikə	sədaqətlidir, cəsurdur	
Əmir Həmzə	xəyanətkardır	

Mətnindəki hadisələrə səbəb-nəticə sxemi qurulur.

Səbəb	Nəticə
Fətəli xan düşmənlə döyüsdə məğlub olub geri çəkildi.	
Tuti Bikə ərinin ölüm xəbərinə inanmadı.	
	Dərbənd əhli bir nəfər kimi şəhərin müdafiasinə qalxdı.
	Fətəli xanın məzarının yeri məlum deyil.

118-ci səhifədəki 1-ci tapşırıq yerinə yetirilir.

(St. 2.1.2) Mətnindən məcazi mənalı ifadələr seçilir və mətnin məzmunundan çıxış edilərək izah olunur: *arzusunu ürəyində qoymaq, qan tökmək, ələ keçirmək, sinə gərmək*.

Dinləmə

(St. 1.1.2) Aşağıdakı mətn müəllim tərəfindən ucadan oxunur.

Xədicə Bikə

Dağıstan hakimlərindən biri olan Əmir Həmzənin bacısı Tuti Bikə ilə evlənən Fətəli xan öz bacısı Xədicə Bikəni qaynına əre verəcəyini vəd etmişdi. Lakin Azərbaycanı birləşdirmək uğrunda mübarizəsində nikah diplomatiyasından məharətlə istifadə edən Fətəli xan Bakı xanlığını ələ almaq məqsədilə bacısını Bakı xanının oğluna verdi ("Nikah diplomatiyası" anlayışı ilə bağlı şagirdlərə məlumat verilir). **Çox ağıllı və iradəli qadın olan Xədicə**

Bikə qardaşının məsləhəti ilə Bakı xanının daxili işlərinə müdaxilə etməyə və onları Quba xanlığının xeyrinə istiqamətləndirməyə nail oldu. Rus tarixçisi R.Butkov yazır ki, "Bakı xan bütün həyatı boyu Quba xanlığına sadiq oldu. Çünkü Fətəli xanın bacısı öz ərini tamamile ələ almışdı. Quba xanı nikah vasitəsilə öz hakimiyyətini Bakı üzərində möhkəmləndirməyə nail oldu". Dərbənddən Salyana qədər Xəzər sahilindəki bütün torpaqlar Quba xanlığının tərkibinə daxil edildi.

Həyatının son günlərini Fətəli xan bacısının yanında keçirdi. Düşmənləri tərəfindən zəhərlənmiş Fətəli xan ağır xəstə yatarkən Xədicə Bikə sevimli qardaşının sağalması üçün əlindən geləni etdi. Lakin Fətəli xanı xilas etmək mümkün olmadı. Xədicə Bikə qardaşını Bibiheybət ziyarətgahı yaxınlığında qəbiristanlıqda dəfn etdi. Ziyarətgah bolşeviklər tərəfindən məhv edilən zaman Şix kəndinin xeyrəxah ağsaqqallarından biri üstünə "Fətəli xan" yazılmış başdaşını evinə aparıb gizlədə bilmədi. İndi bu başdaşı Azərbaycan Tarixi Muzeyində qiymətli eksponat kimi saxlanılır.

Xədicə Bikə böyük Azərbaycan mütəfəkkiri, alimi və yazıçısı Abbasqulu ağa Bakıxanovun nənəsi olmuşdur.

Suallar: – *Dinləmə mətnindən Fətəli xan haqqında daha hansı məlumatları əldə etdiniz? Xədicə Bikəni xarakterizə edin. Dinləmə mətni ilə oxu mətnini müqayisə edin. Hansı məlumat təkrar olunur? Hansı məlumatlar isə yenidir?*

Dil qaydaları

(St. 4.1.2) II-IV siniflərdə cəm şəkilçisi ilə bağlı standartlar verilmişdir. Ona görə də bu dərsdə "Tək və cəm isimlər" mövzusu mənimsənilərkən daha çox toplu isimlərə diqqət yönəldilmişdir. 2-ci tapşırıq bu mövzu üçün motivasiya rolunu oynayır. Bu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənim-sədir. 3-5-ci tapşırıqlar yerinə yetirilir. Daha sonra şagirdlərə tapşırılır ki, *qoyunlar, atlar, əsgərlər* sözlərini cəm şəkilçisi olmayan eynimənalı başqa sözlərlə əvəz etsinlər (sürü, ilxi və qoşun). Şagirdlərin diqqəti bu cür sözlərin (toplu isimlərin) morfoloji əlamət olmadan cəmlək bildirməsinə yönəldilir.

Qeyd etmək lazımdır ki, mübtədası toplu isimlə ifadə olunan cümlələrin xəbəri təkdə işlənir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.

Dərs 40. KİŞ ALBAN MƏBƏDİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edir. Mətndə verilmiş əsas məlumatları seçir, ümumiləşdirir və nəticə çıxarır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Lügətdən istifadə edərək çətin sözlərin mənasını tapır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Frazeoloji birləşmə daxilində həqiqi mənasından uzaqlaşmış sözləri müəyyən edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayıır.	Mövzu ətrafında material toplayaraq yazılı təqdimat hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	İsmin hal şəkilçilərini tanıyır.

Motivasiya

Müəllim: – Azərbaycan ərazisində mövcud olmuş qədim Albaniya dövləti haqqında nə bilirsiniz?

Lövhədə BİBÖ sxemi çəkilir və müəllim yöneldici suallarla çalışır ki, “İstəyirəm bilim” sü tununda “Qədim Albaniyada hansı dinə sitayış edirdilər?” sualı da öz əksini tapsın.

Qədim Albaniya dövləti haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Əlavə suallar:

- Qədim Albaniyanın paytaxtı hansı şəhər idi?
- Bu ölkədə hansı tayfalar məskunlaşmışdı?
- Hansı din daha əvvəl yaranmışdır – xristianlıq, yoxsa islam?

Oxu

(St. 2.2.2) Mətnin birinci abzası giriş xarakteri daşıyır. Burada Azərbaycanda islamdan önce başqa dinlərin, o cümlədən xristianlığın mövcud olduğu göstərilir. Əsas hissədə isə Şəki rayonunun Kiş kəndində yerləşən Kiş Albani məbədi haqqında geniş məlumat verilir. Sonluqda həmin məbədin müasir dövrdə abidə-muzey kimi fəaliyyət göstərdiyi nəzərə çatdırılır.

Dərslikdə verilmiş mətn daxili suallar cavablandırılır, tapşırıqlar yerinə yətirilir.



1. Səmavi din dedikdə nə nəzərdə tutulur?

Fənlərarası integrasiya (H.b.). Bu suala cavab verəkən şagirdlər dinlər haqqında həyat bilgisi fənnindən öyrəndiklərinə istinad edirlər.



2. Tünd hərflərlə verilmiş ifadənin mənasını izah edin.

Şagirdlər bu tapşırığın icrası zamanı həmin sözlərdən sonrakı cümləyə diqqət yetirməlidirlər. Şagirdlər bu fikri davam etdirərək deyə bilərlər ki, respublikamızda olan qədim tarixi abidələrin öyrənilməsi, arxeoloji qazıntıların aparılması ölkəmizin qədim tarixi haqqında bir çox maraqlı məqamları aça, bədxah qonşularımızın tarixi saxtalaşdırmaq niyyətlərini puç edə bilər.

3-cü tapşırıq şagirdlərdə mətnənən ən vacib məlumatları seçmək və onlardan düzgün nəticə çıxarmaq bacarığını inkişaf etdirir.

(St. 2.1.1) 4-cü tapşırığı yerinə yetirmək üçün şagirdlər lügətə müraciət etməlidirlər.

(St. 2.1.2) 5-ci tapşırıqda ifadənin mətndəki mənasını tapmaq tələb olunur.

Yazı

(St. 3.1.2) **Araşdırma.** Qruplarla iş. Şagirdlər qruplara bölünüb 6-7-ci tapşırıqları yerinə yetirirlər. Müəllim 7-ci tapşırığı da mövzulara bölbüb ayrı-ayrı qruplara tapşırıa bilər: 1) musiqi əsərlərimiz; 2) musiqi alətlərimiz; 3) məmərlıq abidələrimiz; 4) xalçalarımız və s. Bu tapşırıq yerinə yetirilərkən audio və videomateriallardan istifadə etmək tövsiyə olunur.

Dil qaydaları

(St. 4.1.2) Dərsliyin 120-ci səhifəsində verilmiş 8-ci tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənim-sədiril. 9-12-ci tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqlar şagirdin ismin halları ilə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini nümayiş etdirir.

Qiymətləndirmə


MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 41. İÇƏRİŞƏHƏR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnəki əsas fikri müəyyən-ləşdirir.	Mətndən oxuduğu hissədəki məlumatları ümumiləşdirərək nəticə çıxarır.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Mətnəki yeni sözlərin mənasını lügətin vasitəsilə müəyyənləşdirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Mövzu ətrafında material toplayaraq yazılı təqdimat hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün quruluşca növlərini fərqləndirir. Əlamət və keyfiyyət bildirən sifətləri fərqləndirir.

Motivasiya

Anlayışın çıxarılması. Müəllim lövhədə belə bir sxem çəkir. İçərişəhərdəki məşhur abidələrin adlarını, yaxud şəkillərini nümayiş etdirir.



Şagirdlər anlayışın İçərişəhər olduğunu müəyyənləşdirirlər.

Oxu

(St. 2.2.3) Dərslikdə verilmiş mətnəxili tapşırıq və suallar şagirdlər tərəfindən cavablandırılmaqla mətn oxunur.

! **1. Lügətdən istifadə etməklə labirint sözünü izah edin, mətndə hansı mənada işləndiyini müəyyənləşdirin.**

Labirint sözünün lügəvi mənasını tapdıqdan sonra müəllim İçərişəhər küçələrinin labirintə bənzədiyini əyani surətdə nümayiş etdirmək üçün məşhur "Brilyant əl" filmindən İçərişəhərdə çəkilən epizodu nümayiş etdirə bilər.

? **2. Düşmən İçərişəhəri tutmaq üçün hansı maneolardən keçməli idi?**

LAYIHƏ

Bu sual şagirdlərdən diqqətli oxu və oxuduğu hissəni ümumiləşdirərək nəticə çıxarmaq bacarığı tələb edir.

3. Size, yeraltı yollardan hansı məqsədlə istifadə olunurdu?

Sual şagirdlərin fərziyyə yürütmə qabiliyyətini aşkarlayır.

4. Düşmən qarşısına duz-çörəklə çıxməq nə bildirir?

Bu sualı cavablandırmaqla şagird milli ənənəni ifadə edən deyimin mənasını başa düşdүүнү нүмайىш etdirir.

5 və 7-ci tapşırıqlar şagirdlərin diqqətli oxu qabiliyyətini нүмайىش etdirir.

5-ci sualın cavabını mətnin 4-cü abzasında tapmaq mümkündür. 7-ci sualın cavabı isə 3-cü abzasdakı “Şəhər əhalisi daxili divardakı novlar vasitəsilə bayıra neft axıdır və məşəllər atıb neft gölməçələrini yandırırdı” cümləsidir. Şəkildə qala divarlarındakı novlar eks olunmuşdur.

Fənlərarası integrasiya (T.i.). 6-ci tapşırığı müsabiqə kimi də keçirmək olar. Şagirdlərə Bakını əcnebilərə tanıtmaq üçün simvol hazırlamaq tapşırıllır. Ən yaxşı simvolların sərgisi də təşkil edilə bilər.

(St. 2.2.2) Mətnin tərkib hissələri fərqləndirilir. Mətnin birinci abzası giriş xarakteri daşıyır. Burada İçərişəhər Azərbaycan memarlığının nadir nümunəsi kimi təqdim olunur. Sonuncu abzasa qədər olan əsas hissədə isə İçərişəhərin yaranma tarixi, burada olan tarixi abidələr təsvir edilir. Sonluqda (sonuncu abzas) isə İçərişəhərin dünyada tanıldıması ilə əlaqədar işlər nəzərə çatdırılır.

(St. 2.1.1) 8-ci tapşırıq lügətin köməyi ilə yerinə yetirilir.

Yazı

(St. 3.1.2) Araşdırma. 9-cu tapşırıq. Şagirdlər Bakı şəhərinin tarixi ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayıb yazılı təqdimat hazırlayırlar.

Dil qaydaları

(St. 4.1.2) 10-14-cü tapşırıqlar təkrar xarakterlidir. Burada sözün quruluşca növlərini fərqləndirmək tələb olunur.

Dərsliyin 125-ci səhifəsində verilmiş 15-ci tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənimsədir. 16-21-ci tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqlar şagirdin əlamət və keyfiyyət bildirən sıfətlərlə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini нүmaiyىsh etdirir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİHƏ

Dərs 42. MEMAR ƏCƏMİ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Uzunsaitli sözləri düzgün tələffüz edir. Yazında rəqəmlə göstərilmiş say bildirən tərkibləri sözə düzgün ifadə edir.
2.2.3. Mətndəki əsas fikri müəyyən-ləşdirir.	Mətndən oxuduğu hissədəki məlumatları ümumiləşdirərək nəticə çıxarır.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Mətndə və illüstrasiyada eks olunmuş informasiyadan istifadə etməklə təsvir xarakterli mətn qurub danışır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Mətndə işlənən tanış olmayan sözlərin mənasını lügət vasitəsilə müəyyən-ləşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mətndəki sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Mövzu üzrə material toplayaraq yazılı təqdimat hazırlayırlar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Əlamət və keyfiyyət bildirən sifətləri fərqləndirir.

Motivasiya

Müəllim: – Bakı metropoliteninin hansı stansiyaları görkəmli şəxsiyyətlərimizin adını daşıyır? Onlar haqqında nə deyə bilərsiniz? Çox güman ki, şagirdlər Nizami, Nəsimi, Xətai, Koroğlu, N.Nərimanov, Qara Qarayev, Həzi Aslanov haqqında müəyyən məlumat söyləyəcəklər.

Müəllim: – Bəs Memar Əcəmi kimdir? Onun haqqında nə deyə bilərsiniz? Şagirdlərin fikirləri dinlənilir.

Oxu

(St. 2.2.1) Mətn hissələrlə müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Müəllim mətni oxuyanların tələffüz qaydalarına riayət etmələrini nəzarətdə saxlayır və tələffüz normaları pozulan sözləri özü üçün qeyd edir ("Oxu texnikasının monitorinqi" cədvəli, səh. 31). Bu zaman uzunsaitli sözlərin düzgün oxunuşuna və yazıda Roma rəqəmləri ilə göstərilmiş say bildirən tərkiblərin sözlə düzgün ifadə edilməsinə xüsusi diqqət yetirilir.

LAYIHƏ



2. Möminə xatun türbəsinin tikintisi neçə il davam etmişdir?

(St. 2.2.3) Bu suala cavab vermək üçün şagird mətndə verilmiş ayrı-ayrı faktlara diqqət yetirərək onları ümumiləşdirməli və nəticə çıxarmalıdır. Türbənin neçə ilə tikildiyi mətndə qeyd edilməyib. Lakin Möminə xatunun ölüm tarixi və tikintinin başa çatma tarixi göstərilib. Adı riyazi əməllə (çıxma) sualın cavabını tapmaq olar (11 il).

Danışma

(St. 1.2.4) Tapşırıq: – Möminə xatun türbəsini öz sözlərinizlə təsvir edin.

Təcrübə göstərir ki, şagirdlər, adətən, mətndəki təsvirlərə əhəmiyyət vermir, bu hissələri diqqətlə oxumurlar. Beləliklə, mətnin bir hissəsi mənimsemənilməmiş qalır. Müəllim şagirdlərə başa salır ki, mətnin tam qavranılması üçün ilk baxışda əhəmiyyətsiz görünən hissələri də diqqətlə oxumaq lazımdır. Mətndə Möminə xatun türbəsinin görünüşü haqqında məlumat, habelə türbənin şəkli verilib. Şagird bunlara əsasən abidəni təsvir edə bilər.

Söz ehtiyatı

(St. 2.1.2) 1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər kontekstdən çıxış edərək *dahi memar ifadəsində* məcazi mənalı sözün olmadığını müəyyənləşdirirlər.

(St. 2.1.1) 3-cü tapşırıq yerinə yetirilir. Şagirdlər lügətin köməyi ilə *məqbərə, türbə, minarə, mavzoley* sözlərinin izahını tapırlar. Məqbərə, türbə, mavzoley – qəbirüstü abidə, minarə isə məsciddə azan vermek üçün ucalan qüllədir.

Yazı

(St. 3.1.2) 4-cü tapşırıq ev tapşırığı kimi də verilə bilər. Şagirdlər Tac-Mahal və Möminə xatun türbələri haqqında ətraflı məlumat toplayıb yazılı təqdimat hazırlayırlar. Abidələr müqayisə edilərək oxşar və fərqli cəhətləri üzə çıxarılır.

Dil qaydaları

(St. 4.1.2) 5-ci tapşırıq. Şagirdlər “Vəfalı xanım, gözəl ana...” sözləri ilə başlanan cümlədə “gözəl” sözünün keyfiyyət bildirən sifət olduğunu müəyyənləşdirirlər. 6-7-ci tapşırıqlar nitq bacarıqlarının inkişafına xidmət edir. Belə ki, təcrübə göstərir ki, şagirdlər isimlərə uyğun gələn sifətləri seçməkdə və sözləri məcazi mənada işlətməkdə çətinlik çəkirler. Belə tapşırıqlar onlarda bu bacarığın möhkəmlənməsinə xidmət edir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİHƏ

Dərs 43. İSMAİLİYYƏ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Durğu işaretlərini nəzərə almaqla dialoji mətni oxuyur.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki fikrə uyğun atalar sözlərini seçir.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.	Sualları cavablandıraraq dinlədiyi mətni anladığını nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Dinlədiyi mətn əsasında ifadə yazır.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Mövzu ətrafında material toplayaraq yazılı təqdimat hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sifətin müqayisə dərəcələrini və onların yaranma yollarını müəyyən edir.
4.1.1. Cümələni məqsəd və intonasiyaya görə növlərinə ayırır.	Mətndə işlənən sual və nida cümlələrini müəyyənləşdirir.

Motivasiya

Müəllim: – Xatirə bulaqları haqqında nə bilirsiniz?

Ola bilər ki, şagirdlərdən kimsə Qarabağ şəhidi, yaxud Milli Qəhrəmanın xatirəsinə tikilmiş bulaq görüb.

Müəllim: – Ölən əzizinin xatirəsini əbədiləşdirmək, ona həmişə rəhmət oxutdurmaq üçün həmin adamın adına bulaq tikdirmək və ya abidə ucaltmaq qədim adətlərdən biridir. İndi oxuyacağımız mətndə də belə abidələrdən biri haqqında danışılır.

Oxu

(St. 2.2.1) Mətn müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Müəllim mətni oxuyanların tələffüz qaydalarına riayət etmələrinə və dialoqlarda obrazların xarakterinə uyğun intonasiya seçilməsinə xüsusi diqqət yetirir.

(St. 2.2.3) Dərslikdə mətndaxili suallar verilən yerlərdə oxu dayandırılır. Suallar şagirdlər tərəfindən cavablandırılır, tapşırıqlar yerinə yetirilir.

? 1. Sizcə, 2-ci abzasda danışılan əhvalatın memarlıq abidəsi ilə nə əlaqəsi ola bilər?

Bu sual şagirdlərdə sonradan baş verəcək hadisələri əvvəlcədən təxmin etmə bacarığını inkişaf etdirir.

LAYİHƏ



2. Niyə Ağa Musa dediyi sözə peşman oldu?

Mətndə bu sualın birbaşa cavabı yoxdur. Lakin dialoqu diqqətlə oxuyan şagird Ağa Musanın xəsisiliyini ifşa edən məqamları seçə bilər (yeganə oğlunun xatirəsinə bir neçə yüz minini əsirgəyən milyonçu birdən-birə əlli millionluq varidata malik olduğunu deyir).

Əlavə tapşırıq. Hacı Zeynalabdinlə Ağa Musanın dialoqu oxunduqdan sonra müəllim bu hissə ilə bağlı şagirdlərə belə bir tapşırıq verə bilər:

– *Dialoqun məzmununa uyğun atalar sözünü seçin.*

1) Kişi öz sözünün ağası olar.

2) Dil çasar, düzünü deyər.

3) Sonrakı peşmançılıq fayda verməz.

4) Əvvəl düşün, sonra danış.

5) Bacarmadığın işin qulpundan yapışma.

6) Söz danışığıdan keçər.

Şagirdlər yaşılı, qırmızı kartları qaldırmaqla “Uyğundur”, “Uyğun deyil” cavablarını verə bilərlər.

3-cü sual da diqqətli oxu və mətndəki incə məqamları qavramaq bacarığına yönəlmüşdür.

Dərslikdə verilmiş 5-6-ci tapşırıqlar yerinə yetirilir.

Dinləmə

(St. 1.1.1) Müəllim aşağıdakı mətni səsləndirir:

“Ağa Musanın Bibiheybətdəki mədənində bir quyu güclü fontan vurur.

O, fəhlələrə yalvarıb deyir:

– Başınıza dönüm, qoymayın neft hədər yera aksın. Size **xələt** verəcəyəm. Yanğın baş versə, hamımız dilənçi olarıq. Qonşular nasos qurub neftimizi anbarlarına vurarlar.

Fəhlələr birtəhər fontanı bağlayırlar. İki gündən sonra Musadan vəd etdiyi xələti istəyəndə o, boyun qaçırib deyir:

– Atam, atam, haradan verim xələti? Bir az neft çıxdı, onu da qonşular gözünüzün qabağında talan elədilər.

Ertəsi gün Musanın oğlu Ağa İsmayııl mədənə gəlir. Əhvalatı eşidib iki araba kəllə qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd, 5 manat pul paylayır. Bu vaxt Ağa Musa da gəlib çıxır. Əhvalatdan xəbər tutduqda yürüüb deyir:

– Atam, atam, mənim də payımı verin. Fontanı bağlayanda məndən çox can yandıran olmayıb. Az qalmışdı canım ağızından çıxın. Gedib dödünyanı görüb qayıtmışam”.

Mətndəki **xələt** sözünün mənası araşdırılır. Bu sözün ənam, mükafat sözləri ilə yaxınmənalı olduğu bildirilir.

Mətni dinləyib-anlamağa yönəlmış suallar:

LAYIHƏ

- Ağa Musa nə üçün yanğın baş versə, hamının dilənçi olacağını deyir?
- Ağa Musa vəd etdiyi xələti verməmək üçün hansı bəhanəni gətirir?
- Dinlədiyiniz mətnlə bağlı hansı hissələr Ağa Musanın xəsisiliyini açıb göstərir?
- Oxuduğunuz mətnlə dinlədiyiniz mətni müqayisə edin. Hansı mətnlədəki hadisələr daha əvvəl baş verib?
- Hansı mətndə Ağa İsmayııl haqqında daha geniş məlumat var?
- Ağa İsmayıılı atası ilə müqayisə edin.

Müəllimin nəzərinə! Dərslikdə və müəllim üçün vəsaitdə verilmiş mətnlərdən sonra şagirdlərdə belə bir təəssürat yarana bilər ki, Musa Nağıyev zəngin olmasına baxmayaraq çox xəsismiş. Ona görə də müəllim bu şəxsiyyət haqqında daha geniş məlumat verib onun Bakı memarlığının inkişafındakı rolunu qeyd edə bilər. Təkcə onu demək kifayətdir ki, o dövrə Bakıda tikilmiş 98 bina Musa Nağıyev tərəfindən maliyyələşdirilmişdir. Onun xəsisiliyi barədə rəvayətlərin yaranmasına isə, çox güman ki, oğlunun müalicəsi ilə bağlı pulun gecikdirilməsi səbəb olmuşdur.

Yazı

(St. 3.1.1) İfadə. Dialoqları təhkiyə şəklində nəql etməklə dinlədiyiniz mətn əsasında ifadə yazın.

(St. 3.1.2) Araşdırma. Müəllim şagirdləri iki qrupa böölür. I qrupa dərslikdəki 4-cü tapşırıq verilir. (**Müəllimin nəzərinə:** H.Z.Tağıyevin tikdirdiyi Qız məktəbinin binasında hazırda AMEA-nın Əlyazmalar İnstitutu fəaliyyət göstərir.) II qrupa isə Musa Nağıyevin xeyriyyəcilik fəaliyyəti haqqında material toplayıb yazılı təqdimat hazırlamaq tapşırıllar.

Dil qaydaları

(St. 4.1.2) Dərsliyin 130-cu səhifəsində verilmiş 7-ci tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənimsədir. 8-ci tapşırıq şagirdin sifətin dərəcələri ilə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini nümayiş etdirir. 9-cu tapşırıq azaltma və çoxaltma dərəcəsində olan sifətlərin düzgün yazılışının mənimsənilməsinə xidmət edir.

(St. 4.1.1) Əlavə tapşırıq. Mətndən sual və nida cümlələrini seçib yazın.

Mətndən getirilmiş bu cümlələrin sonunda həm sual, həm də nida işarəsi qoyulub. Səbəbini izah etməyə çalışın.

“Məni müflis edib küçələrə salmaq istəyirsən?!”

“Atam, atam, mənim əlli milyon manatlıq varidatımı iki milyona almaq istəyirsən?!”

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 44. XUDAFƏRİN KÖRPÜSÜ (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Mətndəki xüsusi isimləri və ixtisarları düzgün tələffüz edir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Elmi-kütləvi mətndəki əsas məlumatları qrafik informasiya (cədvəl, diaqram) şəklində təqdim edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Mətndə işlənən tanış olmayan terminin mənasını lügətin vasitəsilə müəyyənləşdirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Bədii əsərin ideyasını əsas götürərək inşa yazar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Feilin məsdər formasını müəyyənləşdirir.

Motivasiya

Müəllim aşağıdakı şeiri səsləndirir:

Arazın bu tayı Vətənim, o tayı Vətənim.

Vətəni görməyə amanım yox mənim.

Bu necə Vətəndir?

Görmədim üzünü, çatsam da bu yaşa.

Ömründə bir dəfə

Bəs salam verməzmi qardaş da qardaşa?

Bu qəmim, bu dərdim dağlardan ağırdı.

Arazın suyuna qarışıp axıram.

Füzuli həsrətə qürbətdən Vətənə baxırdı,

Mən isə... Vətəndən Vətənə baxıram.

Bəxtiyar Vahabzadə

Müəllim: – *Şair nə üçün Arazın o tayını da, bu tayını da Vətən adlandırır?*

Müəllimin nəzərinə! Bu məqamda bütöv Azərbaycan təsvir olunmuş xəritədən istifadə etmək məqsədə uyğundur.

Müəllim Füzuli haqqında əlavə məlumat verərək onun İraqda – Vətəndən uzaqda yaşadığı üçün Vətənə həsrətlə baxdığını, Bəxtiyar Vahabzadənin isə parçalanaraq Arazın o tayında qalmış Vətəninə baxdığını söyləyir.

Oxu

(St. 2.2.1) Mətn müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Müəllim mətni oxuyanların tələffüz qaydalarına riayət etmələrinə, ixtisarların düzgün tələffüz edilməsinə diqqət yetirir.

(St. 2.2.3) Dərslikdə məndaxili suallar verilən yerlərdə oxu davandırılır. Suallar şagirdlər tərəfindən cavablandırılır, tappedıqlar yerinə yetirilir.



1. Xudafərin körpüsü nəyin rəmzi kimi qəbul edilir?

Bu sual şagirdlərdə məntiqi təfəkkürün inkişafına xidmət edir. Onlar oxuduqları hissədən başa düşürlər ki, Xudafərin körpüsü Şimali və Cənubi Azərbaycanı birləşdirən simvol kimi qəbul edilir.



2. Xudafərin körpülərinin ölçülərini cədvəl şəklində təqdim edin.

Bu tapşırıq şagirdlərdə öyrəndiyi məlumatların qrafik təsvirini vermək bacarığını inkişaf etdirir. Cədvəl aşağıdakı şəkildə tərtib edilə bilər:

	uzunluğu	eni	hündürlüyü	aşırımların sayı
Baş körpü				
2-ci körpü				

Söz ehtiyatı

(St. 2.1.1) Bu mətnə “aşırımlı körpü” termini işlədilib (tapşırıq 3). Adətən, körpülər dayaqlardan və aşırımlı hissələrdən ibarət olur. Aşırımlar körpüyə düşən təzyiqi dayaqlara ötürür.

4-cü tapşırıq yerinə yetirilir. Müəllim əlavə tapşırıq verə bilər.

Əzizinəm, sal yana,
Dara zülfün, sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.

Müəllim: – Mətnədə işlənən “sal” sözü ilə bayatıda işlənən “sal” sözlərini müqayisə edin. “Sal” sözünün mənalarını deyin. Mətnədə “sal” sözünün ifadə etdiyi məna bayatıda varmı?

5-ci tapşırıq. Müəllim şagirdlərin diqqətini birinci abzasdakı “yasaq” sözüne yönəldir. Bu sözün sinonimi müəyyən edilir (*qadağan*).

Yazı

(St. 3.1.1) Şagirdlərə “Bayatılarımızda vətən həsrəti” mövzusunda inşa yazmaq tapşırıllır.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıqdan sonra nəzəri material mənimmsədir, 7-10-cu tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIHƏ

Dərs 45. OPERA TEATRI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Mətni sözlərdə vurğunu düzgün qoymaqla oxuyur.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Məndə işlənən tanış olmayan terminin mənasını lügətin vasitəsilə müəyyənləşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Məndəki faktlardan çıxış edərək qəhrəmanın xarakter və davranışını qiymətləndirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallər əsasında mətn hazırlayır.	Mövzu ilə bağlı topladığı materialları qrafik informasiya (cədvəl) şəklində təqdim edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Omonim şəkilçiləri müəyyən edir, leksik və qrammatik şəkilçiləri fərqləndirir. Məsdər formasında olan feilləri fərqləndirir.
	Təsdiq və inkar feilləri fərqləndirir.

Motivasiya

Beyin həmləsi. Şagirdlərə opera haqqında bildiklərini söyləmək tapşırılır. Şagirdlər bəstəkarlar və opera haqqında biliklərini nümayiş etdirirlər. Müəllimin yönəldici sualları ilə onlar aşağıdakı fikirləri söyləyə bilərlər.

- Operanı bəstəkar yazır.
- “Leyli və Məcnun” Azərbaycanın ilk operasıdır.
- “Leyli və Məcnun”, “Koroğlu” operalarını Üzeyir Hacıbəyli yazıb.
- Operada müğənni tərəfindən ifa olunan parça aria adlanır.
- Operalar Opera və Balet Teatrında tamaşaşa qoyulur və s.

Fikirlər müzakirə olunmadan lövhədə yazılır. Daha sonra müəllim BİBÖ üsulundan istifadə edir:

Azərbaycan Opera və Balet Teatrı haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

(St. 2.2.1) Mətn şagirdlər tərəfindən ucadan oxunur. Müəllim mətni oxuyanların tələffüz qaydalarına riayət etmələrinə diqqət yetirir.

LAYİHƏ
TARİXİ MƏDƏNİ ABİDƏLƏR

Söz ehtiyatı

(St. 2.1.1) 1-ci tapşırıq yerinə yetirilir. İzahlı lügətin köməyi ilə “qastrol” sözünün izahı tapılır (*başqa şəhərdən və ya ölkədən gəlmmiş artistin, yaxud teatrın, sirkin və s.-nin tamaşası*).

Danışma

(St. 1.2.4) 2-ci tapşırığı yerinə yetirərkən şagirdlər müxtəlif versiyalar irəli sürə bilərlər; məsələn: – *Tağıyev özü tikinti işlərini gözəl bildiyi üçün belə binanın az bir müddətdə tikilməsinə inanmırıdı. Teatr binasının tikilməsi xəbərinə sevinən Tağıyev mərc gəlməklə Mayıllovu daha da həvəsləndirmək isteyirdi.*

Müəllim sualın ikinci hissəsini səsləndirir. Cavablar müxtəlif ola bilər; məsələn: – *Mərci uduzmaq heç kəsin xoşuna gəlməz. Mərci uduzmaqla Tağıyev çox böyük xərcə düşdüyü üçün peşman oldu. Tağıyev peşman olmadı, çünki o, xalqın xeyrinə olan heç bir tədbirdən kənarda qalmırdı və s.*

Yazı

(St. 3.1.2) Araşdırma. Şagirdlər Opera və Balet Teatrının tarixi və teatrda qoyulmuş tamaşalar haqqında əlavə məlumatlar toplayır və bu məlumatları qrafik informasiya (cədvəllər) şəklində təqdim edirlər (tapşırıq 3). Cədvəldə teatrın yaranması tarixi, müxtəlif illərdə adı, burada qoyulmuş tamaşalar, teatrın tarixində ən mühüm hadisələr, teatra rəhbərlik etmiş görkəmlı şəxslər və s. məlumatlar öz əksini təpə bilər.

Dil qaydaları

(St. 4.1.2) 4-cü tapşırıq yerinə yetirilir. -çı⁴ şəkilçisi ilə yeni sözlər düzəldən şagird belə bir qənaətə gələ bilər: – *Bu şəkilçi daha çox sənət, peşə sahibi bildirən sözlər yaradır; məsələn: balıqçı, neftçi və s. Lakin bu şəkilçilərlə başqa mənali sözlər də yarana bilər; məsələn: üsyançı, zərbəçi və s.*

5-ci tapşırıq yerinə yetirilir. (Əvvəlki dərsdə feillərin lügətdə məsdər formasında, yəni qrammatik şəkilçi ilə verilməsi barədə məlumat var.) Dərsliyin 134-cü səhifəsində verilmiş 6-ci tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıqlar yerinə yetirildikdən sonra nəzəri material mənimsədirilir. 7-9-cu tapşırıqlar şagirdin təsdiq və inkar feillərlə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini nümayiş etdirir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİHƏ

Dərs 46. GƏLƏRSƏN-GÖRƏRSƏN QALASI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki məlumatları ümumiləşdirməklə nəticə çıxarır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Söz və ifadələri kontekstə uyğun olaraq ekvivalenti ilə əvəz edir.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.	Verilmiş situasiyaya uyğun hazırladığı çıxışı təsirlili etmək məqsədilə mimika və jestlərdən yerli-yerində istifadə edir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Debat və müzakirələr zamanı öz fikirlərini əsaslandırmak üçün arqumentlər gətirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Mövzu ətrafında material toplayaraq yazılı təqdimat hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Feilin zaman şəkilçilərini fərqləndirir.

Motivasiya

Müəllim II bölmədə verilən "Lakonizm nədir" mətnini xatırladır. Həmin mətndə spartalıların II Philippə cavabı olan hissə oxuna bilər.

Oxu

(St. 2.2.3) Mətn şagirdlər tərəfindən **Cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə** metodu ilə oxuna bilər. Metodu bir qədər dəyişdirərək bir neçə cütlüyə bir abzas tapşırmaq və onların həmin abzasla bağlı çıxardığı nəticəni və sualı müqayisə etmək olar. Aşağıdakı sualları səsləndirməklə şagirdlər mətnin məzmununu tam qavramış olarlar:

- Gələrsən-görərsən qalasını kim tikdirib?
- Qala hansı məqsədlə tikilib?
- Qalanın adı nə vaxt dəyişdi? Bu dəyişiklik nə ilə əlaqədar id?
- Nadir şah Əfşarın tabeliyində olan bölgələrə münasibəti necə idi?
- Şəki vilayətini kim idarə edirdi?
- Şəkililər Nadir şaha kimdən və nə üçün şikayət edirdilər?
- Hacı Çələbi canını ölümdən necə qurtardı?

Müəllim keçən dərsləri yada salmaq məqsədilə şagirdlərə belə bir sualla müraciət edir:

- Kiş kəndində daha hansı tarixi abidələr var?

(St. 2.1.1) 2-ci tapşırıq yerinə yetirilir. Qoşun ~~yeritmək~~ ifadəsi *hücum*

çəkmək ifadəsi ilə əvəz olunur. Şagirdlər 3-cü tapşırığı yerinə yetirərək *iftira* sözünü böhtən sözü ilə əvəz edirlər.

Danışma

(St. 1.2.3) Cütlərlə iş. Mətndəki 1-ci tapşırıq şagirdlərin natiqlik bacarıqlarını yoxlamaq üçün yaxşı vəsítədir.

- 1. Hacı Çələbinin dar ağacı altında söylədiyi nitqi genişləndirərək üç dəqiqəlik çıxış hazırlayın. Jest və mimikalardan istifadə etməklə elə bir nitq söyləyin ki, bu, Nadir şah kimi sərt və qəddar hökmdara təsir etsin.**

Bu tapşırığın yerinə yetirilməsi üçün müəllim belə bir metoddan istifadə edə bilər. Şagirdlərə çıxış hazırlamaq üçün müəyyən vaxt verilir. Hər şagirdin çıxışından sonra onu dinleyən şagirdlər qələbi döyüşlərində olduğu kimi, yəni baş barmaqlarını aşağı endirməklə və ya yuxarı qaldırmaqla “Hacı Çələbinin taleyini həll edirlər”. Əgər çıxış təsirli və inandırıcıdırsa, onlar baş barmaqlarını yuxarı qaldırırlar: “Əvv olunsun!” Əgər çıxış dərixdirci və sönükdürsə, baş barmaqlarını aşağı endirirlər: “Asılsın!”

(St. 1.2.2) 4-cü tapşırıq müzakirə şəklində yerinə yetirilə bilər. Qalanın hər iki adında alınmazlıq, toxunulmazlıq işarə var. Lakin birinci adda (Qız qalası) zəriflik varsa, ikinci adda (Gələrsən-görərsən) hədə-qorxu ifadə olunur.

Yazı

(St. 3.1.2) Araşdırma. 5-ci tapşırıq ev tapşırığı kimi verilə bilər. Şagirdlər XVIII-XIX əsrlərdə mövcud olmuş Azərbaycan xanlıqları barədə məlumat toplayıb yazılı təqdimat hazırlayırlar.

Dil qaydaları

(St. 4.1.2) Dərsliyin 137-ci səhifəsində verilmiş 6-cı tapşırıq motivasiya rolunu oynayır. Bu tapşırıq yerinə yetirildikdən sonra nəzəri material mənimsədir. 7-12-ci tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqlar şagirdin feilin zamanları ilə bağlı verilmiş nəzəri materialı nə dərəcədə mənimsədiyini nümayiş etdirir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIH

Dərs 47. SƏADƏT SARAYI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki məlumatları ümumiləşdirərək nəticə çıxarır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Mətndə işlənən tanış olmayan söz və ifadələrin mənasını lügətin vasitəsilə müəyyənləşdirir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Dinlədiyi və oxuduğu mətnlərdəki faktları ümumiləşdirərək nəticələr çıxarır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Yazdığı mətndə fikirlərini məntiqi ardıcılıqla ifadə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Feili şəxsə və kəmiyyətə görə dəyişir.

Motivasiya

Müəllim: – Bakıda təxminən yüz il əvvəl neft milyonçuları tərəfindən tikilmiş hansı binaları tanıyırsınız?

Şagirdlər ən azı bu bölmədə məlumat aldıqları İsmailiyyə binası ilə Opera və Balet Teatrı haqqında danışa bilərlər. Müəllim digər binaların (Filarmoniya, Azərbaycan Dövlət Musiqili Teatrı, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Milli Azərbaycan Tarixi Muzeyi və s.) şəkillərini göstərib onlar haqqında soruşa və özü qısa məlumat vere bilər.

Sonda Səadət sarayının şəkli nümayiş olunur. Bu binanı tanıyanlar varsa, onun haqqında bildiklərini söyləyirlər (harada yerləşdiyini, hansı məqsədlə istifadə olunduğunu deyirlər).

Oxu

(St. 2.2.3) Şagirdlər mətni oxuyurlar. 1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər binanın “Səadət sarayı” adlanmasını burada Murtuza Muxtarovun xoşbəxt ailə həyatı sürməsi ilə bağlaya bilərlər. Bu bina sonralar da ailə səadətinin rəmzi kimi öz missiyasını yerinə yetirmişdir. Hazırda əsaslı şəkildə təmir olunan, Dövlət Nikah Qeydiyyatı İdarəsinin yerləşdiyi bu bina sanki əsl sahiblərinin adından xoşbəxt ailə qurmaq arzusu ilə içəri qədəm qoyan hər kəsə xeyir-dua verir.

(St. 2.1.1) 2-ci tapşırıqın yerinə yetirilməsində lügətdən istifadə edilir.

Layihə – 1) tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən hazırlananmış planı; 2) hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni; 3) nəzərdə tutulmuş fikir, niyyət; **çertyojs** – şərti qrafik təsvir. Şagirdlər 3-cü tapşırığı yerinə yetirərək əzəmetli sözünü möhtəşəm sözü ilə əvəz edirlər.

Dinləmə

(St. 1.1.2) Müəllim Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərindən aşağıdakı parçanı səsləndirir:

“Bir dəfə Murtuza Muxtarov Beslanda (Şimali Osetiya) restoranda oturub nahar edir, qatarı gözləyirdi. Bu zaman qaçaqəç düşür: “Zəlimxan gəlir ...” sözleri ağızdan-ağıza keçir. Zəlimxan vaxtile ədalətsiz yere məhkum olmuşdur, sürgündən qayıtdıqdan sonra dağlara çəkilərək silahlı dəstə təşkil etmiş və uzun illər çar hökumətinə qarşı mübarizə aparmış bir adam idi.

Zəlimxan içəri girəndə Murtuza Muxtarov yerindən tərpənmir. Onun geyimi və görkəmi Zəlimxanın diqqətini cəlb edir. Adam göndərib yanına çağırtdır. Murtuza təklifi rədd edir. Zəlimxanın adamları onu öldürmək isteyirlər. Lakin Zəlimxan icazə vermir. Özü Muxtarova yaxınlaşır. Muxtarov stulu çəkib ona yer təklif edir:

– Əyləş, qonağım ol.

“Qonaq” sözü Zəlimxanın xoşuna gəlir, oturur. Dostlaşırlar. Sonralar Zəlimxan mərdlik əlaməti kimi ona gümüş xəncər və zər qotazlı başlıq yollayır. Zəlimxan öldürüldükdən sonra Muxtarov adam göndərib onun oğlunu və qızını Bakıya gətirdir. Xeyli qonaq saxlayır. Hər ikisini öz hesabına Peterburqa oxumağa gönderir. Oğlan aqronom, qız isə həkim olur.

Həyətlərdə gəzib oxuyan Fatma adlı bir qız Muxtarovun diqqətini cəlb edir. Onun musiqi təhsili almağına kömək edir. Sonralar Fatma Muxtarova respublikanın adlı-sanlı sənətkarı olur”.

Obrazlar xəritəsi. Şagirdlər oxuduqları və dinlədikləri mətnlərdən çıxış edərək Murtuza Muxtarov şəxsiyyətinin əsas cəhətlərini müəyyənləşdirirlər: *mərddir, çünkü ..., sədaqətlidir, çünkü..., səxavətlidir, çünkü ..., incəsənətə qiymət verəndir, çünkü*

Yazı

(St. 3.1.3) 4-5-ci tapşırıqlar yerinə yetirilir. Şagirdlərin yazı işlərində mətnin tərkib hissələrini əlaqələndirmək bacarığına xüsusi diqqət yetirilir.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq dil qaydalarının mənimsənilməsi üçün motivasiya rolunu oynayır. Daha sonra şagirdlər 7-9-cu tapşırıqları yerinə yetirirlər. 10-cu tapşırığı yerinə yetirən şagirdlər sərbəst şəkildə -ib⁴ şəkilçisinin birinci şəxsə aid olan feillərlə işlənmədiyi qənaətinə gəlirlər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndürülür.

LAYİH

Dərs 48. ƏLİNÇƏ QALASI (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin tərkib hissələrindəki əsas faktları seçir və qruplaşdırır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar əsasında yazdığı mətndə cümlələrin məntiqi ardıcılılığına fikir verir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Omonim şəkilçiləri müəyyən edir, leksik və qrammatik şəkilçiləri fərqləndirir.

Motivasiya

Müəllim: – Siz indiyə qədər hansı qalalar haqqında məlumat almışınız? Bu qalalar nə məqsədlə tikilmişdir? Həmin qalalar hansı ərazilərdə yerləşir?

Oxu

(St. 2.2.2) Mətdaxili suallar mətni dörd hissəyə böлür. Odur ki şagirdləri dörd qrupa bölüb hər hissəni oxuyub müzakirə etmək üçün bir qrupa verməklə **Ziqzaq və ya Öyrənirəm – öyrədirəm** metodundan istifadə etmək olar. Bu metodların oxşar cəhəti ondan ibarətdir ki, hər ikisində:

- 1) mətn həm oxu, həm dirləmə vasitəsilə mənimşənilir;
- 2) hər ikisində öyrəndiyini başqasına öyrətmək elementi var ki, bu da özü-nüifadə ilə yanaşı, öyrənmə-anlama fəaliyyətinin də effektivliyini yüksəldir.

1-ci mətdaxili sual tarix və coğrafiya fənləri ilə inteqrasiya yaradır.



1. Əlinçə qalasının yerləşdiyi coğrafi ərazini öz sözlərinizlə təsvir edin və xəritədə göstərin.

2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər sayı sözlə ifadə edir (qırx min) və həmin sözlərin omonim olduğunu bildirirlər.

Düşün və cavab ver

3-cü tapşırıq şagirdlərdə məlumatı ümumiləşdirmək və nəticə çıxarmaq bacarığı formalaşdırır. Belə ki, mətnə əsasən demek olar ki, qalanın düzgün tikilməsi (gizlin yolların məqsədə uyğunluğu), qala müdafiəcilərinin birliyi, müdafiənin taktiki və strateji baxımdan düzgün təşkil olunması qalanın uzunmüddəli müqavimətini təmin edir.

4-cü tapşırıq diqqətli oxunu yoxlamaxa xidmət edir: A) “Əlinçə” sözünün etimologiyası barədə III abzasda məlumat verilir; B) IV abzasdan başlayaraq

Əlincə qalasının tarixi keçmiş haqqında danışılır; C) düzgün cavabdır; bu qalanın memarı barədə mətnədə heç bir məlumat yoxdur; D) qalanın yerləşdiyi təbii-coğrafi şərait haqqında I-II abzaslarda məlumat verilir.

Yazı

(St. 3.1.3) Araşdırma. 5-ci tapşırıq ev tapşırığı olaraq verilir.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq. Şagirdlər -acaq şəkilçisinin həm isim düzəldən leksik şəkilçi, həm də feilin gələcək zaman şəkilçisi olduğunu müəyyən edirlər.

7-9-cu tapşırıqlar vasitəsilə bu bölmədə mənimmsədilmiş bəzi dil qaydaları təkrar olunur.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 49. DİL QAYDALARI ÜZRƏ TƏKRAR (1 saat)

<i>Standart</i>	<i>Təlim nəticəsi</i>
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	İsim, sıfət, feili qrammatik mənasına görə fərqləndirir.

Növbəti saatda kiçik summativ qiymətləndirmə keçiriləcəyini nəzərə alaraq şagirdlər müvafiq bölmədə keçdikləri dil qaydaları (morphologiya üzrə müəyyən qaydalar) üzrə tapşırıqları (dərslik, səh. 143-144, tap. 1-11) yerinə yetirirlər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş "Dil qaydaları üzrə qiymətləndirmə cədvəli" əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

IV BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.

SÜLEYMANİYYƏ MƏSCİDİ

Memar Sinan bir ilə Süleymaniyyə məscidinin *təməlini* qoyma. Bundan sonra o, tikintini saxladı. Bu vəziyyət şəhərdə müxtəlif dedi-qodulara səbəb oldu. Camaat danışındı ki, inşaat üçün kifayət qədər pul olmadığından tikinti yarımcıq qalıb.

Bir il sonra Sinan inşaat işlərini bərpa etdi və altı il ərzində məscidin tikintisini başa çatdırdı. Çox gözəl bir sənət əsəri ortaya çıxdı.

Bəs tikintidə birillik fasilənin səbəbi nə idi? **1**, təcrübəli memar suvağın yaxşıca bərkiməsini və təməl divarlarının torpağa oturmasını gözləyirmiş. Məscidin sağlam təməlli olması üçün bu fasilə vacib olmuş.

2 Süleymaniyyə məscidi 550 ilə yaxındır ki, İstanbulun ən gözəl memarlıq abidələrindən biri olaraq qalmaqdadır.

1. Mətndə 1-ci boşluğun yerinə hansı ifadə uyğun gəlir?

- A) Beləliklə B) Deməli C) Sən demə D) Təəssüf ki

2. 2-ci boşluğun yerinə hansı ifadə uyğun gəlmir?

- A) Elə buna görə də
B) Məhz bu səbəbdən
C) Odur ki
D) Ümumiyyətlə

3. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?

- A) Süleymaniyyə məscidi hansı şəhərdə yerləşir?
B) Süleymaniyyə məscidi kimin şərəfinə tikilib?
C) Məscid neçənci əsrədə tikilib?
D) Məscidin memarı kim olub?

4. Süleymaniyyə məscidinin tikintisi ümumilikdə neçə il davam edib?

- A) iki il B) beş il C) səkkiz il D) on il

5. Birinci cümlədə “təməl” sözünü hansı sözlə əvəz etmək olmaz?

- A) zəmin B) bünövrə C) əsas D) özül

6. Mücərrəd mənalı düzəltmə ismi müəyyən edin.

- A) gözəllik B) gözətçi C) gözücü D) gözlük

LAYIHƏ

7. "Çalışqanlıq" sözü ilə bağlı hansı fikir *səhvdir*?

- A) Mücərrəd mənalı isimdir.
- B) "Çalışqan" sözün başlanğıc formasıdır.
- C) Sözün kökü "çalış" feilidir.
- D) Sifətdən düzəlib.

8. Hansı cümlədə sıfət işlənib?

- A) Gənclik özü gözəllikdir.
- B) Şirindil oğlan xeyli söhbət etdi.
- C) Alpinist zirvəyə çıxmaga nail oldu.
- D) Hər tərəf yaşışlaşıb.

9. Şeirin hansı misrasında feil inkardadır?

- A) Bostanda barım ağlar,
- B) Basma, yarpağım ağlar.
- C) Hələ sağam, ağlaram,
- D) Ölsəm, torpağım ağlar.

10. Bayatının hansı misrasında feil şəxsə görə dəyişib?

- A) Qərib ömrü bitəndə
- B) Qalar gözü vətəndə.
- C) Sən yadıma düşürsən
- D) Bağda bülbül ötəndə.

11. Hansı söz *səhv* yazılıb?

- A) açıqsarı
- B) açıqfikirli
- C) açıqürəkli
- D) açıq-aydın

12. Hansı mürəkkəb sözün tərkibində hərəkət bildirən söz var?

- A) gülləbaran
- B) güləruz
- C) gül-ciçək
- D) qızılgül

13. Hansı sözdə "-daş" şəkilçi deyil?

- A) yoldaş
- B) qardaş
- C) əməkdaş
- D) vətəndaş

14. "Yol" sözünün hansı şəkilçi qoşulsa, feil düzələr?

- A) -çu
- B) -la
- C) -daş
- D) -dan

15. Nöqtələrin yerinə uyğun gələn keçmiş zaman şəkilçisi hansıdır?

Mən gəl...əm.

- A) -miş
- B) -di
- C) -ib
- D) -ir

V BÖLMƏ ANA TƏBİƏT

Dərs №	Mövzu	Məzmun standartları	Saat sayı	Dərslik səh.	MMV səh.
50.	Xocalıdan yadigar	1.1.2, 2.2.1, 2.2.3, 2.1.1, 1.2.1, 3.1.2, 4.1.4	3	146-148	158-160
51.	Ana maral	2.2.3, 2.1.1, 2.1.2, 1.2.4, 4.1.4	3	149-151	161-162
52.	Heydərbabaya salam	2.2.1, 2.2.3, 2.1.1, 4.1.2, 1.2.1	3	152-153	163-165
53.	Meşə simfoniyası	2.1.1, 2.2.2, 1.1.2, 3.1.1, 1.2.1	3	154-155	166-167
54.	Bozlar	2.2.2, 2.1.1, 2.1.2, 1.2.4, 3.1.2, 4.1.2	3	156-158	168-169
55.	Göygöl	2.1.2, 2.2.3, 1.2.1, 1.2.4, 3.1.4	2	159	170
56.	Naftalan	2.2.3, 2.2.2, 1.1.2, 3.1.2, 4.1.4	3	160-161	171-172
57.	Xarıbülbül	2.1.1, 2.2.3, 3.1.2, 4.1.2	3	162-164	173-175
58.	Dil qaydaları üzrə təkrar	4.1.2, 4.1.4	2	165-166	175
KİŞİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ			1		176-177
Yekun			26 saat		

LAYİHƏ

Dərs 50. XOCALIDAN YADIGAR (3 saat)

Standartlar	Təlim nəticələri
1.1.2. Dirlədiyi məlumatlardakı əsas faktları seçir.	Əsas məlumatları qeyd etməklə dirləyir.
2.2.1. Tələffüz qaydalarını gözləmək-lə mətni düzgün oxuyur.	Mətndə deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun oxuyur.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Mətndəki əsas fikri müəyyənləşdirmək üçün açar sözlər seçir.
2.1.1. Lügətlərdən istifadə etməkla tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdiriyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Mətni III şəxsin dilindən danışır.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Mürəkkəb isimlərin yazılış qaydalarına əməl edir.

Motivasiya

Motivasiya üçün iki variant təklif olunur.

I variant

Müəllim: – *Doğma yurddan ayrı düşmüş insan üçün ən dəyərli hədiyyə nə ola bilər?*

Şagirdlər müxtəlif versiyalar irəli sürürler. Müəllim yönəldici suallarla “*Doğma yurdunu xatırladan hədiyyələr*” cavabını alır.

II variant

BİBÖ. Lövhədə sxem çəkilir:

Xocalı faciəsi haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Birinci iki sütun doldurulur. Müəllim “Xoca” bədii filmini, “Xocalıya ədalet” klipini, İstanbulun Taksim meydanında keçirilən mitinqlə bağlı internet materiallarını nümayiş etdirə bilər.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir. Mətni dinleyən şagirdlərə tapşırılır ki, mühüm faktları özleri üçün qeyd etsinlər. Bildirilir ki, mətndə çoxlu

rəqəm var, ona görə də onlar cədvəl çəkib mətni dinlədikcə cədvəli doldura bilərlər. Cədvəlin nümunəsi verilə bilər:

XOCALI FACİƏSİNİN ACI STATİSTİKASI	
Zərərçəkənlər	Sayı
Şəhid olanlar	qadınlar
	azyaşlı uşaqlar
	dəfn olunanlar
Şikəst olanlar	
Əsir götürülənlər	
Taleyi məlum olmayanlar	
Tamamilə məhv edilmiş ailələr	

XOCALI FACİƏSİ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazıldı. Həmin gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerleşmiş keçmiş sovet ordusunun 366-ci motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerləyeksan etdilər.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlaşılmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaq olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur.

Suallar: – Xocalı soyqırımından neçə il keçir? Xocalının işgalində ermənilərə kimlər havadarlıq edirdi?

Oxu

(St. 2.2.1) Mətn fasılələrlə müxtəlif şagirdlər tərəfindən tələffüz qaydalarına riayət edilməklə ucadan oxunur. Dərslikdə mətn daxili suallar verilən yerlərdə oxu dayandırılır. Suallar şagirdlər tərəfindən cavablandırılır.

? 1. Sizcə, baba nə üçün hesab edirdi ki, ad günü keçirmək ona yaraşmaz?

Bu sual cavablandırıllarkən müəllim şagirdləri yaşılı insanların psixologiyası, Xocalı faciəsi haqqında fikirlər söyləməyə yönəldir.

? 2. Hekayə qəhrəmanının çəkdiyi rəsmi hansı janra aid etmək olar?
A) natürmort B) peyzaj C) portret

Fənlərarası integrasiya (T.i.). Bu janrlar şagirdlərə təsviri incəsənət fənnindən tanışdır. Janrları bir-birindən fərqləndirməkdə çətinlik çekən şagirdlər bu sözlərin mənasını lügətdən istifadə etməklə öyrənə bilərlər. Şagirdlər hekayə qəhrəmanının çəkdiyi rəsmin məzmununu müəyyənləşdirməklə sualı cavablaşdırılmalıdırlar.

(St. 2.2.3) Oxu bitdikdən sonra müəllim şagirdlərə mətndən əsas fikirlə bağlı açar sözlər (*ad günü, baba, Xocalı, şəkil, xatırələr* və s.) seçməyi tapşırır.

Söz ehtiyatı

(St. 2.1.1) 5-ci tapşırıq yerinə yetirilir. Bu, şagirdlərin kontekstə görə sözün mənasını araşdırmaq bacarığını inkişaf etdirir. Sürpriz sözünün milli sözlə qarşılığının tapılması tapşırılır (*gözlənilməz hadisə, xəbər* və ya *hədiyyə*).

Danışma

(St. 1.2.1) 4-cü tapşırıq yerinə yetirilir. Şagirdlər mətnin birinci abzasını III şəxsin dilindən danışmalıdırlar.

Yazı

(St. 3.1.2) Araşdırma. Şagirdlərə tapşırılır ki, internet səhifələrindən, kitablardan, qəzet və jurnallardan faciədən əvvəlki və sonrakı Xocalı şəhəri haqqında məlumat (əhalisi, coğrafi mövqeyi, tarixi abidələri və s.) toplayıb yazılı təqdimat hazırlasınlar.

Dil qaydaları

(St. 4.1.4) Şagirdlər 148-ci səhifədəki 6-ci tapşırığı yerinə yetirməklə mətndəki “soyqırımı” sözünün müxtəlifmənalı sözlərdən yaranmış mürəkkəb söz olduğunu təyin edirlər. Müəllimin əlavə sualları ilə bu sözün tərkibi araşdırılır və onun sadə və düzəltmə sözün birləşməsindən əmələ gəldiyi müəyyən olunur.

Mürəkkəb isimlərin yazılışı ilə bağlı nəzəri material mənimsədirilir və şagirdlər 7-10-cu tapşırıqları yerinə yetirirlər. 7-ci tapşırığın şərtinə əsasən, şagirdlər aşağıdakı nəticələrə gələ bilərlər:

“Müxtəlifmənalı sözlərin birləşməsi, eləcə də **a**, **ha** bitişdiriciləri vasitəsilə yaranan isimlər bitişik yazılır. Digər yollarla yaranan isimlər defislə yazılır”. 9-10-cu tapşırıqlarda mürəkkəb isimlərin yazılışı ilə bağlı qaydalara əməl edilərək səhvlər düzəldilir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIH

Dərs 51. ANA MARAL (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnəki əsas fikri müəyyən-leşdirir.	Mətnəki əsas fikri müəyyənləşdirən cümlələri seçir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügət-də verilmiş izahla müqayisə edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Frazeoloji birləşmələrin mənasını izah edir. Onları yaxınmənalı ifadələrlə əvəz edir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Həyatdan misallar gətirməklə sosial-mənvi dəyərlər haqqında fikir yürüdür.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Mürəkkəb sifətlərin yazılış qaydalarına əməl edir.

Motivasiya

Müəllim Səməd Vurğundan aşağıdakı şeir parçasını söyləyir:

*Ovçu, insaf elə, keçmə bu düzədən,
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən,
Qiyma öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran!*

Müəllim: – Şeir parçasının ideyasını müəyyən edin.

Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.

Oxu

Mətn fasilələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Dərslikdə mətnadxili sual və tapşırıqlar verilən yerlərdə oxu dayandırılır. Suallar şagirdlər tərəfin-dən cavablandırılırlar, tapşırıqlar yerinə yetirilir.

? **1. Sonuncu cümlənin mənasını izah edin. Bu cümlə hansı atalar sözü ilə bağlıdır?**

(St. 2.2.3) Bu sualın məqsədi şagirdin oxuduğu hissədəki əsas fikri müəyyən etmək və gəldiyi nəticəyə uyğun atalar sözünü seçməkdir. Şagird həmin atalar sözünün “Torpaq deyir: “Öldür məni, dirildim səni” olduğunu müəyyənləşdirir.

! **2. Hadisələrin davamını təxmin edin və təxəyyülünüzü əsasən hekayə qurun.**

Fəndaxili (şaqlı) integrasiya (IV sinif). Şagirdin bədii təxəyyülünün və təxminetmə bacarığının inkişafına yönəlmüşdür. Əvvəlki siniflərdə formalasdırılan “Mətni öz təxəyyülünə uyğun davam etdirir” bacarığının möhkəmləndirilməsinə xidmət edir.

Mətn sonadək oxunduqdan sonra şagirdlər mətndəki əsas fikirləri ifadə edən cümlələri seçirlər. Mətnin əsas ideyası müəyyənləşdirilir: 1. *İnsanlar kimi, heyvanlara da övladına məhəbbət, xilaskara sədaqət hissi xasdır.* 2. *Yaxşılıq itməz.*

Şifahi şəkildə belə bir test sualı verilə bilər:

Hansi atalar sözü mətnin məzmununu daha dolğun şəkildə əks etdirir?

- A) Zərərin yarısından da qayıtmak xeyirdir.
- B) Sonrakı peşmançılıq fayda verməz.
- C) Yaxşılıq eyləyən yaxşılıq görər.
- D) Ürək yanmasa, gözdən yaş çıxmaz.

Söz ehtiyatı

(St. 2.1.1) Mətndə işlənmiş *nişangah, təlaş, müşkül, qumral, astana, yelin* və s. sözlərin mənaları müəyyənləşdirilir.

Müəllimin nəzərinə! Dərsliyin sonunda verilmiş lügətdə bu sözlərin izahı var.

Şagirdlər öz lügətlərini tərtib etdikdən sonra sözlərin izahını dərslikdə verilmiş izahla müqayisə edə bilərlər.

Əlavə tapşırıq. Birinci abzasın son sözünün müxtəlif mənalarını izahlı lügətin köməyi ilə müəyyənləşdiririn.

(St. 2.1.2) 3-cü tapşırığı yerinə yetirməklə şagirdlər frazeoloji birləşmələrin mənalarını müəyyənləşdirmək bacarıqlarını nümayiş etdirirlər.

Danışma

(St. 1.2.4) 4-cü tapşırıq yerinə yetirilir. Şagirdlər iki qrupa bölündürülər.

I qrup: Heyvanların öldürülməsi təbiətə ziyan vurur.

II qrup: Ovçuluğu qadağan etmək olmaz.

Şagirdlərə icazəli ovçuluq və brakonyerlik barədə məlumat verilir.

Müəllimin nəzərinə! Brakonyerlik – qadağan olunmuş ovla, yaxud meşə qırmaqla məşğul olmaq, təbii sərvətin qanunsuz istifadə edilməsi, ovetmə, balıqtutma qaydalarını və heyvanlar aləminin mühafizəsi haqqında digər tələbləri pozmaqla heyvanların ovlanması deməkdir.

Dil qaydaları

(St. 4.1.4) Mürəkkəb sıfətlərin yazılışı ilə bağlı nəzəri material mənimsdildikdən sonra 5-6-ci tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşdırıldığı qiymətləndirilir.

LAYİHƏ

Dərs 52. HEYDƏRBABAYA SALAM (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Şeiri vəznin tələbinə uyğun intonasiya ilə oxuyur.
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Oxuduğu cümlələrin sətiraltı mənasını izah edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlerin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdiriyi sözün izahını lüğətdə verilmiş izahla müqayisə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözlərin səs və hərf tərkibini müəy-yənləşdirir. Mürəkkəb sözlərin yaranma üsullarını müəyyən edir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Fikri poetik ifadə edir.

Motivasiya

Fənlərarası integrasiya (Tarix). – *Tarixən Azərbaycan torpaqları hansı əraziləri əhatə etmişdir? Azərbaycan torpaqları nə vaxt iki hissəyə bölündü? Cənubi Azərbaycan şair və yazıçılarından kimləri tanıyırsınız? Məhəmməd-hüseyn Şəhriyar haqqında nə bilirsiniz?*

Tarix fənnindən bu sahədə müəyyən biliklərə malik olan şagirdlər suallarla bağlı fikirlərini söyləyirlər.

Oxu

(St. 2.2.1) Şeir bəndlərlə müxtəlif şagirdlər tərəfindən oxunur. Müəllim şeirin intonasiya ilə, vəznin tələblərinə uyğun oxunmasına nəzarət edir. Şeirin emosionallığını artırmaq üçün jest və mimikadan yerli-yerində istifadə təqdir olunur.

Şeirin təhlili prosesində **2.2.3, 2.1.1** və **4.1.2** standartları reallaşdırılır.

1. "Çoban, qaytar quzunu" sözləri hansı mahnıdanıdır?

2. Tünd rənglə verilmiş sözlərin mənasını izah edin.

Fənlərarası integrasiya (Mus.). Şagirdlər müəyyənləşdirirlər ki, bu cümlə "Sarı gəlin" xalq mahnisindəndir. Bu mahni sinifdə səsləndirilə də bilər. "Sarı gəlin" mahnısı dinlənildikdən sonra şagirdlər müxtəlif faktlara istinadən bu mahnının Azərbaycan xalq mahnısı olmasını əsaslandırırlar. Fikirlərini Şəhriyarın "Sarı gəlin" mahnısından getirdikləri sitatla qüvvətləndirirlər. Müəllimin köməyi ilə şagirdlər müxtəlif arqumentlər gətirərək ermənilərin Azərbaycanın maddi və mənəvi sərvətlərinə, o cümlədən "Sarı gəlin" xalq mahnısına sahib çıxməq cəhdlərinin əsassız olduğunu söyləyirlər.

Şagirdlər sər, fərə sözlərini izahlı lügətin köməyi ilə izah edirlər. Bəzi bölgələrdə rəng bildirən qara sıfəti qərə şəklində işlənir. Bu sözün yazılışının həmçinin qafiyəyə görə təhrif olunduğu bildirilir.

3. *Bihuşlanıb* sözünü kök və şəkilçilərə ayırın.

4. *Biç* sözündən yaranmış eyniköklü sözləri müəyyən edin.

Sözü tərkibinə görə təhlil edən şagird sözünü şəkilçini fərqləndirir, eyniköklü sözləri müəyyən edir (*biçin* və *biçinçi*), qrammatik şəkilçilər qəbul etmiş sözlərdən (*biçən*, *biçərlər*) fərqləndirir.

5. *İzahlı lügətin köməyi* ilə *qissə* sözünün mənasını izah edin.

6. *Çoxluca* sözündəki *-ca* hissəciyi sözün mənasına necə təsir edir?

Şagirdlər *qissə* (*əhvalat*, *vaqiə*) sözünü lügətin köməyi ilə izah edirlər. Eyni zamanda müəyyənləşdirilir ki, *-ca* sözün təsir gücünü artırır, fikri qüvvətləndirməyə xidmət edir.

7. Şeirin bu bəndində hansı nağıldan danışılır?

8. Bəndin sonuncu misrasını izah edin.

Şagirdlər müəyyənləşdirirlər ki, burada “Şəngülüm, Şüngülüm, Məngülüm” Azərbaycan xalq nağılına işaret edilir. Sonuncu misra: şairin uşaqlığa, doğma yerlərə qayıtmak arzusu o qədər güclüdür ki, o bu arzusuna yetişdikdən sonra həyatdan köcməyə belə hazırlıdır.

9. Bu bənddə hansı bayram adətindən söz açılır?

10. Həmin mərasim indi necə adlanır?

Novruz mərasimləri ilə tanış olan şagird müəyyənləşdirir ki, bacadan şal sallamaq əvəzinə indi uşaqlar, gənclər qapıya papaq atırlar.

11. Şeirin bu bəndi məzmununa görə əvvəlki bəndlərdən nə ilə fərqlənir?

12. Şair hansı tarixi ədalətsizliyə işaret edir?

Bu hissəyə qədər şair uşaqlıq xatirələrini yada salırsa, sözügedən bənddə vətən övladlarını birliyə, həmrəyliyə çağırır. Burada Azərbaycanı ikiyə parçalamaqla ona qarşı edilmiş ədalətsizlikdən söz açılır.

13. Sonuncu iki misranın mənasını izah edin.

Müəllim şagirdlərin diqqətini sonuncu bəndin sonuncu sözü olan *qalar* sözünə yönəldir. Bu misrada işlənmiş bədii ifadənin mənasını izah edir: – *Şair bütün ömrü boyu dərd-qəm çəkir. Bu dərdlər üst-üstə yiğilir. Həmin sözün kökünü müəyyənləşdirmək tapşırılır (gala). Sonra qalamaraq feilinin*

mənaları izahlı lügətin köməyi ilə müəyyənləşdirilir: 1. Bir-birinin üstünə yiğmaq, qalaq-qalaq yiğmaq. 2. Ocağa, sobaya odun, kömür qoyub yandırmaq, alışdırmaq. *Qalar* felində -r şəkilçisinin -ar² gələcək zaman şəkilçisinin qisaldılmış forması olduğu izah edilir.

Müəllimin nəzərinə! Saitlə bitən feillərə qeyri-qəti gələcək zamanda -yar² şəkilçisi artırılır. Lakin feil -a, -ə saitləri ilə bitərsə, bu şəkilçi bəzən -r şəkilçisi ilə əvəz oluna bilər: saxla-r-am, bənzə-r-sən.

Uca dağlar başında ceyran balalar.

Ceyranın balasını ovçu yaralar.

14-cü tapşırıq yerinə yetirilir. Şeirdən şairin xatirələrinin yaz fəslə ilə bağlı olduğunu müəyyənləşdirən sözlər seçilir.

15-ci tapşırıq yerinə yetirilir. Şair taleyindən, ayrılıqdan, tarixi ədalət-sizlikdən, qocalıqdan və s.-dən gileylənir.

Danışma

(St. 1.2.1) 16-ci tapşırıq yerinə yetirilir. Hər üç misra şeirin poetik xüsusiyyətlərindən biri kimi qiymətləndirilir. Fikrin poetik ifadəsinə xidmət etdiyi müəyyənləşdirilir.

Əlavə tapşırıq. *Təbiət hadisələrinə aid cümlələri poetik şəkildə ifadə edin:* “Külək əsir”. “Qar yağır”. “Günəş çıxır”. “Şimşək çaxır”.

Qruplarla iş:

Şagirdlər 4 qrupa bölündürələr. Şeir müxtəlif aspektlərdən təhlil edilir.

I qrup: *Şeirin məzmununu yazın* (nəzmlə verilmiş təsvirləri nəsrə çevirir. Bu zaman nəzmə xas olan emosionallığın gözlənilməsi əsas şərtidir).

II qrup: *Şeirin poetik xüsusiyyətlərini müəyyənləşdirin* (bənzətmə).

III qrup: *Şeirin leksik xüsusiyyətlərini təhlil edin* (bədii təyin).

IV qrup: *Şeirin fonetik və qrammatik xüsusiyyətlərini göstərin* (tələffüz formasında verilmiş sözlər, cümlədə söz sırasının pozulması).

Araşdırma. 17-ci tapşırıq yerinə yetirilir.

Dil qaydaları

(St. 4.1.2) 18-ci tapşırıq yerinə yetirilir. Müəllim izah edir ki, şeirlərdə bir çox hallarda sözlərin fonetik forması qafiyəyə və vəznin tələblərinə uyğunlaşdırıldığından orfoqrafik normanın pozulmasına yol verilir.

19-cu tapşırıq yerinə yetirilir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 53. MEŞƏ SİMFONİYASI (3 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Lügətlərdən istifadə etməklə müəyyən sahəyə dair söz və terminlərin mənalarını araşdırır.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçilir.	Dinlədiyi və oxuduğu mətnlər arasında idəya yaxınlığını müəyyən edir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.	Dinlədiyi və oxuduğu mətni birləşdirməklə ifadə yazır.
1.2.1. Deyacəyi fikrə müvafiq ifadə forması seçilir.	Danışarkən cümlələri düzgün qurur.

Motivasiya

“Böyük vals” filmindən “Vyana meşəsinin nağılları” valsının yaranması epi-zodu nümayiş etdirilir. Şagirdlər öz təəssüratlarını danışırlar. Bununla yanaşı, Rimski-Korsakovun “Arının uçuşu” musiqi parçası, Soltan Hacıbəyovun “Karvan” süitası səsləndirilə bilər. Şagirdlər bu musiqi parçalarının onlarda nə ilə assosiasiya olunduğunu deyirlər.

Oxu

Mətn fasılələrlə müxtəlif şagirdlər tərəfindən oxunur. Məndaxili sual cavablandırılır.



1. Nöqtələrin yerinə hansı nitq etiketi uyğun gəlir?

- A) Duz-çörəkli olasan.
- B) Yaxşılığın balalarının qabağına çıxsın.
- C) Torpağı sanı yaşayasan.
- D) Ocağının tüstüsü düşmən gözünü kor eləsin.

Fəndaxili (şaquli) integrasiya (II sinif). Bu sual şagirdlərin dialoq zamanı müvafiq nitq etiketlərindən istifadə etmək bacarığını inkişaf etdirir.

(St. 2.1.1) Fənlərarası integrasiya (Mus.). 2-ci tapşırıq lügətdən istifadə etməklə yerinə yetirilir.

Əlavə tapşırıq:

– Musiqi sahəsinə aid daha hansı terminləri tanıyırsınız?

(St. 2.2.2) Şagirdlər mətnin tərkib hissələrini müəyyənləşdirirlər.

LAYİH

Dinləmə

Fəndaxili inteqrasiya (st. 1.1.2, 2.2.2). Müəllim aşağıdakı mətni səsləndirir:

“Bataqlığın kənarında, ilk bahar yarpaqları ilə örtülmüş nazik budaqda bülbül oturmuşdu. Bülbül dünyada hər şeyi unudaraq oxuyurdu. Sesi titrəyir, cingildəyir, zərif nəgməsi dağ çeşməsi kimi qaynayırdı. Aşağıda isə bir dəstə qurbağa bataqlıqdan bülbülün nəgməsinə qoşulmaq istəyirdi. Qurbağalar özünəməxsus şəkildə quşun mahnisini təkrar etməyə çalışırdılar. Əvvəl heç cür öz qurultularını qanadlı nəgməkarın avazı ilə uzlaşdırı bilmirdilər. Amma tədricən hansısa gözə görünməz dirijor onların səslərini köklədi və indi qurbağaların xorunda hətta şüurlu bir ahəngdarlıq hiss olunurdu. Elə bu zaman bülbül sanki yuxudan ayıldı. O, nəgməsini kəsərək bataqlıqdan ucalan xora qulaq asdı, gözlerini açaraq aşağıda lillən içinde eşələnən yaşıł “müğənni”lərə baxdı. Mən düşündüm ki, bülbül özünü təhqir edilmiş sayaraq uçub gedəcək, amma o, müdrik və təmkinli idi.

Bülbül yenidən oxumağa başladı. Oxuduqca da ecazkar səsinin gücündən, nəgməsinin zərifliyindən daha da cuşa gəlir, qurbağalar isə minnətdarlıqla öz haylı-küylü, amma ürəkdən gələn qurultularıyla ona cavab verirdilər...”

Sual və tapşırıqlar. Mətnin ideyasını müəyyənləşdirin. Mətni adlandırın. Dərslikdə verilmiş mətnin sonluğunu elə qurun ki, dinlədiyiniz mətn həmin mətnin davamı olsun.

Yazı

(St. 3.1.1) Şagirdlər oxuduqları və dinlədikləri mətni birləşdirərək yeni mətnin planını tutur və ifadə yazırlar. Yazının həcmi müəllim tərəfindən müəyyənləşdirilir.

Danışma

(St. 1.2.1) 3-cü tapşırıqə əsasən qruplarla iş təşkil etmək olar. Hər qrup verilən mövzu üzrə təqdimat hazırlayıb danışır.

I qrup: Dəniz simfoniyası

II qrup: Səhra simfoniyası

III qrup: Dağ simfoniyası

Qiymətləndirmə


MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 54. BOZLAR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Mətndəki ifadənin həqiqi, yoxsa məcazi mənada işləndiyini müəyyənləşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Oxuduğu əsərin doğurduğu təəssüratlar haqqında danışır.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayırlar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözlərin quruluşuna görə növünü müəyyənləşdirir.

Motivasiya

Şaxələndirmə. Lövhədə sxem çəkilir.



Şagirdlər təbii fəlakətlərin (zəlzələ, sunami, vulkan, qasırga) adlarını boş xanalarda yazır və bu hadisələr haqqında bildiklərini danışırlar.

Oxu

(St. 2.2.2) Mətn fasılərlə müxtəlif şagirdlər tərefindən oxunur. Şagirdlər mətnin giriş, əsas və sonluq hissələrini müəyyənləşdirirlər.

Mətdaxili suallar şagirdlər tərefindən cavablandırılır.

! 1. Əhvalatı təxmin edin və təxəyyülünüzə əsasən hekayə qurun.

Fəndaxili (şaqlı) integrasiya (IV sinif). Şagirdin bədii təxəyyülünün inkişafına yönəlmüşdür. Əvvəlki siniflərdə formalasdırılan “Mətni öz təxəyyülünə uyğun davam etdirir” bacarığının möhkəmləndirilməsinə xidmət edir.

! 2. Mətnə əsasən itlərin təxminən neçə il yaşadığını müəyyən edin.

Fənlərarası integrasiya (Riy.) Mətnindəki faktlara əsasən Bozların neçə il yaşadığını müəyyən etmək mümkündür. Nuryağının 26 yaşı olanda artıq 10 il idi ki, Bozlar ölmüşdül. Nuryağdı doğulanda isə Bozların 3 yaşı var idi. Deməli, Bozlar qocalıb öləndə 19 yaşı var idi.



3. Hansı peşə sahibi baytar adlanır?

4. Quduزلوq xəstəliyi haqqında nə bilirsiniz?

Söz ehtiyatı

(St. 2.1.1) Mətnin məzmunundan çıxış edərək şagirdlər baytarın heyvan həkimini, quduزلوqun isə heyvanlara aid xəstəlik olduğunu təxmin edə bilərlər.

Müəllimin nəzərinə! “Qan qardaşlığı” (IV sinif) və “Orxan və Təpəl” (V sinif) mətnləri xatırladılır.

(St. 2.1.2) 5-ci tapşırıq yerinə yetirilir. 6-ci tapşırıq əsasən şagirdlər mətnində işlənən frazeoloji ifadələri seçib mənasını izah edirlər (gözünə dəymək, əldən düşmək, başını ağrıtmaq, iliyinə işləmək, beyni yerindən oynamaq, ərşə çıxmamaq, şivən qoparmaq, göz qoymaq, başa düşmək).

Danışma

(St. 1.2.4) 8-ci tapşırıq yerinə yetirilir. Cek Londonun “Əcdadların harayı”, “Beyaz diş”, E.Seton-Tompsonun “Binqo” əsərlərini oxuyanlar və ya filmə baxanlar bu haqda danışa bilərlər. Bu zaman müəllim şagirdlərin fikirlərini düzgün ifadə etməsinə, cümlələri düzgün qurmasına xüsusi diqqət yetirir.

9-cu tapşırıq şagirddən mətni oxuyarkən hər bir kiçik detala diqqət yetirməyi tələb edir (“Əllərini sinəsində cütləyərək bizi salamladı”).

Yazı

(St. 3.1.2) Araşdırma. 10-cu tapşırıq yazılı şəkildə də yerinə yetirilə bilər. Şagirdlər 4 qrupa bölünərək təbii fəlakətlərlə bağlı araştırma aparırlar.

I qrup: zəlzələ

II qrup: vulkanlar

III qrup: sunami

IV qrup: təbii fəlakətləri əvvəlcədən hiss edən canlılar

Dil qaydaları

(St. 4.1.2) 11-13-cü tapşırıqlar şagirdlərdə sözü kök və şəkilçiye ayırmayaq, eyni sonluqlu sözlərdən hansının sadə, hansının düzəltmə olduğunu müəy-yenləşdirmək bacarığını inkişaf etdirir. Müəllim düzəltmə sözlərin əsas xüsusiyyətlərindən birini – sözün kökü ilə düzəltmə söz arasındaki məna yaxınlığını şagirdlərin nəzərinə çatdırır.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşdığını qiymətləndirilir.

LAYİHƏ

Dərs 55. GÖYGÖL (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.	Mətnədəki sözlərin həqiqi, yoxsa məcazi mənada işləndiyini müəyyənləşdirir.
2.2.3. Mətnədəki əsas fikri müəyyənləşdirir.	Bədii ifadələri izah etməklə şeirdəki əsas fikri müəyyənləşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Qrafik informasiya şəklində tərtib etdiyi məlumatları mətnə çevirərək nəql edir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.	Təəssüratlarını bölüşmək üçün məktub yazır.

Motivasiya

Söz assosiasiyası. Lövhədə “Göygöl” sözü yazılır. Şagirdlər bu sözlə bağlı xatırladıqları söz, ifadə və fikirləri söyləyirlər.

Oxu

(St. 2.1.2) Fəndaxili integrasiya (st. 2.2.3, 1.2.1). Şeir şagirdlər tərəfin-dən ifadəli şəkildə oxunur. 1-2-ci tapşırıqlar yerinə yetirilir.

Gruplarla iş. Şagirdlər 4 qrupa ayrılırlar. Hər qrup şeirin bir bəndini təhlil edir və nəsre çevirir. Sonda bütün siniflə **Sinkveyn** üsulu vasitəsilə ümumiləşdirmə aparılır.

Söz ehtiyatı

Şeirdəki bədii ifadələr təhlil olunur, 3-5-ci tapşırıqlar yerinə yetirilir.

Danışma

(St. 1.2.4) Şagirdlərə Göygöl haqqında məlumat toplayıb aşağıdakı cədvəli doldurmaq və bu cədvəl əsasında məruzə etmək tapşırılır.

Yaranma tarixi	Yaranma səbəbi	Yerləşdiyi ərazi	Sahəsi	Dərinliyi

Yazı

(St. 3.1.4) Təbiət qoynunda istirahətiniz haqqında dostunuza məktub yazaraq təəssüratlarınızı bölüşün.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIHƏ

Dərs 56. NAFTALAN (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Mətnlə bağlı verilmiş fikirlərdən doğru olanını seçir.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin məzmunu ilə bağlı suallar hazırlanmaqla mətni qavradığını nümayiş etdirir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Elmi-kütləvi mətni dinləyərkən mühüm faktları seçir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Mürəkkəb feillərin yazılış qaydalarına əməl edir.

Motivasiya

BİBÖ. Lövhədə sxem çəkilir.

Şagirdlər birinci iki sütunda qeydlər aparırlar.

Oxu

Naftalan haqqında		
Bilirəm	Istəyirəm bilim	Öyrəndim

Mətn müxtəlif şagirdlər tərefindən oxunur. Qırmızı hərflərlə verilmiş abzas da oxunduqdan sonra fasılə verilir.

(St. 2.2.3) Doğru, yoxsa yanlış. Şagirdlərin mətnin bu hissəsini nə dərəcədə qavradığını yoxlamaq məqsədilə müəllim həmin hissə ilə bağlı doğru və yanlış fikirlər səsləndirir. Şagirdlər yaşılı və qırmızı kartları qaldırmaqla fikirlərlə razılışdırıb-razılışmadıqlarını bildirirlər.

- *Naftalan ərazisindəki göllərin suyu göz yaşı kimi duru idi.*
- *Tacirlər bulanıq sulu göllərin zəhərli olduğunu düşünürdülər.*
- *Naftalan ərazisi göllərlə zəngin idi.*
- *Dəvə gölün bulanıq suyundan içdiyi üçün xəstələnmışdı.*
- *Xəstə dəvəni burada qoyub getməyi karvanbaşı əmr etdi.*
- *Tacirlər xəstə dəvəni yükü ilə birlikdə yolda qoyub getdilər.*
- *Xəstə dəvə göldə çımdıyi üçün sağalmışdı.*
- *Karvan geriyə başqa yolla qayıtdı.*

LAYIH

Mətnin davamı sonadək oxunduqdan sonra **Sual müsabiqəsi** təşkil edilir (bax: səh.25). Suallar təxminən belə ola bilər: – “Naftalan” sözünün mənası nədir? Naftalan nefti haqqında ilk məlumat neçənci əsrə aiddir? Naftalan neft müalicəxanası harada yerləşir? Naftalan xarici kapitalistlərin diqqətini nə vaxt cəlb edib? Alman mühəndisinin fəaliyyəti nədən ibarət olub? Naftalan dərmanı ilk dəfə harada hazırlanıb? Bu dərmanın hazırlanıldığı firma necə adlanıb? Naftalan dərmanı ilk dəfə hansı müharibə zamanı istifadə edilib? Bu dərmandan hansı ölkənin əsgərləri istifadə edib? Dərman qabalarının üstündə nə yazılmışdır?

(St. 2.2.2) 1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər müəyyənləşdirirlər ki, mətnin qırmızı rənglə verilmiş cümle də daxil olmaqla I hissəsi əfsanə, II hissəsi elmi-kütləvi xarakter daşıyır.

Dinləme

(St. 1.1.2) Şagirdlərə tapşırılır ki, mətdəki mühüm faktları qeyd etsinlər. Bu məqsədlə mətn iki dəfə oxunur. Müəllim aşağıdakı mətni səsləndirir:

“Naftalandə qeyri-adiliyi ilə seçilən bir muzey var. Xatırladaq ki, bu muzey dünyada yeganə sayıyla bilər. Muzeyin eksponatları qəribə də olsa, atılmış qoltuqağaclarıdır. Burada müxtəlif növ və ölçüdə qoltuqağacları var. Səbəbi ondadır ki, xəstələr bu müalicə müəssisəsinə müalicədən əvvəl qoltuqağacları ilə gəlirdilərsə, artıq sanatoriyada müalicə prosedurlarını başa çatdırıldıqdan sonra qoltuqağacları onlara lazımlı olmurdu. Məhz bu səbəbdən onlar həmin qoltuqağaclarını Naftalanda qoyub gedirdilər”.

Şagirdlər dinləmə mətni ilə əlaqədar müəllimin suallarını cavablandırırlar və bununla onların faktları düzgün qeyd edib-etmədikləri müəyyənləşdirilir.

Yazı

(St. 3.1.2) Araşdırma. 2-ci tapşırıq yazılı şəkildə yerinə yetirilir.

Dil qaydaları

(St. 4.1.4) 3-cü tapşırıq mürəkkəb feillərin yazılışı ilə bağlı nəzəri materialın mənimsədilməsi üçün motivasiya rolunu oynayır. Nəzəri material mənim-sədildikdən sonra 4-6-ci tapşırıqlar üzərində iş aparılır.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.



Dərs 57. XARİBÜLBÜL (3 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətn-dəki əsas fikri müəyyənləşdirir. Oxşar mətnlər arasında ideya yaxınlığıını müəyyən edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sinonim sözləri müəyyənləşdirir. Sözün quruluşuna görə növünü müəyyənləşdirir.

Motivasiya

Müəllim şagirdlərin diqqətini mətnə çəkilmiş illüstrasiyaya cəlb edir:

– *Bu şəkildəki gül size nəyi xatırladır? Bu gül haqqında nə bilirsiniz?*

Şagirdlərin fikirləri dinlənilir. Xarıbülbül haqqında məlumatı olanlar bu haqda bildiklərini danişırlar.

Oxu

Müəllim əfsanə janrı ilə bağlı şagirdlərin biliklərini yoxlayır (şagirdlərə 2-ci sinifdə keçdikləri “Çahargah əfsanəsi” xatırladıla bilər), özü bu haqda zəruri məlumatlar verir.

Xarıbülbül haqqındaki əfsanə oxunur. Mətdaxili tapşırıqlar yerinə yetirilir.

! 1. “Rayihə” və “riqqətə gətirmək” sözlərini izah edin. Bu sözlərin sinonimlərini tapın.

(St. 2.1.1) Bu tapşırıq şagirdlərin söz ehtiyatını artırmağa xidmət edir. Şagirdlər kontekstdən çıxış edərək sözlərin mənasını lügətin köməyi ilə izah edir və bu sözlərə yaxınmənalı sözlər tapırlar (*etir, təsirlənmək*).

! 2. “Xarıbülbül əfsanəsi” ilə “Bilirdim ki, gələcəksən” hekayəsinin ideya yaxınlığını müəyyən edin.

(St. 2.2.3) 2-ci mətdaxili tapşırıq yerinə yetirilir. Şagirdlər mətnləri müqayisə edərək onlar arasındaki ideya yaxınlığını müəyyənləşdirmək bacarığını

LAYİHƏ

nümayiş etdirirlər (“Hər iki mətndə əsərin qəhrəmanı dar gündə dostunun mütləq özünü ona yetirəcəyinə əmindir”).

Bundan sonra şagirdlər əfsanəni sona qədər oxuyaraq buradan çıxan əsas fikri müəyyənləşdirirlər (“Dostluq hər şeyə qadirdir. Dost dostunun yolunda canından da keçə bilər”).

Söz ehtiyatı ilə bağlı 3 və 4-cü tapşırıqlar yerinə yetirilir.

Yazı

(St. 3.1.2) Araşdırma. 5-ci tapşırıq yerinə yetirilir. Şagirdlər mövzu ilə bağlı elmi məlumat toplayıb yazılı məruzə hazırlayırlar.

Dil qaydaları

(St. 4.1.2) 6-ci tapşırıq yerinə yetirilir. Bu tapşırıq şagirdlərin mətndə işlənmiş sözün mənasını düzgün müəyyənləşdirmək, həmin sözü başqa cümlələrdəki məna ilə müqayisə etmək bacarığını inkişaf etdirir. Şagird bu tapşırığı yerinə yetirməklə müəyyənləşdirir ki, *barı* sözünün mənası “C” variantında işlədilən məna ilə eynidir.

7-ci tapşırıq yerinə yetirilməklə 1, 5 və 6-ci cütlüklerin sinonim sözlər olduğu müəyyənləşdirilir.

8-13-cü tapşırıqlar keçilmiş mövzuları ümmumiləşdirmək məqsədilə verilmişdir.

8-ci tapşırıqda şagirdlərdən mürəkkəb sözlərin yazılışında buraxılmış səhvləri düzəltmək tələb olunur. Səhv yazılmış sözlər məqsədli şəkildə qeyd edilməmişdir. Şagirdlər mürəkkəb sözlərin yazılışını ilə bağlı qaydaları xatırlayaq səhvləri düzəltməlidirlər.

9-cu tapşırıq söz ehtiyatının zənginləşdirilməsinə xidmət edir. Belə ki, bu tapşırıqda frazeoloji birləşmələri qarşılığı ilə əvəz etmək tələb olunur.

1. Yadına düşdü ki, bu gün görüləcək işi çoxdur.

Xatırladı ki, bu gün görüləcək işi çoxdur.

2. Xalq mahnılarına gulaq asmağı xoşlayırdı.

Xalq mahnılarını dinləməyi xoşlayırdı.

3. Onun bu hərəkətinə hamı məəttəl qaldı.

Onun bu hərəkətinə hamı təəccübəndi.

4. Uşaqlara əl qaldırmaq olmaz.

Uşaqları döymək olmaz.

5. Bu dəhşətli hadisəni xatırladıqca hər dəfə göz yaşı axıydırdı.

Bu dəhşətli hadisəni xatırladıqca hər dəfə ağlayındı.

6. Aygünün bu şeirdən xoşu gəlirdi.

Aygün bu şeiri xoşlayındı.

10-cu tapşırıqda şəkilçiləri variantlılığına görə müqayisə etmək tələb olunur. “Yoldaşlarında” sözündə bir birvariantlı, iki ikivariantlı və bir dördvariantlı şəkilçi vardır.

LAYIHƏ

11-ci tapşırıqda tərkib hissələrinə ayrılmış mürəkkəb isimləri bərpa etmək tələb olunur.

12-ci tapşırıq morfolojiya bəhsindən əldə edilmiş biliklərin yoxlanılması məqsədi daşıyır. Bu tapşırıq sözlərin quruluşca növünü müəyyənləşdirmək bacarığının yoxlanılmasına xidmət edir. Şagirdlər müəyyənləşdirirlər ki, ikinci atalar sözündə işlənmiş bütün sözlər quruluşca sadədir.

B) Kasıbın vicdanı təmiz, yuxusu şirin olar.

13-cü tapşırıqda sözlərin hansı nitq hissəsinə aid olduğu müəyyənləşdirilməlidir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 58. DİL QAYDALARI ÜZRƏ TƏKRAR (2 saat)

Standartlar	Təlim nəticələri
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün yaranma üsullarını və qrammatik mənasını fərqləndirir.
4.1.4. Sait və samitlerin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Defisə və bitişik yazılan mürəkkəb sözləri fərqləndirir.

Növbəti saatda kiçik summativ qiymətləndirmə keçiriləcəyini nəzərə alaraq şagirdlər müvafiq bölmədə keçdikləri dil qaydaları üzrə tapşırıqlar (dərslik, səh. 165-166, tap. 1-11) yerinə yetirirlər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş “Dil qaydaları üzrə qiymətləndirmə cədvəli” əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYİH

V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.

ƏKS-SƏDA

Ata oğlunu dağa gəzməyə çıxarı. Birdən uşağıın ayağı ilisib yixılır və “Ah...” deyə qışqırır. İrəlidəki qayadan “Ahhhh...” deyə bir səs eşidir və təəccüblənir. “Sən kimsən?” – deyə qayaya doğru səslənir. Aldığı cavab “Sən kimsən?” olur. Uşaq bu cavaba hirsənib: “Sən qorxaqsan!” – deyə təkrar qışqırır. O, sözünü bitirməmiş eyni səsi eşidir. Axırda uşaq üzünü atasına tutub soruşur.

Ata bu nə səssdir? Bir buna bax, mənə qorxaq deyir.

1 Ata oğlunu başa salmaq üçün dağa tərəf dönüb: “Sənə heyranam!” – deyə qışqırır. Gələn cavab “Sənə heyranam!” olur. Ata təkrar qışqırır: “Sən möhtəşəmsən!” Cavab gəlir: “Sən möhtəşəmsən!” Oğlan mat qalır. 2 Bunu görən ata söyləyir:

– Oğlum, buna əks-səda deyirlər. 3 Əslində, bu, həyata bənzəyir. O, daim sənə sənin verdiklərini qaytarır. 4 Həyat etdiyimiz hərəkətlərin aynasıdır.

1. Mətndə qırmızı rəngli boşluqların yerinə uyğun gələn durğu işarələrinin ardıcılığını müəyyən edin.

- A) qoşa nöqtə, tire, vergül, sual
- B) nöqtə, tire, nida, sual
- C) sual, tire, vergül, nida
- D) qoşa nöqtə, dırnaq, vergül, dırnaq

2. Aşağıdakı cümle mətndə hansı rəqəmin yerinə yazıla bilər?

Əks-səda – səs dalğalarının müxtəlif maneələrdən keçərək qayıtma hadisəsidir.

- A) 1
- B) 2
- C) 3
- D) 4

3. Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?

- A) Nə ekərsən, onu dabicərsən.
- B) Nə tökərsən aşına, o da çıxar qaşığına.
- C) Pis söz qəlp puldur, yiyəsinə qayıdar.
- D) Dağ dağa rast gəlməz, insan insana rast gelər.

4. Hansı fikir atanın sözlərini davam etdirə bilməz?

- A) Daha çox sevgi istədiyin zaman daha çox sev!
- B) Dağların sırrı çoxdur, onları öyrən.
- C) İnsanların səbirli olmasını istəyirsənsə, sən də səbirli olmayı öyrən.
- D) Hörmət istəyirsənsə, insanlara daha çox hörmət et.

LAYİHƏ

5. Mətnin adı ilə bağlı səhv fikir hansıdır?

- A) Təbiət hadisəsini bildirən sözdür.
- B) Mürəkkəb isimdir.
- C) Əksmənalı sözlərin birləşməsindən yaranıb.
- D) Ahəng qanununa tabe deyil.

6. Sırani davam etdirin:

bər-bəzək, mer-meyvə, ...

- A) tör-töküntü
- B) söz-söhbət
- C) tar-qaval
- D) qapı-baca

7. "Yağmaq" feili bayatıda hansı mənada işlənib?

Gəl mənim ağa dostum,

Dolan gəl bağa, dostum.

Gözlərim yaz buludu,

Qorxuram yağa, dostum.

- A) darıxmaq
- B) saralmaq
- C) sancmaq
- D) ağlamaq

8. "Qorxmaz" sözü hansı cümlədə xüsusi isimdir?

- A) Qorxmaz çətinlikdən bizim qəhrəman.
- B) Qorxmaz vətənə əzmlə xidmət edir.
- C) Qorxmaz əsgərlər cəsarətlə irəliləyir.
- D) Qorxmaz oğul çətinlikdən qaçmaz.

9. Hansı mürekkeb sözdür?

- A) qoruyucu
- B) gözücü
- C) boğucu
- D) oxucu

10. Cüməni davam etdirin.

O çox utancaq idi, heç kimə ...

- A) dəyib-toxunmurdu
- B) deyib-gülmürdü
- C) qaynayıb-qarışmırıldı
- D) açıb-ağartmırıldı

11. Yol, tərəf, əmək sözlərinin hamısına artırıla bilən şəkilçi hansıdır?

- A) -çı⁴
- B) -keş
- C) -daş
- D) -la²

12. Hansı cümənin sonunda sual işarəsi qoyulmalıdır?

- A) Sən ki bunu bilirdin
- B) Axır ki, işimizi bitirə bildik
- C) Sən necə də tədbirlisən
- D) Bəs axşam teatra getməyəcəyik

LAYİH

VI BÖLMƏ

TARİXDƏ İZ QOYANLAR

Dərs №	Mövzu	Məzmun standartları	Saat sayı	Dərslik səh.	MMV səh.
60.	Romul və Rem	2.2.3, 2.1.1, 3.1.2, 4.1.2	2	168-169	179-180
61.	Sirli hərflər	2.2.2, 2.1.2, 4.1.1.	3	170-171	181-182
62.	İbn Sina	2.2.2, 2.1.2, 3.1.2, 4.1.2	2	172-173	183
63.	Nəşirəddin Tusi	2.2.3, 2.1.1, 1.1.2, 3.1.2, 4.1.2	3	174-175	184-185
64.	Demosfen	2.2.3, 2.1.1, 3.1.3, 1.2.3, 4.1.2	2	176-177	186-187
65.	Cavanşirin xəlifə ilə görüşü	2.2.3, 2.1.1, 3.1.2, 4.1.3	3	178-179	188-189
66.	İndi üstünüzə Topal Teymur gəlir	2.1.1, 2.2.3, 1.2.4, 3.1.2, 4.1.2, 4.1.1	4	180-182	190-191
67.	Ana və oğul	2.2.1, 2.2.3, 1.2.1, 4.1.3, 1.2.3, 4.1.1	4	183-185	192-193
68.	Hacı Zeynalabdin Tağıyev	2.2.2, 1.2.1, 2.1.1, 4.1.2	2	186-187	194-195
69.	Ada Lavleys. Dünyanın ilk programçısı	2.1.1, 2.2.3, 1.2.2	2	188-189	196-197
70.	Dil qaydaları üzrə təkrar	4.1.2, 4.1.3, 4.1.4	1	190-191	197
	Kiçik summativ qiymətləndirmə		1		198-199
	Böyük summativ qiymətləndirmə		1		
Yekun			30 saat		

LAYIHƏ

Dərs 60. ROMUL VƏ REM (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnindəki əsas fikri müəyyən-leşdirir.	Mətnindəki əsas məlumatları seçir və qruplaşdırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayıır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayıır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Deyilişi və yazılışı fərqlənən sözlərin səs və hərf tərkibini müəyyən edir.

Motivasiya

BİBÖ. Müəllim müasir İtaliyanın paytaxtı olan Roma şəhəri haqqında qısa məlumat verib sözlərini belə bitirir: – *Qədimdə Roma şəhəri ayrıca bir dövlət olub. Qədim Roma haqqında nə bilirsiniz?*

Lövhədə BİBÖ cədvəli çəkilir:

Qədim Roma dövləti haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Şagirdlər Roma rəqəmləri, baxdıqları filmlərdən Roma hökmdarları və sərkərdələri haqqında bildiklerini qeyd edirlər.

Oxu

(St. 2.2.3) Mətnin oxunub mənimsənilməsi üçün **İstiqaçmətləndirilmiş oxu** üsulundan istifadə etmək tövsiyə olunur. Şagirdlər üç qrupa bölündülərlər. Hər qrupa mətnlə bağlı aşağıdakı istiqamətdə iş aparmaq tapşırılır:

1. Qədim Roma dövləti haqqında məlumat.
2. Konfliktin yaranma səbəbləri, inkişafı və həlli yolu.
3. Romada idarəetmə.

Şagirdlər mətni oxuyub verilmiş istiqamətdə araştırma aparırlar. Sonda şagirdlərin əldə etdikləri biliklər əsasında BİBÖ cədvəlinin “Öyrəndim” sütunu doldurulur.

Söz ehtiyatı

(St. 2.1.1) Dərslikdə söz ehtiyatı ilə bağlı verilmiş 1-ci tapşırıq yerine yetirilir. Şagirdlər mətnində öyrəndikləri sözlərin kontekstə uyğun mənasını müəyyənləşdirir və izahlı lügətdən həmin sözlərin mənalarını tapıb müqayisə edirlər.

Yazı

(St. 3.1.2) Dərslikdə araştırma başlığı altında verilmiş 2-ci tapşırıq yazılı və ya elektron şəkildə ev (layihə) tapşırığı kimi yerinə yetirilir. Aşağıda tapşırıqların izahı verilmişdir.

I qrup: şagirdlər oxuduqları əsərlərdən və baxdıqları filmlərdən nümunələr gətirə bilərlər.

Müəllimin nəzərinə! "Kitabi-Dədə Qorqud"da Basatı aslan, "Mauqli"də əsərin qəhrəmanını canavar, "Tarzan" filmində qəhrəmanı meymun böyüdü.

II qrup: şagirdlər ay adlarının etimologiyasını araşdırmaq üçün müxtəlif sorğu kitablarından və internetdən istifadə edə bilərlər.

Müəllimin nəzərinə! Latin mənşəli adlar: Yanvar – Roma mifologiyasına əsasən, Yanus ilahı məkanda girişə, zamanda ilin əvvəli, hadisənin başlanğıcına nəzarət edən ilahıdır. Fevral – yeraltı səltənətin ilahı Februsun, mart – müharibə ilahı Marsın, aprel – gözəllik ilahəsi Afroditanın (Aphrilis), may – bərəkət ilahəsi Mayyanın, iyun – nikah və ailə himayədarı Yunananın adından götürülmüşdür. İyul – Yuli Sezarın, avqust – Oktavian Avqustun – Roma imperatorlarının adı ilə bağlıdır. Sentyabr (7), oktyabr (8), noyabr (9), dekabr (10) ayları rəqəm adlarıdır. Sual yarana bilər: "Nə üçün ilin son aylarının adları sıra nömrələrinə uyğun deyil?" Cavab: – *Bizim hazırda işlədiyimiz Julian təqvimindən əvvəl Qədim Romada mart ayından başlanan təqvim işlədilmişdir. Həmin təqvimə görə, sentyabr VII, oktyabr VIII, noyabr IX, dekabr X ay olmuşdur. Yeni təqvimdə ayların sıra nömrəsi dəyişmiş, adlar isə əvvəlki kimi qalmışdır.*

III qrup: şagirdlər Qədim Roma dövləti haqqında məlumat toplayırlar.

IV qrup: şagirdlər bu məlumatı əldə etməlidirlər: miladi təqvimi İsa peyğəmbərin anadan olması, hicri təqvimi Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə hicrəti, Romada il hesabı Romanın əsasının qoyulması ilə başlayır. Hər üç halda il hesabı əlamətdar tarixi hadisə ilə bağlıdır.

V qrup: şagirdlər dilimizdə işlənən latin mənşəli sözləri tapıb mənasını araşdırırlar.

Dil qaydaları

(St. 4.1.2) 3-cü tapşırıq yerinə yetirilir. Mətndən aşağıdakı sözlər seçilməlidir: *düzenliyində, sakinləri, latınlar, ədalətli, hökmdarı, kiçik, hökmranlığı, qullarından, zənbil, çayla, axlıqdan, sonra, qalıqlar.*

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

LAYIH

Dərs 61. SİRLİ HƏRFLƏR (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Əsas hissədən çıxış edərək mətnin sonluğunu təxmin edir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işlədiyini müəyyənləşdirir.	Frazeoloji birləşmə daxilində həqiqi mənasından uzaqlaşmış sözü müəyyənləşdirir.
4.1.1. Cümləni məqsəd və intonasiya-yaya görə növlərinə ayıır.	Sonundakı durğu işaretinə görə cümlənin növünü müəyyən edir.

Motivasiya

Müəllim: – Təsəvvür edin ki, dənizdə gəmi fəlakətə düşüb. Kömək lazımdır. Bu xəbəri uzaq məsafəyə necə çatdırmaq olar? Şagirdlərin versiyaları dinlənilir. Bunların arasında SOS siqnalı haqqında versiya olmadıqda müəllim özü izahat verir: – SOS radiotelegraf rabitəsi vasitəsilə göndərilən fəlakət siqnallarından biridir. Morze əlifbasından istifadə edilərək yaranmışdır (...—...). Morze əlifbasında ... S, --- O hərflərini bildirir. SOS təsadüfi seçilmiş hərflər ardıcılığıdır və əslində, abreviatura deyil. Bu siqnalə aid edilən cümlələr sonradan yaradılmışdır:

- Save Our Souls (“Ruhlarımızı xilas edin”)
- Save Our Ship (“Gəmimizi xilas edin”)
- Svim Or Sink (“Üzün, yoxsa batarıq”)
- Stop Other Siqnals (“Başqa siqnalları kəsin”)

Oxu

(St. 2.2.2) Mətn şagirdlər tərəfindən sona qədər oxunur. Aydın olur ki, mətnin giriş hissəsində Ezop haqqında məlumat verilmişdir. Əsas hissədə isə onun həyatından maraqlı bir hadisə nəql edilmişdir. Lakin əhvalatın sonu verilməyib. Şagirdlər əsas hissədəki hadisələrdən və qəhrəmanların xarakterinə əsasən mətnin sonluğunu tərtib edirlər. Sonra müəllim mətnin davamını oxuyur:

“Lakin evə qayıtdıqdan sonra Ksanf fikirləşir ki, Ezopu azad etsə, o, tapılmış xəzinə haqqında hökmdar Dionisə xəbər verər. Buna görə də onun əl-ayağını bağlayıb zırzəmiyə atmayı əmr edir.

Ezop deyir:

- Qızılın hamısını özünə götür, mənə yalnız azadlıq ver.
- Deməzsən, aldatdım! – deyə Ksanf gülür. – Səni azadlığa buraxım, sən də məndən qızıl tələb et, sonra da haqqında hökmdara xəbər ver. Yox, bunu görməyəcəksən!”

Şagirdlər öz variantlarını əsas mətnlə müqayisə edirlər.

Söz ehtiyatı

(St. 2.1.2) 1-ci tapşırıq yerinə yetirilir. “Sataşmaq” sözü 1-ci cümlədə “birdən görmək” mənasını verən “gözü sataşmaq” frazeoloji ifadəsinin tərkib hissəsi kimi, 2-ci cümlədə isə ələ salmaq mənasında işlənib.

2-ci tapşırıq yerinə yetirilərək altından xətt çekilmiş ifadədə “gizlənmiş” frazeologizmlər tapılır: söz vermək, sözünün üstündə durmaq.

Qruplarla iş. Şagirdlər 4 qrupa bölündürələr. Hər qrupa sözləri eyni hərfərlə başlayan cümlələr qurmaq tapşırılırlar; məsələn: A.D.İ.:

Ağıllı dostu itirmə. Alabaş dəcəl itdir. Ana dincəlmək istəyir və s.

Ən çox və maraqlı cümlələr quran qrup xüsusi qiymətləndirilir.

Dil qaydaları

(St. 4.1.1) Motivasiya xarakteri daşıyan 3-cü tapşırıq yerinə yetirilir. Cümənin məqsəd və intonasiyaya görə növləri ilə bağlı nəzəri material mənimsədildikdən sonra şagirdlər 4-ci tapşırığı yerinə yetirirlər. Bu zaman onlar nəzəri materialdan çıxış edərək öz fikirlərini əsaslandırmalıdırılar.

Müəllimin nəzərinə! Nəzərə almaq lazımdır ki, cümlənin məqsəd və intonasiyaya görə növləri ilə bağlı standart 1-ci sinifdən bəri hər il reallaşdırılır. 5-ci sinifdə şagirdlər hələ feilin şəkilləri, sual əvəzlikləri, nida (köməkçi nitq hissəsi) kimi qrammatik kateqoriyalarla tanış olmadıqlarından bu mövzu ilə bağlı onlara yeni məlumat vermək mümkün deyil. Ona görə də dərslikdəki nəzəri material şagirdlərin ibtidai siniflərdə öyrəndiklərinin ümumiləşdirilmiş təkrarı kimi təqdim olunmuşdur. Bununla belə, müəllimlər, lazım bilərlərsə, adıçəkilən qrammatik kateqoriyalar haqqında ötəri məlumat verə bilərlər.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 62. İBN SİNA (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin bitkin hissələrini məzmuna uyğun başlıqla adlandırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işlədiyini müəyyənləşdirir.	Eyni ifadənin həqiqi və məcazi mənalarını fərqləndirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən istifadə etməklə yazılı məruzə hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün quruluşca növünü müəyyən edir.

Motivasiya

Müəllimin yönəldici sualları ilə Loğman obrazının iştirak etdiyi nağıllar ("Loğman", "Loğman və şagirdi") xatırlanır. Bu obrazın tarixdə real prototipi (bu sözün mənası izah edilir) olduğu bildirilir.

Oxu

(St. 2.2.2) "İbn Sina" mətni **Öyrənirəm – öyrədirəm** üsulu ilə oxunur. Əvvəlcə mətn bütün sinif tərəfindən oxunur (səssiz oxu). Daha sonra mənaca bitkin hissələrə bölünür və hər qrupa mətnin bir hissəsini yenidən oxumaq, həmin hissəni məzmuna uyğun başlıqla adlandırmaq və bu hissə üzrə suallar tərtib etmək tapşırılır. Hər qrup suallarını səsləndirir. Suallar cavablandırıldıqdan sonra mətnin strukturu təhlil olunur: mətdaxili mətn müəyyən olunur, tərkib hissələri fərqləndirilir, onlar arasındaki əlaqə qeyd olunur.

Söz ehtiyatı

(St. 2.1.2) 2-ci tapşırıq yerinə yetirilir. *Barmaqla göstərmək* ifadəsinin mənası izah edilir (*məşhur olmaq, ad çıxarmaq*).

Yazı

(St. 3.1.2) 3-cü tapşırıq evdə hazırlamaq üçün kollektiv layihə tapşırığı kimi verilə bilər.

Dil qaydaları

(St. 4.1.2) 4-6-cı tapşırıqlar yerinə yetirilir. 6-cı tapşırıqda altından xətt çəkilmiş sözləri şəkilçilərin köməyi ilə elə dəyişmək lazımdır ki, cümlənin mənası dəyişməsin.

1. Onun hərəkətləri normal deyildi. – Onun hərəkətləri anormal idi.
2. O özünü ədəbli aparmırdı. – O özünü ədəbsiz aparırdı.
3. Dərsə gecikən Fəridin kefi yox idi. – Dərsə gecikən Fərid kefsiz idi.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirme cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 63. NƏSİRƏDDİN TUSİ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətnəki əsas fikri müəyyən-leşdirir.	Elmi-kütləvi mətnəki məlumatları qruplaşdırır.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügət-də verilmiş izahla müqayisə edir.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.	Dinlədiyi mətnle oxuduğu mətn arasındakı ideya yaxınlığını müəyyən edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Frazeoloji birləşmələri kontekstə uyğun qarşılığı ilə əvəz edir. İşmin hallarını müəyyənləşdirir.

Motivasiya

– Nəsirəddin Tusi haqqında nə bilirik? Nəyi öyrənmək istərdik?

Lövhədə BİBÖ cədvəli çəkilir. Şagirdlərin iştirakı ilə cədvəlin birinci iki süntunu doldurulur.

Oxu

(St. 2.2.3) Bu mətn oxunarkən **İstiqaçlı olunmuş oxu** üsulundan istifadə etmək tövsiyə edilir. Şagirdlərin diqqətlə və məqsədyönlü oxumasını təmin etmək üçün müəllim şagirdləri 3 qrupa böлür. Qruplara mətni aşağıdakı istiqamətlərdə oxumaq tapşırılır: 1. Tusinin həyatı. 2. Tusinin yaşıdagı tarixi dövr. 3. Tusinin yaradıcılığı.

Qruplar təyin olunmuş istiqamətlərdə oxuyaraq təqdimat edir.

Mətn oxunduqdan sonra mətnəxili sual və tapşırıqlar cavablandırılır.



1. Altından xətt çəkilmiş hansı sözü iri sözü ilə əvəz etmək olar?

Bu sual şagirdlərdə sinonim sözlərdən yerli-yerində istifadə etmək bacarığını inkişaf etdirir.



2. İnkarda olan feilləri müəyyən edin.

3. Altından xətt çəkilmiş hissəyə münasibətinizi bildirin.

“Əxlaqi-Nasiri” əsərindən verilmiş parça üzərində iş aparılır. **Sual:** – *Burada hansı mənəvi dəyərlər aşılanır? (mədəniyyət, təvazökarlıq, başqasına hörmət)* Altından xətt çəkilmiş cümlə debata çıxarıla bilər.



4. Sonuncu cümlədə nöqtələrin yerinə yazılmalıdır:

- A) riyaziyyat B) astronomiya C) tibb

LAYIHƏ

Şagirdlər oxuduqları hissədə “rəsədxana” sözündən istifadə etməklə müəyyənləşdirirlər ki, rəsədxanada aparılan elmi araşdırırmalar astronomiya elminin inkişafına xidmət edir.

5-ci tapşırıq diqqətli oxu bacarığını inkişaf etdirir.

Söz ehtiyatı

(St. 2.1.1) Mətn üzərində iş aparıllarkən mənası anlaşılmayan sözlər (*qəzəbə düşçər olmaq, məşəqqətlə, sürgün, məhbus, müstəsna, xəttat, ırs və s.*) şagirdlər tərəfindən əvvəlcə kontekstə görə izah olunur, daha sonra izahı lüğətdə verilmiş izahla müqayisə edilir.

6-ci tapşırıq yerinə yetirilir. Şagirdlər “ensiklopedik bilik” ifadəsinin mənasını müəyyən etmək üçün izahlı lüğətdə verilmiş “ensiklopediya” sözünün mənasından yararlana bilərlər.

Dinləmə

(St. 1.1.2) Müəllim aşağıdakı mətni səsləndirir:

“Nəsirəddin Tusi Hülakü xandan rəsədxana tikdirmək üçün kömək istəyir. Hülakü xan heç cür razılaşmır. Deyir ki, Yerdə öyrəniləcək iş azdırımı, göydəki hadisələrlə maraqlanaq?

Bir gün Tusi Hülakü xanı çox yüksək bir təpəyə qaldırır. Təpənin başından iki çəllək buraxır. Çəlləklər bərk gurultu salır. Səsdən vahiməyə düşmüş şəhər əhalisi qaçmağa başlayır. Tusi xana deyir:

— Bilirsinizmi, nə üçün biz sakitcə dayanmışıq, camaat isə çaxnaşmadadır?

Sual: – Siz bu suala necə cavab verərdiniz?

Çünki biz yuxarıda nə baş verdiyini bilirik. Yerdə rahat yaşamaq istəyirsənə, göydə nə baş verdiyindən xəbərdar olmalıdır.

Sual: – Bu fikri necə başa düşürsünüz?

Beləliklə, Hülakü xan rəsədxana tikdirməyə razı olur.

Sual: – Dinləmə mətni oxuduğunuz mətnin hansı hissəsinə aiddir?

Yazı

(St. 3.1.2) “Astronomiya və astrologiya (münəccimlik) – fərqli və oxşar cəhətləri” mövzusunda yazılı təqdimat hazırlamaq tapşırılır. Təqdimat zamanı Venn diaqramından istifadə etmək tövsiyə olunur.

Dil qaydaları

(St. 4.1.2) 7-ci tapşırıq: rol oynamışdır – əhəmiyyəti olmuşdur; ərsəyə gəlirdi – yaranırdı; rast gəlmək – görmək; torpağa tapşırılmışdır – dəfn edilmişdir.

Qiymətləndirme

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirme cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 64. DEMOSFEN (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyən-leşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirmək kə mətndəki əsas fikri müəyyən-leşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyən-leşdirir.	Sözlərin mənasını müəyyən-leşdirir və sinonimi ilə əvəz edir.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.	Sərbəst mövzuda yazdığı mətndə fikirlərini məntiqi ardıcılıqla ifadə edir.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.	Nitqinin emosional təsirini artırmaq məqsədilə mimika və jestlərdən istifadə edir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözlərin quruluşuna görə növünü müəyyən-leşdirir. Əlamət və keyfiyyət bildirən sifətləri fərqləndirir.

Motivasiya

Müəllim: – 5-ci sinifdə fiziki qüsurları olan insanlar haqqında hansı mətnləri öyrənmisiniz? (“Dünyanın ən sürətli adımı”, “Orxan və Təpəl”, “Onlar necə danışır və oxuyurlar”) Onlar həyatda hansı nailiyyətlər əldə etmişdilər? Bu nailiyyətləri əldə etməkdə onlara hansı xüsusiyyət kömək etmişdir? (iradə) İradəni tərbiyə etmək mümkündürmü? Necə?

Fərziyyələr dinlənilir və lövhədə qeyd edilir.

Oxu

(St. 2.2.3) “Demosfen” mətninin **Ziqzaq** üsulu ilə oxunması tövsiyə edilir. Şagirdlər qruplara bölündülər, “doğma qruplar” müəyyən-leşdir. Sonra qrupların içərisində şagirdlər “bir, iki, üç, dörd” sayılırlar. “Bir”lərdən, “iki”lərdən, “üç”lərdən və “dörd”lərdən ibarət ekspert qrupları müəyyən-leşdir. Mətn dörd hissəyə bölünür, hər ekspert qrupuna bir hissə ilə tanış olmaq tapşırılır. Şagirdlərə vaxt verilir. Vaxt bitdikdən sonra ekspert qruplarının üzvləri yenidən doğma qrupda birləşib bir-bir mətnin hissələrini qruplarında danışırlar. Beləliklə, mətnin ümumi məzmunu hamı tərəfindən qavranılır.

Sonra hər bir qrup **Öyrənirəm – öyrədirəm** üsulu ilə mətnin bir hissəsinə aid suallar tərtib edir. Tapşırıq yerinə yetiriləndən sonra hər qrup öz suallarını digər qruplara təqdim edir.

Şagirdlər Demosfen şəxsiyyətini səciyyələndirirlər (**Obrazlar xəritəsi** üsulu). **Müəllimin nəzərinə!**

Ağillıdır, çünkü...

İradəlidir, çünkü...

Mübarizdir, çünkü...

LAYIH

Mətn **Sinkveyn** üsulu ilə ümumiləşdirilir:
mətni ifadə edən bir isim: *Demosfen*;
ismə aid olan iki sıfət: *iradəli, mübariz*;
ismə aid olan üç feil: *çalışır, mübarizə aparır, qalib gəlir*;
mətndəki əsas fikri ifadə edən dörd sözdən ibarət ifadə: *həyatda hər şeyə qadir olan insan*;
mətndən aldığınız təəssüratı ifadə edən bir isim: *mətinlik*.
(Verilmiş sözlər müəllimə kömək məqsədi daşıyır.)
Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir.

Söz ehtiyatı

(St. 2.1.1) Məndəki yeni söz və ifadələrlə bağlı iş aparılır.



1. Ritorika, qəyyum, miras, vəsiyyətnamə sözlərini izah edin.

Tapşırıq şagirdlərin söz ehtiyatının artırılmasına xidmət edir.



2. Demosfenin natiq kimi zəif cəhətlərini sadalayın. Abzasdakı hansı ifadəni "sözləri aydın demirdi" ifadəsi ilə əvəz etmək olar?

Şagirdlər "diksiya" sözünün mənasını araşdıraraq (bu sözün izahı dərsliyin sonundakı lügətdə verilib) sualın cavabını tapırlar: "Diksiyası anlaşıqlı deyildi".

Yazı

(St. 3.1.3) Tapşırıq: – "Demosfen hər bir ugursuzluğunu təhlil etməyi bacarırdı". Sizcə, bu keyfiyyət insan üçün nə dərəcədə mühümdür? Bu mövzuda fikirlərinizi yazılı şəkildə bildirin. Yazınıza başlığı özünüz seçin.

Danışma

(St. 1.2.3) Şagirdlərin yazı işləri hazır olduqdan sonra öz fikirlərini auditoriya qarşısında şifahi təqdim etmək istəyən könüllülər seçilir. Müəllim onlara Demosfen haqqında mətni xatırladır, bildirir ki, auditoriyani ələ almaq üçün onlar səs tonundan, jest və mimikadan düzgün istifadə etməlidirlər.

Natiqlərin çıxışları dinləyən şagirdlər tərəfindən qiymətləndirilir.

Dil qaydaları

(St. 4.1.2) 4-6-cı tapşırıqlar yerinə yetirilir.

6-cı tapşırıqda 1-cidə "kəm" bütün sözlərdə ismə, "C" variantında sıfətə əlavə olunub. 2-cidə bütün variantlarda sıfətin azaltma dərəcəsini əmələ getirir, "ala-bəzək" sözündə isə sıfətin azaltma dərəcəsinin sintaktik əlaməti kimi çıxış etmir.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 65. CAVANŞİRİN XƏLİFƏ İLƏ GÖRÜŞÜ (3 saat)

Standartlar	Təlim nəticələri
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Əsərdəki hadisələri və qəhrəmanların xarakterini təhlil etməklə mətndəki əsas fikri müəyyənləşdirir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək sözün mənasını müəyyənləşdirir və sinonimi ilə əvəz edir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır.
4.1.3. Cümplenin sonunda və dialoglarda durğu işaretlərindən məqsədyönlü istifadə edir.	Yazarkən dialoglarda durğu işaretlərini qaydalara uyğun tətbiq edir.

Motivasiya

Damokl Yunanıstanın dövlət başçısı olur. Bir gün dostu ona deyir:

- Sən xoşbəxtsən, çünki hökmdarsan. Hər şey öz əlindədir. Hərəkətlərində, qərarlarında sərbəstsən.

Suallar: – *Damoklun dostu düşüncələrində haqlı id? Nə üçün?*

Damokl:

- Gəl mənim yerimdə otur və yuxarı bax, – deyir.

Dostu yuxarı baxanda taxtın üstündən asılmış qılıncı görür.

Sual: – *Sizcə, bu qılınc nəyi göstərirdi?*

Oxu

(St. 2.2.3) Mətni istiqamətləndirilmiş oxu – düşünmə fəaliyyəti üsulundan istifadə etməklə oxumaq tövsiyə olunur. Bu məqsədlə mətn bir neçə natamam hissəyə bölünür. Şagirdlər bu hissələri oxumaqla hadisələrin davamını və ya sonunu təxmin edir və sonra mətnlə müqayisə aparırlar. Mətni bu şəkildə bölmək tövsiyə olunur:

I hissə – əvvəldən “Çox fikrili id” cümləsi daxil olmaqla;

II hissə – “Şərqiñ hökmdarının təşrif buyurmasında məqsədi nədir?” cümləsi daxil olmaqla;

III hissə – mətnin sonuna qədər.

Lövhədə və ya vatman kağızında 191-ci səhifədə verilmiş cədvəl çəkilir.

Əvvəlcə mətnin başlığı oxunur və birinci sıradakı xanalar doldurulur. Daha sonra mətnin natamam hissələri oxunur və cədvəlin müvafiq xanalarında qeydlər aparılır.

LAYİH

	Sizin fikrinizcə, nə baş verəcək?	Nə üçün belə düşünürsünüz?	Əslində, nə baş verdi?
Başlığı oxuduqdan sonra			
İlk hissəni oxuduqdan sonra			
İkinci hissəni oxuduqdan sonra			
Bütün mətn oxunuqdan sonra			

Sonda aşağıdakı model əsasında Cavanşir surətini səciyyələndirmək tapşırılır (**Obrazlar xəritəsi** üsulu): “Ağilliidir, çünki ...”. “Qorxmazdır, çünki ...”. “Ədalətlidir, çünki ...”. “Uzaqqörəndir, çünki ...”. “Diplomatdır, çünki ...”.

(St. 2.1.1) Mətn oxunduqdan sonra mətn daxili sual cavablandırılır.



1. Nöqtələrin yerinə hansı söz daha çox uyğun gəlir?

- A) dövlət xadimi B) diplomat C) sərkərdə D) hökmədar

Bu suala cavab verməklə şagird həm söz ehtiyatını, həm də mətnin müəyyən hissəsini oxuyub nəticə çıxarmaq bacarığını nümayiş etdirir.

Şagirdlər yeni öyrəndikləri söz və ifadələri seçirlər (*rəğbət, təzim etmək, xilafət, əli boğazına çatmaq, çarpzalamaq, lütf, güzəran* və s.) Söz və ifadələrin mənası kontekstdən çıxış edərək müəyyənləşdirilir və lügətlə müqayisə olunur. Bəzi sözləri sinonimləri ilə əvəz etmək tapşırılır.

2-ci tapşırıq şagirdlərin mətni nə dərəcədə diqqətlə oxuduqlarını yoxlamağa yönəlmüşdür. B variantı mətnin məzmununa uyğun deyil.

Yazı

(St. 3.1.2) Fənlərarası integrasiya (Tarix). 3-cü tapşırıq tarix dərsliyindən və digər mənbələrdən istifadə edilməklə yerinə yetirilir. Bu zaman şagirdlərin düzgün mətn tərtibetmə bacarığını ön plana çəkmək lazımdır.

Dil qaydaları

(St. 4.1.3) Dialoqda durğu işaretləri ilə bağlı nəzəri qayda şagirdlərin nəzərinə çatdırılır. 4-cü tapşırıq yerinə yetirilir.

Müəllimin nəzərinə! Nəzərə almaq lazımdır ki, dialoqlarda durğu işaretlərindən istifadə vasitəsiz nitq anlayışının mənimsədilməsini tələb edir. Bu isə 9-cu sinif üçün nəzərdə tutulmuş standartları əhatə edir. Ona görə də bu dərslikdə həmin mövzu nisbətən sadə şəkildə təqdim olunmuşdur.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlinə əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.

Dərs 66. İNDİ ÜSTÜNÜZƏ TOPAL TEYMUR GƏLİR (4 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.	Əsər qəhrəmanının psixoloji vəziyyətini təhlil etməklə mətndəki əsas fikri müəyyənləşdirir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.	Oxuduğu əsərin ideyasını şəxsi həyatı ilə əlaqələndirərək fikir yürüdür.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayırlar.	Müxtəlif mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayırlar.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Arxaik sözləri fərqləndirir. Sözləri quruluşuna görə fərqləndirir. Feilin zaman və şəxs şəkilçilərini müəyyən edir. Frazeoloji birləşmələrin mənalarını açır.
4.1.1. Cüməni məqsəd və intonasiyaya görə növlərinə ayıır.	Nəqli, sual və əmr cümlələrini fərqləndirir.

Motivasiya

Müəllim şagirdlərin diqqətini dərsliyin 182-ci səhifəsində verilmiş Əmir Teymurun şəklinə yönəldir: – *Şəkildəki insanı sözlə təsvir edin (zəhmi, iradəli, bir qədər kədərli, qəzəbli). Sizcə, bu adam kim ola bilər – şair, alim, hökmdar, yazıçı, müəllim, həkim, mühəndis?*

Şagirdlər suallar ətrafında fikirlərini söyləyirlər.

Oxu

Psixoloji etüd janrına aid edilən bu mətni oxumaq üçün **İstiqamətləndirilmiş oxu-düşünmə fəaliyyəti** üsulunun bir qədər fərqli formasından istifadə etmək tövsiyə olunur.

(St. 2.1.1) Mətndən mənası anlaşılmayan sözlərin izahı (tapşırıq 1, 3) oxu ilə paralel aparılsa, daha məqsədə uyğun olar. Mətn daxilindəki sözlərin izahı kontekstdən çıxış etməklə, yaxınmənalı sözlər seçməklə və başqa yollarla verilə bilər. Şagirdlər üçün çətinlik yarada biləcək sözlər bunlar ola bilər: *alaçılq, təbib, silahdaş, xülya, keçə, puç olmaq, soy, fəth etmək, özünü həlak etmək, tayfa, məxluq, lərzəyə gətirmək. Sərkərdə, sərdar və fateh* sözlərinin mənaları müqayisə edilir.

LAYHƏ

(St. 2.2.3) Mətnin 1-ci hissəsi oxunduqdan sonra 2-ci tapşırığı yerinə yetirən şagirdlər (tapşırıqda verilmiş sözlər izah olunur) Teymurun depressiya keçirdiyini, psixoloji vəziyyətini ifadə edən sözlərin *pessimizm* və *bədbinlik* olduğunu söyləyirlər. **Müəllim:** – *Sizcə, Teymur depressiyadan çıxa biləcəkmi? Onu bu haldan nə çıxara bilər?*

Şagirdlər müxtəlif versiyalar irəli sürürlər. Mətnin II hissəsi oxunur. Şagirdlərin versiyaları ilə müqayisə edilir.

7-ci tapşırıq yerinə yetirilir. Teymurun psixoloji vəziyyətini nəzərə alaraq onun qarışqaya qarşı hərəkətini “Cəhənnəmə gedən özünə yoldaş axtarar” atalar sözü ilə əlaqələndirmək olar.

Müəllim: – *Sizcə, bu hissədə qarışqa ilə əlaqədar verilən əhvalatın mətnlə nə əlaqəsi var? Həmin hissənin ikinci abzasında verilmiş cümlələrin sətiraltı mənasını izah edin. Sizcə, bundan sonra hadisələr necə davam edəcək?*

Şagirdlərin versiyaları dinlənilir.

III hissə oxunur. 8-ci tapşırıq yerinə yetirilir. Mətnin sonluğu şagirdlərin versiyaları ilə müqayisə edilir.

9-cu sualı cavablandırmaqla şagirdlər mətnin ideyasının daha qabarlı açılmasında qarışqa obrazının rolunu qeyd edirlər.

Obrazlar xəritəsi. Mətnə əsasən Əmir Teymur obrazı səciyyələndirilir: “Qorxmazdır, çünkü...”. “Ağillıdır, çünkü ...”. “İddialıdır, çünkü ...”. “İradəlidir, çünkü ...”.

Danışma

(St. 1.2.4) 10-cu tapşırıq. Mətnin 3-cü hissəsində altından xətt çəkilmiş cümlələrdə mətndəki əsas fikirlərdən biri öz əksini tapıb. Şagirdlər bu fikir ətrafında düşüncələrini formalasdırmaq, bununla bağlı həyatdan, oxuduqları əsərlərdən misallar göstirmək üçün müəyyən vaxt verilir. Daha sonra həmin fikir ətrafında müzakirə keçirilir.

Yazı

(St. 3.1.2) Fənlərarası integrasiya (Tarix). 4-cü və 11-ci tapşırıqlar dərsdən sonra kollektiv layihə işi kimi yerinə yetirilir. Şagirdlər yazılı təqdimat hazırlayırlar.

Müəllim şagirdin mətnqurma bacarığına xüsusi diqqət yetirməlidir.

Dil qaydaları

(St. 4.1.2) 5 və 6-cı tapşırıqlar yerinə yetirilir.

(St. 4.1.1) Əlavə tapşırıq: 1. Mətnin III hissəsində işlənən cümlələri intonasiyaya görə qruplaşdırıb yazın. 2. Teymurla təbibin dialoqunda istifadə olunan durğu işaretlərini qaydalara əsaslanaraq izah edin.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 67. ANA VƏ OĞUL (4 saat)

Standartlar	Təlim nəticələri
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.	Mətdəki deyilişi və yazılışı fərqlənən sözləri orfoepik normalara uyğun oxuyur.
2.2.3. Mətdəki əsas fikri müəyyən-leşdirir.	Mətdəki hadisələri təhlil edərək əsas fikri müəyyənmişdir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Nitqini düzgün qurmaqla fikrini aydın ifadə edir.
4.1.3. Cümlənin sonunda və dialoqlarda durğu işaretlərindən məqsədyönlü istifadə edir.	Yazarkən dialoqlarda durğu işaretlərini qaydalara uyğun tətbiq edir.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.	Obrazların nitqini səsləndirərkən onların xarakterinə uyğun mimika və jestlərdən istifadə edir.
4.1.1. Cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırır.	Dialoqu cümlənin məqsəd və intonasiyaya görə növlərinə uyğun olaraq genişləndirir.

Motivasiya

BİBÖ. Lövhədə BİBÖ cədvəli çəkilir:

Uzun Həsən haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Azərbaycan tarixi ilə bağlı müəyyən biliklərə malik olan şagirdlər Uzun Həsən, Sara xatun haqqında bildiklərini söyləyir, cədvəlin birinci iki sütununda qeydlər aparırlar.

Oxu

(St. 2.2.1, 2.2.3) Bu mətnin oxusu zamanı **Öyrənirəm – öyrədirəm** üsulundan istifadə etmək tövsiyə olunur. Şagirdlər dörd qrupa bölündür. Əvvəlcə mətn bütün siniflə səsli oxunur. Müəllim “Oxu texnikasının monitorinqi” cədvəlindən (səh. 31) istifadə etməklə deyilişi və yazılışı fərqlənən sözlərin düzgün tələffüzüne nəzarət edir. Sonra hər qrupa mətnin bir hissəsi tapşırılır. Qruplar öz hissələri ilə bağlı suallar tərtib edir.

Mətnin təxminini bölgüsü:

I hissə – ilk 2 abzas;

II hissə – “... qardaş qardaşa əl qaldırmaz” cümləsi daxil olmaqla;

III hissə – “teymuriləri darmadağın etdi” cümləsi daxil olmaqla;

IV hissə – mətnin sonuna qədər.

Qruplar öz suallarını digər şagirdlərə ünvanlayır, yanlış cavabları düzəldir, yarımcıq cavabları tamamlayır.

LAYIHƏ

Fəndaxili inteqrasiya (st. 1.2.1, 2.2.3). 1-2-ci suallar cavablandırılır. 2-ci sual şagirdlərdə nəticə çıxarmaq və müqayisə etmək bacarığını yoxlayır.

Şagirdlər suallara cavab verərkən onların diqqəti müəyyən meyarlara yönəldilməlidir:

- Cümlələr düzgün qurulmalıdır.
- Fikirlər qısa və aydın izah edilməlidir.
- Cavablar mətndən getirilmiş dəlillərlə əsaslandırılmalıdır.

Fənlərarası inteqrasiya (Tarix). 3-cü tapşırıq mətnindəki faktoloji materialı mənimsəməyə yönəlmüşdür.

Müəllim aşağıdakı şeiri səsləndirir:

Döyüşdə özünü unudur insan,
Dönüb məşəl olur yanar ürəyi.
Döyüşdə qılınclar toqquşan zaman
Sühl bayrağı olub qadın örəyi.

Müəllim: – Şeiri necə başa düşürsünüz? Sizcə, nə üçün qadın örəyi sühl bayrağı adlandırılır? (Qadın ən əvvəl anadır. Ananın sözü qarşısında hətta düşmən də baş əyir.) Bu şeiri oxuduğunuz mətnindəki hansı süjet xətti ilə əlaqələndirmək olar? (Sara xatunun barışığa yönəlmış diplomatik fəaliyyəti ilə.)

4-cü tapşırıq üzərində iş zamanı “İndi üstünüzə Topal Teymur gəlir” mətni yada salınır. “Fateh” “fəth” sözündəndir, ölkələri fəth edən hökmardarlara deyilir. II Mehmet İstanbulu (Konstantinopolu) fəth edəndən sonra bu adı qazanmışdır. Makedoniyalı İsgəndər, Topal Teymur, Çingizxan və b. fateh olmuşlar.

Dil qaydaları

Fəndaxili inteqrasiya (st. 4.1.3, 2.2.3). 5-ci tapşırıq yerinə yetirilir. Verilmiş parça mətnin IV abzasından sonra əlavə edilməlidir. Tapşırıq durğu işaretlərini düzgün yerinə qoymaqla köçürülr. 6-ci tapşırıq yerinə yetirilir (*ağbirçək* sözünün tərkibində leksik şəkilçi yoxdur).

Danışma

Fəndaxili inteqrasiya (st. 1.2.3, 4.1.1). 7-ci tapşırıq üzərində işi dərsin sonuna saxlamaq tövsiyə olunur, çünki bu tapşırığı effektiv yerinə yetirmək üçün şagirdlər mövzunu tam mənimsəməlidirlər. Ona görə də yaxşı olar ki, bu tapşırıqdan əvvəl şagirdlər araşdırma apararaq həmin dövr, Sara xatun və Sultan Mehmet haqqında əlavə məlumatlar toplasınlar.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 68. HACI ZEYNALABDİN TAĞIYEV (2 saat)

Standartlar	Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.	Mətnin bitkin hissələrini məzmunə uyğun başlıqla adlandırır.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.	Danışarkən cümlələri düzgün qurur. Dialogi mətni təhkiyə formasında nəql edir.
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir. Müxtəlif sorğu kitablarından istifadə etməklə alınma sözün etimologiyasını aşadır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və grammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözləri tərkibinə görə təhlil edir.

Motivasiya

Müəllim **klaster** vasitəsilə H.Z.Tağıyev haqqında şagirdlərin biliklərini müəyyənləşdirir. Bunun üçün lövhədə şaxələndirmə sxemi çəkir. Şagirdlər aşağı siniflərdən və əvvəlki bölmələrdən Tağıyev haqqında əldə etdikləri məlumatları klasterdə qeyd edirlər.



Oxu

Fəndaxili integrasiya (st. 2.2.2, 1.2.1). Mətn **Ziqzaq** üsulu ilə oxunur. Şagirdlər 4 qrupa bölündürər və hər qrupun eyni nömrəli şagirdlərindən ekspert qrupları təşkil edilir. Ekspert qruplarının hər biri mətnin *** işaretisi ilə ayrılmış bir hissəsini oxuyur, həmin hissəni məzmunə uyğun adlandırır. Şagirdlər əsas qruplarına qayıdır öyrəndikləri hissəni danışırlar. Sonda əsas qrupun bir nümayəndəsi oxuduğunu və dirlədiyini ümumiləşdirib mətni nəql edir. Bu zaman müəllimin tapşırığı ilə 2-ci hissedəki dialog təhkiyə üsulu ilə nəql edilir.

(St. 2.1.1) Söz ehtiyatı ilə bağlı 1 və 4-cü tapşırıqlar yerinə yetirilir. “İana”, “zadəgan”, “xeyriyyəçi”, “maarifçi” sözləri lügətdən istifadə etməklə izah olunur.

LAYIHƏ



2. Sizcə, nəyə görə Hacı boş ianə qutusu tələb etdi?

Bu sual mətndəki hadisə və xarakterləri təhlil edərək nəticə çıxarmaq, fikir yürütmək bacarığı tələb edir (*Çox güman ki, Hacı böyük miqdarda pul vermək istəyirdi və verəcəyi pulun başqa pullarla qarışmasını istəmirdi.*).



3. Hacının verdiyi pula nə qədər qoyun almaq olardı?

Fənlərarası integrasiya (Riy). Şagirdlər sadə riyazi əməllə bu sualı cavablandırırlar. 1 manata 2 qoyun düşürdüsə, deməli, 5000 manata 10000 qoyun almaq olardı.

(St. 2.2.2) 5-ci tapşırıq yerinə yetirilir. Şagirdlər mətni tərkib hissələrinə bölüb hər bir hissəni məzmunə uyğun başlıqla adlandırırlar.

(St. 2.1.1) **Araşdırma.** 6-ci tapşırıq yerinə yetirilir.

Müəllimin nəzərinə! “Mesenat” sözü eramızdan əvvəl I əsrədə yaşamış Roma dövlət xadimi Qay Silni Mesenatın adından götürülmüşdür. Bu şəxs öz dövrünün şair və yazıçıları ilə dostluq etmiş, onlara həmişə yardım göstərmişdir.

Dil qaydaları

(St. 4.1.2) 7-8-ci tapşırıqlar yerinə yetirilir. Şagirdlər *naşükürlük* sözünü tərkibinə görə təhlil edirlər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 69. ADA LAVLEYS DÜNYANIN İLK PROQRAMÇISI (2 saat)

Standartlar	Təlim nəticələri
2.1.1. Lügətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.	Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lügətdə verilmiş izahla müqayisə edir.
2.2.3. Mətnindəki əsas fikri müəyyənləşdirir.	Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətnindəki əsas fikri müəyyənləşdirir. Biliklərdən istifadə etməklə elmi-kültəvi mətnindəki əsas məqamlara aydınlıq gətirir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.	Məruzə edərkən fikirlərini topladığı faktlarla əsaslandırır.

Motivasiya

Müəllim şagirdlərə İnformatika dərslərində keçdiklərini yada salaraq programlaşdırma, programçı haqqında danışmağı tapşırır.

Oxu

Mətn **Öyrənirəm – öyrədirəm** üsulu ilə oxunur. Şagirdlər tərəfindən əvvəlcə bütövlükdə oxunduqdan sonra mətn üç hissəyə bölünür: I hissə – 1-4-cü, II hissə – 5-8-ci, III hissə – 9-10-cu abzaslar. Şagirdlər üç qrupa bölünürler. Hər qrup öz hissəsini bir dəfə də diqqətlə oxuyur, müzakirə edir və burada yer almış fikir və məlumatlarla bağlı suallar tərtib edirlər. Sonra suallar səsləndirilir və digər qruplar tərəfindən cavablandırılır. Cavablar sual verən qrupu qane etməsə, həmin qrup öz versiyasını səsləndirə bilər. Bundan əlavə, qruplara öz hissələrində olan ən vacib məqamları müəyyənləşdirmək, mətnin həmin hissəsini adlandırmaq tapşırıla bilər. Məsələn, I hissə “Adanın uşaqlıq və gənclik illəri”, II hissə “Adanın həyatında ən önemli hadisə”, III hissə “Adanın kompüter tarixində yeri” adlandırılara bilər.

(St. 2.1.1) Söz ehtiyatı ilə bağlı 1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər mətnindən çıxış edərək sözlər və izahlar arasında uyğunluğu müəyyən edib lügət vasitəsilə yoxlayırlar.

(St. 2.2.3) Mətnin yuxarıda göstərilən kimi oxunması “Düşün və cavab ver” rubrikasında verilmiş tapşırıqların yerinə yetirilməsinə kömək edəcək. A.Lavleysin 1815-ci ildə anadan olması faktı və 3-ü, 8-ci və 9-cu abzaslardakı məlumatlar 2-ci tapşırıqdakı sualları cavablandırmağa imkan verir. Ada Lavleys haqqında

LAYHƏ

fikirlərin (3-cü tapşırıq) doğru, ya yanlış olmasını da mətndən çıxış etməklə müəyyənləşdirmək mümkündür. Ada haqqında 3-cü abzasda yazılınlar 1-ci fikrin, 9-cu abzasda yazılınlar 3-cü fikrin doğru olduğunu söyləməyə imkan verir. 2-ci fikir isə yanlışdır. Adanı həyatda yalnız riyaziyyat, elmi araşdırma maraqlandırmayıb. O, mükəmməl musiqi təhsili də alıb (8-ci abzas), dövrünün görkəmlı alımları ilə yanaşı, yazıçıları ilə də dostluq edib (4-cü abzas).

Fənlərarası integrasiya (Informatika). 4-cü tapşırığın yerinə yetirilməsi zamanı şagirdlər İnformatika dərsində aldıqları biliklərdən və ümumiyyətlə, kompüter haqqında bildiklərindən yararlanmalıdır.

Danışma

(St. 1.2.2) Araşdırma xarakteri daşıyan 5-ci tapşırığın evdə məruzə şəklində hazırlanmaq üçün verilməsi məqsədəy gündür. Məruzələr dinlənildikdən sonra müqayisə edilə, mövzu ətrafında müzakirə aparıla bilər. Yaxşı olar ki, müzakirədə informatika müəllimi də iştirak etsin.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəlləri əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

Dərs 70. DİL QAYDALARI ÜZRƏ TƏKRAR (1 saat)

Standartlar	Təlim nəticələri
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.	Sözün səs tərkibini, yaranma üsullarını və qrammatik mənasını fərqləndirir.
4.1.3. Cümlənin sonunda və dialoqlarda durğu işaretlərindən məqsədyönüllü istifadə edir.	Yazarkən dialoqlarda durğu işaretlərini qaydalara uyğun tətbiq edir.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.	Defislə və bitişik yazılan mürəkkəb sözləri fərqləndirir.

Növbəti saatlarda kiçik və böyük summativ qiymətləndirmələr keçiriləcəyini nəzərə alaraq şagirdlər I-VI bölmələrdə keçdikləri dil qaydaları üzrə tapşırıqları (dərslik, səh. 190-191, tap. 1-15) yerinə yetirirlər.

Qiymətləndirmə

MMV-nin giriş hissəsində verilmiş “Dil qaydaları üzrə qiymətləndirmə cədvəli” əsasında təlim məqsədlərinin nə dərəcədə reallaşlığı qiymətləndirilir.

VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

NOBEL QARDAŞLARI

Robert və Lüdvik Nobel qardaşları 1879-cu ildə Bakıda "Nobel qardaşları" şirkətini təsis edərək neft hasilatı və onun ixracı ilə məşğul olmağa başladılar. Onlar az müddətdə Abşeronun bir sıra neft mədənlərini satın alıb xeyli kapitala yiyləndilər. **1** Nobel qardaşlarından biri də Alfred idi. O, dinamiti ixtira etdiyinə görə bütün dünyada məşhurlaşmış və çox zəngin adama çevrilmişdi. **2** Bakıdakı "Nobel qardaşları" şirkətində onunda payı var idi. 1896-ci ildə vəfat edən böyük kimyaçı və biznesmen Alfred Nobel ölümündən bir il əvvəl elmin və mədəniyyətin inkişafı üçün xüsusi fond yaradılmasını vəsiyyət etmişdi. Beləliklə, Alfred Nobelin vəsiyyəti əsasında onun bankda olan vəsaiti hesabına Nobel fondu təsis edildi. **3** 1901-ci ildən Nobel komissiyası bu fonddan elm və sənət adamlarına mükafat verməyə başladı. Nobel mükafatı dəyərli **elmi** tədqiqatlar, **inqilabi** ixtiralar, mədəniyyətin və cəmiyyətin inkişafına xidmətə görə verilən beynəlxalq əhəmiyyətli mükafatdır. **4** Mükafat kimya, fizika, tibb, ədəbiyyat, iqtisadiyyat, sülh sahəsi üzrə verilir. Mükafatın məbləği təxminən 1,3 mln. dollara bərabərdir.

1. Mətnə əsasən hansı fikri söyləmək olar?

- A) Nobellər üç qardaş olmuşlar.
- B) Alfradin vəsiyyətindən 5 il sonra ilk Nobel mükafatı təqdim olunub.
- C) Alfred Nobel Azərbaycanda yaşamışdır.
- D) Nobel fondunun təşkilində Bakı neftindən əldə olunan gəlirin də rolü olmuşdur.

2. Hansı suala cavab var?

- A) Nə üçün riyaziyyat üzrə Nobel mükafatı verilmir?
- B) Nobel mükafatlarının təqdimatı harada keçirilir?
- C) Alfred Nobel Nobel fondu haqqında vəsiyyətini neçənci ildə yazıb?
- D) "Nobel qardaşları" şirkəti neçə il fəaliyyət göstərib?

3. Hansı göy boşluqdan sonra yeni abzas başlamalıdır?

- A) 1
- B) 2
- C) 3
- D) 4

4. Hansı söz ardıcılılığı davam etdirir?

İngilabi, elmi, ...

- A) məbləği
- B) tibbi
- C) nefti
- D) mədəni

LAYİH

5. Hansı mürəkkəb sıfət düzgün yazılmayıb?
A) ac-yalavac B) al-əlvan C) ala-bula D) ac-göz

6. Hansı mürəkkəb söz yaxınmənalı sözlərin birləşməsindən yaranıb?
A) söz-söhbət
B) gediş-gəliş
C) qab-qacaq
D) ayrı-seçkililik

7. Hansı sıradakı sözlərdə “maq” şəkilçi deyil?
A) qaymaq, barmaq, yaşmaq
B) sağmaq, saymaq, soymaq
C) yaymaq, yazmaq, yozmaq
D) qalmaq, axmaq, batmaq

8. Aşağıdakı mətndə hansı durğu işaretləri buraxılmışdır?
Kamran Turalı çasdırmaq istədi 1

2 *Tural, bir kilo pambıq ağırdır, yoxsa bir kilo daş?*

— *Baxır hansı tərəzi ilə çekirsən* 3 — deyə Tural cavab verdi.

- A) 1 – nöqtə, 2 – tire, 3 – sual işaretəsi
B) 1 – vergül, 2 – qoşa nöqtə, 3 – nöqtə
C) 1 – qoşa nöqtə, 2 – tire, 3 – vergül
D) 1 – qoşa nöqtə, 2 – defis, 3 – nida işaretəsi

9. Sahibsiz, dostsuz, bacarıqsız, ...

Nöqtələrin yerinə hansı söz yazılmalıdır ki, söz sırasında *-siz⁴* şəkilçisinin bütün variantları öz əksini təpsin?

- A) məlumatsız B) sümüksüz C) yiyesiz D) ziyansız

10. Məntiqi ardıcılılığı tamamlayın.

Qapqara, tünd-göy, ...

- A) sarımtıl B) yamyasıl C) açıq-sarı D) qırmızı

11. Hansı söz həm isim, həm də feil kimi işlənə bilər?

- A) oxuyacaq B) baxılacaq C) dayanacaq D) qırılacaq

12. Yazılışı və tələffüzü fərqlənən sözlər cərgəsini göstərin.

- A) itki, doqquz, yarpaq
B) yeddi, rəssam, gülə
C) küçə, meydan, fasilə
D) saray, səkkiz, təəccüb

BURAXILIŞ MƏLUMATI

AZƏRBAYCAN DİLİ 5

Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün
“Azərbaycan dili” (tədris dili kimi) fənni üzrə
METODİK VƏSAIT

Tərtibçi heyət:

Müəlliflər:	Rafiq İsmayılov Aynur Rüstəmova Dilruba Cəfərova
Dizayner:	Rəşad Nəbiyev
Korrektor:	Aqşin Məsimov

Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2020-...)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Fiziki çap vərəqi 12,5. Kağız formatı 70x100^{1/16}. Səhifə sayı 200.
Ofset çapı, Ofset kağızı. Tiraj Pulsuz. Bakı – 2020

LAYİH